

# QÜRBƏTDƏN GƏLƏN SƏSLƏR

CEYHUN BƏY HACIBƏYLİNİN MÜHACİRƏT HƏYATI

غَرْبَتْ دَنْ گَلْهَنْ سَسْلَرْ

(جیحون بک حاجی بیلی نین مهاجرت حیاتی)



Azərbaycan Respublikası  
Mədəniyyət və Turizm Nazirliyi

# QÜRBƏTDƏN GƏLƏN SƏSLƏR

CEYHUN BƏY HACIBƏYLİNİN MÜHACİRET HƏYATI

105/152

غربت دن گلهن سسلر  
(جیحون بک حاجی بیلی نین مهاجرت حیاتی)



ŞƏRQ-QƏRB  
BAKİ 2016

Azərbaycan Milli  
Kitabxanası

"Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilmesi haqqında"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin

imzaladığı 19 noyabr 2015-ci il tarixli, 1538 nömrəli Sərəncamına əsasən çap olunur.

Qurbanlı galən səslər. Ceyhun bəy Hacıbəylinin mühacirət həyatı

غَربَتْ دُنْ گَلَدَنْ سَلَرْ، جِيْحُونْ بَكْ حاجِيْ بَلَى نَيْنْ مَهَاجِرْ حَيَاٰتِيْ

Bakı, "Şərq-Qərb" Nəşriyyatı, 2016, 512 sah.

ISBN 978-9952-509-68-7

Toplayan, tərtib edən  
və ərəb slıfbasından çevirən: Aslan Kənan

Redaktor: Paşa Kerimov  
filologiya elmləri doktoru

Rəyçi: Naila Səmədova  
filologiya elmləri doktoru



[www.eastwest.az](http://www.eastwest.az)  
[www.fb.com/eastwest.az](http://www.fb.com/eastwest.az)  
info@eastwest.az

© "Şərq-Qərb" Nəşriyyatı, 2016

## TƏRTİBÇİDƏN

XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti hökuməti "sapı özümüzdən olan baltalar"ın xəyanəti nəticəsində bolşeviklərin əlinə keçəndən sonra günahsız insanlara qarşı "repressiya maşını" işə düşdü. 20-ci illərin əvvəllərindən başlanan və 30-cu illərin sonuna qədər davam edən bu repressiya on minlərlə insanın məhviniə səbəb oldu. Azərbaycan Xalq Cümhuriyyəti zamanı nəinki məsul vəzifələrdə çalışmış, hətta sadə insanlar belə bolşeviklər tərəfindən müxtəlif üssüllərə ya qotla yetirilir və yaxud da Rusyanın insan ayağı dəyməyən şaxtalı yerlərinə sürgün edilirdilər. Həmin hadisələrdən sonra bir çox müttəfiq respublikalar kimi Azərbaycanda da mühacirət həyatı durmadan artmağa başladı. Mühacirət etmiş insanların həyatı yad ölkələrdən heç də yaxşı keçməmiş, onlar ya bolşeviklərin məxfi idarələri tərəfindən məhv edilmiş, ya təqiblərə məruz qalmış, ya da uzun müddət ehtiyac içində yaşamışlar. Həmin mühacirət həyatını yaşamağa məcbur olanlardan biri də milli istiqlal hərəkatının öncüllerindən olmuş və Azərbaycanın təkəc türk əllərində deyil, bütün islam aləmində ilk respublika kimi tanınmasında böyük rol oynamış yaziçi, jurnalist, politoloq, redaktor, dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin kiçik qardaşı Ceyhun bəy Hacıbəyli olmuşdur.

Hökumətin xarici dövlətlərdə nümayəndəsi olmuş insanlar fəaliyyətləri zamanı hadisələrin gedisətini öncədən görmüş və onlar bir daha Azərbaycana dönməməyi üstün tutmuşdular. Geri qayıdanlar isə Rusyanın şaxtalı yerlərində ağır işgəncələrə məruz qalmış və yaxud da "vətən xaini" adı ilə güllələnmişlər.

1990-ci illərin əvvəllərində YUNESKO-nun səlahiyyətli nümayəndəsi olmuş Ramiz Abutalibov Ceyhun bəy Hacıbəylinin sənədlərini Fransadan Vətənə gətirməkdə əvəzsiz xidmətlər göstərmişdir. O bu missiyani üzərinə götürməklə nəinki Ceyhun bəy Hacıbəylinin, eyni zamanda mühacirət həyatı sürmüş bir çox şəxslərə aid olan sənədləri də ölkəmizə gətirməyə mülvəffəq olmuşdur. Hə-

min sənədlər arasında Ceyhun bəyin ayrı-ayrı siyasi xadimlərlə yanaşı, dahi bəstəkar Üzeyir bəy Hacıbəyli ilə bağlı məktubları da diqqəti cəlb edir.

Əlli illik bir dövrü (1912-1962-ci illər) əks etdirən bu məktublarda umu-küsülər, şikayətlər, haqsızlıqlar, ağır həyat tərzi ilə yanaşı mətbuat səhifələrində Azərbaycanla bağlı dərc olanan yazılar, vətəndə gedən hadisələr öz əksini tapmışdır. Təəssüflə qeyd edək ki, məktubların bəziləri sona qədər əlimizə gəlib çatmamışdır. Lakin bu yazışmaların geniş marağa səbəb olacağını nəzərə alıb, biz onları ərəb qrafikasından müasir əlibaya çevirib, oxucularla tanış etməyi özümüzə borc bildik.

Kitabın işıq üzü görməsində qayğısını əsirgəməyən Baş nazirin müavini, xalq yazıçısı hörmətli Elçin Əfəndiyev, Milli Arxiv İdarəsinin kollektivinə, Mədəniyyət və Turizm naziri hörmətli Əbülfəs Qarayevə təşəkkürümü bildirirəm.

Nəhayət, məktubları araşdırarkən dəyərli məsləhətlər vermiş, M.Füzuli adına Əlyazmalar İnstitutunun baş elmi işçisi Arif Ramazanova, bəzi sənədlərin təpilməsində ciddi köməklik göstərdiyinə görə tədqiqatçı-alim, professor Solmaz xanım Rüstəmova-Tohidiyə, araşdırılmalarına şərait yaratmış Ü.Hacıbəyli adına ev muzeyinin əməkdaşlarına təşəkkürümü bildirirəm.

Biz inanırıq ki, böyük çətinliklə hazırlayıb təqdim etdiyimiz bu kitab tədqiqatçıların tarixinin çox dəyərli və az öyrənilmiş məqamları ilə tanış olmasına imkan yaradacaqdır.

**Aslan Kənan**

## ÖN SÖZ

Keşməkeşli yollardan keçən, şanlı və dramatik hadisələrlə dolu XX əsr Azərbaycan tarixində Ceyhun bəy Hacıbəylinin xüsusi yeri vardır. Görkəmlü nəslin nümayəndəsi, nəhəng mədəniyyət xadimi Üzeyir bəy Hacıbəylinin qardaşı Ceyhun bəy özü də görkəmlü, nəhəng bir şəxsiyyət idi.

XIX əsrin sonunda, 1891-ci ildə dünyaya gələn Ceyhun bəy Hacıbəyli artıq gənclik illərində fenomenal istedada malik olduğunu nümayiş etdirmişdi. Ceyhun bəy Azərbaycan Türk millətinin oyanışının nticəsi olaraq yaranmış milli mətbuatımızın inkişafına, müstəqilliyimizin bərpasına, demokratik, respublikaçı dövlətçiliyimizin təşəkkül tapmasına gətirib çıxarmış ictimai-siyasi burulğanlarda ulduz kimi parladı.

Müxtəlif qəzetlərin səhifələrində təkrarolunmaz ədəbi üslubu, dəyanətli vətəndaş mövqeyi ilə seçilən Ceyhun bəy Hacıbəyli qələmi ilə öz adını həmişəlik Azərbaycan mətbuatında, publisistikasında, ədəbiyyatında qızıl hərflərlə həkk etdirdi.

Lakin millitəmizimizin qarşısında Ceyhun bayın xidmətləri eyni zəmanda özünü XX əsrin siyasi-tarixi səhnəsində də bürüza verdi. Keçən əsrin birinci yarısında Azərbaycan xalqının üzə çıxardığı misilsiz şəxsiyyətlər pleyadasının nümayəndəsi olan Ceyhun bəy Hacıbəyli həm də istedadlı siyasətçi və diplomat idi. Elə onu daha çox tanıtırıñ jurnalistik fəaliyyətində də Ceyhun bəy siyasi mövzulara böyük yer ayırmışdır. Bunu onun Azərbaycanda, Rusiya imperiyasında ictimai-siyasi vəziyyət haqqında “Kaspi”, “Baku” qəzetlərində dərc olunmuş çoxsaylı məqalələri sübut edir. Bu yolda on məsuliyyətli və şərəfli mərhələ, əlbəttə ki, 1918-ci il mayın 28-də yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi mətbu orqanı olan “Azərbaycan” qəzetinin redaktoru olduğu dövr idi (oktyabr 1918, yanvar 1919-cu il).

Ceyhun bəy Hacıbəylinin siyasi fəaliyyəti özünü daha çox diplomatiya sahəsində bürüza verdi. O, Avropa dillərini sərbəst bildiyi

üçün Azərbaycan hökuməti tərəfindən Parisdə keçiriləcək Versal sülh konfransı üzrə müşavir təyin olundu. Bununla da onun böyük siyasi xadim Əlimərdan bəy Topçubaşovun başçılığı altında Azərbaycan nümayəndə heyətinin tərkibində Versal sülh konfransında gərgin fəaliyyət dövrü başlandı. Bu fəaliyyətin əsas qayəsi isə Azərbaycan Cümhuriyyətini beynəlxalq aləmdə tanıtdırmağa nail olmaq idi.

Versal dövrü Ceyhun bəyin siyasi fəaliyyətinin ən parlaq dövrü olmuşdur. O, Parisdə "Azərbaycan – ilk müsəlman Respublikası" kitabını nəşr etdirir, məşhur "Revue du monde musulman" jurnalı ilə əməkdaşlıq edərək nömrələrinin birində erməni millətçilərinin Azərbaycanda törətdiyi soyqırırmışın nəticəsində on minlərlə insanın vəhşicəsinə qətlə yetirilməsindən bəhs edən böyük məqala ilə çıxış edir.

Nümayəndə heyətimizin əldə etdiyi tarixi nailiyyatlarda Ceyhun bəy Hacıbəylinin siyasi məharətinin rolu böyük idi. Onun iştirakı ilə Azərbaycan nümayəndə heyəti Azərbaycanın müstəqilliyi haqqında, iqtisadi və maliyyə vəziyyəti haqqında, əhalisinin etnik tarkibi haqqında üç memorandum hazırlamış və Versal konfransının rəhbərliyinə təqdim etmişdi.

1920-ci il yanvarın 12-də Müttəfiq Dövlətlərin Ali Şurası müstəqil Azərbaycanın de-fakto tanınmasına dair qərarı yekdilliklə qəbul etdi. Azərbaycan Cümhuriyyəti Versal Ali Şurası tərəfindən tanındıqdan sonra yeni yaradılan Millətlər Cəmiyyətinə üzv olmaq məsəlesi gündəmə çıxdı. Lakin Azərbaycanın beynəlxalq sahnədə tanınması prosesi Azərbaycanın Sovet Rusiyası tərəfindən işğal olunması səbəbindən dayandırıldı. Versal konfransında Azərbaycan nümayəndə heyətinin bütün üzvləri isə, o cümlədən Ceyhun bəy Hacıbəyli, Fransada qalmalı oldular. Bununla da onların həyatında və siyasi fəaliyyətində mühacirət dövrü başlandı.

Azərbaycan nümayəndə heyəti mühacirətdə yaşadığı dövrdə Azərbaycan istiqlalının bərpası uğrunda mübarizə aparırdı. Nümayəndə heyəti üzvlərinin, o cümlədən Ceyhun bəy Hacıbəylinin fəaliyyətində keçmiş Rusiya imperiyası ərazisində milli hərəkatları təmsil edən mühacir qurumlarla əməkdaşlıq xüsusi yer tuturdu. Ceyhun bəyin özünəməxsus yazıçılıq qabiliyyəti müxtəlif jurnal və qəzetlərdə işləşmədən sonra da özünü aşkar şəkildə göstərirdi. O, bir politoloq kimi də xeyli populyarlıq qazanmış-

di. Belə ki Ceyhun bəy "SSRİ-ni Öyrənən Universitet"in, ABŞ-in "Azadlıq" radiostansiyasının fəaliyətində yaxından iştirak etmişdi.

Ceyhun bəy Hacıbəyli ömrünün sonuna kimi Azərbaycanın azadlığı uğrunda var qüvvəsi ilə çalışmışdır. Onun mühacirətdəki siyasi və ədəbi-publisistik fəaliyyətini səciyyələndirən əsas xüsusiyyət də bundan ibarət idi.

Oxuculara təqdim olunan bu kitaba Ceyhun bəy Hacıbəylinin zəngin həyatını əks etdirən, onun doğmalarına və ayrı-ayrı siyasi xadimlərə, o cümlədən Məmməd Əmin Rəsulzadəyə ünvanladığı 16 məktubu, eləcə də Ceyhun bəyin özünə ezişlərindən, müxtalif azərbaycanlı və türkiyəli ictimai-siyasi xadimlərindən göndərilmiş onlarla məktublar daxil edilmişdir. Yazılmalarda onun jurnalistlik və ədəbi fəaliyyətini, ictimai-siyasi və diplomatiya sahəsində çalışmalarını, mühacirətdə yaşadığı gündəlik həyatı, qohum-əqrəbəsi və dostları, siyasi məsləkdaşları ilə münasibətlərini əks etdirən materiallar öz əksini tapmışdır.

Xüsusi olaraq bildirmək lazımdır ki, Ceyhun bəy Hacıbəyliyə aid yazılmaların bu gün onun həmvətənlərinə çatdırılmasında həmin məktubları Fransa Respublikasının arxivlərindən ölkəmizə yetirən tanınmış diplomat, ictimai xadim və tədqiqatçı Ramiz Abutalibovun misilsiz xidməti vardır.

Eyni zamanda bu yazılmaların sistemli şəkildə oxunmasında, müasir əlifbamıza köçürülməsində, ümumiyyətlə, bu kitabın əsərye gəlməsində onu tərtib edən tanınmış alimimiz, Azərbaycan mədəniyyət ərisinin fədakar təbliğatçısı Aslan Kənanın zəhməti yüksək dəyərləndirilməlidir.

Heç şübhəsiz ki, Azərbaycanın görkəmli ədibi və siyasi xadimi Ceyhun bəy Hacıbəylinin yazılmaları Azərbaycan tarixini və ədəbiyyatını araşdırın tədqiqatçılar üçün, eləcə də geniş oxucu kütləsi üçün, Vətən təəssübkeşliyi ilə yaşayan hər bir azərbaycanlı üçün böyük maraq doğuracaq.

Natiq Məmmədzadə,  
tarix üzrə fəlsəfə doktoru

## 1. Bəradəri-mehriban.

Salam-duadan sonra mən bu gün bağdan gəlib Məleykəni burada tapdim. Bir neçə gündən sonra onu bağa aparacağam. Mən sənin getməyini dedilər. Çox şad oldum ki, düşmən qabağında başı aşağı olmadıq. Sən inşallah nə tövr olsa, orada dolanmağa lazımlı olan məbləği buradan alacaqsan. Hətta opera qoyulmasa da. İndi qaldım mən. Bu gün Ağalardan kağız aldım ki, o mənim nəcabət ilə o biri şəhadətnamələrimi alıb, göndərib Jeleznovodskiyə, yəqin bir neçə günə alaram. İndi mənim şəhadətnamələrim hamısı dürüst, cabəca olur və mənim universtə girməyə küll-ixtiyari vardır. Necə ki, də dokumentlərimi göndərmışəm Peterburqa. Amma nə tövr eləyim, gedim-getməyim. Gedim qorxuram Müslüm tək bacarmaya. Bu gün onunla bir qədər danışüb gördüm ki, çox da "kursunda" deyil. Amma çox yaxşı olardı ki, mən də çıxıb gedə idim oxumağa. Əminəni mən işinə baxıb nə ələməməyi billəm. İndi biz istəyirik oruc bayramı günü bir şey qoyaq. Lakin əvvəla camaət hamısı bağda olacaqdırlar və saniyən Əhməd yoxdur. Hər halda mən "Əсли və Kərəm" i qoymağın heyfim gəlir. Çünkü sonra "intiresidən" düşər. İndi görək nə səfər edəcəyik. Hər halda müşkül bir iş yoxdur.

Bağda bizim kulfat üçün çox yaxşı keçdi. Hamısı kökləibdir. Ancaq nənəm deyir ki, Allahın altında Üzeyir burada bir qədər ola idi.

Yaz mənə görüm "eqzamin" nə vaxtdır və nə tövr keçir və fikrin nadır. "Eqzamin" i verəndən sonra gəlmək fikrin var yoxsa yoxdur. Müfəssəl yaz. Mənim adresim "Kaspı" idarəsi. Mən Peterburqa gedəndə Moskvada səninlə görüşərəm. Adresini yaz mənə. Hələ ki, xudahafiz. Məleykədən arxayın olasan.

Bəradərin Ceyhun

17 avqust 1912-ci il

## 2. Bəradəri-mehriban.

Sənin bu axırkı kağızın ki, Məleykəyə yazımişdin bizim hamımızi çox mükəddər elədi. Ələlxüsus məni. Çünkü əvvəla, sözün doğrusu, sənin kağızlarını oxuyanda adamın gülməyi tutur. Bir tərəfdən əldə heç bir şey yox, kulfətin şəhərə gəlməsinə lazımlı olan pul yox, mənim Peterburqa getməgim cəhənnəm, evdə bir köpük pul yox və olmasına da heç bir ümidi yoxdu. O tərəfdən də sən gah Müslimə si-faris edir yazırsan və Məleykəni də çağırırsan ki, gəlib orada sənilə bərabər ehtiyacla gün keçirsin. Və yerdə qalanın da canı çıxsın.

Sən deyirdin ki, kulfətin nə bilim 175 manat pulu var. Lakin yalnız 100 manat imiş ki, ondan cəmi-cümlətəni 40 manat qalıbdır ki, o da verəcək dükançıya. Bağ sahibinə nə veriləcək və burada nə yiyecek mənə məlum deyil.

Sən uşaqlı kim hər bir şeyi vaguzar elədin. Bilmə ki, o sənə opera oxuyacaq və pul qazanacaq. Bəri həmin ixtiyarı mənə də vermədin və mən də durub xalqın əlindən "pravu" ala bilmərəm. Neçin? Müslüm deyir sentyabrın 20-dən qabaq qoymaq olmaz, tyatr çoxdur, muskant yoxdur və sair. Bəs ona dinən nə olacaq? Sənin qaynın Hənəfəs daha kulfətinə bağu-biyanda qoyub gəlib bura ki, burada sənin operandan pul alınsın, gedib kulfətinə gətirsin. Xülasa, hərə öz tərəfinə çəkir və sənin dərdindən qalan bəstəkarların yoxdur.

Bunlar cəhənnəmə, bəri sən konservatoriyyaya girsə idin, genə də bir ümidi olardı. "İ bilo bı za cto stradat", pul verim sən gedəsən konservatoriyyaya gırə bilməyəcəksən, çünkü pianonu bilmirsin. Bəs onda nə olsun. Əgər pianino öğrənməkdir, onu sən burada da edə bilərdin, onun üçün professor lazımlı degil. Nə olardı ki, sən konservatoriyyaya gırə idin, flan "nizkiy klas"da öğrənə idin. Əgər direktor sənin qədrini bilər və sənin halına yanar. Nə üçün oylə etmədi, lakin özü səndən xəbərdar olmaq istəyir canım, bunlar hamısı möhümətdir. Əgər sənin müsiqilərini nəşr etmək məsələsi də onu sən burada "s uspexom" elərdin nəinki orada, çünkü burada alan çox olardı.

Sonra "Nicat" ilə əməlli danışüb, açıq eləyib gedirsin və sonra yazırsan ki, "Müslüm bir də "Nicat" ilə danışın" o da deyir ki, mən nə danışım ki, mənə heç bir şey deməyibdir.

İllah bu işləri boyla etmək olardı. Mən burada genə həmişəki kimi zəhmət çəkib "orqanizovat" elərdim və afişa-flan yazdıqdan

sonra, "spektakila" 5 gün qalmış sən gələrdin və dirijorovat edib çıxıb gedərdin. Sənin yol pulun 50 manatdan artıq olmazdı, halbuki indi sənin yoxluğun yüzlər ilə təfəvüt edəcək. Və bir də Müslüm sənin atan, oğlun degildir ki, sənə müftə əziyyət çəksin, yəqin ki, sənin özün də razı olmazsan. Mən başa düşə bilmirəm ki, sən bu qədər bir canın cilovunu bir yad adama həvalə eləməklə nə demək istəyirmişsin. Və mən hansı gülməli rolda olum? Axırı mən özümü bu işdə bir təşəbbüs etməklə ixtiyarsız, haqsız görürəm, çünkü hamının haqqı var ki, mənə desin: "Sən hardan çıxdın".

İndi nə olsun? Mən getmədim, çox gözəl. Bu küləfət nə oldu? Kim onların dərdindən qalacaq. Ne ujeli sənin yadına heç bir şey düşmür?

Xülasə, sən yaxşı iş görmədin; və mən dediklərim də lişni raz doğru olur. Tezlik ilə mənə yaz görüm nə fikirdəsen və nə eləmək istəyirsən. İş bu tövr ilə keçməz.

Məleykə deyir ki, ne ujeli konservatoriyaya girə bilmir? Onda onlar üçün nə "avanqard"? Məndən olsa sən səy edərsən ki, təvəqqə edərsən səni konservatoriyaya göndərsinlər və girən kimi otpusk alıb, gələrsən bura. Burada iki dəfə biri-birinin dalınca "Əslisi və Kərəm" i qoyub bir qədər pul alıb cəm küləfəti və həm də səni "abız-peçit" edəndən sonra mən də sənlə bərabər gedərəm Moskvaya və orada əlləşib özümüz üçün bir şey taparıq, necə ki, də həmişə bir yerdə işləmişik. Məsləhət budur.

Yoxla özgəyə inanma. Çünkü özgənin canı yanmıyor. Ne ujeli, bunu başa düşmürsən?

Nə deyirsən? Yoxsa "odna neudaçnaya postanovka" üçün hamisini görərlər. Və cəmaət də operadan ikrah olar. Və bir də başlı-başlının olmaz. Mənə tez cavab yaz.

"Redaksiya qazeta "Kaspi". Küləfət hələ bağdadır. Gözləyirik görək Allah haradan pul yetirə. Əlacımız budur. Başqa çarə yoxdur. Hələ ki, xudahafiz. Cavaba müntəzirəm.

Bəradərin Ceyhun  
23 avqust 1912-ci il.

### 3. Bəradəri-mehribanım.

İki aydan bəri bir dəfə yazılan məktubunu aldım. Çox şad oldum ki, bizi bir mərrə yaddan çıxarmayubsan. İndi ki, belə oldu, əhvalatı sənə nəql edim: Mən bizim qohum-əqrabənin bərəkətindən bu ili itirmişəm. Çünkü gərək mən oktyabrın birində Peterburqda olub özümü yazdırıa idim. Onu ki, eləməmişəm, indi daha çətindir, götürməzlər. Xülasə, bu il itdi. Gözel il özü də bihudə keçdi. Mən deyəndə ki, işlər beylədir, sən deyirsən yox. Beylədir, indi özün görürsən ki, bizim qohum-əqrabada nə qədər bəna sadəcə bir "soçuvstvye" da yoxdur. Pənahın pulu ortalığa gəlməsə idi, mən bir ilimi itirməzdəm, tez qurtarıb, küləfət kömək olardım. Xülasə, boyla oldu. Məlum olsun ki, sən yazdırığın kağız ki, yüz manat avans və iki yüz manat bank pulu ev üçün bu qorar üzrə oldu. Əvvəla avansı vermədilər, dedilər pul yoxdur, vekseli bir neçə gün ona-buna göstərəndən sonra yenə nə yaxşı Isa bəy qol çəkdi və mənə borclular kimi məvacib verməkdən bir söz demədi. Mən çox pis oldum. Sonra Həsən ağa mənim əhvalatımdan xəbərdar olub mənə Peterburq'a getməyi məsləhət gördü. Çünkü Parisdən "Kaspi" üçün mən bir o qədər şey yaza bilmərəm ki, mənim üçün orada dolanmaq mümkün ola. Vaynerq, həmçinin, bunu tövsiyyə etdi. Çünkü mən gərək nə tövr olsa universite qurtarıyadım və Həsən ağa da mənə bildirdi ki, mən universite qurtardıqdan sonra "Kaspi" üçün çox lazım olacağam, yəni müdir ola bilərəm. Mən buna da razi oldum. Doğrudan da mən Peterburqda olsam yaxşıdır, həm universitedə oxuyaram və həm də qəzetlərdə yazaram. İndi ayın birində mənim barəmdə danışq olacaq ki, mənə neçə versinlər. Hər halda ümidiim var ki, mənə ayda 100 manat və ya heç olmasa 75 manat verəcəkdirler. Ondan sonra Peterburqda təzə qəzətə çıxıb "Russkaya molva" ki, orada "Kaspi"-nin sabiq sekretarı müdiridir, nə edim. Dədim ki, evin nə qədər şeyi var hamisini lombarda qoyub sonra gedim Peterburqə və ən vacib – səninlə görüşüm, əhvalatı nəql edim – dedim. Bəs sonra necə olsun. Fikrimə gəldi ki, gedim Hacı Zeynalabdinin yanına. Çünkü borclular vaxt gələn kimi genə məni qışınırdılar. Bir gün getdim. Hacı məni çox mehriban qəbul etdi və səni də soruştı. Dədim Moskvada konservatoriyada oxuyur. Dedi ki, çox yaxşı olub, bizim musiqiyyə çox ehtiyacatımız var. Dədim ki, mən də irəli Parijdə musiqi oxu-

yurdum, lakin sonra pulum olmadı, qayıdır gəldim. Dedi ki, müsiqi çox yaxşı şeydir və məni müsiqi oxumaq üçün Parijə getməyi tövsiyyə elədi və dedi ki, mən Həsən ağaya deyərəm sənə “Kaspi”dən müəyyən məvacib verərlər ki, sən Parijdə dolana biləsən. Mən çox məmənnun olub evə qayıtdım. Lakin indi üç həftədir ki, gözləyirəm Hacidan bir xəbər yoxdur. Həsən ağadan soruşdum, dedi ki, məndən sprawka sordu. Lap “bukvalno” boğazımı üzən günü 194 manat pul verdi. Borcluları bir qədər sakit etdikdən sonra (pulunun hamisini vera bilməzdim) 60-70 manat pul qalmışdı ki, ona həmi kəbin kəsdirə idim, həm də Peterburqa gedə idim. Bədəl isə məsləhət görəndən sonra dedilər ki, gəlin bizdə edək və dost-aşınadən bir-iki-nizi də dəvət edək. Mən də razı oldum və ürəgimdə dedim ki, belə ucuz düşər və yaxşı da ola. Çünkü nənəmgil mənə təkidlə deyirdilər ki, tək bir molla çağırıb kəbin kəsdirən pis düşər, çünkü dul degil qızdır, flandır. Qarəz, qurban bayramı günü kəbin kəsdiridik və Bədəlgildə beş-on nəfər yaxın adamlardan dəvət etdi; qızın da heç bir şeyi olmadığına görə və öz məvacibin də külfət üçün məsrəf etdiginə görə 25 dəqərə bir ağ paltar aldıq – vəssalam. Qarəz, həmən pul da boyıl getdi. Sonra qaldım, Venberq dedi ki, məni yəqin oraya dəvət edərlər, xülasa, Peterburqda mədaxil mənbəi çoxdur. İndi mən Allah qoysa ayın 5-də, 6-da buradan çıxıb əvvəl sənin yanına və sonra da Peterburqa gedəcəgəm. Ancaq bu var ki, evin işi hələlikdə düzgün degildir. Müslümdən və ya “Nicat”dan biziç çox bivəxt və az pul gəlir. Bu ay yüz manat avans və bu ayın məvacibi yerində cümlətəni 73 manat pul verdilər, o da ayın onunda. Quran haqqı, borclular məni daha lap əldən salıbdırlar. 30 manat “Kaspi”dən avans almışdım, o da getdi. Zuryanın məvacibinin həpsi də getdi. Amma genə də düzələ bilmiriz. Mən Zuryadan utanırəm. Yazığın vallahi geyməyə palteri yoxdur, yatmağa təxti yox (divan üstə yatiş), amma külfət üçün pul verməyə məcbur olur. İndi ayın biri olan kimi çörəkçi, bir yandan qəssab, bir yandan suçu, nefitçi (15 manat 5 qəpik), dükançı, ələlxüsus ev yiyəsi, çox ofisalı adam gəlib həman saat cibindən kitabçanı çıxarıb “ctobi prepudredit vozmojnost otstročki”, “pryamu” utanıb yera girirəm. Evdə də uşaqların əgnə-başı tökülüb. Aişə paltosuz və çəkməsiz gəzir. Məhbub naxos, Səyad naxos – pis halət, gərək pul ola ki, bunların hamisi düzələ. Ona görə sən nə tövr olsa “Nicat”a yazsan ki, bu ay bizim üçün 120

manat verilsin ki, köhnə borcdan asudə olub, tazələri də verək və naxosları da həkimə aparaq, çünki Səyad üçün gərək “ukol” iləsin-lər. Bahadur və Ağalar gəlmışdılər. Bahadur indi dokturdur, o dedi ki, gərək 30 ukol olunsun, yoxsa həli pisdir, “Mamirovi i katar jeludke”, mən də boylə-boylo şeyləri görüb genə nervinçat edirəm, özüm də utanırəm. Mən sənə necə ki, sənə yazmışdım və genə də də yazıram ki, bizim külfətin tək bir yemək xərci, ev kirayəsi 100 manat edir. Sən birdəfəlilik bunu İsa bəyə yaz ki, ayın biri olan kimi biza yüz manat versinlər və sənə 150 manat göndərsinlər, yoxsa “çerez Muslima” çox gec və “neakuratno” olur. Həkim puludur, uşaqların və nənəmgilin geyim puludursa bunları da Zuruya verir, çünki o özü heç vaxt bizim evə müftə olmaq istəməyir. Eylə eyləmə Kamal ki, o öz pulunun hamisini bılərə məsrəf edib özü yalavac və qardaşları ac gazsınlar, əyibdir. İnşallah ki, görüşəndə bu barədə sa-ninlə danışarıq. İndi sən tezlikdə İsa bəyə yaz ki, bir ay biza 120 manat versinlər, oylə olmasa vallahi bir bu əlac qalıbdır ki, hər bir şeyi başdı-başına töküb hərə bir yera qaçıb getsin. Mən özüm sən-dən bir kömək istəməyirəm, 100 manat olsun yeddi nəfarin, 150 manat da sizin. Bunu da bil ki, Bakı Moskvadan ucuz yer degildir. Ətin girvənkəsi 24 qəpiyə çıxıbdır. Ela edək ki, evdəkilər də yaziq-dırlar, bizim yaxşı günləri görməyə ümidi'lər olsun.

Reklam işindən ötəri Haşim bayı gördüm, dedi çox yaxşı olar və özü də 50 faiz verir. Mən də Peterburq üçün götürəcəgəm. Sabah kağız alıb, sənə göndərərəm. Sən orada “enerqiqno terpis” çox pul qazana bilərsən. Yarısı sənin, yarısını da göndər ona. Və üzüg də Şəmsinin üzügüdür, çünki deyirlər ki, o çox millətpərəst adamdır, istəyir ki, rusları qovub, yerlərinə müsəlman qoysun. Yəqin sənə qulluq verər və özü də çox “solidni” qulluq, gör bir yer də Ağalar üçün tapa bilmərsənmi, o da istəyir Moskuya gələ. Allah qoysa mən Peterburqa gələndən sonra inşallah yaxşı keçər. Və “Nicat”dan avans-flan gözləmə çünki pulları yoxdur. Gəl ki, aldiğın pul sənə çatsun. Və həman kağızı da tez yaz, Müslümə də yaz, İsa bəyə də. Vəssəlam, bəradərin

Ceyhun.  
Oktyabr, 1912-il.

#### 4. Bəradəri-mehriban

Məktubunu aldım. "Nicat"ın hay-huyu həp cəmaət arasında heç bir əsər-flan eləməyir. Amma sənin cavabın onlaların nə halını çox pərişan etmiş görünür. Boylə ki, Hacı bəy daha mənə salam vermir. Bizim sekretar ondan soruşub ki, cavab verəcəksizmi? Deyir ki, "pravleniya" burada yoxdur. Xülasə, sənin cavabın heç pis olmadı. Onlar ilə gərk işi möhkəm və mərdanə aparanan. Santimentalliğa məkan lazım deyildir. Qəzətə satan tapmışam ki, sənə göndərsinlər, müftədir. Qaldı indi bizim işimizə, nənəm çox "seryozni" naxoşlamışdı (dəvəmgir naxoşluğunundan), çox qorxurduq. Zülfüqar və Camal da burada yox idilər. Mən Əminə xanımı apardım və özüm də olarda qalib müalicəsinin dalınca baxdım ki, indi Allaha şükür olsun ki, sağ və salamat, özü də gəzir və ayağının ağrısı dəxi gedibdir. Bu işdə Əminə xanım bizə çox kömək eylədi və özü də bir köpük pul almadi. Amma Zülfüqar gedəndə evdə bir çöp qymadılar, dedilər ki, Sürəyya 17 manat verəcək. Doğrudur o da həman bu pulu deyirdi. Lakin nənəmin naxoşluğu çox xərc istədi. Hər gün yüz cüra dava-flan, boylə ki, o pul qurtardı və dübarə mən "qostruddan" 10 manat alıb onlara verdim. Və genə də ümidi tapıb verməkdəyəm. Mən gələndə 75 manat pul aldım və ondan 50 manat borcumu göndərdim və klubə bir sezonnı bilet aldım ki, indi hər ikisi Əminə xanım, mən və Zöhrə gedib yaxşıca simfoniyaya qulaq asırıq və sizi həmişə yada salrıraq. Jeleznavodskidəki sözlər yadımıza düşür. Həmin (Maqulyovski)nın qardaşı burada violençel çalır, tanış olduq. Sabah bizə gələcəkdirlər. Xülasə, axşamlar hər gün gedirik klubə, amma gündüzlər bişirik. İndi 3 gündür ki, bir az hava sərindir. Gözlüyürük sentyabr tez olsun, gələk sizin yanınız. İnşallah çox yaxşı keçir. Sonra keçən iyun ayı mən 42 manat pul qazandım və ondan 25 manat Əminə xanıma və sair xırda borçları verdim və evə xərclədim. Və bu ay olsun ki, bir az çox qazanam. 30 gündən sonra yarım ayda 50 manat alıb o zaman Ağasəlimə genə olan 20 manat borcu verəcəyəm. Və deputata da gələndə 12 manat almişam onu verirəm. Xülasə, özümü təmizləyirəm. Həmən qazanan pula dolanırıq, amma Zöhrə öz məvacibini almayırlı ki, yi-

ğib hamisini birdən və "pasobiya" da alıb Peterburuqa gəlsin. Peterburqdə mənim çox yaxşı planlarım var, Allah qoysa müfəssəl yaram. Sarabski istəyirdi ki, bankdan 300 manat alıb, sənə göndərsin. Bu gün onu görəcəgəm, görüm nə tövr oldu. Sən dərsində səy elə, dalını fikir eləmə. Mən, Allah qoysa əger bir yerdə olsaq, çoxlu çoxlu pullar qazanacaq. Hələki, xudahafız, bizdən və külfətdən Məleykəyə dua deyirsin. Tez-tez yaz.

Doroqoy Uzeir i Myalikya. S neterpeniyem jdu atvete na svoya pismo. İşe raz oçen i oçen proşu ispolnit mayu prosbu. Podrovno uznat o vremeni podaçi proşeniya dokumentov, programmu, koneçno yesli tolko ne trudno, naverno Uzeir zaniyat seloy dni i yemu kajdiy ças doroq. Oçen proşu mojno skoro otvetit çto polojeniya

#### 5. Bəradəri mehriban.

Mən bu gün sənə telegram vurmaq istəyirdim ki, kağız gəldi çatdı. Canım, belə eləmə, tez-tez kağız yaz. Mənim əhvalım çox pərişandır. Dünən evdən iki danə kağız aldım. Biri Zöhrədən və biri də Camaldan. Zöhrə yazır ki, genə nədir ki, evdə cəhənnəmdir. 16 nəfər adam dörd balaca evdə qeylü-qal, hər gün söğüş və qeyri. Dünən işkoldan gəlib, nahar istəyib, deyiblər ki, hələ hazır degil; A.M. gedib o biri dərsinə, saat 5-də gəlib, nəhar istəyib, bacım deyibdir ki, yoxdur, sənə qalmadı. Bunun acığı tutub və dedikdə ki, bu yaxşı iş degildir, və qeyri bacım çıçıribdir ki, "mən sənə qulluqçu degiləm" və əlavə söğüş-flan. Onu sənə deməliyəm ki, bacımın Zöhrə ilə əvəllərdən və demək ki, orada bir qız var, (Qasimov)dan Sara Şaqlulova ki, mənimlə Parijdən tanışdır. Onu tapın və tanış olun, cüntki o oradadır və tyatır və flan düzəldir. Bəradərin Sehrani düşünmür, onlar diyirlər neçin bizim üçün flan şeyi almayırsın. Daha fikir etməyirlər haradan, hansı puldan və Zöhrə axı borçlı degil ki, hamı üçün tuman alsın. Camal mənə yazmışdı ki, guya onlar, Zülfüqar və bacımlı köçdülər başqa mənzilə cüntki Zöhrə ilə olmaq istəmeyirlər. Onunla nənəm, Abuhäyat və Sehra qalır. Mən də



yazırdım ki, çox yaxşı edirsiniz, çünkü azlıq dinc olur. Və yazdım ki, sən göndərdigin 100 manatın yarısını sizə verir və yarısını nənəmgil üçün, bizim ailə və Zülfüqarın arvadı üçün. Zöhrə bir dərs tapmışdı 25 manat ayda, bir tövr dolanalarlar və həmən buradan Həsən ağaya-zada, sən də oradan Mirzəyə və ya başqasına yazar-san. Ona orada bir qulluq tapsınlar. Mənim fikrim boyla idi. Lakin indi fikir eləyi rəm vəqt ki, arası yoxdur çünkü o uşaqlara deyəndə ki, neçün dərs oxumuyursunuz (əlahəzrət Məhbub), bunun xoşuna gəlməyir. Mənim yanımda hələ bir neçə dava-dalaş olmuşdu. Və bir də mən Zöhrəni onun üçün bizzət olmağımı istədim ki, çünkü on-suz külfətin işi çox pis keçirdi. Ayda qazandığı 120 manat pulun 100-ni demək olar ki, verir külfətin ehtiyacına. Yoxsa Zöhrə tək-başına 120 manata özü də dolanıb və öz külfətini də saxlar idi və bir də özü bunı götürdü yanına, çünkü əhvalat özünə məlum idi. "Nicat"da pulu ola-ola ancaq borclular bu fəqir qapını kəsirdilər, Zöhrə vaxt olubdur ki, Abbas bəyin arvadından borc pul alıb bu rə-cillərə verir idi. Amma bizim külfət nədən isə boylə eləmir. Külfət Zöhrə ilə bir yerdə olmaq istəmirlər. Onda neçün onlar köçsün, yaxşısı budur ki, Zöhrə köçər gedər və dayigildə və ya başqa bir mənzilda olar, onda bəlkə dincələrlər. Hərçənd Zülfüqarın arvadının əlində onlar üçün çox-çox pis keçəcək (Ağdaşdakı kimi), amma nə eləmək vəxti ki, özləri istəyirlər. Mənim onlara yazıığım gəlir, çünkü, anlamırlar Zöhrə onlar üçün nələr edirdi. Mən bu gün Zöhrəyə kağız yazıram ki, bizim evdən köçsün başqa yerə, görək sonra nələr çıxar. Mənim otpuska işim hələ düzəlməyibdir. Birindən gedəcəyəm redaktorun yanına, "Kaspı"də məqalələrim hamısı çıxır və burada da hərdən bir yazıram. Sən Müslümə tel vur ki, ev üçün pul versin. Çünkü Camal yazar ki, indiyə kimi vermiyubdırlar. Və bacarsan orada Zülfüqar üçün Bakıda bir qulluq tap, olmasa əgər Yu-sifdən təvəqqə elə. Hələ ki, xudahafız. Məndən Məleykəyə sa-am-dua de.

105/152

## 6. Bəradəri-mehriban.

Həman sənə kağız yazdığını gün Məleykə gəlib məni çox şad etdi. Mehdi bəy "Nicat"ın adından gəlib boyıl təklif edibdir. Ayda 250 manat versinlər. Bu şərt çox gözəldir bizim üçün çünkü onda arxayınca dolana bilerik. Və oxuyarıq. Sən tezliklə öz razılığını tel ilə xəbor ver və Müslümən adına bu işdən ötrü bir vəkalətnamə göndər. Vəkalətnaməni soruştarsan, hazır blanka olur. Xülasə, bu baş dutsa, biz onda Məleykə ilə gələrik və mən də Peterburqdan də-gişirəm Moskvaya ki, bir yerdə işləyək.

Və əgər adamdı, işdi baş dutmasa, onda mən "nasvoy risq" burada "spektakil" qoyacağam, nə olar, olar. Təzə bir "Səfa" məclisi dəxi açılıbdır ki, programında tyatr qoymaqla dəxi vardır. "Nicat" bıräks ki, sədri də ki, Həşim bəy Vəzirovdur. Onlar ilə də düzəltmək olar. Xülasə, çətinli bu yaxında külfət üçün pul tapmaqdır.

Sən tez cavab yaz. Və həmin iş ki, yazırsan, nə olası işdir? Mənə yaz görüm əql kəsən şeydirmi? Sən məndən olsa orada əvvəlki yazdığını hizbələr özün durarsan və bir də "Metinskinin"nin konturuna gedib özün üçün bir xidmət təklif edərsən və istedadlarını da söylərsən. Oradan çox xidmətçilər xahiş edirlər. Və "Ruskaya slova"ya özünü salsan çox yaxşı olardı. İnşallah mən galəndə əlbət-tə özümü oradakı qəzətələrin birinə sallam. Əlbətə, əlf əlbət, mümkün olan qədər konservatoriyaya gir, dünən "Nicat" deyəsən eleyiblər. Bizə ki, qaldı salamatlıqdır. Buradakı adamların yüzlərindən qurtarsa idik çox yaxşı olardı.

Dünən "Şamaxinka"da Zurya ilə bir ev tutdum. Dörd otaq, ikinci mərtəbə, 28 manata, lap Rəsilə xanının "İşkolu"nun yerində. Orada hələ ki, Zurya qardaşı ilə köçüb olur. Və sonra bizimkilər gələrlər. Zöhrə nənəmgil ilə bir yerdə olub, uşaqların təribiyəsində gözü olacaq. Çox yaxşı oldu.

Sənin Məleykəyə yazdığını kağızların çox sentimentalnidir. Yandındadırımlı ki, töhmət edirdin. İndi özün məndən betərsən. Bu gün Məleykə və Fatma ilə gedirik bağa, biri gün gələcəyik. O tərəfdən arxayı ol və öz işində səy elə.

Ceyhun.



## 7. Bəradəri-mehriban.

Budur üç gündür ki, naxoşam və evdən daha alındığım kağızlar məni lap dəli edibdir. Çox “nervinçat” edirəm. Gah istəyirəm ki, tel vuram Zöhrə və nənəm gəlsinlər, gah istəyirəm özüm gedəm, amma naxoşam, yerdən dura bilmiram. Çox “nervinçat” edirəm. Mümkün olsa sabah göl buraya görüşək və danişəq, evə pul göndərdin ya yox? Onların hali çox pisdir, o da məni lap dəli edir. Göl buraya görüşək.

Bəradərin Ceyhun.

## 8. Bəradəri-mehriban.

Mən sağ və salamatam. Saat 10-da gəlib Peterburqdayam. İsmayıllı ilə Mahmud məni gözləyirmişlər. Onları daimi istəyirəm. Mustafanı da gördüm. Bu gecə yoldaşların birisi yanımıda qalıb sabah mənim ilə otaq-flan tədarükündə olacağım. Peterburq çox gözəl şəhər imiş. Parisdən geridə qalan degil. Birlikdə universitə gedəcəyəm və bir az işnişəndən sonra redaksiyalar ilə danışmağa başlayacağam. Burada bir az sovuqdur, 13 “qradus”. Görək palto işi nə tövr edəcəyəm. Hər halda həman işdə mənim hüzurum lazımlı olsa, mənə tel vur gəlim və cümlə ilə genə həman işdən sənə bir şey olsun və özünə də, mənə də bir qədər kömək eləməyə ibtidada çətin olmasın. Və hər birə əlbəttə, o ləf əlinə münəkkər həman cəmiyyətdə oxumaq nitqi yazılın mükəmməl tezliklə mənə göndər ki, qazetə yazacağam və harada oxuyubsan hamisini yaz.

Məndən Məleykəyə dua deyərsən.

Ceyhun.

## 9. Azizim Mehmet bəy

Mirza Balanın ölüm heberini eşitdim ve çox perişan oldum. Ailesine benim teizatimi tektim etmenizi rica edirəm, adresini bilmirəm.

Təbii bundan sonra “Dergi”de dərc olunacaq təshihatdan və gəçiniz halal hoşu olsun.

Sevgilerimle.  
Paris Le 21. 3. 59  
Ceyhun Hacıbeyli.

## 10. Əzizim Əmin bəy

26 noyabr tarixli məktubuma 2 yanvarda göndərmiş olduğunuz cavabı aldım, təşəkkür edirəm. Səhhatinizin iyi olmasına çox məmənənən oldum. Sizi dəxi ailə və cocuqlarınızla bərabər yeni il münasibətləs təbrik edərək Həqqi-Təaladan uzun ömür və səadət dilərəz.

Məktubunuzda həvi sizi maraqlandırın suallara cavabən “Büləten”də çalışmadı davam ediyoram. Və sizə həmin məktubumla axırıncı nömrəsinə göndəriyorum. Yenə də bundan sonra çıxdıqca göndərərəm. “Revyu de de mond”da həslilik yeni bir şey yazmadım. Bununla bərabər, üçüncü məqalədən sonra fransız ağa da Meysi tərəfindən “Fransaya xidmət göstərmiş əcnəbilərə” xüsusi ünvandan bir mükafat aldım. Bir şeyi yenə də xatırlayıram. Heydər bəyi o qədər də sıxi-sıxi görmiyoram. 5 faiz nə vaxt veriləcək və ya verilməyəcək bəlli degildir. Bizim odamızın göləndə “arbitr” kəlməsi rus, erməni dəxi azərbaycanlılara, hətta filləndə verilən danosla incisən də, Azərbaycan Milli hökumətinə məxsusi payı kəndi otoritesilə verməkdən çəkiyor və məsoləni kompaniya direktorları kəndiləri həll edə bilərlər. Onlara da bir yol bulunacağmı? Səy istiyor, bakanım nə çıxar. Hər halda bir pozitiv niyyətim var isə, o da bizim pay kənarə qoyulmuş və ümumi təqsimata daxil degildir.

Sizə təqdim etmiş olduğum məsələ barəsində fikrinizi iyi anlamadım. Lakin həddi-zatında pak haqli nəsihətinizi öğrəndim, əgər nəsihətiniz yalnız bəndənizə aiddirsə, ünvan yanlış olduğunu mət-

təəssüf sizə iqrar edəcəgəm. Sizə yazdıqlarım fəqərələr “təfərrühatidin” ibarət olmayıb, əsası böyük bir məsoləsi havıdır. Bir təşkilat nəzərlərin yekdigerinə iddiasında fazla sədəqətləri də olmasa, heç olmazsa xəyanət olmaması ibtidai bir şərttdir.

Mən sizə yazdıqlarımı məttəəssüf yenə də təkiyə edərək hər bir an şübutunda hazırlam, “təfərrüata” bəhanə dəfəatiilə olmuş və olur da ki, sizə şimdiki kimi zəhmat verməmişəm. Bununla sizə M.İ. vaxtı ilə mənən yazdığ “izahat” təqdim ediyorəm (lütfən oxuduqdan sonra iddia edərsiniz), bir qədər diqqətlə təhlil etsəniz məsələniz də vaze olmaya bilər: ağa-ağ və qara-qara demək məcburiyyətindəyiz. Birinci (“I”) vəz etdiyi hal “həqiqətə müvafiq degildir”, inisiatib kimdən çıxmış və nə töv Abbas bəyə məktub yazmış, bəndəniz də bitbəbit biliyor. “2” və “3” qeyd etdiyim yerlərdən aşkarır ki, niyyət yalnız bir “Promete”dən bəhs etmək deyilmiş. Və bəndənizin adından “flan yerdə maşğuldur” deyilməzdi. Axırı əgər boyla də olmuş olsa idi, ən tabii və normal yollar var idi: şu təşəbbüsət nə üçün komitanızdən də təşkilatı təmsil edən bir əzadan gizli saxlama idi? Nə oldu ki, har bir məsələdə arif M.İ. şəraitdən ibtidai bir nəzakət məsələsində birdən-birə abdal çıxdı? Və nə üçün sizə müti birisi məktub yazdıqda onun “başıüstündən” müraciət edildi deyərək hirsənən M.İ. həmin səkkiz sonə əza bir arkadaşının “başıüstündən” Abbas bəyə və ya Qvazava vasitaları ilə müraciətdə bulunuyor? Əminəm ki, hətta boyla olmuş olsa “Promete”ni siz təsvib edəməzsınız. Niyyəti-pak olduğu şöyledə “priyom”lara nə ehtiyac? “Təfərrüat” bəndə tərəfdən nəzərə almadığı bundan da məlum oluyor ki, ümumi qayəyi nəzərdə tutaraq şəxsi məsələyə o qədər də əhəmiyyət vermirəm, məttəəssüf tərəfi digər tərafindən məzhəkə şəklini haiz xəbəri-matəmi müşahidə ediyorəm. Dekabrin 5-də burada həmin komitə tərafindən yapılmış böyük və mosul siyasi bir nümayiş (artistik programı bayraqı altında) nə “Promete” və nə də “İstəqlal” da kəndisində yer bulmadı, halbuki təşkilatı bir məclisdə təmsil edib də ikinci sənə burada olan “qazaqlar məclisini” boyla təfərrüati ilə xəbər verən M.İ. həmin iclasda isbat vücuduya və bədə həmin iclasın mahiyyətini görməsi idi, netəkim digər müttəfiq millətlər nümayəndələri nə səbəbə bolşeviklərlə pakt bağlanan bir seydə boyla siyasi nümayiş və həmin pakt bağlayan hökumət təhti-nüfuzunda olan bir təşkilat tərafindən həmin millətlər nümayən-

dələrinə xitabən “Fransa sizi unutmaz, ümid ediniz” deyə bağırın nə rəsmi fransızmı flanger söz və hərəkətləri vətəndaşlar sizin və digər avropalılar nəzərindən xali qalıyor? Çünkü “zir” əvəzinə qeyr təfərrüati var? Bu boyləmi? Və ahəngdə yoxdur da, olmamışdır da. M.İ. kəndi başına siyaset aparmaq niyyətindədir.

Bir gün burasından təşkilatın başında duran zat siyaset və metodlarını dəqişməlidir, yoxsa şöylə metod qayəyə zərərdən başqa heç bir səmər verəməz. Şu bir aksiyomdur.

Bəd ərzi salam və hörmətlər edərək əllərinizi sıxıram.

Bəradəriniz Ceyhun.

Çoquqlar çox-çox salam edərlər. Kiçik çoquğum xəstə olduğundan sizə bir az kiçik yazdım.

17 yanvar 26, rue des Gorches

## 11. Əzizim Məmmədəmin

Srağa gün ittifaqən eşitdim ki, Mir Yaqub ilə Əkbərağa Əlimərden bəyi bir yerə dəvət etdikdən sonra ona işdən kənar olmaq ulti-matumunu vermişlər. Bu xüsusda kimsədən məluma-tim olmadığını görə (zira bir heftə bundan irali sixi-sixi bənə galən Əkbər ağa daha görənəməyir) dün bir qaç gün bundan əqdəm buraya gəlmış olan Mustafa bəylər görüşdüm. O mənə əhvalatı təsdiq etdi və kəndisi də (Müsavat fırqəsi naminə) şu təşəbbüsət istirak etdiyini söylədi. Səbəbini sorduqda heyət imzalarının Əlimərden bayın xudsəri hərəkətlərindən bıqmış olduğunu, xüsusən vəziyyətlə bir çox mövzu bəhs olan (daiman) məsələsini gördü. Şu məsələlər sizin buraya gəlməyib də saziş olduğundan iqtadum ümidiində olduğunu işərə etdikdə söylədilər ki, başqa şəyler də varmış. O başqa şəyərən nə olduğunu məttəəssüf Mustafa bəy bənə öğretmədi. Digər tərəfdən, şu zamanda M.M. da əqva bulmuş iftira Ə.M. “tərəfkeşlik”ni söyleyənən. Boyla olan surətdə bən təklif etdim ki, ümumi iclas yapayım və “müqəssir”i dinişəyim, həman başqa şəyler iftira və ya dedi-qodudan ibarətdir, yainke muhəqqəq olduğu zamanı bən də həman heyətin bir üzvi sıfətilə xələldər olduğum üçün müəyyən bir pozisyon götürəyim.

Şunu Mustafa bəy lazım görür. Boylə olduğu surətdə səhv bir vəziyyətə hasil olunur. Əski “günahlar” yad olunsa, deməli evin işkafı yox kibimiş, əslən olduğu zamandan bəri yeni bir ağır “günah” zahirən yoxdur (M.M. ixtifahında müəyyən bir pozisyon əfv edilərmiş; əfv edilməyormuşsa Əlimərdən bəydən daha da irəli gedən Mütəvəfat var idi. Onlar nasıl olur da sudan quru çıxıborlar!?), başqa günahlarla biri bilirmiş, digəri yox. Əgər şu bir müəssisəsə sıfətiylə tələqqi olunar, üzvlərin həpiləri xələldar olmalıdır. Buları söyləməkdə bənim Ə.M. müdafiə etməyə və ona arxa olmağa niyyətim yoxdur, lakin müəyyən bir təşkilatın müqəddərəti məni maraqlandırması üçün şu xətt və hərəkətin çox da əsul üzrə doğru olmadığını müşahidə edərək, səzə bir hökm sıfəti müraciət edərək, çox-çox rica ediyorəm. Boylə mühüm bir məsələyi boylə bir metod ilə həll olunmasına razı olmayım. Zətən Ə.M. ixtiyar və xəstə olduğuna görə kendisi də bəlkə istirahət lüzumiyatını düşündək, lakin iş və ya fəna bir surətdə 20 sənədən bəri ictimai və siyasi həyatında çalışan bir ixtiyarı ömrünün axır günlərində böylə bir tərzdə əzl olmağa məcbur etmək, necə mənəfe-i-milliyəmiz nöqtəyi-nəzərindən praktik bir nəticə verəməz. Ə.M. bən müqəssir etməm, xudsər məlik də degil, bəlkə onun əksində, yəni başqalarının təhti-nəhfizini asanca düşməsinə görə müqəssir edərdim. Lakin nə etməli görürsüz burada ixtiyarlıq əlamətindən biridir, bu halda həman həzin əzələrin və M.M. müəyyən bir nəzəri olmuş olsa idi, Ə.M. icrayi bir qüvvədən başqa fəzlə heç bir şey olmazdı. Lakin budur ki, həmin iclasda M.I. bəy tərəfindən ixtiyar və aciz bir zətə isteməl etdiyi lisan cümləsində yenə də keçmiş dedi-qodulardan başqa yeni bir şey söyləməmiş (Xosrov bəy burada olduqda “hökumət” düzəlməsi və heyət əzələrini “müsavi” bir nəzərlə baxmaması və ilx.), hər halda başdakı məsələdə mənim də iştirakım olmuşdur, buna görə məzuliyyət bana da düşər. Lakin əvvəla şu məsələlər siz buraya gəlib saziş bağlandıqdan əvvəl olmuş məsələlərdir, digəri əgər şimdə biz adamlarımızı mühakimə etmək fikrinə düşürsək, onda mühakiməyi obyektiv bir halda və ümumi olmalıdır, ol vəxt ortalığa bəlkə həmən məsələlərdə daha da acı faktlar və sui məqəmələr aralığa çıxar. Şu haqqıqtı bənim heyət arkadaşlarımdan nədənsə nəzərə almışları, “ümid” ediyorlar ki, “Davlavnovski” artıq keçmiş. Lakin bən sizi inandırıram ki, heç bir fakt və mənəfe-i-milliyəyə müqayisə vəqələrin ən cüziyi boylə yaddan çıxmamış və qismən kağız və qis-

mən yürək dəftərlərinə səbt olunmuşdur... Lakin bən boylə güman ediyorəm ki, zaman hala yatmamış, çünki biz hələ düşmən qarşısında milli mücadilə yapuruz və bu halda frontumuza zərbə vurmaq şayəstə degildir. Lakin insaf da vardır. İnsanlardan bunu da tələb etmək olmaz ki, patriotizm naminə hər bir aqressiv hərəkat qarşısında süküt etsinlər. Bəlkə də hər zatında nefçilər qrupu məsuliyəti təhtində ən zəruri zamanda ufaq bir məbləğ əldə bulunması ətrafında və həman məbləğdən gözəlcəsinə istifadə edən zəvat bəzi dedi-qodular söyləyir, “kəşfiyyat” arayub, bəzilər ən açıq və vicedansız yalan olaraq “məşrutdan bizim xəbərimiz olmamış” söylüyolar, alçaqcasına adsız məktublar yazırlar (kəndi arkadaşlarına) kəndiləri, nəfslərində görünür ki, adı add előyir aktları, onlara isnad etməgə iham atırlar, bununla arada vüqu olan ixtilaf və keşməkeşlər Ə.M.degil, heyətin kəndi arasında müəyyən bir nəzərin ədəmi-mövcudiyətindən əmələ gəldi. Bunun da səbəbləri sizə bəlkə də məlumdur. Adamların “əsas” nöqtəyi-nəzərləri bura mühitində fluğerdən daha çabiq dəyişir və yarın müəyyən bir məsələdən püs-kürdən və ağızı köpüklenən adam bu gün görürsən dün söylədiklərinin tam əksini isbat etməgə vicedansızcasına çalışır. Ə.M.bəyin xəric olmasına məsələ bitəcək təsəvvür etmək doğru bir nəzər degil. Bu xüsusda daha artıq bir söz söyləməm, lakin aqibət bunu göstərər.

Bəd həmin məsələ icrasının şəklini götürürseniz, yenə də doğru bir əsul götürülməmagını müşahidə edərsiniz. Mustafa bəy buraya gəldiyini eşidirik, nə Ə.M. və nə mənimlə görüşüyör. Əgər məsələ Ə.M. bəyədərsə, mənim barəmdə nə üçün ən ibtidai nəzakət şəriti yerinə yetirilməyor, halbuki M. bəyin buraya gələməsi Novruz bayramına tasadüf etdi və əvvəlki gəlİŞindən sonra (ki görüşüb bir çox konusduq) aramızda heç bir sui-təfəhhümət yox idi...

Qərəz, anlaşılıyor M.I. oturduğu “tarixi” otelədə həman günlər bizimlə müəyyən bir pozisyon tutmuş və bəlkə də “informator” olduğunu Ə.M. bəyi yerindən dəbərdən digər bir arkadaşımız bizlərə (Ə.M. və mənə) virudunu göstərir. Birdən-birə mənə heç kimsə bir söz deməmiş Ə.M.bəyə həmin “ultumatum” verilir... Təbii boyla olduğu surətdə həmin iqdamə yenə də bir qədər şübhəli nəzərlə baxmağa haqqım vardır. Həman nəzərin daha da haqlı olmasına səbəb boylə para aralığa gələr-gəlməz “ən yağlı yerlərinin” cibləməgə çalışıborlar. Dürüst “haqq və hesab yox imiş” yalancasına söylənən sözlərə Mustafa bəy inanır, halbuki həman haqq və hesabı neftçilər

boylə gözəlcəsinə biliyor, çünki əldə qəbzələr və çeklər vardır. Tü-haf və gülünc degilincə olan şey sorasıdır ki, boyla böhtən və iftiarları həman işxas söyləyir ki, onlar “milyonlar” zamanı “işə” sərf etdiyi paraların (40-50 minlərlə) haqq və hesab, nə də opravdatelniy dokument şimdiyə kibi pişnihad etməmişlər və yad edilən zaman “gələcək Azərbaycan parlamanına haqq və hesab verərlər” söyləmişlər! Haqq və hesaba gəldikdə 2 milyondan çox məbləğin nərəyə sərf olunduğunu heyat əzəsi bilmiyor, zira xəzinədar həman haqq və hesabi verməmiş (şimdiyə kibi) və sədr də onu məcbur edə bilməmiş!.. Mustafa söylüyor: nə üçün avqustan bəri alınan məbləğ intixab edilmiş, xəzinədara verilməmiş? (bunda “sui-istimal” var diyə “eyham” ediyolar) zira seçilmiş xəzinədar həman haqq və hesab vermiş (şəhərimə kimi) və sədr də ona məcbur edə bilməmiş!.. Zira seçilmiş xəzinədar.

*S – Clovid, Le 28 mart 36, rue des Bennerolles*

## 12. Əzizim Məmmədəmin bəy

Məktubunuzda işarə etdiniz fəaliyyət heyətcə və xüsusi bəndəcə nə həll ibarət olacağını müəməsiliniz Mustafa bəy mətəəssif burada keçirdiyi günlər əsnasında heyətə və bəndəyə bildirmədilər. Bunlardan övdət etdiklərini eştidim. İclaslarda bundan bəhs olunmadı. Biləks mövcud fəaliyyəti (propaqanda) pozmaq tendensini anladım. Bərəkət versin ki, bən də vəzifəmi anladığımı görə şu manevisi baş tutmadı. Ufaq-təfək intiriqalara rəğmən bən 10 sənədən bəri bilafasilə ifa etdigmə vəzifəmi ifa etməkdə davam edəcəyəm, qoy başqları kəndi fərdə və mənəfəyi-milliyədən ari və yenə də müqayisə səhəbatları və işləri ilə məşğul olsunlar...

Əlimərdən bəy müalicəyə möhtac olduğunu bənə də söylədi, lakin şu məsələ ətrafında bənim raimə mügəair olaraq məxfi məhafil nəzdində bəzi məqsul görülənmiş təşəbbüsətən bənim xəbərim olmamış və bu xüsusda ögrəndigim əsnada bən arkadaşlara da protest etdim, çünki əvvəldən təminat və “qəsəm”lər verilmişdir ki, Əlimərdən bəyin müalicə edəcək zamanı məzuniyyətə gedəcəyini heyətin kəndi arasında qalacaq və heç bir məhafil onu bilməyəcək.

Şu təminata rəğmən edilən təşəbbüsət və Ə.M. bəyə “vəsi” təyini, məsələyə başqa dörlü şəkil verirdir, hər halda bəndə üçün məsələ dəyişməyir. Hər kəs bu bir fantazist iddiada ola bilər, lakin tarixi məntiq dəxi vardır. Şu fikirdə bən yalnız degiləm. Arkadaşların bəziləri dəxi məsələyə öyləcə baxıborlar. Əzizim, sizə aramızda olan bir səhbəti yad edəyim. Siyasi mücadilə əsnasında bəzi qüvvələr-dən bəhs etdigmiz zamanı siz öylə qüvvələrdən istifadə edilməsi tərəfdarı kimi göründünüz. Bəlkə də haqlı imişsiniz. Lakin buna da bir sədd vardır, o temi keçmiş olarsaq, əks vəziyyət hasil oluyor: Yəni müqəddəs milli mücadilə kəndisi və böylə qüvvələrin fitnəsinə alat olar.

Mustafa bəyin burada götürdüyü taktik bəni şu mülahizati sizə yazmağa məcbur ediyor, bəlkə də səhv edirəm. Hər halda vüqut şunu göstəriyör.

*17 mayis 36 rue des Bennerolles*

## 13. Əziz və mehriban Məmmədəmin bəy

10 gün bundan əqdəm yazdığını məktubumda sizə vəziyyətim-dən bəhs edərək əlavə etmişdim ki, tacili müavinətə möhtacam. Şunu bən sizə halin nə olduğunu öğrənmək üçün kafi bildim, çünki maddi cəhətdən etiraf etdiniz ki, yenə də mübaliqə hələlik olmamış və heyət naminə də dekabrın 10-dan nə almış onu yəqin arkadaşlar sizə bildirmişlərdir. Mətəəssüf sizdən şimdiyədək bu xüsusda — və nə də digər siyasi bir cavab gəlmədi. Yeni vəziyyətdən bu gün düzəsində bir ay keçir, təbii bu müddət ərzində şu məsələlər buradaca həll olunmuş, siz tərəfdən cüzi həll olunmalı idi ki, 11 sənə bilafasila aila və çocuqlar ilə bir qarnı tox, bir qarnı ac çalışan siyasi bir mücahid kəndi müqəddərətini təyin edə idi. Mən sizə fikrimi və qərarımı yazdım, sizin fikir və qərarınız nə olduğunu siz burada olduğunuz zaman anlımadımsınız da, şimdə doğrusu anlamamayaq dərəcəsinə çatmışam, zira bir sənədən bəri mövzu olan məsələ şimdə artıq arada yoxdur, sonra nə? Əger bundan məqsəd Mir Yaqub bəy “müvəqqəti rəis” və Abbas bəy də “katibi-ümumi” təsmiyə olması idisə, bunu açıqcasına söyləməli idi. Nasıl olur ki, “Azərbaycan

heyəti” namını daşıyan bir müəssisə və büro və para ilə təchiz bir zəvət olsun da, həman heyətə 11 sənə bilafasılı və viçdanı çatmasa da para olmayan zamanlar dəxi çalışan mənsub bir üzv həman heyətin bürosuna getməyə böylə imkani olmasın, zira budur üç həftədir ki, bən “müvəqqəti rəis” cənablarını bulamıyoram...

Zira “müvəqqəti rəis” əfəndisi bənim halimi dinləmək boyyla xosuna getmiyir və onun üçün “flan yero yaz” sözləri ilə görüşməkdən qaçırm...

Ceyhun bay  
30 iyun 1936-ci il.

#### 14. Əhməd bay Cəfəroğluna cavab

Bəd gövhər ra elmifən amuxtən  
Dadən tigəst dəsti-rahzən<sup>1</sup>

Əvət, pak doğru söyləmişlərdir. Zira bu kimi misal həyat-bəşərin təcrübələri nəticəsinin məhsuludur. Nə isə iki səhifədən ibarət olan yazdığınız məktubda kəndinizə yakışır o safla mürşidinizin münəqqiyəsindən başqa əhəmiyyətli bir şey görmədik. Qəvaidi-ədi-bədən xaric, tərbiyeyi-ictimaiyyətə mügəair əsəsiz və məntiqsiz yazuñiza cavab verməkdən əvvəl ümumi məsailimizdən bəhs etmək istəyiruz. Zira bugünkü qonuşmaların əsasını təşkil edən məsələ əfkari-ümmüyyəmizi maraqlandırmaqdadır. Ona görə bizim, bolşeviklər sayəsində həyatlarını təmin edənlər ünvanlı yazımızdan bir neçəsinə sizə göndərdikdə, məqsədimiz sizi fəqət xəbərdar etməkdir. Biz bu məqaləmizdə məəri ruhani müridlərinin mürşidlərlə bir yerdə təqib etdikləri cinayətkarənə siyasetlərinə etiraz etmişiz. Yüzlərinə vətənpərəstlik maskası taxaraq, milləti fəlakət uçrumuna doğru sövq edənlərin fəal və hərəkatxanələrini əfkari-imumiyəmizə təqdim etmişiz. Ancaq nədənsə tarix və ədəbiyyat mütəxəssisi namını qəsb etmiş mürnidik. Məqaləmizi oxurkən 41 dərəcəyə havi isitmə xəstə uğramış və bu üzdən həzəyan söyləməyə başlamışdır. Şim-

diyə qədər kəndisini ədəbiyyatçı deyə qələmə vermiş, vətəndaşımız nəsib və cəhəlat hasasına tutulması münasibətlə mövqeyini bərabər etmişdir. Halbuki biz vətəndaşımıza sağlam bir dimağ malik olduğunu zənn etmişdik. Və irad etdигimiz tənqidləri adam əqilli oxuyub qüvvəmizə səyə tədqiq və təhlil edəcəyini və bu xüsusda müsbət və ya mənfi cəhətlərini müntəqə dəllillərlə təşrih, izah və isbat edəcəkləri fikrində bulunmuşduq və bu sayədə müxalif olanları aciz və əfkari-ümmüyyəni iqna edəcəyi zənnində idik. Zira ədəbiyyatı kəndisində ixtisas olaraq intixab etmiş bir zat Cəlil ol Qədrin böylə olması icab edər. Şayəd boyla olmazsa, o zaman onun əvəm, cahil və düşüncəsiz bir “dəli”dən heç bir fərqi yox deməkdir. Fəqət, məaləsəf müxatibimiz yazmış olduğu məktubu ilə qəvaid edən məhrum tərbiyeyi-ictimaiyət binəsib sərf cahil bir zat olduğunu isbat etmiş oldu. Bununla biz iddiamızı isbat üçün “bolşeviklər sayasında həyatlarını təmin edənlər” ünvanlı yazımızın havi olduğunu əsasları ikinci dəfə olaraq ədəbiyyat mütəxəssisi Mussalini təqdimmiş vətəndaşlarımıza təqdim ediyoruz. Və kəmali-dıqqətlə oxuduqdan sonra insafcasına verəcəyi cavabdan iddiamızın haqq və ya batılı olduğu meydana çıxacaqdır. İşte yazıyoruz:

1. Azərbaycanın istixlasi üçün təsir edilmiş təşkilat başında duran əhval və hərəkat qeyri hal təqnidə qalxışan vətəndaşlara ədəb dairəsində müntəqə cavab verilməsi icab edərkən, nə üçün xain-vətən və bolşevik nami verməklə təkfir ediyorsunuz?

2. Vətən və millətimizə qarşı göstərdigi fədəkarlıq ilə hərəkat məlumu olan Məhəmməd Sadiq bəyi xain-vətən deyə elan və baykot etdikdə əlinizdə nə kimi bir əsas vardı? Əgər bu adam xain-vətən idisə, nə üçün sonradan Milli Komitə onu qəbul etdi. Yox, xain degildi, zavallının ləkələnməsinə səbəb olanlara nə kimi cavab verilmişdir?

3. Firqə rəisinizin, mücadilənin taktikini ünvanlı məqaləsində azəri xalqının qiyam və üsyana meyl və həvəsləri olmalarından bəhs edərək və gələcək bahar üçün qanlı vuruşmalara hazırlanmışlarını piş əz vəxt bolşeviklərə xəbər verməkdən məqsədi nə olmuşdur? Bolşeviklərin əlinə bu kimi bəhanələri verməklə vətən övladlarının düşmən müzaliminə uğrayacağıni anlamıyormu? Bir avuc falakətnizdə silahsız azəri xalqını, müsəlləh rus qüvvə mədhişəsinə qarşı

<sup>1</sup> Pis gövhərə elmi-fənn öyrətmək yol üstüne iti xəncər qoymaqdır.

üşyana dəvət etməkdən, onları “ya ölüm, ya dirim” şüarılə tərqbə və təşviq edərək fəlakətlərini mucib olduğunu faidəsi nədir? Vaxtilə Anadoluda daşnakların icra etdikləri üşyanlarından tovlid etmiş fəlakətləri gördükdən sonra millətimizi bu kimi bir ucuruma sövq etmək xəyanət degilmidir? Qeyrəti, namusu, vicdanı olan bir insan kəndi millətinin itlaf və imha edilməsinə yardım edərmi?

4. Sibiryaya təbid edilən və milli məfkurə uğrunda edam olunan mücahidlərin ailələrinə təxsis edilmiş ufacıq bir mübaliğ nə üçün orada yenilub gediyor? Vaxtilə “Yeni Qafqaz” məcmuəsində onların mənəfətinə açılmış ianə dəftərində toplamış paralar sahiblərinə verildimi?

5. Rəisiniz bəy əfəndi ümumə aid paraların hesabını verməkdən nə üçün imtina ediyor? Dueldən qaćmağa haqqı varsa da, hökümlər divanından heç qaćamaz. Əcəba, bu barədə sizin fikriniz nədir?

6. Sizi tənqidə qalxışan vətəndaşları itmam etməkdən, hər dürlü böhtən və iftiraları toxumadın nə üçün çəkinməyorsunuz? Mənafə şəxsiyyənizə qarşı gələnləri təkfir etmək alçaqlıq degilmidir? Bu xüsusda sizinlə bolşeviklər arasında nə kimi fərq ola bilir?

İşte, Əhməd bəyin qızmış və şiddetli küfürlər ilə geri göndərdigi məqaləmizin əsasını bu kimi tənqidlər təşkil etmişdir. Əgər tarix və ədəbiyyat mütəxəssisi ləqəbilə iftixar edən vətəndaşımız namuslu və vicdan sahibi olmuş olsayıdı, irad etdигimiz qüsürələrin islahına çalışardı. Şayəd kəndilərində qüsür görmüyörlər, o zaman kəndilərin müdafiə və müxalif olanları islah edəcək məntiqi cavablarla iqna etməgə səy etməlidir. Şayəd heyrət və təəssüfümüzi mucib olacaq bir şey varsa, o da irad etdигimiz tənqidlərə sükkutla cavab verməsidir. Mövzu bəhs olan məsaillik müsbət və ya mənfi cəhətlərinə əsla yanaşmayaraq əcizini etiraf etməkla boşboğazlığa başlamasına mövzumuz “qurtuluşcu” pərdəsi arxasında təşkil edən kütlənin əfal cinayətkoranələrindən bəhs edərkən, vətənin zərərini və millətə qarşı xainanə əməlləri tedad edərək səbəblərin məqsədini anlamaq istərkən soqaq qəhrəmanlarına yaqışır bir vəziyyət olan ədəbiyyat mütəxəssisi üzərimizə hücum edərək bizi bolşeviklikdə itmam etmək cəsarətində bulunmuşdur və bizə iadə etdigi məqaləmizi bolşevik nəşryatından “Den” qəzetəsində dərc etdirməmizi tövsiyə etmək həqarətində bulunmuşdur. Və bununla kor-koranə təqlid etdigi

ruhani qafalı mürşidinin malik olduğu təvarisi siyasetinə istinadən ilham və işarələrlə təkfirmizə cürət göstərmüşdür.

Bununla biz xoca fikrili mürşidini müdafiəyə etməgə yeltələnən soqaq ədəbiyyatı mütəxəssisinə şu sualları veriyoruz:

Dutalmış ki, sizə müxalif bulunan bütün vətəndaşlarımız xain və bolşevikdirlər. Əcəba, onların xəyanətkar və bolşevik olmaları, sizin yapmış olduğunuz cinayətləri toxif etməgə bir mədər ola bilirmi? Və yaxud sizin rəqib iddia etdiginiz insanların ləkəli olmaları sizin namus və vicdanınızın təmiz və pak olmasına bir dəlil olurmۇ? Hər kəsi dürlü-dürlü hiylələr tərtiblə ittihad etməniz əfkari-ümumiyyədə sizə qarşı təvəllüd etmiş nifrat hissini tədil edə bilirmi? Yox; Heç bir zaman edəməz. Xainlik və bolşeviklikə meyl edənlərin alçaqlıqları kəndi yerində bir cinayətdir. Sizin dəxi vətənimizin fəlakətinə və millətimizin itilaf edilməsinə səbəb olmanız əfv olunmaz xəyanətlərdəndir. Bunların biri-birisilə heç bir rabitəsi yoxdur. Hər bir cani kəndi əməlinən cəzasını çəkməlidir. Zira birisinin cinayət yapması başqasının dəxi cani olmasına həqq verməz. Ona görə sizə qarşı edilən tənqidlərə cavab vermiyub, başqasını ittihad etməklə, küfr söyləmək və boşboğazlıq yapmaqla işin içindən çıxamazsınız. Bu kimi söz oynatmalar asandır. Fəqət irad edilən tənqidlər qarşı namusunu müdafiə edərək təmizləmək müşkuldür. Nəşryatınız üzündən daxildə təvəllüd etdirdiginiz faciələr faktlarla meydanda ikən, kədiniz təmiz və namuslu göstərməgə yeltələnməniz faydasız xəyanətlərinizi pərdələmək məqsədilə əfkari-ümumiyyəmizi başqa mərcaya sövq etmək üçün çalışmanıza hər kəs nifrat etmədədir. Cinayətə qarşı müdafiə bulunmayıb sükutla keçməniz atrafınızda dəlil olduğundan, əfkari-ümumiyyədə mövqeniz təyin edilmişdir. Ümid olunuz ki, cəzanıza uğrayacağınız.

Bununla biz Əhməd bəyə xəbər veriyoruz ki: onun tarixi-həyatında izzəti-nəfs və şərəfi üçün mayə arıbra əsrəri-kəşf və nəşr edən “Den” qəzetəsinə məqaləmizi verəmiyəcəgiz. Zira, məzbur qəzetənin nəşr etdigi hicab və ruqə vətənimin sizin kimi boyə bir naxələf övlada malik olması bütün vətənsevər azərilər üçün unudulmaz bir dərələmişdir.

Görüyormisiniz “Den” qəzetəsi nələr yazıyor.

**“Altunsevər bir fırqəci”  
yaxud  
Əhməd bəy Cəfəroğlu**

Əhməd bəy Cəfəroğlu Azərbaycan siyasi fırqəsi əzasından çalışğanlığılı məruf bir gənədir. Bu zat İstanbuldan gəlmış qızıl rus professoru ilə bir qaç ziyaftədə iştirak edərək dostlaşmışdır. Və onun sayəsində dəxi sovet ricalı-siyasiyi ilə ülfət etmək şərfinə nail olmuşdur. Professor cənabları türkçə öğrenmək marağında olduğu yeni dostu Əhməd bəyə söyləyərək bir müəllim tövsiyə etməyi xahiş etmişdir. Və həqq tədris üçün ayda 40 lira verə biləcəyini də bildirmişdir. Professorun bu təklifi Əhməd bəyə o qədər xoş gəlmışdır ki, netəkim ac bir adamə yemək tabağına təmas edən çəngal və bıçaq səsləri xoş gəlir. Zira həftədə iki-üç dərə üçün alacağı 40 lira aylıq maaşının nisfini təşkil ediyor. Əlbəttə, Əhməd bəy kimi əql bir adam boyla fürsəti əldən qaçıramaz. Ona görə Əhməd bəy bu tarixdən vətənini istila edən düşmənin professoruna müəllimlik etmişdir. Kəndi faydasına olaraq ayda alacağı 40 lirəyi düşmənin sərvəti-ümumiyyəsinə bir zərbə kimi tələqqi edən Əhməd bəyin fikrincə düşməni tək bir siyasetlə degil, iqtisadən dəxi zaif etmək lazımlı imiş. Və illə Əhməd bəy heç bir zaman “xüsusi” mənfaətinə milli mənafəinə tərcih etməz.

Əhməd bəyin professorla sıxı əlaqədə olmasından fırqə rəisi xəbərdar olaraq müməleyin nəzdinə dəvət və iqan etmişdir. Qızıl imperializmin professor ilə qəti əlaqə etməsini surəti-qətiyədə təkid etmişdir. Hərçənd Əhməd bəyin fırqə rəisinə böyük bir ehtiram bəslədigini rəvayət ediyorlar və icab edərsə mürşidinin əvəzində duelə çıxmazı dəxi zənn edənlər vardır. Ancaq Əhməd bəyin fikrincə düşmənin sərvəti-ümumiyyəsini kəndi faydasına əksiltmək cihadı-əkbərdir. Digər tərəfdən, dəxi onun bu qiymətdən olan mədən parçalarına aşiq olması vətənini və millətinə bəslədigi hissiyatından əksik deyildir. Bundan dolayıdır ki, yolunda qurban getməgə hazır bulunduğu rəis bəyin ixtar və israrı əqim qalmışdır.

Müməleyin qızıl professorla səmimiyyəti irəlilədikcə fürsətdən istifadə etmək xülyasına qapılmışdır. İstanbulda müqim sovet kon-

sulusıyla görüşmək üçün professordan bir tövsiyə vərəqəsi alaraq, onunla sovet səfərətxanasına gedən Əhməd bəy kəndisini “polprep” təqdim etmişdir. Şura nümayəndəsi əleyhlərinə mübarizə edən siyasi fırqə qəhrəmanlarından birinin gic bir quş kimi kəndi ayağı ilə tuzağa gəlibən girdigini gördükdə şövqündən nə yapacağını şaşırılmışdır. Əhməd bəyin əlini sixmış və həman cinqirəğin düğməsinə basaraq qəvvəs çağırmışdır. 40 lira müqabilində tuzağa düşmüş müsafiri flan numralı odaya gətirməyi əmr etmişdir. Qəvvəsin arxasından qurbanlı qoyun kimi yürüyen Əhməd bəy qaranlıq və dolanbaclı karidorlardan dönüb-dolaşdırdan sonra bir otaya gətirilmiş olur. İçəri girər-girməz kəndisində müntəzir bulunan çekistlər tərəfindən istiqbal edilir. Masa üzərindəki revolveri əlinə alan çekist qapını içəridən kilidlər, tarix və ədəbiyyat müəllimini kəmali-təzəm və ehtiramla masa qarşısına gətirib yer göstərmiş olur. Çekist ağızını açar-açmaz “Hadi, Əmin bəydən və fırqənin fəaliyyətindən nəql və hekayə elə, baxalım” deyir. Bu zaman əmri-vaqe qarşısında bulunan Əhməd bəy ilk əvvəl mətanatını saxlayaraq heç bir şeydən bəhs etməz olur. Ancaq sonra da çekistin kəmali-ədəbli surəti-nazikanədə “iltimas və iltica” etməsinə qarşı duramıyan Cəfəroğlu bir çox şeylərdən istintaqını vermişdir. Əlbəttə, qapı qapılı olduğundan Əhməd bəyin verdiyi məlumatın nədən ibarət olduğunu bilməyiriz. Ancaq yəqin biliyoruz ki, ağızı bir yera salınmış bu “qəhrəman” mücahid orada nə qorxmuşdur və nə də fırqə əsrarını vermişdir, lakin 4 saatlıq istintaqdan sonra milli mücahidimizin təşrif görməsinə müsaidə verilmişdir. Müəllim cənabları bu qədər müddət içerisinde güñəssiz odada qalması üzündən siması ağappaq kağız kimi ağarımdır.

Nə isə, bic və bədəzat kimsələr az degildir. Ancaq nərdənsə insannın sırını açan bu bədəzatlardan birisi vəqənnin qəhrəmanı olan Əhməd bəyi sovet konsulxanasından suyu süzülmüş cüçə kimi çıxdığını görərək, fırqə rəisinə xəbər vermişdir. Bunun üzərinə Əhməd bəyi fırqə divanına cəlb və istintaqa başlamışlardır. İştə bizim buraya qədar verdiyimiz məlumatı fırqə divanı qarşısında etiraf edən Əhməd bəy ağlamış və qeyrətinin çoxluğunundan kəndisini intihar etmək istəmişdir. Əlbəttə, onu bu fikirdən durdurub buraxmamışlardır. Fəqət

bununla belə firqə divanı müməleyhn cürminə cəza olaraq kəndisindən ədəm etimadi bir sənə müddət üçün işdən kənar edilməsini qət etmişlərdir. Hərçənd firqənin “ədalət divanı” Əhməd bəyə mərhəmət edərək bir sənəlik yüngül cəza təmin etməsindən narazı olanlar da vardır. Ancaq biz “firqə divanının” bu adilanə nəzəriyyəsinə törfdarız. Zira “ədalət” divanı bu kimi “namuslu” və “dəgərli” bir üzvi təmamən firqədən çıxarub atarsa, o zaman firqənin hali necə olur?

Nə isə, “Den” qəzetəsi məqaləsinə xitam verərək deyir ki, ədəbiyyat mütəxəssisinin kəndisini intihar etmək fikrində olduğunu alqışlarız. Zira namuslu adamlar üzərlərinə sürdükləri ləkəyi qanları ilə təmizlərlər. Və bundan əlavə onun bu hərəkəti başqlarına iibrət olacağı üçün hər kəs onu təqdir edəcəkdir. Binaənileyh biz şimdidiən bu qeyrətlə millətsevər, altun eşqi-mücahidə rəhamət oxuyuruz. “Den” qəzetəsinin dərc etdiyi bu vaqeyə təmas etdikdən sonra vətəndaşımızdan artıq dərəcədə üzr istiyoruz. Zira onun tarixi-həyatının ən qaranlıq və ləkədar bir səhifəsindən bəhs etmiş oluyoruz. Və onun ən həssas bir telinə toxunmaqdan məqsədimiz kəndisini kəndisinə tanıtırmaqdan başqa bir şey degildir. Bu vəqeysi biz bildigimiz kimi firqə üzvlərindən bilənlər də çoxdur. Və firqə divanının qərardadı dəxi firqənin arxivində mövcuddur. Vəqə qəhrəmanın siyasi sıfətindən başqa əxlaqi cəhatinə təallüq edən digər bir vəqədən dəxi bəhs etmək istiyoruz. Zira kəndisinə ədəbiyyatçı sözü vermiş bu zati qarelerimizə daha yaxından tanıtırmaq istiyoruz ki, əfkari-ümmüniyyəmiz xalqımızın düşər olduğu bu tüfeylilə küləsiniñ həyat əxlaqiyyəsini anlamış olsunlar.

Vaxtilə İstanbulda bir fransız ailəsində yaşayın vəqə qəhrəmanı ailənin 18-17 yaşlarında yegana məsum bir qızını iğfal etməgə müvəffəq olmuşdur. (Bu cümləni oxuyarkən yaşadığınız cinayət bütün təfərrüatılı bir sinema şəridi kimi gözlərinizin qarşısından keçəcəkdir.) “Nə qədər hüznəvər bir alçaqlıq yapdım” deyə vicdanınıza lənətlər edəcəksiniz. Fihəqiqə haqlı olduğunuzu biz dəxi təsdiq edəriz. Zavallı qızçıqaz kəndisinin namuslu, vicdan sahibi bir azəri gəncələ təhhül edəcəkündən məsud olacağı ümidiə qəlbini, ruhunu və bütün mövcudiyyyətini ismət qasibinin yədi-ixtiyarına təslim et-

miş olur. Siz isəniz rəfiqeyi-həyatınız olacaq məsum qızə həyatı qədər qiymətdar olan ismətini caldıqdan sonra, onun validəsilə, daha doğrusu, kəndinizi qayın validə olacaq qadınla eşq və sevdə müamiləsinə girişmiş olmuşsunuz. Bu yolda biri-birini təkrar edən hicab avar müamilələr, nəhayət, zavallı qız tərəfindən bir cürm məshur şəklində tacəssüm etmiş olur. Əvət, nə qədər fəci, ismətinin qatı ürkəli bir namus xırsızı tərəfindən çalındığını görərək ürəyində fövrən edən atəşin ahılə məməzuc nifrətini üzünüze çırpmışdır. İştə qəlbinizi, əqlinizi, eşqinizi və əxlaqınızı hanki bir nöqtəyi-nəzərlə təhlil edəcək olursaq, hissiyat insaniyədən binasıb, qüvvəmizdən məhrum sövq-i-təbiətə məhkum olduğunuz nəticəsini almış olur. Zira 44-40 yaşlarında yarım ixtiyar bir qadın 17 yaşında gənc və təzə bir qızə tərcih etməgiz o saf məmduhə bəşəriyyədən məhrum olmanızı isbat etmiş olur. İştə siz malik bulunduğuñ bu kimi əxəsi-məşumənizlə mübarizəyə dəxi girişiyorsunuz. Siz oylə zənn etməyiniz ki, təşkil etdiginiz kütlə içərisində bu kimi əxlaqsızlığı tək bir siz haiz bulunursunuz? Yox, siz tək deyilsiniz. İçinizdə məsləkdaşının, daha doğrusu, firqə arkadaşının həmşirəsini dəxi bədbəxt edərək qoyub qaçanlar vardır. Allah üçün kəndiniz insaf ediniz, ümumi ictimai işlərdə çalışmağa haqqınız varmıdır? Sizin kimi əxlaqa malik bulunan insanlar vətən sevmək hissiyatını taşıya bilirmi? Əxlaqən süqut etmiş tiplər siyasi firqə özəgini təşkil edərsə, mülətin fəlakətini mucib olmazmı?

Nə isə, buraya qədər yazdığımızın birinci qism üsul təhrirə yad və bigana olduğunuzu göstəriyor. Zira mövzu bəhs məsləyə əsla yanaşmamışsınız. Yazımızın ikinci qismi ictimai və siyasi simanızı, üçüncü qismi dəxi əxlaqınızın dərəcəyi-tədənni qarein-kəramə göstərmış oluyor. Biz sizin həyatınıza aid şu qara pərdəyi açmaq istəməzdik. Əvət, istəməzdik, açılmasın, qalsın. Şu siyah pərdə ta əbəd məstur. Misralor ilə qənaət kəsb etmişdik. Fəqət nə edərsən ki, həpsinə kəndiniz səbəb olduğunuz. İştə sizin tarixi-həyatınızdan bəhs etdiginiz bu iki vəqədən hankisinin doğru olmayıb sizə böhtən və iftira olduğunu iddia edə bilərsiniz? Hadi sizi gülüm və cəsarətinizə aforin deyəlim, doktor əfəndi. Şimdi isə bizə qarşı eyham verməzlərlə etdiginiz hücumlardan bəhs edəlim. Haqqımızda

əfkari-ümmüyyəyi iştibahə salmaq məqsədilə bəzi parmaqlar oruysunuz. Və İstanbulda keçirdiginiz mühacirət dövrünə aid vüqu bulmuş bir vəqayı şahid gətirərək boyla yazırsınız.

1921 sənəsində bir gecə Köprülzadə Fuad bəy evində çocuq kimi ağlayaraq qayət səmimiyyətlə bana: Aman, Əmin bəy Rusiyadan fararı, Azərbaycan qurtuluşu deməkdir. Onun fararı üçün 300 lirəyə ehtiyac vardır. Bu paranın 200 lirəsi tədarük edilmişdir. 100 lirəyə daha ehtiyac vardır. "Nə olursa-olsun, sən bu parayı bana tədarük et" dedin. O vaxtlar şəxsən mən Əmin bəyi tanımayırdum. Sizin göz yaşlarınıza inanaraq istədiginiz 100 lirəyi bularaq sizə və böyük bəy Ağası bəylərə təslim etdim. İştirə mən sizi milli davamızın rəhbəri olan Müsavat fırqəsi liderinə dərin bağlarla bağlı olaraq bir adam tanıyorum, deyə yazıorsunuz.

Əvət, bizim çocuq kimi ağladığımıza aid Əhməd bəyin yazdıqları təmamən doğrudur. Fihəqiqə vəziyyət qarşısında çocuq kimi ağlayordıq. Zira rəcaləti-siyasi və millətpərəst adını taşıyan vətəndaşlarımız o zaman dəxi şimdiki kimi mənafeləri uğrunda süqut-əxlaqə uğramışlardı. Biz Əmin bəyi Moskovdan qaçırmış üçün 300 lirə miqdardında ufacıq bir para tədaruki qarşısında böyük bir müşkil çəkməkdə idik. Halbuki millətimizin nəmi sayəsində<sup>2</sup> mil-

<sup>2</sup> 1921-də İstanbulda təşkil edən "mühacir komitəsi" Paris Sülh Heyətinin təyin etdiyi haqsız siyasetini kəndilərinə anlatmaq məqsədilə Əbdülləli Əmircan bəy cənabları Bağır Rzayevi nümayəndə sıfıtolu Parisə göndərmişdi. Müşarileylərin etdikləri məruzadən pək müxtəsər bir qismını qarein-korama təqdim ediyoruz. Paris Sülh Heyəti Suraxani neft yerlərindən 25 desatinin bir parçeyini fransız şirkətinə icarə vermişdir. Müqavilənamə mucəbinə alacaqları 25 milyon frankdan peşin olaraq 3 bucusu milyon frank almışlardır. Arada vüqə bulan bər vəqə nəticəsində iş pozulmuş, mütəbaqi parayı almağıdan məhrum qalmışlar. İştirə, o zamana qədər bu üç bucusu milyon frank bər tərtibə sərf edilmişdir.

1. Hökumət milliyəmiz tərəfindən Avropaya göndərilmiş tələbələrə edilən yardım 400000 frank.

2. İstanbulda müqim sülh heyəti-vakilinə, konsulosa verilən maaşla məsarif 120000.

3. İstanbulda iltica etmiş 18 nəfər ordu zabitanılı hökumət əzəsinə maaş 80000.

4. Paris Sülh heyəti arasında təqsim edilən para 2900000.

Qeyd: Əlimərdən bəyə aylıq maaş 24000 frank.

Katib xüsusi Adilə oğluna aylıq 7000.

yonlara malik bulunan Paris Sülh heyəti fəaliyyətimizə yardım edəcəkləri yerde maneələr təşkil etməkdə idi. Əlbəttə insan əczini hiss etdigi zaman ağlaması da təbiidir.

İştirə, biz də hiss etdigmiz bu ağır vəziyyət qarşısında ağlayırdıq. Ancaq bizim ağlamamızla Əhməd bəyin ağlaması arasında pək böyük bir fərq vardır. Zira biz bir nəfəri xilas etmək üçün hiss etdigmiz müşkilat qarşısında ağlayırdıq. Və sıxı bir rabitə ilə mərbut bulduğumuz bir dostumuzu düşmən məzaləmindən qurtarmaq üçün möhtac olduğumuz şu ufaq parəyi bulamaq üçün ağlayırdıq. Bu ağlamaq nə həzin və məsumanə bir ağlamaqdır ki, bizim fədakarlığımızın dərəcəsini və vücadumuzda çarpan qəlbimizin və vətənimizə, millətimizə olan məhəbbətimizi isbat etməkdədir. Və Əmin bəyə olan dostluğumuzun sədəqətinə dəxi böyük bir dəlildir. (Bizim bu xidmətimizə qarşı müşarileyin insanlıq yaxışmaz bir müamilə ilə qarşı çıxdı). Müxtəsəri-kəlam, hanki bir nöqtəyi-nəzərdən təhlil edilirsə, hüsnü-niyyətimiz üçün bir şəraf, fəqət siz Cəfəroğlunun fırqə divanı qarşısında ağlaması, yapmış olduğu cinayətin keş olunmasından tovlid etmişdir. Siz ağlarkən kəndinizin irtikab-irtikab etdiyi cinayəti düşünərək ağlayırdınız. İştirə, bu ağlamaq vicdanınızın sizi məhkum etməsində tovlid etmişdir. Bununla əsr etdiniz cürm və xəyanəti etiraf etmiş olursunuz. Əvət, hər ikimiz ağlamışız. Ancaq bu iki ağlamaqlar arasında olan fərq bundan ibarətdir. Kəndiniz insaf ediniz, aradakı fərq böyük degilmə, doktor əfəndi?

Şimdə isə biz Əhməd bəyin bulduğu<sup>3</sup> 100 lirə məsələsinə gələlim. Mümaleyihin yazdığı məktubun məzmunundan və elə anlaşılır

Ev kirayəsi üçün ayda 5000, yekun 32000

6 və ya 7 nəfərdən ibarət sülh heyəti əzəsinin hərbiyəsinə ayda 18000 – 16000 frank.

İstanbulda müqim Paris Sülh heyəti vəkilinə ayda 800 türk lirası.

Səfirlilik məsnədini satan Miryusif Vəzirovaya ayda 200.

Ordu zabitanılı sabiq hökumət əzəsinin bulunan 17 nəfərin hərəsinə 100.

(Bu xüsusda müfəssəl məlumat mühacirətimizin tarixçəsi ünvanlı qələmə aldığımız risalədə qarein-korama təqdim edəcəkiz).

<sup>3</sup> Əmin bəy Moskodan qaçırmış üçün Miryusif Vəzirovla bərabər Lehistan şəfiri "Jodko" cənabları ilə gedib görüşdük, müşariley xahişimizi qəbul etdilər. Ona görə 3000 lirəyə ehtiyacımız oldu. Bu parayı Əmin bəyə xərcirah olaraq gönüldərəcəkdik. Məzbur paranın 200 lirəsinə töhiyyə etdik. Yerdə qalmış 100 lirə üçün

ki, sanki bu zat Xəlil ol Qədir ərbab xeyratdan olması həsəbilə məbləği-məcburi kəndi hesabına olaraq bizi ehsan etmişdir. Şəxson Əmin bəyi tanımıadığı üçün bizim göz yaşlarımıza inanmışdı. Və bizim milli dəvamızın rəhbəri olaraq Müsavat liderinə dərin bağlarla bağlı olaraq tanumışdır. Əcəba, qarein-kəram şü cümlələrin tərkibinə diqqət ediyorlarmı? Bisavad bolşevik mühərrərləri kimi isti-laflar yaranan ədəbiyyat mütəxəssisinin məqsədini ifadə edəməyin mənətiqsiz cümlələrindən bir şey anlaya bildilərmi? Bu zat Əmin bəyi tanımıadığı halda bizim göz yaşlarımıza inanaraq parayı bizi verdigini söylüyor. Pəki, nə olmuş? Əhməd bəyi aldatıb parasını almışmıyız? Onun etibarını sui-istemal edərək kəndisini xəsarətə soxmuşmuyuz? Təbiidir ki, yox. Əvvələ, Əhməd bəyin parası olma-mış ki, bizi versin. Zira kəndisi həmşirəsinin qocası tərəfindən gönü-dərilən 50 lira aylığla yaşıyordı. Və saniyən onun o zaman degil 50 lirə bula bilirdi. Hətta 50 quruş bulacaq iqtidara malik degildi. Ona görə onun bu mövzuda bəhs etməsi: "hünərdən bəhs olunarkən mərd qibli sıraqın söylər" misranın misalıdır. O heç bir zaman kəndi hesabına bir quruş olsun ehsan etdigini görməmişiz. Ancaq onun bu işdə oynadığı rol miyançılıqdan başqa bir şey deyildir. Və 100 lirə bulub götürdüm deməsi dəxi sifir böhtən və iftiradır. Böhtən və iftira söyləməyə adət etmiş insanlar üçün kəndisində iftira etmək o qədər bir kar degildir. Zira "adət ikinci təbiətdir" deyirlər. Ona görə Əhməd bəyin bu yoldakı hərəkətində kəndisini məzur görüyoruz.

Əhməd bəyin istilahına: "Müsavat" fırqəsi liderinə dərin bağ-larla bağlı olduğumuza gəldikdə müməleyhn söylədiyi doğrudur. Vaxtilə kəndisində və ailəsinə etdigmiz maddi və mənəvi yardımları təkrar etməgə lüzum görmürüz. Daxildə pək sıxıntıla yaşadığımız zamanda müşariley üçün İstanbula para göndərmişiz. Biz onu tənqidimiz kimi o dəxi bizi pək gözəl tanıyorlar. Siyasi və içtimai iş-

Süleyman bəy Məmmədzadə cənablarına müraciət etməyi Böyük bəy Ağasibəyli məsləhət gördü. Və Əhməd bəyi bir qasid sıfətiə kəndisində göndərdik. Müşariley xahişimi qəbul etdiyi xəbərini verdi. Miryusifin, Böyükbayın və bizim imzamızla kəndisində sənəd göndərdik. O dəxi 100 lirayı Əhməd bəyə verib göndərdi. Biz bu paraları Lehistan səfəri təvəssütü Əmin bəyə göndərdik. Ancaq Əmin bəy bu paraları almadığı üçün paralar geri qoymışdı. O zaman məzbur 100 lirayı Süleyman bəyə əda edərək verdiyimiz sənədi geri almışlardı. İsta Əhməd bəyin ağızı köpürərək utannadan bildüm dediki, 100 liranın sərgüzəşti bundan ibarətdir.

lərdə bərabər çalışmışız. Ancaq bizim çalışmamızla onun çalışması arasında bir fərq vardır: Biz çalışırkən zəhmətimizin üzərinə paramızı dəxi sərf edərdik. Fəqət o zəhmətlərinə müqabil istifadə edərdi. Netəkim şimdə dəxi oylayız. Bizim vaxtıla Əmin bəyə etdiyimiz etibar və etimadın dərəcəsini və ona qarşı səmimi bir məhəbbət bəslədiyimizi Əhməd bəy kəndisi dəxi etiraf ediyor, ancaq nədənsə bu gün ona qarşı çıxışımızın səbəbini sormayur. Və bu çıxışımızda bizim ondan istədiyimiz nədir? Bilmək istəməyir. Və bəlkə də bilməyir, fəqət kəndisini anlamamazlığa qoyur. Bununla biz əfkari-ümmümiyyəmizi bu zatın təqib etdiyi təxribədici siyasetindən xəbər-dar etmişiz. Millətimizin fəlakətini vətənimizin dağılmasından amələlik rolu oynadığını inkar edilməz. Sənəd vəsiqələrlə isbat edi-yoruz. Ətrafına topladıqları əxlaqsız və vicedansız kimsələrlə həm-piyala olması üzündən kəndisində nifrəti-ümmümiyyəyi cəlb etmişdir. Kəndisində xudbinlik və xotkamlıq xəstəligi nəticəsində tənqidə qalxışan vətəndaşlara böhtən və iftiralarla təkfirə qalxışmışdır. İsta bizim ona qarşı çıxışımızın səbəbi bu kimi qeyri-məqbul müa-milələr üzündən olmuşdur. Onun keçmişdəki xidməti millətimiz üçün nə qədər faydalı olmuşsa, şimdiki fəaliyyəti dəxi o qədər mü-zürdir. Mücadilənin taktiki ünvanlı məqaləsi millətə və vətənə qarşı işlədiyi unudulmaz bir cinayətdir. Bunları anlamamaq üçün insan axmaq və dəli olmalıdır. Cərəyan edən vəqələri görməmək üçün in-sanın kor olması lazımdır ki, inadında diyəndə israr edə bilsin.

Nə isə; bizim bu Əmin bəyin nübüvvətinə iman gətirənlərin etiqadına deyəcək bir sözümüz yoxdur. Onlar istədikləri kimi inana bilirlər. Ancaq biz də gördükümüz və duydugumuz faktları qəbul ediyoruz. Biz bunları yazdıqda səviyyəyi-ürfanca geridə qalmış qara-gürub üçün mağaza çırğları və eyni zamanda Azərbaycanda sərvət naminə itə atmağa bir dəsha malik olmayan lütlər üçün yazmayıriz. Və həmçinin zəhmət haqqı müqabilində mürşüdləri üçün dərvişlik edən vicedansızlarla da işimiz yoxdur. Bunları yazımaqdan məqsədi-miz əfkari-ümmümiyyəmizi təşkil edən ziyanlı sınıf üçün yazıyoruz. Vətənimizin fəlakətini dərinləşdirməkdə olan kütlənin əfali-ci-nayətkarənələrini fəqət onlara göstərmək istiyoruz. Və Zöhhak mü-zaliminə düber olmuş millətimizin "Gavə" ruhündə bitişdirəcəyi övladları üçün yazıyoruz. Əvət, əmin olunuz onlar üçün yazıyoruz.

Əhməd bəy məktubuna davam edib yazıyor: siz nəhayət İstanbulu tərk etdiniz və bilməm burasını tərkələ təkrar Azərbaycana getdiniz. Çox qorxarım ki, bu son sizin bolşevik, İran, Türkiyə hüdudlarını boylamanız Azərbaycanda biraxdırığınız və kəndilərlə bir qaç sənə qızıl Azərbaycanda qoqlaşdırığınız arkadaşlarla yeni bir bağla bağlanmış olsun.

Əhməd bəyin yazısından anlatılan bir şey varsa, o da arkasından qoşduğu mürşidinin mənfur şurəni təqib etməkdən ibarət mürid yetişdirmək sənətində "Durov"dan daha müstəid görünən "diplomat ruhani" bu yoldakı müvəffəqiyyətindən dolayı sələflərinə iftixar edə bilirlər. Zira babaları tərbiyə etdikləri əvəm və sirf cahil müridlərin fikir və düşüncələrini mədud bir dairə içərisində saxlayaraq istədikləri kimi icrai-təhkim edərlərdi. Ancaq bu isə müridlərinin əxlaqını pozmaqla bərabər, hissiyat və vicdaniyəsini dəxi atıl edərək, kəndisində mocud bulunan bütün xəvas müştumeyi anların ruhuna təlqih etmişdi, istə tərbiyə etdigi müridləri dəxi kəndisi kimi təkfir silahlarını qullanmaqdə məhərət qazanmışdır. Binaənileyh həqqimizdə işar etdigi iham və rəmzlərlə əfkari-ümmümiyəmizi şübhədə buraxmaq istəmişdir. Sanki Əhməd bəy bizim İstanbuldan vətənə getdigmizin əsbabını bilməyirmiş? Və nə kimi şərait altında İstanbullu tərk etdiyimizdən bilə vüqufı yoxmuş? Əcəba onun bu iddiası doğrumudur? Halbuki 11 ay İstanbulda bərabər bulunduq. Və orada vüqu bulunan hadisələrdə şahid olurkən bizim vətənə ovdatimizin əsbabını bilməməsi şayan heyrət degildir? İnsan əxlaqən nə qədər süqut etməlidir ki, həqiqəti bildigi halda pərdələyib başqa bir şəkildə cılveləndirsin. Və nə qədər vicdansız pəst fitrət olmalıdır ki, əmdən insana ləkə sūrmək məqsədilə xəqli şübhəyə salmaq cəsarətində bulunsun. Əvət, qüsursuz da degildir. Suyun sərçəsmədən bulanıq gəlməsindədir. Başqa dürlü də yaşayamazsınız. Bolşeviklər qüvvətinə istinad etdikləri kimi, siz dəxi haiz olduğunuz böhtan və iftiraçılıq sıfatınə mədyunsunuz. Və bu vaxta qədər hiyləgəرانə siyasət sayəsində yaşamışınız da, bundan sonra yaşamayağınız qətidir. Zira üzünüzə taxmış olduğunuz masqanın qoparılması nəticəsində simanızı hər kəs görmüş oldu. Nə isə, vətənə ovdatimizin əsbəbini qarein-ikram əvəz və bəyan ediyoruz:

1921-ci il sənəsi mart ayında Batumin bolşeviklər tərəfindən istilası münasibatlı oradakı vətəndaşlarımızın hissəsi Trabzon, qismidən İstanbul ilticə etmişlərdi. Martin 26-da bunlarla biz dəxi İstanbulda çıxmışıq. İstanbulda hökumət milliyəmizi təmsil edən tek bir konsulluq vardi. Səfarət bayrağı Miryusif Vəzirov tərəfindən endirilib, öhdəsinə aldığı səfirlilik məsnədini dəxi hər ayda 200 lira almaq şərtilə Paris Sülh Heyətinə satmışdı. Mərdan bəy cənabları satın aldığı bu yüzə Xəlil bəy Xasməmmədli cənablarını Paris Sülh Heyəti vəkili namile təyin etmişdi. Nə qanun beynəldövlədə və na qanuni-beynəlmiləl bu kimi bir məqam olmadığına görə rəsmi dövlət dəvəviri bu məqamı tanımuyordı. Zira, hökumətimizin sülh konfransına göndərdiyi heyətin vəzifəsi Parisdə təşkil ediləcək sülh konfransında iştirak etməkdən ibarətdir. Ona görə heyəti-məzburun İstanbulda və ya başqa paytaxtlarda vəkillər bulundurmağa lüzum olmadığı məlumdur. Binaənileyh rəsmi məqamətlə müxbər və mükatibə hər konsulusun imzasılı imza edildi. Əgər sülh heyəti İstanbulda kəndilərini təmsil edəcək müəssisənin öhdəsinə lüzum görülür desə, o zaman heyəti-əzasından birisi golib İstanbulda otura bilirdi. Həm səfarətin və həm də konsulosluk işlərinə nəzarət edərdi. Ancaq nədənsə sülh heyətimiz siyaset aləmində kəndi dühəsində yaratmış olduğu bu məsnədə ayda 800 lira maaş verməkdə idi.

Nə isə, mühacirlərin İstanbula gəldikləri xəbəri Parisə bildirilmişdi. Sülh heyəti tərəfindən fəlakətində vətəndaşlarına yardım olmaq üzrə 1000 türk lirası iana göndərilmişdi. Məzbur heyətin vəkili fəvqüzzikraneyi təşkil etdigmiz mühacir komitəsinə təslim edərkən bunun ələləcalə bir yardım olduğunu və bundan sonra dəxi sülh heyəti tərəfindən hər dürlü müavinət ediləcəyini vəd etdilər. Hərçənd bu vəd ibtidəda mühacirlərin qəlbində böyük bir hiss təsəlli tulid etmiş oldu etsə də, ancaq bir az sonra bu vədlərin quru sözlərən ibarət və oxşamaq qəbilində olduğunu hər kəs anlaşımdı.

Nə isə, fəvqüzzikr para ehtiyacda bulunan vətəndaşlar arasında təqsim edildi. 105 mühacir dəstəsinin dördə bir hissəsinə yardım olundu. Vəziyyət getdikcə ağırlaşırıldı. Qaçqınların əksəri bolşevik məzalimi qorxusundan həyəcana düşüb qaçmışlardı. Bunları vətənə geri göndərmək üçün çərə aramaq məcburiyyətində idik. Mühacir komitəsinin rəsmən çalışmasına İstanbul mütəfəlliği müsaidə et-

mişdi. İlk əvvəl bizim təşəbbüsümüzle və İstanbulda müqim vətəndaşlarımızın yardımları sayəsində iki dəfə tyatro verildi. Vüsl edilmiş 450 lirayı 43-42 nəfərə təqsim edərək "Hilal əhmər" cəmiyyətdən dəxi vapur biletli alaraq bunları Batum təriqilə evlərinə yola saldıq. Sonra "Amerika şərq-qərb müavinət cəmiyyəti"nə müraciət edərək mühacirlərə ərzaq və əşya alıb aralarında təqsim etdik. Komitənin fəaliyyəti genişləməyə başlayır. Mühacir məsələsinən əlavə ümumi və ictimai işlərlə da iştirək ediyordi. İstanbulda "Azərbaycan" adılə bir qəzətə verməkdə təşəbbüs edildi. Bu arada Almaniya, İtalya və Fransada təhsildə bulunan tələbələr<sup>4</sup> cəmiyyətdən müttəhidülməl məktublar aldıq. Bu məktublar sülh heyətimizin onlara qarşı etdiyi müamilədən naşı şikayətnamələr idi. Bunun arxasında bir də<sup>5</sup> Məhəmmədəli Əhmədzadə və ondan sonra dəxi<sup>6</sup>

<sup>4</sup> Hökuməti-milliyəmiz tərəfindən Avropaya göndərilmiş 86 nəfər Almaniyada, İtalyada və Fransada təhsil ediyorlardı. Vətonimizin bolşevik istilası üzündə bunlara göndərilən para durdurulmuşdu. Parisdə bulunan sülh heyətimiz tələbələrimizdən etdiği dörd yüz min frank yardımın sonra, bunlara geri ovdat etmələri ni təklif etmişdir. Buna görə tələbələr cəmiyyəti, mühacir komitəsinə müraciət edərək xahiş edirlər ki, komitə sülh heyəti nəzdində təşəbbüsətədə bulunsun ki, tələbələr təhsillərini davam etdirmək üçün ediləcək yardımından imtina etməsinələr. Və onların dönüb vətənə getmələrində israr etməsinələr. Zira tələbələr təhsillərini bitirmədən geri getmələrinə acıborular. İsta, bu xüsusda fəvqələdə cələsələr dəvət edən komitə ricalərlə müraciət etdişə də, Mərdan bəyin qəzəbini cəlb etməkdən başqa bir şeyə müvəffəq olmadı. Bileks nəticədə komitənin dağdırılma-sını mucib ola.

<sup>5</sup> Sovqatlı Azərbaycan müdafiə milli komitəsi Anadolu hərəkatına yardım etmək məqsədili Məhəmmədəli Əhmədzadə təvəssütlə 400000 frank çek və iki vagon pambıq műqabilində dəxi 1000000 frank banqə havaləsi göndərmişdi. Əhmədzadə İstanbula gəldikdə Miryusif Vəzirovla məsləhətşəşərək cəki pozuyorlar. Bundan 1000 lirasını Miryusifə və 19000 lirasını dəxi Ankara Milli təşkilatı xəzndəri Mixtar bəyə təslim edərək qəbz alıbor. Bu məsələdən xəbərdar olan mühacirlərin təklifinə görə Əhmədzadə komitə tərəfindən cəlb edilərək kəndisindən hesab istənilid. İstintaq və təhqiqat nəticəsində 13700 lira dəxi kəndisine almış olduğu meydana çıxdı. Komitə bu paranın ümumi xəzənəyə verilməsini tələb ediyor və Əhmədzadəyə dəxi başqları kimi aid 100 lira maaş veriləməsini məsləhət görürən.

<sup>6</sup> Fəriz bəy Vəkilova gəldikdə bu zət hökumətimiz tərəfindən Gürcüstan müməssilli id. Məhəmmədhəsən Hacınski Parisdə ikən Fəriz bəy təstilə müşariley 1000 funt para göndərmişdir. Para Məhəmmədhəsənə çatmadığından geri qayitılmışdı. Azərbaycan bolşevik istilasına ugradıqdan sonra məzbur çek İbrahim

Fəruz bəy məsəlesi meydana çıxmışdı. (Bu xüsusda "mühacirətimizin tarixcisi" ünvanlı risalədə müfəssəl məlumat verəcəgiz). Ancaq ixtisari-ərz edə biləcəyiz ki, mühacir komitəsinin bu kimi geniş bir sahədə fəaliyyətə başlaması sülh heyətini düşündürməkdə idi. Zira məzbur bu heyət mühacir komitəsi kimi bir müəssisənin kəndi fəaliyyətlərini kontrool etməgə təhəmmül edə bildikləri kimi komitə tərəfindən edilən təklif və məsləhətlərə belə müsaidə etməyirlər. Hətta komitənin Parisə yazdıqları məktublar cavabsız biraxılmaqdə idi. İsta sülh heyətinin kəndi-kəndinə diktatur nəzərile baxması, komitə ilə kəndi aralarında dərin bir uçurum vücuda gətirmişdi. Doqquz nəfərdən ibarət komitəyi təşkil edən əzənin əksəri sülh heyətinin fəaliyyətsizligini və qeyr-adilanə hərəkətindən narazı olaraq təqin etməkdə idi. Bu səbəbdən sülh heyəti-möhtəməsi dəxi komitənin münhəll olması üçün tədabir-lazımada bulunmaqdə idi.

Nə isə, mühacirlər hər gün komitə idarəsinə toplanaraq ehtiyaclarından bəhs ediyor, kəndilərinə yardım edilməsini tələb ediyorlar. Haqıslılığa qarşı üsyən əmarələri görünməkdə idi. Vəziyyəti boyla gördükdə komitə rəisi sıfətə sülh heyəti vəkilinə müraciət edərək təvəllüd edəcəgi uyğunsuzluqları vaxtından əvvəl qarşılaşmaq üçün tədabir-lazımada bulunmadan bəhs etdik. Və bu xüsusda iclası-ümumi dəvət etməgi təsvib etdilər. Dəvət günü mühacirlərin əksəri cələsədə iştirak etdilər.

Məsələ ətrafında mübahisə və münaqişələr bütün şiddətilə davam etdi. Sülh Heyəti vəkili cənabları irad etdiyi tarixi nitqlərində ehtiyacdə bulunan mühacir vətəndaşları acliq, susuzluq, fədakarlıq təommül etməyə dəvət edərək bu kimi tarixi günlərdə mətanətlə olmalarını təklif və siyasi vəzifə ilə müvəzzəf olanlara ehtiram göstərmələrinin vacib olduğunu təyid etdi. Əlbəttə vəkil bəyin nitqinin nə qədər gözəl və məntiqi olduğuna bir söz deyəmeyiz. Ancaq ehtiyac içində bulunan mühacirlərin nəzərində bir parça quru əkmək qədər qiyməti haiz olmadı. Zira bir tərəf kəmali-rahatlılıq yaşıyor. Tərəfi-digərin hissəsinə acliq, susuzluq, vətənpərvəstliyi,

bəy Heydərov təvəssütlə Tiflisdə pozdurulub Fəriz bəyə, Mustafa Vəkilova, Şəfi bəylərə təslim edilərək műqabilində qəbz alınmışdır. Mühacir komitəsi bu parayı dəxi ümumi kassaya verilməsini tələb etdiyordu.

fədakar və mətanətli olmayı təklif ediyorlardı. İş bu dürlü təksim qeyri-adilanə nəinki Sülh Heyətində mühacirlər arasında bir ziddiyət əmələ götirmişdi. Hətta Sülh Heyətindən maddi yardım alan mühacirlər miyanında dəxi ikitirəlik tovlid etmişdi. Nəhayət, bir çox müzakirədən sonra tərəfimizdən iki dürlü təklif olundu:

Birinci təklif: ordu zabitanılı hökumət əzəsi böyük bir ev icarə edərək ehtiyacdə bulunan vətəndaşlarımıza oraya toplanalımlı.

Amerika şərq-qərb cəmiyətindən verilən uzaq və makulatı-imumi mətbəxdə sərf edəlim. Və aldığımız maaşı dəxi bir yerdəyiz. Bu təklif zabitan tərəfindən şiddətli bir etirazla rədd edildi.

İkinci təklif: ordu zabitanılı hökumət əzəsi aylıq aldiqları 100 lirdən 40 lirasını, Miryusif Vəzirov aldığı 200 lirdən 80 lirasını və Sülh Heyəti vəkili Xəlil bəy cənabları da 800 lira aldığı aylıqdan 200 lirasını ayırıb möhtac mühacirlərimizə təqsim edəlim. Və bu kimi tərəxi bir gündə millətimizə qarşı olan fədakarlığımızı isbat edəlim, deyə sözümüzə xitam verdik. Fəqət məmələsəf bu dəxi keçmədi.

Nə isə, cələsəmiz bir qərara gəlməyib qapandı. Fəqət nəticəsi iki gün sonra Sülh Heyəti vəkilinin kabinetində baş verdi. Onda Əşrəf bəy olduğu halda hicabi-avər bir komediya oynandı. İştə bu vəqəsinə Sülh Heyəti tərəfindən mühacir komitəsi tək dağıdılması üçün təşəbbüsata şru edildi. Paris Sülh Heyəti tərəfindən Şeyxülislamzada cənabları fövqələdə bir məmuriyyətilə İstanbula göldilər. İştə bu tarixdən fəaliyyətilə hər kəsin təqdirinə müzahir olmuş mühacir komitəsi mənafəi-səxsiyə qəhrəmanları tərəfindən qapadılmış oldu. Məsələnin bütün təfərrüatılə iç üzünə bizim qədər bələd olan Əhməd bəy sanki bunlardan xəbəri yoxmuş. Vətənə ovdat edənlərə bərabər gedərkən vapura qədər gəlib vidalaşmasını unutmuşdur. Əcəba! Bizim mühacirəti tərk<sup>7</sup> etdигimizin əbabını bilmiyorum

<sup>7</sup> 1922 şubat ayında İstanbuldan Batuma, ordan dəxi Bakuya varid olduq. 1923-dən 1924-ə qədər 72 nəfər vətəndaşla "ÇKA" tərəfindən həbsə alındıq. 4 ay 8 gün çəkdiyimiz fəlakətli günləri məhbəsədə oturan firqaçılardan dəxi şahiddir. Ondan sonra 1926-1927-də yenə də "ÇKA"nın müsafiri idik. Bu dəfə Gancəli Əhməd Cavad bəy da yaxalanmışdı. Şairi müşarileyə xaricə əlaqədar olmağda müdəhəm ediyorlardı. Dəlil olaraq "Gök-Göl" üvanlı mənəzum əsərinin "Yeni Qafqaz"da naşr edilmiş olduğu göstərilir. Heç unutmayorum. Zavalliyi tənha olaraq bir otağda oturtmuşlardı. Xəstəxanaya gedərkən yol üzərində fürsətdən isti-

deməsi viedanına təhkim etmək degildir? Və bu kimi böhtan söyləməklə əxlaqının süqutunu mucib olmadan xəbəri yoxmudur?

Əhməd bəyin axmaqcasına müntəqiz yazılarından məqsədinin nə olduğu məlummuzdur. Mürsidini müdafiə edə bilir fikir əbləhanəsilə həm kəndisini və həm də süquta yetmiş mürşidini bərbad bir hala qoymuşdur. Fikrən və əxlaqın ləkəli bir kimsonın dəvi vəkili sıfətilə meydana çıxaraq əsəssiz sözlər oynatmaqla mürşidini difa etməsi, onun lehina degil, biləks əleyhinədir. Zira "kor atın kor nalbəndi olur" məsəli-məşhurini bilməyənlər yoxdur. Binaənileyh Əhməd bəy kimi kor bir müqəlliiddən bu kimi mözudan bəhs etməsi nə birisinə bir bəraət qazandırıbilir, nə də başqasını itdiham edər. Zira quru söz oynatmaq dövrəsi çoxdan keçmişdir. Ona görə onun bu xüsusda bizdən qorxması yersizdir. O qorxduğu zamanları çoxdan atlatmışdır. Rus konsulxanasından salamat qurtardığı üçün iftixar etsə yeri vardır. Əhməd bəy məktubunun bir yerində deyir ki: "Millətçi və namuslu bir adam gündə bir vətəndaşa çirkəb sürtməkla yarın o vətəndaşla təşriki-məsai edərsə, o vətəndaşın eyni çirkəb içərində olması icab etməzmi?"

Əhməd bəyə cavab olaraq nəzəriyyəsinin həqiqət olduğunu etiraf edəriz. Zira insan ləkəli bildigi bir zatla təşriki-məsai edərsə, kəndisi dəxi ondanın deməkdir. Ancaq Əhməd bəy boyla bir sualı verdikdə onun müntəqiz cəhətinə əsla düşünməmişdir. Daha doğrusu, heç anلامışdır. Ancaq biceb millətçi və namuslu bir adam heç bir zaman kəndi vətəndaşına əsas olmadan çirkəb sürməgə cəsarət edəməz. Zira böhtan, iftira və hiyləgərlik kimi alçaq işlər namuslu insanlara yaxışmaz. Bəni növünü məqsədi uğrunda təkfir edənlər və onlara çirkəb sürənlər filhəqiqə namussuz və alçaq kimsələrdir. Buna heç bir şübhə olmamalıdır. Və bizim etdигimiz mübarizənin əsası da bunun

fədə edərək halını sorduq. Məsaləyi anlatıldıqdan sonra "Allah onlara insaf versin" sözlərilə təsəssüratını ibraz etdi. Biz o zaman məsələyi olduğu kimi anlayamırdıq. Bu dəfə İstanbula göldikdə "Yeni Qafqaz" məcmuəsinin komplesini aldıq. Məzkr məcmuənin 1926-cı ilin 3-cü ayında Cabbar adında bir kommunist yazıcısının Əhməd Cavada etdigi hücumat tosadıf etdi. Kommunist yazıçısı Əhməd Cavadı ikiüzlilikdə itdiham edərək diyor:

"Bundan əlavə, Əhməd bəy bizim ikinci dəfə olaraq müsafiratımızla maraqlaşırıb və çox qorxuyor ki, biz qızıl Azərbaycanda buraxmış olduğumuz arkadaşlarla, daha doğrusu, Əhməd bəyin bərədərlərlə yeni bağlarla bağlanmış olmayıalım?"

üzérindədir. Biz deyiriz ki: nə üçün sizi tənqid edənlərə, açıqdan-açıga fikrini söyləyənlərə çirkab sürməkdən utanmıyorsunuz? Və hər kəsə bolşevik və xaini-vətən sözünü söylərkən vicdanınız sixiləməyur? Əgər təkfir etdiginiz kimsələrə qarşı əlinizdə bir vəsiqə varsa göstəriniz və ona istinadən iddianızı ediniz. Yoxsa xoşunuza getməyən hər bir vətəndaşa saldırmınız, dürlü-dürlü hiyləgərəp və xainanə tartibat yapmanızla kəndinizi namuslu göstərəməzsizsiniz? Zira: "aynəsi işdir kişinin, lafa baxılmaz" məsəli-məşhurının mənasını dark etməniz lazımdır. İşte bu başla siz müddəci-ümumi ola bilirmisiniz? Sonra sizin təsvir etdiginiz zəvatala bizim heç bir zaman təşriki-məsaimiz olmamışdır. Zira biz heç bir zaman başqaların yazılarını kəndimizə şürə olaraq qəbul etməmişiz. Biz Şəfi bəyin çıxışından çox-çox əvvəl, hətta həpsinizin bir yerdə çalışığınız zamanlarda belə mürşidinizin yersiz hərəkatını tənqid etmişiz.

11-ci sahifədən məbəd: ən ziyyada diqqətli olanı burasıdır ki, bəzi şairlərimizdə (Əhməd Cavad və qeyriləri) nəzəriyə və məfkurələri ehtibarılə bir dərəcəyə qədər ikiyüzlülük vardır. Mətbuat vəsitəsilə açıq məktub yazmaq, əski nəzəriyyədən əl çəkdiklərini elan etmək və cəmiyyətin qarşısına atılan bu günkü vəzifələr xatirinə çalışacaqlarına and içmək bu anların bir üzü, ikinci üzləri isə birincisini təmamən pərdələyir və ilham əmələ gələrək yazmağa başladıqları zaman ikinci yüz birincisini örtür. İşte Əhməd Cavada qarşı edilən bu hückumu "Yeni Qafqazya" məcmuəsinin mühərətiri İsparto Buxarınə cəsarətlənərək "ÇKA"nın icra etdigi məzalimi düşünmədiyi kimi Əhməd Cavadın vəziyyətini dəxi nəzərə almayıraq, müdafiə yolunda başladığı mövzu ilə zavallı Cavadın ittihamı üçün "ÇKA"nın əlinə vəsiqələr vermişdir.

1930-da İstanbulda ikən Məhəmməd Sadiq bəyə pilan cinayətkarana müamiləyə etiraz etmişdir. İstər Türkiyədə olsun, istər İranda olsun "qurtuluşçu" maskası altında yapılan cinayətlərə izhar-nifrət etmişiz. 1932-də mürşidinizin təqib etdigi siyaseti üzündən uçuruma yuvarlanacağına məktubla kəndisindən xəbər vermişiz. Biz sizin xəyalınızda bulunan zəvatala nə müxbərədə, nə də mütəkəbədə bulunmışız. Bundan dolayı nəşrin müsai etdigmiz də yox deyildir. Ancaq bizim bildiyimiz bir şey varsa o da: "Məmmədəmin Rəsulzadənin faci sükütu" nami-risaliyə əfkari-ümumiyyəti iqnaedici müntəqəi ca-

vablar verilməmişdir. Onun Şəfi bəyçilik ünvanlı yazdığı risaləsinin mövtəviyyəti mənbədir, yenə aidi-ədəbiyyat və fəlsəfəyi-səfəsəfədən ibarətdir. Və əfkari-ümumiyyəti başqa bir məcraya sövq etmək məqsədi-xainanəsilə yazılmış bu risala əvəm fəribanə cümlələrdən başqa bir şey deyildir. Fəqət, məaləsəf, bu kimi demoqojlərin da təsiri olamaz. Məsələn, kəndisindən hesab istanlırlar və hesabı verməsi icab edərkən "bolşeviklər mühacirlər arasında işləyirlər, araya nifaq salıborlar", deyə gurultu çıxarmaqla işin içindən silkinib çıxməq istəyir. Əcəba, hesabın verilməsilə bolşeviklərin araya nifaq salmasının məsələyə nə münsəbəti vardır? Bizim etdigmiz iddiaların əsası xainanə əməliyyatdan ol çəkmənizi, nəşryatınızla vətənimizi, millətimizin fəlakətini mucib olacaq hərəkətdən təmamən sağınmanızı tələb etməkdir. Rəsisiinizin həkəmlər divanından intina etməsi üzərinə sürülmüş ləkəyi təmizləyəməz. Quru, boş sözlərə degil, faktlarla cavab vermək lazımdır. Şayani-heyrət burasıdır ki, izzəti-nəfsi və şərfini nə duel meydanında və nə də həkəmlər divanı qarşısında müdafiə etmək cəsarətdən məhrum bir zati Əhməd bəy kimi keçmiş ləkəli bir adamın müdafiəyə yeltələnməsidir.

Əhməd Cavada aid yazdığını vəqəyə qareini köməksiz nəzər-diqqətlərini cəlb ediyoruz. Kəndiləri düşünsünlər, əcəba, "ÇKA"nın necə məzalimina düşmüş vətəndaşını xilas edəcəyinə çalışacaqları yerdə bilsəs fəlakətini təhiyə ediyorlar. Müşariley həndisini müdafiə edərək təhlükədən qurtarmaq üçün bolşeviklər əleyhinə çalışmayacağına söz verib and içmişdir. Və bunun üçün dəxi kəndisini məhbəsənə bıraxmışlardır. Filhəqiqə sair müşariley fəaliyatını fəqət məktəbdəki vətən övladlarının təlim və təribyasına həsr edərək müəllimlik sahəsində çalışmağa şuru etmişdir. Ancaq bolşeviklər qədər insan qanına susamus "Yenu Qafqaz" mühərrirlərindən bir qismi müməleyin bolşeviklər üçün müzür bir ünsir olduğunu meydana qoyuyor. Baxınız nə deyir:<sup>8</sup> "Şair bu milli istiq-

<sup>8</sup> 11-ci sahifədə məbəd: baxınız nə diyor. Şairin ikiyüzlülüyü yoxdur. Onda yalnız bir üz görürüz. Azərbaycanlıq, türkçülük və demokratizm. Şair bu milli istiqalpərvər, hürrüyətpərvər, insaniyətpərvər üzüla istiqal məcadilisinin günlərindən bu anə qədər mətanətlə davam etmiş, əzmindən dönməmiş, fikrindən çəkinməmişdir. Binaənileyh o, ikiyüzlü deyildir, bir üzləndir. Burada ikiyüzlülüyə bənzərsiz bir həyəsizliq məsləsi varsa, o da conabların və onun arkadaşları komu-

lalpərvər, istiqlal mücadiləsinin ilk günlərindən bu anə qədər mətanətlə davam etmiş, əzmindən dönməmişdir” kimi sözlərlə Əhməd Cavad bəyin üzünə duraraq onu müdhiş bir bolşevik düşməni göstərməyə səy ediyor. İstə, Əhməd Cavadın uğradığı fəlakətin mənşəyi bulundu. Müşariley kəndisini müdafiə edərkən vətəni və milləti xilas etmək namılə, daha doğrusu, kəndi hayatlarını təmin etmək əməlilə təşkil edən “Yeni Qafqaz” mühərri şahid adil sıfıtilə müşarileyin üzünə duraraq bolşevik faidəsinə şəhadət vermişdir. İstə nə qədər böyük cinayət və nə qədər alçaqcəsına bir xəyanətdir ki, kəndisi xaricdə kəmali-rahatlıqla yaşayaraq, daxildə “ÇKA” məzalimindən rahat-nəfs olamayan vətəndaşının etlafını mucib olsun. Kəndisini siyasi firqə rəisi adlandıran zətin təhti-rəyasətində nəşr edilən bu kimi yazırlar, əcəba, qarein-ikram nasıl baxıborlar? Təqib ədilən bu siyaset bolşevik amalına kor-koranə xidmət etmək degilmədir? Və onların bu hərəkətləri millətə, vətənə xəyanət degildir, nədir? Namuslu və vicdan sahibi olan vətən övladları bu vəziyyətə qarşı laqeyid qala bilirlərmi? Ümidvarız hər bir vətənsevər, azəri övladı vətənin fəlakətini və millətinin itlaf edilməsində amələlik rolu oynayanlara nifrət edərək cəza və səzasını verməlidir. Məsələyə kəmali-dıqqətlə əhəmiyyət verənlər iddiamızda haqlı olduğumuzu təsdiq edərlər.

### Ceyhun bəy Hacıbəyli

---

nistlərə aiddir, deməsi Əhməd Cavad üçün hər dörlü qaçacaq və kəndisini müdafiə edəcək yolları qapayır.

Nə isə, 1939-da “ÇKA”nın bir dəstə yaxalamaq üçün təribatda bulunuşunu duydug. Ən yaxın dostumuz “ÇKA” tərəfindən dəfaətlə cəlb və təhdid edilərək bizim nə işlə məşğul olduğumuzu sormuşlardır. Vəziyyəti belə gördükdə orada qalmanın təhlükəli olduğunu anladıq. Dostumuza dəxi orasını tərk etməyi təklif etdik, gəlmədi. Ancaq altı ay sonra “ÇKA”nın həbsə aldığı 250 nəfərin içində o dəxi tovqif olunmuşdu. Bərəkət versin ki, İran təbəəsi olması həsbİ ilə İrana təbib edildi. Bu zat 1921-ci ildə İstanbulda təşkil etmiş “mühacir komitəsi”nə də üzv olmuşdur. İstə ikinci dəfə mühacirətimiz səbəbi budur, Əhməd əfəndi. Bu dəfə İstanbula gəldikdə rəzalət içində yuvarlandığınızı görüb, sizinlə görüşməgə tənəzzül etmədik.

### 15. Ezizim Mecid bey

Mektubunuzu aldım, Kadir bana teslim etdi: 20 gündən fazla Parisde olduğumu duymamış. Ben de sizinle görüşmedigimden çox-çox teessüf etdim, lakin gelecek günümüzi bilmədigimden, artıq Münhende kalmak qayıri mümkündü. İşlerimizi iyi getmesini ben de hiss edirem, ve buna da xəberler olduğunu hepmiz biliyor.

Her halda yeni adamlar getirilmesine ehtiyac varsa, A.K-si onu bizim rezalik ve rekormandationla yapa bilirler. Bu loyal olmaq var. Hərindənmi ibtidaidir, biz onlارla, hususen, ben ve Mr. Vilyams-la hənuvakt loyal reftar etdik. Diger tərefdən, yalnız radio işlərinə kalırsı, sizin iştirakınız kafi degilmə?

Mayor bey ne yapıyor? Çalışırımu, ecaba? Eger doğrudan da iş bu hala kalmışsa, ben qelmaqə hazırlam, lakin siyasi cəbhəde biz A.K-nin kerarını bekliyoruz, deyorlar oktyabrın 15-de mesele hell olunacaqmı?

Her halda, hemin radio işlə en başdan meraklanıp da, onun teşkülüni en ciddi suretdə iştiax etmem. A.K-ya bellidir ve defeatla Mr. Velyams benim iştirakımın qiymətli olduğunu tekrar edip, gelecekte de millietler caphasında lazımi olan meslehet ve tevsiyelerimin ehəmiyyətini etiraf ederek, benim şahsi çalışmanın tərefəti idi.

Program direktorunun milletlerden ibaret müavin yeri lafimizə görə boşaldı. Müveqqetem bunu ben yapmadan imtina etmişdim (A.K-nin kerarınadək). Lakin ben Mr. Vilyamsla elvəda etdigmə esnasında bana artıq bir söz söylemedi. Ben de ihtar etmedim. Her halda orada bulunan olsa idim, redaktorun cəbhəsində de yardımın çatardı. Ne etməli, ben kendimi söylenirem, başqaları için vüzafet etdik kolayıdı, kendini içən sordum.

Oradan gelen heberlər beni çok sıklıyor. Cahangir bəyin məktublarından ve Sait bəy Şamilin söylediklerinden milli cephəmizi çonuk halına gelmişdir. İsterdim sizinle və digər hemdəşlərimizla vəziyyəti düzəldeydim, bilmirem mümkün olacaqmı. Ora gelende bir kaç gün ikamət etməge maddi imkanımız yoktur. Bunun içinde A.K. kerarın beklioruk.

Her halda orada vuku bulan hadisətdən beni mufəsselen vəkif ediniz. Sonra lütfən Azərbaycanların (Türkçe və rusca) ne halda olduğunu heber veriniz. Ben geldikdə neşr olunurdu. Merkez böhrəni hu-

zurunda ben bir mekale ile bir de bir mektup mayor Beye 20 gün bundan ekdem gönderdim (Radio adresine ve teheddüdi), mayor beyden heç bir cevap almadım, ne olmuş? Hastamı? Müşkü'l mü? Onda heç olmazsa Envere ve ya Kulama yazdırı bilmezdim? Her halda çap olunmuş verekeleri bana gönderiniz, müayne etdikden sonra geri gönderrem. Material kafi olmassa, yenisini gönderrem. Keçmiş nüsxeleri ora-bura gönderdilermi? (Kulamdan sora bilersiniz).

Sexsi adresinizi bana bildiriniz. Enver ve Kulamın da adreslerini bilmek isterdim. Helelik bu kadar. Mufessel mektubunu beklerim.

Sevgilerimle arkadaşlara salam.

Ceyhun  
Paris, 15.9.53

### 16. Ezizim Mecid bey

Mektubunuza dün aldım, alamamış olsaydım, telegraf çekeceğim. Abo beye ve Envere bir aydan fazladır mektup yazdım, heç birinden bir cevap almadım. Umumem, ben Münihden gelenden beri (1-9), sizden başqa heç bir kimseden (Cahangir bey müstesna olarak) bir mektup almadım. Rica edirdim dergiler hüsusünde şu nöqteleri bana bildiresiniz:

1. Hanki dergi çıkmış ve ya çıkmak üzere mi? Ruscasını ve yahut türkçesi? Türkçesine geldikde ben Abo beye göndermiş olduğum mekale çap olunurmu? Ben isterdim ahırınçı korekturaya bir nazar yetire idim, onun için (matbaə yazdığını kibi) varakaları bana gönderse idiler, ben çok memnun olurdum.

Hemen torda rusçası (onun parasını orada bulmak mümkün olmasa, ben buradan gönderrem, türkçesi verilmiş).

2. Neçin haziran sayı kimseye gönderilmemiş? Onu Kulamdan sora bilirsınız.

Nasıl oldu da bize "hain" diyen Neu-Ulm şimdi Kerenskilerin d..destmaliyyir? Mühterem doktor bey ve adjudam Nizam ne deyurler? Hemen adamlar onların dustperverdiliyorlar. Doğrusu, ben güman etmedim ki, azeriler içinden boyle hainler çıka bilsin... Qa-

raz para meselesi görünür, doğrudan da mühacirette çok büyük rol oynayır. Buradaki vatandaşlar hemçinin işimizin siyasi gedişinden bir söz söylemezler, lakin "para nasıl mesref olundu" vürdi-zebanlarıdır. Yazık kerenskilerle mücadelemin en qızqın esnasında, biri si bana yazıyor:" Bana 30000 frank vermesen, ben iştirak etmiyorum!" Bu adamlarla nasıl iş yapasam? Yazık millet!

Diger terefden de baazi hereketleriniz bunların ağızına yem verir...

İsmailden iki mektub aldım, cevap verdim ve ne yapmasını ismarladım umid ededim ki, o da Münihne gedip de radioda çalışsin. Ne oldu? Habarınız var mı? Zaten amiral yazıyor ki, "Amerika sesinden" istikbar edilen körpelər bizim radio yeri almışlar.

Onun mektubunda bana daim iki işaret vardı:

1. Bana böhtan atırlarmı? (Münihde) ve bunun da amellerinden biri bizim aziz dostumuzun (aramızda qalsın).

2. Bana "ayaşlar" hücum etmekdə imişler.

Bunların heç birisini ben tesevvür ede bilmirem.

Alqerez!..

Mr. Vilyamsın müümilesinde şahsi ihmal görmeginiz, o adam bir kadar çok tuhafdır, istersiniz ben şu hususda ona bir işaret ederem, aramız dustanedir ister kendisi, ister kadını, herhalda Abo bey baş müherrir sıfetile sizi ona tekdüm etmelidi. Benim oraya gelmem hala belli degil, amiralın yazır ki, "tezlikle" bir neodus bulurlar.

Selam ve sevgilerle Ceyhun

Paris, 15.10.1953

### 17. Nuri-didələr: Ceyhun, Zurya və Ceyçik!

Salam-dua bədində sizdən çox nigaran idik, lakin kağızlarınız yetişdikdən sonra arxayınlıq hasil oldu; Axır ki, kağızınızda Ceyçikin şəklini göndərməmişdiniz, gəldi çıxdı və çıxməqla Ceyçikin şəkli əldən-ələ gəzib, görən öpürdü. Qərəz, çox şad olduq.

Hərdənbir özünüñ və Ceyçikin şəklini çəkdirib göndərin. Gələk bizim işlərə.

Əvvələ, hamumuz, bizlər də və Zuryanın da yeni evləri də sağ və salamatdır. Aişə xanum, həmçinin, sağ və salamat olub, genə öz işindədir. Bir neçə gün əvvəl mənimlə görüşdü və kağız yazıb verəcəyini vəd etdi. Bu günlərsə bir qədər nənəmin keyfi yox idi. Başı gicəllənirdi; Əbdülxalıqı götirdim dəvə yazdı, dedi qocalığ-dandır; dəvədan bəridir ki, yaxşıdır. Özü də bizdə olur, yəni biz sizdən köçdük, öz evimizdə, köhnə evimizdə oluruq. Və bir də sizdən köçərkən təsadüfi olaraq evinizdə bir telefon aparati tapdıq. Mən bu işə çox sevindim, aparati siz gələnə qədər rekvizit edib evimizdə telefon çəkdirdim. Camalgıl də sizdə olurlar. Naibə xanım və Sura dəxi salamətdirlər; Sura öz evlərində olur; Ziba xanımın əri gəldi, evlərində başqa adamlar da olur.

Zurya hər nə Məleykəyə yazmışdı, hamisəna əməl olundu.

Qəzetəni idarə davam edirəm, ancaq iş çox olduğuna görə yorulram. Xeyli şrift götirdik. Bu günlərdə qəzetəni böyüdəcəyik. Qərəz, hər bir şey öz yerində sazdır, lakin sizin bir qədər keyfinizi pozacaq əhval budur ki, qəzətə mədaxili işi siz zənn edən kimi olmadı. Boylə ki, "Bakinski islov" qəzetəsindən yalnız bir kərə Şəfi bəy mənə doqquz yüz manat pul verdi, vəssalam, sonra Nəsib bəyin "İqla"dan narazılığına görə "Bakinski islov" bizim mətbəəmizdən köcdü və köçməklə də, deməli, "İqla" qəzetənin yeganə sahibi oldu. Bu xüsusda Şəfi bəy də bir tədbir görmədi, daha doğrusu, görə bilmədi. İnşaallah, sən qayıdanandan sonra əhvalatı özü sənə nəql edər. Bədə bizim qəzetədən sənə hər ay məvacib çıxmaq məsəlesi də baş dutmadı. Çünkü səndən sonra Nəsib bəy mənimlə görüşüb dedi ki, sən müdir olduğuna görə Ceyhunun məvacibini al və Məmmədəmin də sənin məvacibini alsın; deməli, daha sənə xüsuslu məvacib yeri qalmadı və smeta dəxi öylə də yazıldı. Lakin Məmmədəmin yalnız məqalə yazır, ağır iş mənim öz boynumdadır. Bu xəbərləri piş əz vəxt yazıram ki, Bakıda mədaxilinizə ümidvar olmayısanız ki, sonra məyusluq əmələ gəlir. Hər halda bununla keyfinizi pozmayınız, sağlıq olsun. İnşaallah qayıdanandan sonra əvvəl-kindən daha artıq qazanarsınız. Təki can sağlığı olsun. Bir də ümidi-varam Yevropadan o qədər material götirərsən ki, səndən ötrü bö-

yük bir mənbəyi-mədaxil olar. Orası da məxsusi qalmasın ki, "Bakinski islov" indi mənfəət verirsə də, cüzdır. Məsələn, yüz, iki yüz, çünki bu saat Bakıda igirmidən çox qəzətə çıxıyor. "Kaspi" pulsuzluq üzündən bağlandı.

Əlavə, ev əhvalatından onu xəbər verirəm ki, Camalı evləndirmək istəyirik. Özü də Ayulduzu almaq istəyir. Bu günlərdə nişan taxılacaqdır.

Bakı həyatından şayani-diqqət olan bir şey varsa, o da tez-tez tərtib verilməkdə olan "veçər"lərdir ki, hamısı yay klubunun zəlinə olur. Lakin indiki veçərlər ilə keçənkilərdə təfəvüt vardır. İndi içki işi azad olduğuna görə veçərlərdə hamı kefli olur. Mən də hər dəm keflənirəm.

Azərbaycan işinə gəldikdə, Xan Xoyski hökuməti istəfa verdi. Səbəbi "İttihadçı"lar oldu. Yeni kabinə işi Nəsib bəyə həvalə olundu. Yəni Baş vəzir oldu. Lakin hələ hökumət düzəlməyibdir. Yəqin sabah düzələcəkdir. Hər halda işimiz yaxşıdır. Könüllüləri və sairləri şəhərdən qovduq, ingilis polisasına da ehtiyac qalmadı; bu günlərdə öz qoşunumuz gəldi. Hökumət dəxi tərkisilə etdirildi.

Bədə nə yazım. Bizi maraqlandıran sizin əhvallarınızdır. Sən də ki, o baradə bir söz yazırsan. Öz cümləsi bir şey yazıb göndərmişsən, lakin götürən adam yolda obşdan qorxub, ciribdir. Deməli, əlimizə çatmadı. Qərəz, arzumuz budur ki, tez işlərini qurtarıb qayıdasınız ki, tezliklə görüşək. Hamımız hamımızı çox-çox öpürük ba xüsusi Ceyçiki!

Heyifslənirik ki, yəqini Ceyçik qayıdanandan sonra bizi tanımayacaqdır.

Zərər yoxdur sağ və salamat qayıdm, sonra tanıyar. Bağı salamat olasınız, ümuməqraba və dost-aşnalardan səlam-dua!

Bəradərin Üzeyir

19 mart 1919-cu il, Bakı

## 18. Nuri-didə Ceyhun!

Salam-duadan sonra kağızın və usaqların şəkli gəlib yetişdi və bizi çox şad etdi. Sənə çatan pul, görünür ki, Zülfüqar göndərən imiş, mən göndərən pulun çatması xüsusunda bir şey yazmırısan, o pulu mən həman 18 noyabr kağızımızdan bir üç gün qabaq göndərmışdım. (Camal vasitəsilə) zənn edirəm ki, o da indilərə kimi sənə çatıbdır. Bu gün dəxi sənə 25 dollar göndərdim, baziyafət edəsiniz. Heyif ki, sən yazmadın görək sizin üçün orada dollar mənfəətdir, yoxsa ingilis fundı.

Əlavə, mənim diplom almaq məsələm get-gedə daha da əhəmiyyət kəsb edir. Çox ümidiyərəm ki, bu sənə axırında ikmali-təhsilə gedəcəğəm. Əlbəttə, mən getməli və sən də gəlməli olsan, o halda əvvəl məni gözlərsən ki, əvvəlcə bir görüşək və məsləhətləşək, ondan sonrası gələrsən buraya, mən də təhsilə məşğul olaram.

Sövkət xanım yaxşı adamdır, fəqət onun axmaq sözlərinə qulaq asma. Onun əri aferistin biridir. Burada duruş edə bilməyib qaçıdı.

Sən ondan göz-qulaq ol ki, bizim əsərlərdən orada çap etdirib satmasın, çünki mənim bir neçə danə ikisəsli xorlarım onda qalıbdır.

Usaqlar, maşallah, böyüyübüdülər və Timuçin lap Ceyçikə çatıbdır, nənəm və biz hamımız şəklə çox sevindik. Əlbəttə, bütün səyinizi usaqların və özünüzün salamətlığınıza həsr etməlisiniz və hər bir barədə ehtiyatlı olmalısınız. Baqi hamının sizə artıq-artıq salam-duası vardır. Məleykə və mən sizə və usaqları öpürük.

Bəradərin Üzeyir  
18 dekabr (1923)

## 19. Nuri-didə Ceyhun, Zurya və Ceyçik!

Sizə kağız göndərə bilmək imkanından dolayı dedikcə sadam. Allah bu zatin atasına rəhmət etsin ki, sözünə vəfa edib, kağızı götürdü.

Əvvəla, şükrür olsun Allaha ki, hamumız sağ və salamət olub sizə duagu varıq və qayıdır gəlmənizi böyük bir səbirsizlik ilə göz-

liyörəq. Bu axır günlərdə sizləri tez-tez yuxumuzda görürük və mən keçən gün görəndə ki, siz goldiniz və Ceyçik elini mənim cibimə salıb qəzetə çıxardır; bu yuxulardan boyla güman edirik ki, inşallah tezliklə görüşərik. Zətən Məmmədəmin demişkən yevropalıların rəsmi surətdə gəlib, bir ay burada görüb də həqiqəti-haldan öz təşəbbüsleri ilə xəbərdar olmaları sizin orada bu qədər uzun qalmığınızı lüzumsuz buraxırdı...

Hər halda biz sizin tez qayıtmamanız tərəfdarıyız.

Özümüzə gəldikdə, necə ki, yuxarıda dedim salamət varıq. Bu yay mən və Məleykə, sonra Camal və Sehra "Qacur"da idik. Məleykə ilə mən qızdırırdıq, odur ki, həkimlər oranı məsləhət görülürələr. Sentyabrın əvvəllərində qayıtdıq. İndi hələ ki, qızdırırmamız yoxdur. Zülfüqar nənəməngili dəxi bir yera aparmağı öhdəsinə götürdüsə də, lakin əhdinə vəfa etmədi. Odur ki, onlar məttəssüf yayı Bakıda keçirdilər. Zərər yoxdur, inşallah, gələn il siz ilə bir yerdə bir yaxşı yera gedib dürüst rahət olarıq.

Aişə xanım və Zuryanın cəmi qohum-əqrabası hamısı dəxi Alalahdan sağ və salamət olub sizlərə dua göndərirlər. Bir on-on iki gün bundan əvvəl mənim "yövə-vəladətimdə" Aişə xanım dəxi bizdə idi. O günü yaxşı bir qonaqlıq qayırdıq. Nasib bay özü, arvadı, Məmmədəmin, Şəfi bəy dəxi bizdə idilər. Sizin də sağlığınızna içidik və siz yad-bud etdik. Baqi ev barəsində səndə bir öylə şayəni-diqqət əhvalat yoxdur ki, yazım. Camal və Sehra nişanlıdırırlar.

Cabbar hərbiyə məktəbini bitirib zabit olubdur. O sənədə Lənkəranə təyin edibdirlər. Dolanacağda öylə bir siqıntı çəkmirik. Ümumməvaciblər artıbdır. Məsələn, Camal üç mindən çox və mən də altı min məvacib alırıq. Əlavə, məqalələrin də sətri bir manatdır. Deməli, mən yeddi-səkkiz qazana bilirəm. Qəzetənin işi pis degildir. Bir növ dolandırıraq.

Kabinetin üçün taza mebel aldırdım və telefon gətirtdim. İnşalat, gələndə görərsən.

Siyasi işlərə gəldikdə hal-hazırda hökumət böhranı mövcuddur. Nasib bəy kabinetin istəfa etmişdir. Lakin bu günlərdə yenə başında Nasib bəy olmaq üzrə yeni kabinet düzələcəkdir. Nazirlərin ədədi bir az azalıb, əlavə zənn edirəm ki, sosialistlərə yer verilməyəcəkdir. Əhvali-siyasımız dedikcə yaxşıdır. Nasib bəy işi çox gözəl apardı və məmləkəti demək olar ki, hər bir təhlükədən qurtarmaqla bərabər abad, məməmur və qüvvətli bir hala saldı. Bu saat tam mənəsi ilə

müstəqil dolanırıq. İçimizdə heç bir biganə əl yoxdur. Qarabağ və Lənkəran məsələləri bizim nəfimizə olaraq həmən qan dökülmədən həll edildi. Bir əndişəmiz varsa, o da Şimaldır. Lakin o barədə də biza ümüd-növmid verənlər yox degildir. Qərəz, isimiz "xod"-dur. Yalnız bir arzumuz odur ki, siz gələsiniz, tezliklə görüşək.

Ceyçik hamının dilindədir. Partiretinə kamodun üstə qoyub hər gün tamaşa edirik. Baxusus nənəm çox sizi arzulayır. Nənəm bizdə olur. Əlbəttə, ərif əlbəttə özünü gözləyəsiniz, həm azarlamadan, həm də təsadüfi vəqələrdən, cünki böyük şəhərdən öylə təsadüflər çox olar. Və bir də əgər orada oyla bir vacib iş yoxsa, artıq oturmağın nə mənası? Çixın gəlin buraya. Getmək lazımlı olsa, sonra da mümkündır. Cəhd eylə, fursətdən istifadə eylə, firəng dilini kəməlinca öğrən və özünü orada gözəlcəsinə tamitdir. Baqi bizim hamımızdan və cəmi dost-aşnadan sizlərə çox-çox ərz salam və busələr!

Bəradərin Üzeyir  
8 oktyabr 1919-cu il, Bakı

## 20. Nuri-didə Ceyhun, Zurya və Ceyçik!

Salam-duadan sonra bu gün ki 13 yanvardır, Azərbaycanın təsdiqi – bayramına məşgülüq. Bu əhvalata hamidian artıq nənəm söyündi, cünki dedim ki, indi Ceyhun, Cəlil gərək tez qayıtsınlar. Fil-həqiqə yəqin sizə xəbər olacaqdır ki, tez qayıdasınız.

Siz göndərdiginiz beş yüz franq yetişdi və mən onu Azərbaycan puluna dəyişib on min manat hasil etdim və o puldan iki min beş yüzün nənəm ilə Səyyadə, üç mini Abhəyatə və iki mini də Məhbubə verdim. Franqlar özümdədir. O ki qaldı Parisa, truppa aparmaq işinə, mən bu barədə Nəsib bəy ilə danışdım, o da tapşırıldı ki, mən İsləmətə düzəldim. Mən də düzəldib, verdim. Ancaq Nəsib bəy demədi ki, əgər bizi təsdiq etsələr, o halda getməyə lüzum olmayıcaqdır. Odur ki, indi artıq getmək əhvalati hələ sonraya qaldı. Əvvəl siz gəlin görüşək, bəlkə sonra genə bir yerdə getməli olduq.

Evdəkilər hamısı sağ və salamatdırular. Həmçinin, Aişə xanım və əqrəbəsi hamısı salamatdırular. Bir neçə gün bundan qabaq Aişə xa-

nım bizdə idi. O da sizlər barədə çox qüssə edir. Qəzetə işim musiqi işlərimə çox xələ yetirir, odur ki, qəzetədən çıxmış istəyirəm, lakin hələ ki, bir münasib müdər tapa bilməyirlər. İndi mən sən gələni gözləyib, qəzetəni saxlaram.

Sən gələndən sonra işə baxarıq. Baqi hələ ki, şayani-diqqət bir əhvalat yoxdur ki, yazım. İşdir, əgər siz orada qalmalı olsanız, o halda mənə xəbər edərsən. Əmmə gəlsəydiniz, çox yaxşı olardı ki, görüşüb səbət edək. Baqi hamimizin siza çox-çox salam-duamız vardır. Zuryaya artıq salam-dua deyib, Ceyçikin üzündən öpərsən.

Bəradərin Üzeyir  
13 yanvar (1920)

## 21. Nuri-didə Ceyhun!

Sənə fövriir Berlindən bir məktub göndərdim və orada hər nə təfsilat varsa yazmışam. İndi Yusifin getdiyindən istifadə edib, bu məktubu dəfi yazıram. Əvvələ, nənəm deyibdir ki, Ceyhungil həmişə bu duanı oxusunlar “La havlə və la quvvət illah billahi əliyül əzm” və saniyən, deyir ki, inşallah, qayıdan səfər mənə bir çəkmə və bir paltoluq alınsın.

Əlavə, burada bir məsələ var ki, Yevropada səfarətlər təyin edilsin. Bu xüsusda mən Nəsib bəy ilə görüşmək istiyorum ki, görün sənin barədə fikirləri nadir. Hərgah bir boyıl plan olsa ki, sən Parisdə səfarət işlərinə məşğul olasan, o halda sən buraya qayıtmalı olmasan, mən səy edəcəyəm ki, özüm də oraya gəlim, yox əgər sən gəlməli olsan, onda burada danışarıq.

Və bir də neçə gün əvvəl İstanbul safirimiz Yusif Vəzirovdan bir məktub aldım. Yazır ki, ermənilərin fransızca “Renessans” qəzetəsi iddia edir ki, “Arşın mal alan”ı yanan ermənidir. Yusif bu işdən çox mütəəssir olduğunu yazar və israr eyloyır ki, mən əsərlərinin notlarını çap edib ona göndərim ki, səfarət xərcinə olaraq bütün Yevropada, həmən Amerikaya boyıl intişarına səy etsin. Hərgah mən Parisdə olsaydım, notlarını tezliklə və yəqin ki, ucuz ola-

raq çap elətdirərdim. Mən əhvalatı Nəsib bəyə söylədim. Dedi ki, bu iddia ermənilərin Zəngəzur iddiasından dəha betərdir.

Qərəz, ya sizin buraya və bizim oraya getmək məsələmiz həll edilmiş olsa idi, onda mən məxsusi öz musiqi işlərimə məşğul olub, bu xüsusda da Avropa əfkari-ümmüciyyəsinin diqqətini cəlb edərdik. Keçən səfər "O olmasın, bu olsun" oynuna ingilis böyüklərindən biri gəlib Nəsib bəyin lojasında oturmışdu, hər nə görürdü hamısını dəftərinə qeyd edirdi. Əsərin müəllifi kim olduğunu da bilib, dəftərinə yazıbdır. Qərəz, mənim əsərlərim avropalıların marağına səbəb olur. Ona görə bu yolda müntəzəm işləmək lazımdı. İnşallah, sən-lə görüşəndən sonra bu iş xüsusunda çalışarıq. Bizim hamımızdan Zuriyaya çox-çox salam-dua deyib, Ceyçikin üzündən öpərsən.

Bir ay əvvəl Nasib bəy məni tiyatrda görüb dedi ki, bizim Paris məruzələrimiz artır, dedim nə tövr artır, bəlkə balalıbor, dedi, bəli, balalıbor. Onda bildim ki, Zuryanın həqqində söyləyir. Hamının arzusu budur ki, Zurya sağ və salamat xilas olub Ceyçikə bir yoldaş olsun, inşallah. Baqi. Salamat olasınız. Özünüzü hər nihan diqqət-dən gözləyun.

Bəradərin Üzeyir  
16 yanvar 1920-ci il

## 22. Nuri-didə Ceyhun!

Salam-duadan sonra çox şadam ki, sizə məktub göndərməyə müvvəfəq oldum. İstanbuldakı "Tamaşa" jurnalının müdürü Bakıya gəlib mənimlə görüşdü və mənə İstanbulun məşhur artisti Ərtoğrul Möhsün əfəndinin fotoqrafin sahibindən qayibanə salamlarla hədiyyə gətirdi və mənim də fotoqrafımı alıb İstanbul'a gedərkən mən bu məktubu yazıb ona verdim ki, İstanbuldan sənə göndərsin.

Bizlər hamımız sağ və salamat varıq, bu zaman əsnasında, yəni sizə Hənişə xanımın oğlundan məktub göndərəndən bəri əlhəmd heç birimizin burnu da qanamayıb, hamımız – istər bizimkilər, istər Aişə xanımgıl hamısı salım və səlamətdirlər. Aişə xanım biza tez-

tez gəlir və bizdə qalır, tikiş işində Məleykəyə kömək yetirir, çox heyf olsun ki, sizdən heç bir xəbərimiz yoxdur və Parisdən heç bir gələn də olmur heç olmasa əhval-pürsan olaq. Ancaq bir-iki həftə bundan əvvəl Zöhrənin bizi yazmış olduğu məktubunu aldıq. Məktubun tarixinə baxıb gördük ki, doqquz ay bundan əvvəl yazıbdır. Məni sizin əhvali-maddiyəniz çox fikirlərə salır, bilmirəm nə ilə dolanırsınız. Sənin bir işin varmı ki, ondan mədaxil ola, bəlkə ehtiyac və üzrət içindəsiniz? Və bir də sizin buraya gəlməyiniz nə vəxt mümkün ola bilər? Sizi ordanmı buraxımlar, yoxsa bura gəlməkdənmi ehtiyat edirsınız?.. Mən boyla gümər edirəm ki, buraya gələsiniz, sizə heç bir söz deyən olmaz. Hərgah bilsəm ki, gəlmək istəyirsiniz, mən piş əz vəxt bizim komissarlarla görüşüb, fikirlərini bilişəm, sən bu xüsusda mənə bir məktub yaz və gələn olsa göndər.

Bizim öz dolanacağımız yaxşıdır. İndi burada külfət saxlamaq üçün ayda on milyon pul istər. Mən bundan artıq qazanıram, çünkü bir neçə yerdə musiqi dərsi verirəm. Əlavə, əsərlərimdən hökumət mənə on faiz qonorar verir. Mən bu il müsəlmanlara məxsus olmaq üzrə bir konservatoriya açdım, bu saat orada iki yüzdən artıq məktəb şagirdani oxuyur. Bir həftə bundan əvvəl rəsmi-güsədi idi. Bütün komissar yoldaşlar başda Nərimanov olmaq üzrə gəlmişlərdir. Təbrik nitqlərindən sonra çay verdim, çox canfəşanlıq oldu. Hökumət mənə hər bir barədə kömək edəcəyini vəd etdi. Həqiqət bu konservatoriyanın bizim müsəlmanlardan ötrü böyük mənası olacaqdır. Oxuyanların yarısı kişi, yarısı arvadırlar. Çoxları da çadra başında olan qızlardır. Cingiz ilə Niyaz dəxi orada oxuyurlar, bir neçə gün bundan əvvəl onların sünnet toyları da oldu.

Nənəm eşitdi ki, mən sənə kağız yazıram, çox şad oldu və həmiya tapşırıbdır ki, səs-küy salmasınlar, mən qarixmayım, özü də sağı və salamatdır, bu günlərdə ona diş qayıtdırməq istəyirik.

Məleykə çox istəyir ki, Zöhrəni və uşaqları görsün, çox vəxt siz onun yuxusuna girirsiz, durub nənəmə nəql edir. Bacımgıl bizim evə köçübdürərlər, yəni otaqlarımızın ikisini onlara vermişik. Bütün gününü Camalin oğlu Kamal ilə keçirir. Kamal çox yaxşı oğlan olubdur. Ceyçikin uşaqlığına oxşayır, özü də məni çox sevir, mənə "aqqə" deyir, mən də onu çox sevirəm və asudə olanda onunla oynayıram.

Sehragil dəxi sağ və salamatdırılar. Məhbub konservatoriyada oxuyur. Cabbardan dəxi danışırlar ki, salamatdır və guya Ərdəbil-dədir, bunu hələ təhqiq etməmişik. Abhəyat əri ilə bərabər Zaqataladadır, onu Bakıya gətirmək istəyirik. Zülfüqar və Böyükxanım öz qulluqlarında baqidirlər. Qərəz, hamı sağ və salamat olub rahat dolanmaqdadır. Bir nigaranlığımız yalnız siz tərəfdədir. Nənəm sizləri çox-çox arzu edir və hər dəfə haçan gələcəyinizi məndən soruşur, mən də ona əhvalatı qandırıram.

Bakı şəhəri isə öz adı halını almaq üzrədir, ticarət sərbəstdir, teatrlar yenə dolu olur. Cümə günü "Leyli və Məcnun" hökumət təyinatında oynanıldı. Həştad beş milyon "izbor" verdi!

Baxüşus arvadlar teatroya çox gəlir. Əz cümlə, hamı çox "intensivno" işləyir bir dərəcəyə qədər ki, evdə bir-birimizi çox az görürük. Məsələn, bu saat mən zasedaniyadan qayıtdım. Məleykə evdə yoxdur, zasedaniyaya gedibdir. Hamı boyıldır. Adamları evdə tapmaq olmur. Qərəz, mənim, nənəmin, Məleykənin, bacının və hamimizin ağızından sizi və baxüşus Ceyçik ilə Timuçini çox-çox öpüb, salam-dualar göndəririk və tezliklə görüşmək arzu edirik. Səy eylə ki, gələn olsa mənə bir məktub yaz.

Baqı əddua.

Bəradərin Üzeyir  
26.11.1921, Bakı

### 23. Nuri-didə Ceyhun!

Salam-duadan sonra sənin kağızların və göndərdigin məbləğ gəlib çatdı. Çox sağ olanın. Fəqət sən məbləğ xüsüsində özünə korluq verma. Çünkü biz burada hər nə siyə olmuş olsa bir növ dolanuriğ və yemək sarıdan korluq çəkmirik. Məbləğdən Aişə xanının xüsusi dəxi özünə çatdı. Ümumiyyətlə, yemək-içməyimiz çox yaxşıdır, siz bizim tərəfdən nigaran olmayın, dolanacağımız çox yaxşıdır. Əlavə, hamı sağ və salamatdır, əlhəmdüllah, heç bir tələfatımız yoxdur.

O ki qaldı mənim oraya gəlmək məsələm, mən gəlmək istiyorum və bu barədə çalışıram, özüm də Nərimanov ilə Bünyadzadənin

Moskvadan qayıtmagılara müntəzirəm ki, onlardan üç aylıq məzuniyyət alıb gələm, hər halda ola bilsin ki, aprelin ortasında və ya axırında və bəlkə bu ilin tez bir vəxtində gələ bilim, o vəxtə qədər dəxi nənəməngili yay üçün bağlara göndərərik. Məleykə dəxi mənim ilə bərabər gələcəkdir. "Arşın mal alan"ın firəng dilinə tərcümə edilməsi məni çox sevindirdi, ümidi varam ki, müvəffəqiyəti artıq olar. Qərəz, kömək üçün çalışıram. Hər halda biz tərəfdən nigaran olmayıñ. Çox bərk işə tələsdiyimə görə müfəssəl kağız yaza bilmədim. Bizlər hamımızdan, ələlxüsüs nənəmdən və Məleykədən Zöhreyə, Ceyçikə və Timuçinə çox-çox salam-dua deyib ağızlarından öpərsən. Bağı salamat olasınız.

Bəradərin Üzeyir  
10 mart 1922-ci il, Bakı

### 24. Nuri-didə Ceyhun və Zöhr!

Salam-duadan sonra bizlər hamımız sağ və salamat variq. Fəqət siz tərəfdən çox nigaran variq. Çünkü qəzetlərdə oxuduğumuza görə oralar çox soyuqdur və naxoşluqlar əmələ gəlir. Biz təəccüb edirik ki, nə üçün siz buraya gəlmək istəməyorsunuz və hərgah istəyorsunuzsa nə üçün təvəssütdə bulunmuyorsunuz, mən bu xüsusda sənə keçən il yazmışdım və genə təkrar yazıram ki, sənin buraya gəlməgina heç kəsin bir sözü yoxdur. Hökumət izn verəndən sonra nə üçün gəlməməmək? Halbuki izn ilə gələnlərin hamısı burada rahat oturub, qulluq etməkdədirler, məsələn, Yusif Vəzirov, Vəkilov və sairələri.

İzn almaq yolu dəxi necə ki, əvvəldə sənə yazmışdım boylardır. Sən bizim Parisdəki polpredstvoya Azərbaycan Şura hökuməti namına olaraq ərizə verirsən ki, sənə buraya gəlməyə izn verilsin. Sənin ərizənə görə polpredstvo buradan və Moskvadan soruşur ki, bu xüsusda bir məmənəet varmı, ya yoxmu? Sonra onun cavabı sənə bildirilir və orda olduğu halda sənin üçün yol açıqdır. Digər bir yol dəxi budur ki, sən mənə yazırsan ki, buraya gəlmək üçün mən buradan təvəssüt edim. Mənim təvəssütüm buradakı məsul idarələrdə baxılıb Moskvaya göndərilir və Moskva da izn verdikdən sonra Pa-

ris polpredstvosına gönderilir, oradan dəxi “atkaz” olmadıqdan sonra sənə izn verilir. İzn verildikdən sonra sərbəst olaraq istədiyin yerə gedirsən. Əlavə, mən bir kərə də olsun eşitməmişəm ki, izn verilməklə buraya golən adamlara sonra pək bir əziyyət olsun və halonke əvvəllərdə təqsirləri olanlar dəxi gəlib Şura hökumətinə sidq dil ilə qulluq edirlər. Sən ki, məlum olduğu üzrə təqsizsizsən, özün də ki, Parisdə student olaraq yaşayırındın, nəinki mühabir. Və fröng dili bildiyinə görə səni texnik katib etmişdir. Qərəz ki, Azərbaycandakı məsul yoldaşlar sənin kim və nəcə və nə məsləkli adam olduğunu gözəlcəsinə bilirlər və təccüb edirlər ki, sən indiyə kimi buraya golmirson. Görünür ki, oraların da aksiyon mətbuatı buranın əhvalini fəna bir halda yazır və sən də ona inanıyorsan. Biz isə çox gözəlcəsinə dolanırıq. Bizimkilər və biz özümüz səni inanıdara bilərik ki, heç vəxt boyla asudə və rahətcəsinə yaşamamışdıq. Bu saat buraların əhvalı çox gözəldir, qoçubazlıqla məşğul olan Bakıdan heç bir əsər də qalmayıbdır, hər kəs rahətcəsinə öz işinə maşğuldur. Və işlər də o qədər maraqlıdır ki, il gəlib dolandığı heç nəzərə də gəlməyir. İnşallah, bu may gölənda özün görərsən və təccüb edərsən.

Əlavə, uşaqlar üçün buranın isti havası çox gözəl olardı, sağlamlışarlardı və nə siz bizdən, nə də biz sizdən nigaran olmazdıq.

Sən, əlbəttə, mən diyən siyəq edərsən, yəni ya sən özün polpredstvo vasitəsilə və ya ki, mənə yazarsan ki, mən təvəssüt edim və mənə tez cavab verərsən. Öylə olsun ki, bu istilər hər düşən vəxti gələ biləsiniz. Sonra soyuqlar mane olmasın.

Anam salamatdır, fəqət qocalıbdır, gözləri pis görür, qulaqları pis eisdir, özü də sizi arzu edir. Demişəm ki, bu yaxınlarda gələcəksən, çox söyünbüdür. Hər vəqə məndən soruşur. Özü də genə həmişəki kimi çox gülür və bizi də güldürür, baxusus deyilən sözləri başa düşə bilməyəndə, uğunub qəşş edir. Nənəm, Məleykə və ümumqohumlar sizə salam-dua göndərib, Ceyçiklə Timuçinin üzündən öpürlər. Və sizin tez gəlmənizi arzulayırlar.

Əlbəttə, kağız sənə çatan kimi mənə cavab yaz. Hələ ki salamat olasınız, öpürəm sizi və uşaqları.

Bəradərin Üzeyir  
18 mart 1922-ci il, Bakı

## 25. Nuri-didə Ceyhun!

Salam-duadan sonra bizlər hamımız, əlhəmdüllah, sağ və salamat variq. Əvvəlcə onu deyim ki, Bəhram bəy Axundovun “İttihad”çılara məxsus xainanə hərəkəti məni çox pərişan etdi. Getməkdən bir gün qabaq mənlə görüşüb gedəcəyi haqqında bir söz də mənə söyləmədi ki, bəlkə birdən mən ona kağız verəm deyim ki, buni Ceyhuna ver. Mən sənin yerinə olsam, ona nəinki hörmət etmərəm, bəlkə heç qapıma da qoymaram. O cürə namərdələr hörmətə layiq degildirlər. İndi keçək öz işlərimizə.

Yay yetişdi, hər kəs daça fikrinə düşdü. Fəqət mən bu xüsusda heç bir fikrə dalmadım, çünki əsl fikrim Parisə gəlmək idi. Amma indi yay gəldi, daçaya gedən getdi. Fəqət mən nə daçaya gedə bildim, nə də Parisə, çünki Paris səfəri o qədər-o qədər pul istəyir ki, evimin bütün əşyasını satsan genə də öhdəsindən gəlməz. Ona görə mən neçə gündür ki, başlamışam əlimə düşən pulları qızılı verirəm ki, qızıl yiğib Paris pulunun xərcini düzəldim. Zətən əger “Arşın mal alan” fəqrəsinə sən yazdığını tyatronun böyük bir əhəmiyyət vermek ciddi olsa idi, o tyatro mənə yol xərci kimi avans pulu gənbir-iki aylıq gələ bilərdim, pulu İran səfarəti vasitəsilə göndərmək olardı. İndi, hər halda bu mümkün isə bu barədə sən çalış.

Mümkün olmayan təqdirdə bir qədər gözləmək lazımdır ki, ta mən pul tədarükü görürüm.

Buradakı möşətimizə qaldığda biz çox yaxşı dolanırıq. Heç bir şeydən korluğumuz yoxdur. Bacımgıl bu günlərdə Buzovnaya köçdülər və Kamalı da apardılar. Kamal çox intiresni olubdur, yeriyir və danışmağa başlayır, özü də siz göndərən paltarları geyir və təşəkkürlər edir.

Biz isək, yəni nənəm, Məleykə və mən hələ ki, şəhərdə qalmışq. Emiş dəxi bizimlə olur və mənə yalvardı ki, sənə, Zöhreyə və uşaqlara ondan çox-çox salam-dua yazım. Abhəyatdan sağ və salamatlıq xəbəri gəldikcə yüzümüz də güləcəkdir. Aişə xanım neçə vəxtdır ki, Mustafanın yanına gedibdir. Zülfüqargıl və uşaqları salamatdır. Qərəz, hər nə nigarançılığınız varsa, yalnız sizlərdəndir. Hər halda təki sağlıq olsun. Baqi nənəm, Məleykə və mən daha qo-

hum-aqraba və dost-aşna sizlərə çox-çox salam-dualar göndərib,  
üzlərinizdən öpürük.  
Baqi əddua.

Bəradərin Üzeyir  
24 iyul 1922-ci il

## 26. Nuri-didə Ceyhun!

Salam-duadan sonra Camala və Zülfüqara yazmış olduğun kağızlar gəlib yetişdi. Məzmunundan anlaşılır ki, sizin güzəranınız pis keçir. Bu işə bizi çox pərişan etdi. Hər halda çox da məyus olmaq lazırmış, çünki biz buradan sizə köməklik yetirərik ki, mümkün olduğu qədər üsrət çəkməyəsiniz. Sənə borclu olanlardan hələlik pul almaq bir qədər çətin əmrdir, baxıus Hacı Ələsgərdən ki, bu saat onun özü çox ehtiyac içindədir. O, Camala deyibdir ki, Ceyhun özü oğluma yazılma borcunu ondan istəsin. Sən öylə et və onun oğluna kağız yazıb pul istə; İkinci borclu işə Zülfüqarın dediyinə görə söz veribdir ki, köməklik yetirsin. Mən onu dəxi Camala tapşırıdım ki, özü də o adam gərsün və mən də görüşüb tələsdirdəcəgəm. Sizin evin məxlumatına gəlinəcə onların bu saat dəgəri bir o qədər pul etməz, ona görə qərar qoyduğ ki, hələlik, ehtiyat üçün dursun. Bunun hamisinin əvəzində mən boyla qət etdim ki, özüm sənə hər ay beş funt ingilis pul göndərim, odur ki, ısrağı gün buranın banqı vasitəsilə sənin adına beş funt göndərdim. Fəqət bilməyəm bu qədər pulun sizə bir görkəmli köməgi olarmı, olmazmı. Sən, əlbəttə, bu barədə mənə kağız yaz, əvvəla, ümumaylıq xərcinizi bildir ki, görüm sizin dolanmanız üçün münumum nə qədər lazımdır və mən göndərən pul sizə nə qədər köməklik yetirə biliyör.

Hər halda sizin orada ehtiyac içində qala biləcəginizdən çox da təşvişə düşmə, çünki burada bizdən müəyyən kömək gözləyə bilərsən tə o vaxta qədər ki, sənələ görüşüb də buraya qayıtməq məsəlesi ni həll edərik. Mən sənənlə ancaq yayda görüşə bilərəm. Orada açılan sərgiyə indi mən gedə bilmərəm, çünki əlimdə olan qulluğu itirə bilərəm. Mən, inşallah, ya iyunun axırında və ya iyulun ortala-

rında nə tövr olmuş olsa, oraya gəlib sizinlə görüşərəm. O zamana qədər isə hər ay siza beş funtdan az olmamaq şərtlə pul göndərərəm. Bununla işiniz aşmaz isə, daha da artıq mümkündür.

Kağızını bir para yoldaşlara göstərdim. Çox xoşlarına gəldi. Hamisi sənin golməyinin tərəfdarıdırırlar. Fəqət mən boyla qət etmişəm ki, əvvəlcə sənənlə görüşək, sonra bir yerdə qayıdarıq.

"Arşın mal alan"ın notlarını Camala verdim ki, sənə göndərsin. Hərgəh ondan da bir şey çıxarsa, daha yaxşı!

Istanbulda tyatiro qoyaq və sairə bu kimi məşət yolları məsələsinə sənənlə görüşəndə danişarıq, hələlik sən qarixma və mən golənə kimi öz ədəbi işlərinlə məşğul ol.

Bizlər hamımız sağ və salamat varıq. Aişə xanımgil dəxi salamatdırırlar. Musanı buraya ticarət komissarı təyin edibdirler. Mən onunla hələ görüşməmişəm. Onun da burada olmayı yaxşıdır.

Nənəm, bacıların, Məleykə və bütün qohumlar sizə artıq-artıq salam-dua göndərib, sənələ Zöhrənin və Ceycik ilə Timuçinin üzlərindən öpürərək.

Əlbəttə, pul sənə çatan kimi mənə kağız yaz və sizə nə qədər ayda pul kifayət edəcəyini dəxi yaz məlum elə. Çox da fikirlərə düşmək lazımdır degildir. Sizi köməksiz qoymarıq. Kağızı mənim öz adresimə yaz. Baqi səni, Zöhrəni və uşaqları öpürəm.

Bəradərin Üzeyir  
26 fevral 1922-23-cü illər, Bakı

## 27. Nuri-didə Ceyhun!

Salam-duadan sonra bizlər hamımız sağ və salamat varıq, əmma heyif ki, neçə vəxtdir sizdən bir əhvalımız yoxdur. Ona görə nigarçılıq çəkirik.

Nənəm sağ və salamat olub, keyfi kök dolanır, ancaq siz tərəfdən nigarandır. Bacının naxoşluğu hələ dürüst yaxşı olmayıbdırsa da genə əvvəlkinə görə yaxşıdır (qarın qatarı). Abhəyat bizdə olur, sağ və salamatdır. Zülfüqargil də hamısı salamat olub, keyfi kök

dolanırlar. Bu günlərdə İrandan xəbər aldıq ki, Cabbar oradadır, özü də sağ və salamətdir, Tehranda zabitdir. Kağız yazan onun öz yoldasıdır. Qəzvindən yazar ki, Cabbarı vəzirimin əmrlə Tehrana apardılar. Özü də biza kağız yazıb və əksini də göndəribdir, fəqət biz hələ o kağızı almamışıq. İndi biz istəyirik ki, Tehrana radiotelq-ram vurub əhval bilək. Hər halda yoldaşın kağızını mən özüm oxudum. Təfsilatından boylə görünür ki, filhəqiqə Cabbar sağıdır. Allah eləsin! Camalın oğlu Kamal böyüküb, sənə Ceyhun əmi deyir, hər şeyi bilir və yaxşı danişir. Sehranın oğlu dəxi yavaş-yavaş qıçınlıq, o da yaxşı usağıdır.

Camalgil bizzən köcdülər və Sehragil ilə bir yerdə Merkuriyevski küçədə sabiq sovet siyezdin evində olurlar ki, əlan ora Maarif Komisariyyatın mənziliidir. Bu günlərdə Məhbubı də ora vermək istiyirik. Onu istəyən bir nəfər salyanlı müəllim və studentdir. Famili Zeynalli, adı Mirzə Məhəmməddir. Aişə xanım özü və Zöhrənin bütün qohum-əqrəbəsi hamısı sağ və salamətdirlər. Bu axşam biz də, Zülfüqargil də və Aişə xanım ilə Hənfə xanım dəxi bir yerdə Camalgildə idik. O ki qaldı mənə, mən boylə qəsd etmişəm ki, bu yay Məleykə ilə bərabər sizin yanınıza gəlib görüşək və bir az qalıb, genə geri qayıdaq. Mən bir az işdən yorulmuşam, səhərlər canımı "abtiranıya" edirəm, bu isə mənənə çox yaxşı tasır edir. Genə əvvəlki kimi musiqi məktəbinin müdürüyəm. Bu günlərdə böyük bir konsert verdim. Bütün komissar yoldaşlar məndən razi qalıb, dedilər ki, Üzeyir bəy bizim ümidiyi boşça çıxartmadı. İşim çox yaxşıdır. Ayda altı milyarddan çox məvəcib alıram. Qərəz, bu yayı, əlbəttə, sizin yanınıza gəlmək istəyirik. Yaz görüm gəlməyimizi məsləhət görürsənmi. Baqi cəmi qohum-əqrəba və dost-aşnalara, Zöhrəyə, Ceyhuna və Timuçinə çox-çox dua və salamlar vardır. Hamısı sizi öpürlər, bən də və Məleykə də hamınızı bərk-bərk öpürük.

Baqı əddua.

Bəradərin Üzeyir  
9 mart 1923-cü il, Bakı

## 28. Nuri-didə Ceyhun!

Salam-duadan sonra sizə gec kağız yazmağımın səbəbi odur ki, mənim ali təhsil məsələmin həllini gözləyirəm. İş bundadır ki, bu məsələ Maarif Komissarlığı tərəfindən həll olunduğandan sonra bir də başqa mərkəzlərdən dəxi təsdiq edilməlidir. Bu isə texnik cəhətcə işin həllinin uzanmasına səbəb olur. Hər halda indi mənim məktəb işlərim bitdiginə görə bu xüsusda ciddilə çalışacağam və ümidivaram ki, gec-tez müvəffəq olam. Ona görə bir qədər dəxi səbr lazımdır. Hər halda indi sizə tez-tez kağız yazacağam. Əlavə, onu biləsan ki, burada Maarif Komissarlığı tərəfindən "Maarif və mədəniyyət" adında bir yaxşı jurnal nəşr edilir ki, ayda bir kərə çıxır. Sən o jurnalda hər ay bir məqalə yazıb göndər ki, məzmunu ədəbiyyata aid olsun. Baxıususi fransız ədiblərinin bilüüm türk ədəbiyyatı haqqındaki fikirləri, qərəz, ədəbi bir şeylər yazsan (200-300) sətirlik qonorarını ki, hər məqalənin ki, igirmi manatdan çox edər, alıb mən göndərən pula əlavə edərəm. Məqaləni mənim üstümə göndərərsən, əlavə, buradakı türk qəzetlərindən biri üçün Paris və Fransa əhvalatından müntəzəm bir surətdə məqalələr yazarsansa, o da mədəxilik artırır. Baxıususi də mənə yazıb bildirsən ki, mən vəsitəçilik edim. Baqi biz hələ mənim təhsil məsələmin həllinə qədər Bakıda qalasıyıq. Əlavə, hamımız sağ və salamat olub, sizlər dualar göndəririk və uşaqların üzlərindən öpüb həmişə salamat olmayı ni arzu edirik.

Nənəm sonə, Zöhrəyə, Ceycikə və Timuçinə əlavə olaraq çox-çox salam-dua göndərib, üzünüzdən bərk-bərk öpür.

Bir həftə bundan qabağ sənə pul göndərdim.

Bəradərin Üzeyir  
10 iyun 1923-cü il

## 29. Nuri-didə Ceyhun və Zöhrə!

Salam-duadan sonra sizə bir tel vurdum, məktub dəxi göndərmişəm. Bu saat məni məşğul edən məsələ sizi Bakıya getirməkdir. Əvvəller də mən bu fikirdə idim ki, özüm oraya gəlim, sizinlə görüşüm, fəqət indi baxıb görürəm ki, sizin Bakıya gəlməyiniz daha məsləhətdir. Hamı sizləri görmək arzu edirlər, baxüşüs, nənəm.

İnşallah, siz gələrsiniz, sonra məsləhət olsa, genə bir yerdə istədiyimiz yerə gedə bilərik. Mən Bakıya gedən kimi bu xüsusda rəsmi surətdə işə başlayacağam və lazımlı olan yerlərdən icazənamə alıb, sizə məlum edəcəgəm gələsiniz. Zənn edirəm ki, ən çoxu iki aydan sonra Bakıda görüşərik.

Buraların ahvalı çox yaxşıdır. Hər kəs öz işinə məşğul olub, istirahətlə dolanır. Bütün bizim intiligenta hamısı məşğul yerlərdə qulluq edirlər və getdikcə də işlər daha yaxşılaşır, layiqi-şikayat bir şey yoxdur. Bütün hökumət idarələri türkəşir və milliləşir, fəqət biligli adamlarımız az olduğuna görə bu iş bir az ağır gedir, ancaq hər halda irəliləyir.

Mən öz-özlüyümdə özümü çox sərbəst hiss edirəm və türk musiqisi tərəqqisi yolunda hər nə fikrim olsa, hökumət mənə lazımlı olan köməgi edib fikrimi yeridirəm. Təhti-müdiriyətində olan Azərbaycan hökumət türk musiqi məktəbi getdikcə tərəqqi edib, əhali üçün ən vacib bir müəssisə olmuşdur, inşallah, gələndə görərsiniz. Sən burada olsan, məndən daha artıq qulluqlarda ola bilərsən. Əlqərəz, siz gəlsəniz həm bizim və həm də sizin üçün arxayınılıq hasil olub, işlərimizə daha artıq tərəqqi verərik.

Hal-hazırda mən Şərq-Azərbaycan musiqisinin əsasları haqqında böyük bir əsər hazırlayıram. Bir neçə ay bundan əvvəl bu əsərim həqqında iki gün bir-birinin dالinca daklad oxudum. Dakladıma qu-laq asanlar yalnız musiqişunas professorlarla, universitet professorlarından ibarət olub akademik bir məclis əmələ gəlmışdı. Mənim dakladım onlar üçün böyük bir sensatsiya oldu. Əsərimi çox təqdir etdilər və qərar qoydular ki, mən onu yazıb rusca nəşr edim. Məşhur professorlardan Ayzberq və Qliyer bu daklatdan sonra mənimlə çox söhbət elədilər. Neçə kərə evimizə galib axşamları söhbətlər edirdik. Mən bu əsərimi türk və rus dilində yazıb səndən təvəqqə

edə bilək ki, firəng dilinə tərcümə edəsən. Çünkü mənə yəqindir ki, bu əsərlə Avropa musiqişunasları arasında çox calibi-diqqət bir şey olacaqdır. "Arşın mal alan" in notlarını dəxi tazədən yeni üsul üzrə düzəldirdəm. Mən onun qlavirini dəxi çap etdirmək istiyorum.

Baqı Bakıdan tez-tez kağız alıram, hamıları sağ və salamatdır-lar. Camalın bir oğlu dəxi oldu, indi iki oğlu və bir qızı vardır. Cey-çik və Timuçin Bakıya gələndə Camalın böyük oğlu Kamal ilə yəqin ki çox dost olacaqdırlar, çünkü Kamal çox ağıllı oğlandır. Kamalın bacısı Diladif çox şeytan qız olmağa başlıyor. Payızda Dilşa-dı dəxi əra verəcəyik. Qohumlarımıza getdikcə artır.

Əlqərəz, biz avqustun 25-də buradan Kislovodskiyə gedəcəyik və orada bir on-on iki gün qalıb sonra Bakıya qayıdacaqıq. Hər halda sentyabrın 10-dan sonra biz Bakıda olacaqıq. Sən kağızı Bakıya yaz və sizin Bakıya köçmək haqqında nə fikriniz varsa müfəssəl yaz və burasını dəxi məlum et görüm sizin oradan çıxmanıza qarşı kənarı bir momaniət-flan yoxdur.

Hələ ki, salamət olasınız. Məleykə həm səni və baxüşüs, Zöhrəni çox-çox arzulayıb. Uşağıları çox görmək istiyor və hamınızi öpür.

Mənim tərəfimdən uşaqları opərsiniz və deyərsiniz ki, inşallah, tezliklə Bakıda görüşərik.

Baradərin Üzeyir

20 avqust 1923-cü il, Yesuntuki

## 30. Nuri-didə Ceyhun!

Salam-duadan sonra kağızın və uşağıların şəkli galib yetişdi və bizi çox şad etdi. Sənə çatan pul görünür ki, Zülfüqar göndərən imiş, mən göndərən pulun çatması xüsusunda bir şey yazmırısan, o pulu mən həman 18 noyabr kağızımdan bir üç gün qabaq göndərmişdim (Camal vəsaitəsilə), zənn edirəm ki, o da indilərə kimi sənə çatıbdır. Bu gün dəxi sənə 25 dollar göndərdim, baziyafat edəsiniz. Heyif ki, sən yazmadın görək sizin üçün orada dollar mənşətdir, yoxsa ingilis fundı.

Əlavə, mənim diplom almaq məsələm get-gedə daha da əhəmiyyət kəsb edir. Çox ümidi varam ki, bu sənə axırında ikmali-təhsilə gedəcəgəm. Əlbəttə, mən getməli və son də gəlməli olsan, o halda əvvəl məni gözlərsən ki, əvvəlcə bir görüşək və məsləhətləşək, ondan sonrası gələrsən buraya, mən də təhsilə məşğul olaram.

Şövkət xanım yaxşı adamdır, fəqət onun axmaq sözlərinə qulaq asma. Onun əri aferistin biridir. Burada durus edə bilməyib qaçıdı.

Sən ondan göz-qulaq ol ki, bizim əsərlərdən orada çap etdirib satmasın, çünki mənim bir neçə danə ikişəsli xorlarım onda qalıbdır.

Uşaqlar, maşallah, böyüyübüdülər və Timuçin lap Ceyçikə çatıbdır, nənəm və biz hamımız şəklə çox sevindik. Əlbəttə, bütün səyinizi uşaqların və özünüzün salamətlığınıza həsr etməlisiniz və hər bir barədə ehtiyatlı olmalısınız. Baqi hamının sizə artıq-artıq salam-duası vardır. Məleykə və mən sizi və uşaqları öpürük.

Bəradərin Üzeyir  
18 dekabr (1923)

### 31. Nuri-didələr Ceyhun, Zöhrə, Ceyçik və Timuçin!

Əvvəla, salamat olasınız və saniyən, bizlər hamımız sağ və salamat varıq. Mən neçə kərə sizə kağız yazış göndəmişəm, əmma görürünür, sizə çatmıyor ki, hər məni görün deyir ki, Ceyhun nərvinçat edir və deyir ki, evdən kağız gəlməyir. Sən əbəs yerə nərvinçat eləmə, bizlər tərəfdən həmisi arxayın ol, çünki hamımız sağ və salamat olub, yaxşı dolanırıq. Mənim keçən gecə kağız yazmamağı min sabəbi odur ki, məşğiliyyətim həddən artıqdır. Boyla ki, hər gün yönüyyə səhər saat 9-dan axşam saat 9-a kimi işə məşğulam, boyla ki, bu il payızdan bəri bir kərə də olsun hətta tiyatraya dəxi getməmişəm. İndi mən Camala və Zülfüqara dəxi tapşırıram ki, hərəmiz növbət ilə hər hafta sizə kağız göndərək.

Əlavə, nuri-didə Ceyçikin məktubu və çəkdiyi şəkil gəlib bizə çatdı. Mən çox təəccüb etdim və artıq dərəcədə sevindim ki, Ceyçik öylə şəkillər çəkməyə başlayıbdır. Bizim hamımızın tərəfindən Ceyçikin və Timuçinin üzündən öpüb, deyərsiniz ki, o şəklini Cey-

çikin balaca yoldaşı Kamala göstərəcəyəm. Kamal dəxi yavaş-yavaş şəkillər çəkməyə başlayıbdır, özü də hər dəfə bizi gələn kimi şəkilli kitab istəyir və oturub bir-bir şəkillərinə baxır. Və digər Məhəmməd ağa Vəkilovun oğlu Mustafa Vəkilov gəlib çıxdı və uşaqların şəkillərini bizə verib, son dərəcə şad etdi. Nənəm neçə kərə şəkilləri öpdi və nəvalərinə dualar etdi və arzu etdi ki, tezliklə görüşək. Mustafadan sizin ohvalı müfəssələn soruşdum. Onun söhbəti məni bir növ mükəddər etdi, çünki boyla məlum olur ki, siz orada çətinlik ilə dolanırsınız, maddi tərəfdən əziyyətlər çəkirsiniz, onun sözünə görə siz İstanbula gəlmək istəyirmisiniz. Fəqət hər yerdə olsanız maddi tərəfdən çətinlik olacaqdır, çünki müyyəyen bir gəlir lazımdır, İstanbulda öylə bir gəlira ümidiñ varmı? Mən dəxi bu yay mövsümü İstanbula getmək istəyirəm. Bu xüsusda bu səfər ciddi suratda çalışacağam. Ümid edirəm ki, müvəqqətən getməklə razi olarlar. Çünki İstanbuldan türk musiqisini aid bir çox şəyər əzx etmək lazımdır. İstanbula gələrkən "Arşın mal alan" qlavirini dəxi götürəcəyəm. O halda qismət ola görüşərik. Eşitdiyimə görə sən orada "nevrosteniya"dan naxoşsan. Neyçün özünü doktorlara göstərmirsən? O naxoşluğun əsl səbəbini öğrenmək lazımdır. Mən dəxi çox əsəbi olmuşam və çox işləməğimə görə yorunuğam. Əmma yaxşı yeyib, çox yatanda və ələlxüsüs canımı soyuq su ilə sürtəndə əhvalim yaxşı olur. Sən də öylə et. Hər səhər yerdən durandan sonra bütün bədənini yaş məhraba ilə sürt və tez qurula. Nənəmin əhvalı yaxşıdır. Yegana arzusu tezliklə, sizlə görüşməkdir. Aişə xanım hələ Musanın yanındadır. Bir neçə həftə bundan qabaq Müştəfa Dərbənddən Bakıya gəlməsi. Gəlib məktəbdə mənimlə görüşdü. Çox kokalıbdır və əhvalı da yaxşıdır. Və bir də Məleykə Zöhrədən küsübdür, deyir ki kağızlarına cavab vermədiyi bəs degil, heç olmasa adımı da çəkmir. Məleykə də çox əsəbi olubdur, çünki keçən sənə tifd və bu sənə isə qulaq ağrısına mübtəla olmuşdu. Quşagının ağrısından bir ay yatdı və çox əziyyətlər çəkdi. Baqi Bakıda neçə həftədir ki, tramvay işliyor, buraya camaata çox-çox xoş gəlir. Nənəmin, Məleykənin və bütün qohum-əqrəbanın sizə çox-çox salam-duaları vardır. Bizim tərəfimizdən uşaqların yüzündən öp.

Bəradərin Üzeyir  
1924-cü il

### 32. Nuri-didə Ceyhun və Zöhrə!

Salam-duadan sonra biz Bakıya qayıtdıq və oradan Türkana gedib, anamgili gördük. Hamısı sağ və salamətdirlər. Aişə xanım ilə Mustafa dəxi Bakıdadırlar. Onlar dəxi hamısı salamətdirlər.

Bədə mən sənin Zülfüqara yazmış olduğun kağızları oxudum. Boylə anladım ki, Zülfüqar sənə nə yazmışsa xoşuna gəlməyibdir...

Qərəz, sizin Bakıya qayıtməq məsələsi xüsusində səndən kağız gözləyirəm ki, görün bu barədə sənin öz məsləhətin nə tövrdür. Hər halda Bakıya qayıtməq asan bir məsələdir, bu şərtlə ki, məndən bu xüsusda müfəssəl kağız alıb sonra qayidasınız, kağız almayıncı gözləməyin lazımlı gəlir. O ki qaldı "Arşın mal alan"ı Parisə göndərməgə, bu da asandır. Vəqən hərgah sən Zülfüqara yazdığını kimi "Arşın mal alan" a sənin bir o qədər ümidi varsa, bu çox gözəl bir iş olar. O halda, yəni "Arşın mal alan" Paris səhnəsində müvəffəqiyyətlə keçərsə, onda mən dəxi bir növ ilə izn alıb, oraya gələ biləram və əz cümlə Şərq Azərbaycan musiqisi əsasları haqqında yazmış olduğum əsəri də orada sən elə Fransa dilinə tərcümə edərsən. Mən "Arşın mal alan"ın notlarını təkrar təkmil etmək istərdim. Buna şüru etmiş, əmma hələ qurtarmamışam. İndi ki, sən tələdirirsən, o halda əski notlarının yeni qlavirini (piyano üçün) göndərərəm. Zatən o qlavir yaxşı yazılıbdır və buradakı kompozitorların çox xoşuna galır. Notlar hal-hazırda Camaldadır və Camal da otpusk alıb Türkənədir, fəqət sabah yox biringün şəhərə gələcəkdir. O halda notları alıb surətini yazdırıram və tezliklə sənə göndərərəm. Hər halda siz orada artıq fikirlər etməyin və qara fikirlər çəkməgə mənçə heç bir səbəb yoxdur. Çünkü "Arşın mal alan" sizin üçün bir mənbəyi-mədaxıl olar fəbehə-əlmurad o surətdə mən də oraya gələ biləram, əger olmazsa, siz Bakıya qayıdarsınız və hətta, əger Bakıya gəlmək istəməsəniz dəxi biz buradan sizə maddi köməklik yetirə bilərik ki, ta bir vəxṭa qədər dolana biləsiniz, sizə ayda minimum nə qədər lazımlı olduğunu yazıb, biziə məlum edərsiniz.

Əlavə çox nervinçət eləmək lazımdır, biri-birimizdən uzağ olmağımız biri-birimizin dolanacağımızı təqib etməgə, hər vəxt biri-birimizdən xəbar bilməyə və zərurət məqamında biri-birimiz ilə

görüşməyə mane degildir, hərgah siz və yainke biz, məsələn və tutalım Afrikanın yolsuz, xəbərsiz biyabانlarında vəhşilər içinde ol-sayıdı, o halda əlbəttə, insanın ürəgi qala bilərdi və "otçayaniyə" də ola bilərdi. Və halanke siz biz ilə və biz də siz ilə paraxodlar, dəmiryollar və teleqraflar ilə mərbut varıq və mədəniyyət içərisində yaşayırıq, hər iki gündə bir-birimizdən xəbar bilarık, hər halda bir həftəyə qədər "Arşın mal alan"ın notlarını sizə göndərəcəm, bir şey oldu-oldu, olmadı "vətan" deyib qayıdarsınız. Mən zənn edirəm ki, "Arşın mal alan" Parisdə müvəffəqiyyət qazanarsa, hər bir məmələkətdə dəxi oynanılar o halda sən müsənnif haqqını dəxi ala bilərsən. Kompozitor və Yaziçılar İttifaqına girməyi çox əcəb edibsen. Baqı bir də səndən təvəqqe edirəm ki, "Müller" üsuli ilə "jimnastik" və sonra da soyuq su ilə "obtraniya" elə, çünki bunu mən özüm təcrübə edib natiqəsinə heyran qalmışam. Baqı hamının sizlərə və uşaqlara artıq-artıq salam-duası vardır. Kağız gözləyirəm.

Bəradəri Üzeyir  
9.IV.24

### 33. Nuri-didə Ceyhun!

Salam-duadan sonra mən anamgili Bakı bağlarına göndərib, özüm Məleykə ilə bərabər "Yesintuki"da sanatoriyada oluram. Burada Məleykə palçıq vannaları götürür, mən də yalnız istirahət edirəm. Başqa bir naxoşluq yoxdur. Dünən Zülfüqardan bir məktub aldım, sənin ona göndərmiş olduğun kağızın məzmununu mənə yazıbdır, mən oxuyub xeyli mükəddər oldum, o qədər ki, təmam istirahətim pozuldu. Zülfüqar dəxi sənin kağızından mütaəssir olduğumu mənə yazarı.

İndi ki, iş boyla oldu, biz gərək məsələni aydınlaşdırıq və ona görə də müəyyən bir qərrara gələk. İş bundadır ki, biz hamımız indiyə qədər bu fikirdə idik ki, siz orada asudə və istirahətlə yaşayırısim. Ona görə də bir o qədər maraq etməyib görüşəcəğimiz günü sabır ilə gözləyirdik, bizim boyla bir zəndə olduğumuzun bir səbəbi də o idi ki, sən öz kağızlarında dolanacağından şikayət etmə-

yirdin və öz əhvalinizdən açıq və müəyyən bir şey yazmırın, fəqət bu axırkı Zülfüqara yazılın kağızlarından boyla görünür ki, əvvəla orada siz çox pis dolanırsınız və saniyən, boyla bir gəzəran səni qara-qara fikirlərə salıb əsəbi naxoşluğuna səbəb olubdur. İşin bu surəti həm Zülfüqarı, həm də məni artıq fikirlərə salıbdır, ona görə ciddi tədbirlər görmək lazımlı gəlir. Mən işin hər tərəfini fikirləşib boyla qərara gəlirəm ki, siz gərək tezliklə yiüşib Bakıya qayıdışınız. Sizin Bakıya qayıtmığınız, bizim oraya gələ bilməgimizdən çox-çox asandır. Çünkü əvvəla sən qaçaq degilsən, müxalif siyasi fırqlərdə olmamışan və saniyən, komissar yoldaşlarınızın hamısı sənin kim olduğunu və nə olduğunu çox yaxşı bilirlər. Hərgah Vətənə qayıtsan, şübhəsizdir ki, qulluq sahibi olub sairəldən dəxi artıq hörmət sahibi olarsan. Hərgah sənin oradan çıxmağına bir məməniət yoxsa və hərgah özün də gəlmək istəyirsənə mənə açıq-açıqına yaz ki, mən də bu xüsusda, bu "napravleniya"da çalışım və sənə xəbər edim ki, gəl. Yoxsa bizim və ya mənim oraya gəlməgim uzun məsələdir və bir də nənəmi qoyub heç bir yerə gedə bilmərəm, çünki nənəm bizdə olur və istirahət yeri də ancaq bizdədir. Hamisindən məsləhət, təkrar edirəm ki, sizin Bakıya gəlməginizdir. Ona görə, əlbəttə, mənə kağız yaz və gəlmək istədiginizi mənə bildir ki, mən də bu yolda çalışım. Səni inandıra bilərəm ki, bizim Bakı bu saat sizin Parisdən heç də pis degildir. Biz burada çox yaxşıca dolanırıq. Siz gəlsəniz siz də, biz də daha gözəlcə dolanarıq. Bu kağız sənə çatıb, səndən cavab gəlince mən Bakıda olaram. Ona görə kağızı Bakıya mənim adıma yaz. Adresimiz: V.Priyutski 63.

Biz iyulun 25-də Kislovodskiyə gedib orada bir on beş gün Narzan vannası götürəcəyik və sentyabrın 10-da Bakıya qayıdaçaqıq. İnşallah, gələn yay bir yerdə Kislovodskiyə gedib səni dürüst müalicə edərik.

Əlavə, səndən çox artıq təvəqqəf edirəm ki, mənim həkimligimə qulaq asıb, mənim təcrübə ilə sinadığım müalicəni sən də edəsən. İş bundadır ki, mən Bakıda olarkən baş yorğunluğuna mübtəla olmuşum, yəni heç bir barədə fikir edə bilmirdim, boyla ki, o qədər pis olmuşdum ki, ta özümdən əl çəkmişdim. Həkimlər müalicəsi mənə kömək yetirmirdi. Axırda bir nəfərin tövsiyəsi ilə boyla müalicəyə başladdım.

Səhər yerdən durub "Müller"in sistemi ilə gimnastika edirdim. Sonra yaş məhrəbə ilə bütün bədənim, baxüşus belimi sürtündüm

və sürtən kimi qurulayırdım, onu qurtaranın sonu umuvalnik yanında "ablivaniya" edib, sonra da quruluyub "rastiraniya" edirdim. İki-üç gün boyla edib gördüm ki, mən təzədən dirildim. Baş yorğunluğu bilmərrə itib, gecələr saat üçə kimi işləyib yorulmuram. Bu cür müalicənin möcüzəyə əsari məni heyran qoydu. Əlis-əlbəttə, son da boyla edarsan heç olmasa imtahan üçün elə.

Məndən və Məleykə tərəfdən Zöhrənin və uşaqların üzündən öp və heç bir qəm eləmə, inşallah, bu yaxınlarda görüşərik. Ancaq kağız gözləyirəm.

Bəradərin Üzeyir

12 iyul 1924-cü il, Yesintuki

### 34. Nuri-didə Ceyhun!

Salam-duadan sonra bizim "Azərnəşr" tərəfindən yeni matbaədən buraxılmış olan Azərbaycan ədəbiyyatını sənə göndərdim. Burada səndən ötrü bir xeyli material tapılar ki, tərcümə edərsən. Bu əsərlər çox qiymətli əsərlərdir, məbədi dəxi çapdan çıxacaqdır, onu çıxandan sonra göndərərəm. Əlavə, sənə noyabrdə və bir də dekabrda pul göndərmişdim, vüsul olmayı xəbər verərsən və yazar-sən görək nə tövr dolanırsınız. Uşaqların keyfi necədir, Zöhrə nə tövərdir? Bizlər hamımız sağ və salamət varıq, mən dəxi ali təhsilim xüsusində çalışıram, ümidi edirəm ki, təhsilimə imkan veriləcəkdir. Baqı nənəm, Məleykə və ümumqohum-əqraba sizlərə çox-çox salam-dua göndərir.

Bəradərin Üzeyir

3 yanvar 1926-ci il

### 35. Nuri-didə Ceyhun və Zöhrə!

Salam-duadan sonra çoxdandır ki, mən sizə kağız yazmırıam. Səbəbi də odur ki, sizə pul göndərmək məsələsi təxirə düşdüğindən başım onun həllinə məşğul idi. İş bundadır ki, sizə pul göndərmək üçün növbət gözləmək lazımlı gəlirdi və biz də bir neçə vəxt növbəti itirmişdik. Hər halda iki gün bundan qabaq hələlik igirmi beş dollar göndərdim, iki həftə sonra igirmi beş dollar dəxi göndərməyi vədə veribdirlər. Onu da vəxtində göndəracəgəm, Aişə xanıma qaldıqda o hələ satdığı evin pulunu almamışdı, ona görə təvəqqəf etdi ki, bu səfər pulu mən göndərim, sonra Aişə xanım özü göndəracəkdir. Deməli, mən indi igirmi beş dolları göndərdim, igirmi beşi dəxi iki həftə sonra göndəracəgəm, ondan sonra Aişə xanım siza əlli dollar göndəracəkdir. Hər halda bu pulların sənə yetəcəgini nəzərə alıb da ehtiyac zamanında borc dəxi edə bilərsən ki, sonra pulun gəldikdə borcları verərsən.

Bizim dolanacağımıza qaldıqda, şükrür Allaha ki, biz də, ümum-qohumlarımız da yaxşı dolanırıq, yeganə bir intizarımız varsa, o da sizin ayrı düşdüğünüzdür. Hərgah siz də burada olsa idiniz vəxtimizi çox xoş keçirdərdik. İnsallah, ola bilsin ki, yazda sizin buraya gəlməginizə izn verilər, o vəxt sağ və salamat gələrsiniz görüşərik və neçə sənədən bəri arzusunda olduğumuz Ceyçik ilə Timuçini görüşərik. İndi onlar yəqin ki, yekə oğlan olubdurlar. Salamat olsunlar, insallah, görüşərik.

Mənim işlərimə gəldikdə, məni bu halda hökumət konservatoriyanın prorektöryam. Zatən bütün işlərimin üzərimə töküldüyündən səhər saat 10-dan axşam saat 12-yə qədər konservatoriyyada işlərlə məşğul oluram. Ondan əlavə, tez-tez məktəb iclasları olduğundan bəzən saat 2-yə qədər işləməyə məcburam. Səhhətim öz yerində olduğundan işləməkdən qoxmuram, fəqət çox təəssüflənirəm ki, yeni opera yazmaga heç bir vəxtim olmuyor. Yayları bir aylıq istirahət gedib, çox vəxt instrumansız mənzillərdə olduğandan heç bir şey yaza bilmiyoram. Halbuki bu saat istər qərb və istər şərq musiqisini o qədərcəsinə gözəl öqrənmişəm ki, çox qiymətli bir opera yaza bilərdim. İndi istiyoram ki, heç olmasa "Leyli və Məcnun" düzəldib yeni sistem bir opera edəm, çünki indi konservatoriyyada

təhsil görməkdə olan opera artist və artistikalarımız dəxi əmələ gəlməyə başlayır, onlar üçün dəxi materyal və repertuar lazımdır.

Əlavə, Maarif Komissarlığının təklifinə görə konservatoriya nəzdində bir komitə təşkil edə biliyor ki, bu komitə Azərbaycan el mahnlarını yiğib nota salacaq və sonra sözlər ilə, tarix ilə və müsiqi təhlililər borabər çap etdirib bir neçə cild böyük kitablar buraxacaqdır. Bu komitənin sədri dəxi mənəm, Əzələri da bizim konservatoriyanın professorlarındandır. Hal-hazırda el mahnları yiğmaga məşğul variq. Bu yaxın zamanda birinci cildi çap üçün hazır edəcəyik. Çıxan kimi birini sənə göndərərəm ki, oraların müsiqi məhafilərinə göstərəsən. Mənəcə, boyla bir materyal onlar üçün çox maraqlı olar. Digər tərəfdən, şərq musiqisinin əsasları haqqındaki böyük əsərimi düzəldərəm ki, bunun da Avropada əhəmiyyəti artıq olacaqdır. Bu əsərləri firəng dilinə tərcümə etmək sənə həvalə edəcəgəm. Mənim ali təhsilim məsələm dəxi növbəti məsələlərdən biridir, görək o nə tövri həll ediləcəkdir.

Baqı bizimkilər hamısı salamətdirlər. Bir az nənəm kefsizdir, o da zatən qocalığdandır, həkimlər yod verirlər. Bibim dəxi öylədir, o da yod içir. Nənəmnən özüm müğayat oluram.

Bu günlərdə bizim külfət bir az da artdı, yəni Camalın bir qızı oldu. İndi onun iki oğlu, iki qızı vardır. Zülfüqargıl dəxi salamətdirlər. Büyükkənim Moskvaya gedib orada təhsil alır. Onu Maarif Komissarlığı göndəribdir. Niyaz dəxi onunla bərabər Moskvadadır. Zülfüqar ilə Cingiz isə buradadırlar.

Nənəm, Məleykə və ümum-qohumlarımız hamısı sizə çox-çox salam-dua göndərirlər. Bu saat Kamal mənim yanımdadır. Özü də Ceyçik ilə Timuçinə xüsusi salam-dua göndərir və deyir ki, tez gəlinlər görüşək. Baqı hamınız salamat olasınız.

Mənim və Məleykənin əvəzindən uşaqları öpərsən. Və Zöhraya çox salam-dua deyərsən.

Bəradərin Üzeyir

23.I.1927

### 36. Nuri-didə Ceyhun və Zöhrə!

Salam-duadan sonra necə ki, sizə bildirirəm sizin buraya qayıtməq məsələnizi qəti surətdə həll etmişik. Əlbəttə, tezliklə buraya qayıtmığınız yaxşıdır. Bu xüsusda Zülfüqar sizə müfəssəl məktub yazardır, yəqin ki, alıb oxumuşunuz. Əlbəttə, öylə edərsiniz, yəni SSSR səfərətxanəsinə müraciət edib, Azərbaycana qayıtmığa izn istərsiniz, ora dəxi buradan əhval bilib sizə cavab deyəcəkdir. Buradan isə necə ki, Zülfüqar yazdırır, məsul yoldaşlar tərəfindən izn verilir. O xüsusda arxayın ola bilərsən. İzn alıqdan sonra haçan çıxməq istədiginizi bizə məktub ilə bildirərsən. Mənçə, Moskva təriqi ilə gəlməginiz daha yaxşı olar. Moskvadan Bakıya sürət qatarı vardır ki, çox rahatdır. Pul lazımlığı cəhətdə bizə məlum edərsən. Pulu Moskvada istəsəniz də mümkündür. Yəqin Parisdən Moskvaya qədər gəlməgə xərciniz çatarsa, Moskvadan bildirəniz tel vasitəsilə oraya pul göndərmək daha asan olar. Qərəz, tezliklə çalışın ki, soyuqlar sizə əziyyət verməsin. İnşallah, buraya gələndən sonra qulluğ barəsində heç fikir yoxdur. Qərəz, o məsələni burada danışarıq. Vacib budur ki, gələrsiniz. Ona görə başqa fikirlərlə vəxtinizi itirməyib tezliklə səfərətxanəyə müraciət ediniz və təvəqqəf edin ki, məməkün olsa teleqraf vasitəsilə buradan əhval istəsinlər. Müraciət etməyiniz xüsusündə və nə cavab aldığınızı bizə məktub ilə bildiriniz. Xülasə, çalışmağda olunuz. O ki qaldı buranın yaşıyışına, təkrar yazırıam ki, burada bizlər çox rahət yaşayırıq və getdikdə dəxi yaxşı dolanacağıq. Hər birimiz öz məxaricini ödəyəcək dərəcədə maaş alıb həmi hökumətimiz üçün çalışırıq, həm də camətimizə olduqca mənfəət yetiririk. Bakı özü bir çox babətdən xeyli yaxşılaşmışdır, əvvəlcə gördüğün bir çox qəbih adətlər aradan götürülüb, hər kəs azadcasına yaşayır. Şəhərin özü də dəgisib. Tramvay, bağçalar və sair abadlıqlar əmələ gəlibdir. Qərəz, inşallah gələndə görərsiniz. Qohumlarmızın da hamısı Bakıdadırlar. Cəmiyyətimiz çox böyükdür. Bir çox vəxt rajdeniyalar qurub günümüzü çox xoş keçiririk. Sən inandırıam ki, əcnəbi qəzətələrində oxuduqlarınız pis-pis xəbərlərdən burada heç bir əsər də görməzsiniz, gələndən sonra özün görüb təəccüb edərsən. Əlqıssə, bizim hamımız uşaqların üzündən öpürük. Deyirsiniz ki, tezliklə Bakıya gəlib bir

süri yoldaşlarını görərlər və onda görərlər ki, Bakı necə Bakıdır, onların Parisindən daha yaxşıdır. Əlbəttə, səfərətxanəyə tezliklə müraciət edib çalışınız ki, tezliklə gələrsiniz. Yolunuzu gözləyirik.

Başı salamət olasınız. Özünüzdən və uşaqlardan müqəyyəd olunuz, cavab dəxi gözləyirik.

Bəradərin Üzeyir  
3 noyabr 1929-cu il, Bakı

### 37. Nuri-didə Ceyhun və Zöhrə!

Ceycik və Timuçin!

Salam-duadan sonra bizlər hamımız sağ və salamət varıq və sizlərdən başqa heç bir nigaranlığımız yoxdur. Hamımızın şiddetli arzusu budur ki, sizlər ilə tezliklə görüşək. Əlbəttə ki, təki sağlam olsun. Sən işlərini qurtarandan sonra yiğisib buraya gələrsiniz, onda görüşərik. Hələlik səbər etmək lazımdır.

Nənəm sağ və salamətdir, çox yeyir və çox da gülür, özü də hər bir işə qatışır, fəqət qulaqları çox ağır eşidir. Gözleri dəxi zaifləşir, mən də öz tərəfimdən çox səy edirəm ki, onun ömrü uzun olsun.

Məleykə isə biz Kislovodskidən qayıdanın bəridir ki, naxoşdur. Orada onun bögründən daş çıxartdılara, indi olsun ki, o daşın yeri hələ dərüst sağalmayıbdır. İndiyə kimi müalicəsinə davam edirik.

Aişə xanım Dərbənddə Mustafa ilə olur. Bu günlərdə buraya gəlmişdi. Sağ və salamətdir. Yoldaşı Musa isə buradan Moskvaya köçdi, orada qulluğ edir.

Mən isəm genə öz qulluğumda varam və özümün işim o qədər olur ki, heç ev üzü görmürəm. Özüm də Qərib Soltana hər ay əlli manat pul verirəm. İndiyə kimi iki yüz manata qədər pul vermişəm. Anasının qəbrinə daş düzəltmək istiyor.

Aişə xanımın pulu olmadığına görə o borcu mən öz boynuma götürdüm ki, hər ay əlli manat pul verim. Qərib Soltan dəxi razi oldı.

Başı orada Ceyçik ilə Timuçin böyüdükləri kimi burada dəxi bizim balacalar böyüməkdədirler. Kamal o qədər böyük olubdur ki, bu ildən məktəbə gedir, Dilara isə plastika öğrenci. Sehranın, Camalın, Dilşadın, Məryəmin, Əminənin, Ramazanın, Əlinin uşaqları getdikcə böyüyüb, bir çoxları indi istudentdirlər.

Mənim əsərlərimə gəldikdə bu illər ərzində bir çox xırda-para şəylər yazmışam və türklər arasında musiqi elminin nəşri xüsusində çox çalışıram. Büyük əsərlərdən olmaq üzrə "Gaveyi-Ahəngər" operasını yazıram. Onu qurtardıqdan sonra hökumətdən izn alıb zaqraniçaya mən də komandirovkaya gedəcəgəm. Başı nənəmdən, Məleykədən, məndən uşaqlara dualar verib üzlərindən öpərsiniz. Özünüz də səfər barədə muğayat olarsınız.

Bəradərin Üzeyir  
7.XII.1930

### 38. Nuri-didə Ceyhun, Zöhrə, Ceyçik və Timuçin!

Salam-duadan sonra çoxdandır ki, sizə məktub yazmamışam, onun zərəri yoxdur. Çünkü başımız çox qatışq olur işlərə. Hər halda biz hamımız sağ və salamat varıq. Nənəm lap qocalıbdır. Qulaqları o qədər ağır eşidir ki, ona söz qandırmaq çox çətin olur. Amma mədəsi çox yaxşıdır, yemək-içməyi də sazdır. Hərdənbir nasaz olanda yod verirəm yaxşı olur. Onu elə saxlayıram. Aişə xanım dəxi sağ-salamətdir. Bu axır günlərdə bizdə olurdu, sonra Dərbəndə getdi. Yerdə qalanlar dəxi hamısı sağ və salamətdirlər. Sizdən sonra əmələ galən uşaqlar hamısı böyüyüb, məktəblərdə oxuyurlar. Dörđü Camalındır, üçü Sehranın, üçü Məryəmin, ikisi Dilşadın və ilax. Yəqin Ceyçik ilə Timuçin dəxi lap yekəlibdirlər və sizə kömək və təskinlikdirlər. Niyazi ilə Çingiz arada bir arvad alıb, sonra boşayıbdırlar. Niyazi bu günlərdə ikinci bir arvad alıbdır. Görək onun axırı necə olar. İkisi də qulluğ edirlər. Büyükxanım da doktor olubdur, Zülfüqar da qulluğdadır. Niyazi və Çingiz çox maraqlı həm-

söhbət və tam centimentdirler. Mən çox istərdim ki, Niyazi əcnəbi məməlikə gedib musiqi işinə məşğul ola idı. Bu yolda dedikcə qabiliyyətlidir. İkisinin də əlindən hər nə desən gəlir. Çox yaxşı oğlanlardır.

Fəqət həyat içində həm özləri və həm də ata-anaları çox "bezəlaberni"dirlər. Mənim işlərim dəxi çox yaxşı gedir. Firqəci yoldaşlarımız və hökumət əhli mənim fəaliyyətimdən dedikcə razi olub, mənə lazımlıca hörmət edirlər. Konservatoriyadan yaxşı kadrolar hazırladım. Radio nəzdində not ilə çalan şərq alətindən orkestro təşkil etdim. "Koroglu" adında yeni üsul opera yazıram, elmi əsərlər yazımaqda məşğul oluram. Bu işləri qurtardıqdan sonra əcnəbi məməlikə komandirovka getmək hazırlığında olacağam. Siz nə tövri dolanırsınız? İşləriniz necə gedir, dolanacağınız ağır deyilmi? Bu işlər bizi çox nigaran edir. Ümidvaram ki, axırmız yaxşı olar və genə görüşərik, bir az səbr və sabab lazımdır, özünü və uşaqları azarlamadan gözləyib canınızı sağlamlaşdırınız. Hər şeyin əvvəli sağlıqdır. Başı məndən, nənəmdən, Məleykədən və hamidən sizə və uşaqlara çox-çox salam-dua və gözəl arzular.

Bəradərin Üzeyir  
1932-ci il

### 39. Nuri-didə Ceyhun!

14 noyabr məktubunu alıb çox şad oldum. Bizlər hamımız sağ və salamat varıq. Mənim fikrim budur ki, bu qış keçirib, yay olan kimi, yəni mayın axırsında Məleykə ilə bərabər sənin yanına gəlib, orada bir az qalaq və dincimizi alaq və sonra hamımız bir yerdə vətənə qayıdaq. Biz malariya naxoşluğunu dürüst tədavi etdik, bundur dörd ildir ki, naxoşlamıraq, əmma mən çox yorulub nervinni olmuşam, mənə istirahət vacibdir, odur ki, bu ildən tədarük görürəm ki, yadda oraya gələk. Siz gözləyin, inşallah biz gələndən sonra bərabər qayıdırıq. Burada bizim dolanacağımız çox yaxşıdır, mən də, Zülfüqar da, Camal da yaxşı pul qazanıraq. Məsələn, mən aya üç

milyard pul qazanıram ki, qızıl pul ilə 150 manatdan çox edər. Sən göndərən pul və apteka bizi çatmayıbdır. Mən məsləhət görürəm ki, sən oradan bizə heç bir şey göndərmə, çünki gəlib çatmıyor, biz özümüz gələndə verərsən. Qohum və əqraba hamısı sağ və salamatdırular, heç bir təlafat yoxdur. Aişə xanım hələ ki, Bakıdadır. Özü də sizə kağız yazacaqdır, onlar da hamısı sağ və salamatdırıllar.

Baqı bizim hamımızın, baxıususi nənəmin, Məleykənin Zöhrəyə, uşaqlara və sizə çox-çox salam-duası vardır. Tez-tez kağızınız və bizi yayda gözləyin. İnstəllah, gəlib-görüşərik.

Baqı əddua.

### Bəradərin Üzeyir

#### 40. Nuri-didə Ceyhun və Zöhrə! Və nuri-didə Ceyçik və Timuçin!

Salam-duadan sonra bizlər sağ və salamat varıq və ən böyük arzumuz budur ki, sizlər də sağ və salamat olub tezliklə bizimlə görüşəsiniz. Ceyçik və Timuçinin naxoş olmaları bizi nə qədər məyus edib, təşvişə salırsa, tezliklə yaxşı olmaları da bir o qədər şad etdi.

Bu günlərdə sizlərə yeni əlifba kitabı ilə bərabər bir neçə kitablar dəxi göndərdik. Kitablardan genə də göndərəcəyik. Özümüz də soy edirik uşaqlara da hər ay az da olsa pul göndərə bilək ki, aybəyala bilsinlər. Mən genə də öz rektorluq qulluğunda baqı varam. Fəqət ali təhsilim olmamaq məsələm hər dəfə məni məyus edir və bəzən işlərimə də zərəri olur. Ona görə bu qış Moskvaya gedib, Azərbaycan musiqisinin əsasları haqqında böyük bir maruzə oxuduqdan sonra ali təhsilim üçün Almaniyaya göndərilməm məsəlesi, ni təkid edəcəgəm və ümidi varam ki, bu səfər müvəffəq olaram, çünki Maarif Komissarlığı dəxi bu fikrimə şərīkdir.

Əlavə, Aişə xanım tez-tez bizlərə gəlir və yazdığını məktubları oxuyur. Özü də genə Musagilda olur.

Başqa qohumlarımız da hər kəs öz işinə məşğul olub ailəsini təmin etməyə məşğuldurlar. Hərdəmbir rajdeniya olanda hamımız bir

yerə yiğilib görüşürük və sizləri arzu edirik. Fəqət görüşümüz çox gec-gec olur cünki, hamımızın işimiz çoxdur, həm səhər və həm də axşam işləməyə məcburuq, mən ki səhərdən axşama qədər məşğulam.

Nənəm sağ və salamatdır, ancaq qocalıbdır, hər halda əvvəlki naxoşluğu dəxi təkrar olunmayırlar, özünü soyuğa verməsə, keyfi həmişə kök olar. Camalgil dəxi salamatdırıllar, uşaqları bir qədər naxoş olmuşdu, indi yaxşıdırıllar və Ceyçik ilə Timuçinə salam-dua göndərir-lər. Onlardan Kamal bu ildən məktəbə gedir və məktəbinə çox sevir.

Dilarə isə elə gözəl oynayın ki, guya balet kursunda oxuyubdur. Gələcəkdə artistka olacağı indidən bəlliidir. Cəmil çox şallaklıq edir, də genə də bir o qədər mehriban uşaqdır. Özü də evlərində qonaqlar olanda gedib nahar stulunun altında yatır. Elmira isə təzə-təz dil açır və anası Ayulduza çox oxşayır. Sehranın qızı Zivər çox ağıllı qızdır, o da yaxşı oxuyur və oynayır. Sehranın oğlu Ramiz də yeriyb danişir və özü də çox yeyir. Sehranın bir təzə qızı dəxi vardır ki, hələ mən onu görməmişəm. Dilşadın qızı Şümsad dəxi çox ağıllı və özü də bibim kimi çoxbilmişdir. Zülfüqarın uşaqları da böyüüb yekə oğlan olubdurlar. Özləri də Konservatoriyada oxuyurlar. Zülfüqar özü isə hələlik bekardır. Əlavə, Ramazanın, Əlinin, Hənəfşun, Əminənin, Məryəmin uşaqları da böyüüb, bir çoxları istudentdirler. Və bunların hamusının sizə artıq-artıq salam-duaları vardırıllar. Baqı nənəmin, Məleykənin sizin hamuniza salamları olub, dördünüzün də üzlərindən mən ilə bərabər çox-çox öpürük. Özünüz də qəm və qüssə etməyin. İnstəllah bir gün sağ və salamat görüşərik. Təhsilim yolunda çox çalışıram. Hələki salamat olasınız.

Bəradərin Üzeyir

#### 41. Nuri-didə Ceyhun!

Sənin kağızın gəlib çatdı və bizləri son dərəcə şad etdi. Bizlər hamımız, əhmədüllah, sağ və salamat varıq. Bu yay hamımız Buzovnada idik. İndi şəhərə köçmişik. Nənəm salamatdır və şükrür edir ki, sizin yeriniz yaxşıdır. Bacım bir az naxoş olmuşdu. Əmma

indi yaxşırıd. Cabbarın qüssəsini edir, Abuhəyati Zaqataladan götürdik bura, indi biz ilə bir yerdə olur. Camalın oğlu Kamal böyüüb, yeyir və danışır; Ceyhun əmisiñə, Zöhrə bibisiniñə və yoldaşları Ceyçikə və Timuçinə salam-dua göndərir. Çox yaxşı uşaqdır, bizim hamimizi güldürüb şad edir, özü də çox nərdətaxta oynamaq istiyor, deyir, sis-pis (şes və beş) oynayax!

Zülfüqargıl də salamətdirlər. Niyaz ilə Çingiz hərbi məktəbdə oxuyurlar. İsmayılm arvadı Sürəyya ilə qızı Dilşad dəxi gəlib bizdə olurlar. İsmayıł özü keçən sənət zatülcənbədən mərhum olubdur. Bimbim durur, özü də Qələdədir<sup>9</sup>.

Məleykə də indi kökləib və başını da qırxdırıbdır, cünki keçən qış bərk naxoşlayıb, "svinoy" tif olmuşdu. Həkim Midivani yaxşı elədi.

Hal-hazırda hamımız sağ və salamat varıq. Aişə xanım hələ Petrovskidədir, bir də qalanları salamətdirlər. O ki qaldı mənim oraya gəlmək məsələm. Biz çox istərdik gəlib sizin ilə görüşək, ələlxüsüz, Məleykə artıq-artıq istəyir, fəqət qabağımızı kəsən şeylər, əvvəla, yol kirayəsinin çox ağırlığı və saniyən, nənəm məsələsi. Cünki nənəm öylə uzaq yerə aparmaq və yol məşəqqətinə salmaç çox məsuliyyətli bir əzimdir. Özü də qocalıbdır. Hərgah burada qoyub getsək daha da yaman, cünki onun canı ancaq bizdə rahat olur, Zülfüqargıldı qalandə naxoşlayır, bacığında qalandə onlar ilə dolana bilmiyor, odur ki, onu nə aparmağ olmayırlar, nə qoyub getmək. Bimiz getməyimiz onun həm əziyyətini artırır, həm də qəm və qüssəsini. Aparmaq və qurbət yerdə saxlamaq və yol uzunu da onun üçün təhlükeli bir əmrdir. Əlavə, hökumət dəxi mənim getməgimə razı degildir, deyirlər ki, onsuz da biza işbilən adamlar lazımdır. O ki qaldı işə, iş çoxdur. Bir tərəfdən hökumət türk musiqi məktəbin müdiriyəm, digər tərəfdən hökumət tiyatrunın dirijoruyam, əlavə, darülməlumat və darülməlliimin daneş institutunda nəğmə müəllimiyməm, ondan əlavə, başqa yerlərdə də iş vermək istəyirlər. Sentyabr ayında mənim məvacibim yəqin ayda bir milyarda çatacaqdır. Özümüzün dolanacağımız çox yaxşırıd.

Əlbəttə, Paris kimi yere gəlmək, cürbəcür yerləri görmək, səyahət etmək və ələlxüsüz sənəti və uşaqları görmək nə qədər "sablanıñ"dır, əmma çə fayda, məməniətlər qoymur. Bu xüsusda mən çox

fikirlər edirəm, əmma axını bir yana çıxmıyor. Ən böyük arzumuz sizi görməkdir. Əmma indi nə siz gələ bilirsiniz, nə də biz. Genə də fikir edəndə bizim ora gəlməgimiz daha müvafiq görünür, başqa məməniətləri rəf edə bilsəm, anamı qoyub da gələcəyəm, ancaq ha-can? Hələ məlum degildir...

Siz biza heç bir şey göndərməyin, cünki gəlib çatmir, yəni yolda itir, bəlkə bir tanış adam gələ, onda göndərə bilərsiniz. Hər halda bizim adresimiz sən yazan kimidir. Ancaq nömrəsi 63-dir.

İndi hələ ki, xudahafiz, bizim hamımızdan Zöhrəyə və uşaqlara artıq-artıq dualar deyib, üzlərindən öpərsən.

Bəradərin Üzeyir

22.IX

#### 42. Nuri-didə Ceyhun!

Salam-duadan sonra Camala yazmış olduğu məktub və əsərin gəlib yetişdi. Mən sənə mart 2 tarixli məktub və pul göndərdim. Alib-almadığın xüsusində bir məlumat vermişəm. Genə bu kağız ilə sənə pul göndərərim. Yetişdiyi barəsində mənə əhval verərsən.

Baqı nənəm sağ və salamətdir. Bəlkə dəxi indi yaxşı olub, əmma genə də hələ müalicəsinə davam edir. Yerdə qalan qohum-ənalar və Aişə xanımgıl hamısı sağ və salamətdirlər. O barədə arxa-yın olasınız.

Əlavə, bunu biləsen ki, mənim ali təhsil almağa fikrim Maarif Komissarlığı tərəfindən hüsni-qəbula keçdi və bu xüsusda Maarif Komissarlığı kollegiyası tərəfindən qərar çıxdı ki, mən ali təhsilimi bitirmək üçün iki il müddətinə komandirofka olmaq üzrə Almaniyyaya gedim. Mənimlə bərabər üç nəfər doktor dəxi göndərilir. Kənarı bir məməniət olmasa iyunun birində yola düşəməliyik. Şübhəsizdir ki, mən təhsildən qayğıdan sonra Maarif Komissarlığı hökumət ali konservatoriyanın idarəsini mənə tapşıracaqdır, cünki bunca illər göstərdi ki, başqaları bu işi bacarmayırlar və bu xüsusda Azərbaycana bir mənfəət gətirə bilməyolar.

<sup>9</sup> Qələ - Şuşanın el arasında adı.

Maarif Komissarı yoldaş Mustafa Quliyev mənim işləməgimi çox təqdir edir, odur ki, ali təhsilimi bitirməgə canı-dildən razi olub, məni təbrik etdi. Başqa komissar yoldaşlar dəxi müvafiqət göstərdilər.

Hal-hazırda işlərimi bitirmək üzrəyəm. Baqi sonra genə məktub yazaram. Zöhrəyə və uşaqlara hamisindən çox-çox salam-dua deyib, üzlərindən öpərsən.

### Bəradərin Üzeyir

4 aprel, Bakı

### 43. Nuri-didə Ceyhun və Zöhrə!

Salam-duadan sonra çox şükürler olsun ki, sizə kağız yazmaq mümkün oldu. Bizim əhvalımız bu gunədir ki:

Əvvəla, mən hökumət qulluğunda varam, musiqi şöbəsinin müdürüyəm. İşlərimi baqaидə aparıram və Maarif Komissarı Dadaş Bünyadzadə məndən razıdır. Bütün musiqi işlərini mənə həvalə edibdir. Halbuki, əvvəlcə bu işə başqları dəxi müdaxilə edib, işə xələl yetirirdilər. Mən onlar ilə böyük mübarizələr etdim və axırdı müvəffəq oldum. Maaş və məvacib işlərinə gəldikdə hərçənd burada əsləlümum maaşlar çox azdır, bu qədər az ki, heç bir günün xərcini ödəməz, fəqət, mən başqa müdaxilələri, yəni aftorski qonorar və sairəni dəxi alındığımı görə, demək ki, nəinki özümüz dolanırıq, hətta Camala da əl tuturam. Buranın xərci çoxdur, yəni pulun, kağız pulun qiyməti xeyli düşdüğünə görə bir kulfəti saxlamaq üçün hər ay bir milyon yarım və ya iki milyon manat pul ister. Mən bu pulu qazana biliyorum. Təlif və təsnifatlarına gəldikdə yeni bir şey yazıbmışam, fəqət Şərq və Azərbaycan musiqisi əsası haqqında tətəbəbatda bulunub bu xüsusda böyük bir daklat hazırlamışam, məzmuunu o qədər calibi-diqqətdir ki, onu Paris məhafili-musiqisində dəxi oxuya bilərem. İnsallah, nəsib olsa, orada da oxuyaram.

Məleykə müəllimlik edir, özü də bu günlərdə musiqi dərsi öğrenməyə başlayubdur. Fəqət heyf ki, can bir o qədər salim degil-

dir, əməlli bir tədaviyə möhtacdır, halbuki, o da burada mümkün deyildir, bunun üçün sanatoriylar lazımdır, onların da ki, yaxşısı məməlikə-əcnəbiyyədədir. Görək sağlıq olsun, bəlkə sonra düzələr.

Nənəm sağ və salamətdir, ancaq siz tərəfdən çox nigaranlıq çəkir, özü də qocalıq əsiri olaraq baş gicəllənmə, ürək döyünmə kimi hallara düşər olur, əmma genə ayaq üstədir və ev işinə məşğuldur, nənəmi bu günlərdə yəni beş gün bundan əvvəl bacımgıl ilə bərabər Buzovnaya göndərdim. Orada uşaq baxçası açılıb, Məhbub və Ayulduz qulug edirlər, bundan istifadə edərək hamisini oraya göndərdik.

Bacım da salamətdir, fəqət oğlu Cabbar sarıdan çox nigaran olduğuna görə dərd və qəm çəkir, ənənə Cabbar haqqında sərih bir xəberimiz yoxdur, kimi deyir ki, Ərdəbil ilə Lənkəran arasında Şahsevənlər ilə müharibə olub, öldürülübdür (Cabbar plemyot zabitidi), kimi deyir ki, yaralanıb, sonra itibdir, kimi deyir ki, sağdır, özü də İrənadır, qərəz, bu xüsusda doğru bir xəbər yoxdur. Mən öldürülməsinə daha artıq inanıram.

Camal isə sağ və salamətdir, özünün bir oğlu olubdur ki, adın Kamal qoyubdırlar. Çox yaxşı uşaqdır, beş aylıqdır. Bacım əlindən yərə qoymur və ondan Cabbarın təsəllisini alır.

Camal özü də sənayeyi-nafisə şöbosinin baş katibidir. O da bir həftə bundan əvvəl Sarabski ilə bərabər Şamaxıya getdi ki, həm tyatrolar qoysunlar və həm də bir az dincəlsinlər.

Sehra dəxi ərə gedib, onun da bir oğlu oldı, əmma qarnında öldü. Sehra da nənəsigil ilə bərabər Buzovnaya getdi. Məhbub böyüyüb və özü də müstəqil bir adam olubdur, həmi dərs oxuyur, həmi oxudur, böyük həvəsi musiqiyədir, onu nəğmə müəlliməsi etmək istiyoruk.

Gəlinimiz Ayulduz bir od parçasıdır, əmma işləməkdən əriyib çöpə dönübür, özü çox danışır, xəbərçiliklə böyük həvəsi vardır, qərəz, zirək qızdır.

Zülfüqar ki, bildir sənələ bərabər bir-iki ay işsiz qalmışdı, indi çoxdandır ki, işdədir, özü də işi yaxşı aparır. Qulluq elədiyi hərbi dairədə yaxşı hörməti vardır. Boyla ki, bunun sayəsində nənəmi Buzovnaya gedərkən vağzala qədər avtomobil ilə apardı. Böyükxanım və uşaqları dəxi salamətdir, yalnız bir Zümaradan başqa ki, ya-ziq qız ehtiyatsızlıq nəticəsi olaraq qızılcadan sağala bilmədi...

Aişə xanımgıl haqqında bir söz dəxi yazmıram, ənənə özü məktub göndərdi. Yerdə qalan qohumlarım - Məleykənin anası və

Məryəmin oğlu Raufdan başqa sağ və salamat olub, duaları vardır. Abhəyat əri ilə bərabər Zaqataladır.

Bu gün bizi bərk düşündürən şey – sizinlə görüşmək imkanı bulmayıdır. Mən boyıl qət etmişəm ki, sentyabr aylarına yaxın bir vəxtdə buradan izn alıb İstanbula gedəm ki, Şərqi aləti-musiqiyəsi gətirəm. Əgor bu iş mümkün olsa, yəni İstanbula gələ bilsəm, o halda oradan Parisə dəxi gedib sizin ilə görüşərəm və siz ilə bərabər Ceyçik ilə qardaşını görüb, qayıdanbaş hamiya nəql edərəm. Çünkü Ceyçik ilə qardaşını hamı bizimkilər ağızlarından əzbər edibdirilər. Baçı hələki salamat olasınız. Əgor gəlib-gedən olsa, əlbəttə əlif-əlbəttə özünüzdən bizi bir əhval yarasınız. Nənəmin, bacımin, Məleykənin ağızından hamınızı birbəbir öpüb, hamının səlam-duasını göndərirəm.

Bəradərin Üzeyir  
11.VII

#### 44. Nuri-didə Ceyhun!

Salam-duadan sonra Zöhrənin kağızları və sən göndərən jurnal-lar gəlib yetişdi. Təəccüb burasıdır ki, bizimkilər tərəfindən sizə göndərilmiş kağızlar gəlib sizə çatıbdır.

Camal, Zülficar və Aişə xanım sizə kağızlar yazıbdırlar, əmma Zöhrənin yazdığından boyıl görünür ki, sizə yetişmiyibdir.

Hər halda bizimkilər hamısı və Aişə xanımgil sağ və salamətdirlər. O barədə heç bir nigaranlıqlı etməyəsiniz. Nənəm dəxi qorağıdır, bu saat ki, mən bu kağızı yazıram nənəm ilə Məleykə qutab bisirirlər, Abhəyat dəxi Əzimin arvadı Sara ilə bərabər rus operasına tamaşaya gediblər.

Buraya iki kərə bərk qar yağdı, boyıl qar ki, mən Bakıda öyleyə şey görməmişdim, küçələr hələ indiyə kimi qar ilə doludur. İndi isə havalar yaxşı kecib, lap bahara oxşayır.

Bir neçə vəxt bundan qabaq məsul yoldaşlardan birisi mənimlə görüşüb səni soruşdu və çox təəccüb etdi ki indiyə kimi qayıtmır-

san, dedi, hərgah bu xüsusda kağız-flan lazım olsa, mən kağız verərəm. Dədim ki, mən bu xüsusda Ceyhuna kağız yazıb soruşaram ki, hərgah bu tezlikdə gəlmək istəsə, nəsə o xüsusda lazım olan kağızları göndərərik ki, gəlsinlər. Sənin əvvəlki kağızından boyıl anladım ki, sən buraya payızda qayıtməq istəyirsən. Hərgah ondan qabaq buraya gəlmək fikriniz olsa, mənə məlum et ki, mən bu xüsusda çalışım. Mənim də boyıl fikrim var ki, bu yay özüm oraya gəlib səninlə bərabər yayı keçirib, sonra payızda hamımız vətənə qayıdaq. Hər halda sən bu barədə öz fikrini mənə yazıb məlum et.

Əlavə, yaz görək "Arşın mal alan" in tərcüməsindən nə hasil oldu. Sən göndərdigin jurnalda mən Azərbaycan musiqisi haqqında bir çox qiymətli şəyler yaza bilərdim. Hərgah çap edilərsə mənə məlum elə ki, yazıb hazırlayım. O jurnalda Osmanlı musiqisi haqqında bir məqalə olduğunu anladım və jurnalı bir nəfər bizim qulluqçularından fırəng dili bilənə verdim ki, mənim üçün tərcümə etsin. Əlavə, bir şeyə təəccüb edirəm ki, siz bizi kağız yazanda öz dolanacağınızdan heç bir şey yazımıyorsınız ki, görək orada nə ilə dolanırsınız. Bəlkə maddi ehtiyacınız var, burasını bizi məlum etməlisən ki, biz da bir əlac arayaq. Uşaqların məktəbdə oxumaları və baxüşus musiqi öğrənmələri bizi çox şad etdi. Onların burada bir sürü yeniyetmə yoldaşları əmələ gəlibdir ki, onlar ilə görüşmək arzusundadırlar. İnşallah, payızda gəlsəniz hamı ilə görüşərlər. Vəqəən bu payızı dəxi nə tövr olmuş olsa görək gəlsiniz, çünkü sizi hamının könlü istəyir və görüşmək arzusuna gəlirlər. Mən yayda oraya gəlsəm, sizi nə tövr olsa payızda buraya gətirdərəm. Sağlıq olsun, tezliklə görüşərik.

Aylar, günlər o qədər tez gəlib gedir ki, insan cürət edir. Bizim hamımızdan Zöhrəyə çox-çox salam-dua deyib uşaqların üzündən bir-bir öpərsən və bizi bir müfəssəl kağız yaz göndər. Kağızı da mənim öz adıma və öz adresimə yaz göndər. Baçı salamat olasan, bizdən də nigaran olmayasınız.

Bəradərin Üzeyir

## 45. Nuri-didə Ceyhun!

Salam-duadan sonra çoxdandır ki, mən sizə kağız yazmırıam, səbəbi odur ki, işim çöxdür və vəxtim çox azdır. Hər halda bizlər tərəfindən nigaran olmayın. Hami sağ və salamətdirlər. Nənəm yaxşıdır, daha bildirki kimi naxoşlamır, çünkü onu bu keçən yay Yesuntikiyə aparmışdım. Oranın havası ona çox yaxşı təsir etdi. Aişə xanım və yoldaşı Musagil dəxi salamətdirlər və sizin ayrılığınızdan başqa heç bir dərd və qəmimiz yoxdur. Mən bu günlərdə yeni opera yazmağa başladım. Tekisti məşhur "Gaveyi-Ahəngər" dramıdır. Qədim musiqi stilində yazılmış bir opera olacaqdır. Əlavə, bu yaxında da Azərbaycan xalq musiqisi haqqında böyük məruzəm olacaqdır. Bütün Bakı professorları dinləyib məruzələrim haqqında yəni bir qərar çıxaracaqlar.

O məruzəni mən Tiflisdə, Moskvada və Leninqradda dəxi oxumağa gedəcəgəm, qismət olsa əcnəbi vilayətlərə dəxi aparacağam. Bu günlərdə Maarif Komissarlığı nəzdində mənim ikmali-təhsilim haqqında söhbət olmuşdu. Maarif komissarı yoldaş Ruhulla və müavin yoldaş Cəlil boyla məsləhət gördülər ki, mən Leninqradda və ya Moskvada ikmali-təhsilə məşğul olum və mənə lazımlı qədər də para verməgə imkanları vardır. Fəqət mən ali təhsilimi Almaniyada almağ fikrində olduğumu söylədim, çünkü iki sənə qabağ Maarif Komissarlığı özü dəxi boyla qət etmişdi. Dedilər ki, onda bir qədər gözləmək lazımlı gələcəkdir. Mən dəxi hələ ki, səbr edib gözləyirəm və ümidi varam ki, bu xüsusda mənə köməklilik yetirərlər. Digər tərəfdən, anamı qoyub getmək məsələsi məni düşündürür, çünkü çox qocalıbdır və mənsiz himayəsiz qalıb əldən gedər. Hər halda bir az səbr etməlidir. Bizim hamımızdan uşaqların üzlərindən öp, Zöhrəyə çox-çox salam-dua söylə və tapşır ki, Aişə xanımıma kağız yazıb necə dolandığınızı bildirsin. Baqi salamət olun.

Bəradərin Üzeyir

## 46. Nuri-didə Ceyhun!

Salam-duadan sonra Zöhrənin Camala və anasına yazdığı kağızlar gəlib yetmişdi, uşaqların nasazlığı bizi çox mükəddər edir. Onlara yaxşıca müğayat olmağ lazımdır. O ki qaldı bizə, Məleykə təmam iki aydır ki, naxoşdur, indi-indi yaxşı olmağa başlayıb, yavaş-yavaşayağa durmağa başlayır.

Anamdır də, qalanlar hamısı sağ və salamətdirlər. Nənəmin tez-tez başı, beli ağrıyordı, neçə-neçə həkimlərə göstərdim. Deyirlər ki, qocalığdandır, qərəz, arvad çox əziyyət çəkirdi, axırdı gedib onun üçün "bridun skarski jidkist" deyilən dərman (məcun) aldı. Verdim içməyə, bir-iki gündən sonra arvadın ağrıları hamısı sakit olub elə bil ki, tazədən dirildi, kefi kökəldi, başılaşı İsləməgə, qərəz, lap dirçəldi. Həman dərman ki, orqanı terapiyaya aid şəmmədir, çox gözəl şeydir, sonra neçə-neçə adamlara deyirdim, indi hamısı dua edirlər. Bu saat onu hamımız içirik və çox yaxşı təsir edir, insana çox qüvvət verir. Siz də o dərmandan alıb içərsiniz.

İçində yazılığına görə uşaqlara dəxi verilir və yaxşı təsir edir. Bu dərmanı əvvəllər də falsifikasiya edirdilər, çünkü xüsusi adamlar tərəfindən satılırdı. Əmma indi bu dərman Moskov hökumət laboratoriyasında qayrıldığını görə falsifikasiya ola bilməz, çox yaxşı dərmandır. Əlavə, bununla sizə əlli rublə pul göndərirəm, baziyafat edəsiniz. Əlavə, Aişə xanım Camala deyibdir ki, Qubada olan evlərini satır, hökumət alır. Onu satan kimi Zəhrənin hissəsini Camal vasitəsilə sizə göndərəcəkdir.

Əlavə, mən dəxi bu sənə axırında, yəni iyun ayında ali təhsilə gedəcəyəm, bu məsələ, məncə, qət edilmiş bir məsələdir. Zənn edirəm ki, Maarif Komissarlığı dəxi bunun qəti tərəfdarıdır. Bu günlərdə məsələ rəsmən açılaçaqdır. Mənim ali təhsilimin gələcəkdə son dərəcə lazımlı olduğunu Maarif Komissarlığı təsdiq edir və çox ümidi vardır ki, mənə lazımlı köməyi müzayiqə etməyəcəkdirler. Baqi genə müfəssəl məktub yazaram. Cəmi qohum-əqrəbanın salamını Zöhrəyə və uşaqlara yetirəsən.

Bəradərin Üzeyir

#### 47. Nuri-didə Ceyhun və Zöhrə!

Salam-duadan sonra Camala yazdığınız məktub gəlib çatdı. Fəqət nədənsə mənim kağızlarına cavab yazmırısan, ona görə də mən səndən kağız almamış sizin buraya köcməniz barəsində hələ lazımlı olan tədaviri görürüm. Əlbəttə, mənə cavab yaz. Əlavə, "Arşın mal alan"ın notlarını sənə göndərdim. Havalarını yəqin ki, sən bilirsən, sözlərini də kitabdan götürərsən, mən istədim ki, "Arşın mal alan"ın notlarını tazadən düzəldib və bəzi havalarını dəgişim, fəqət sən tələsdiriyin görə öyləcə göndərdim. Yalnız bir müqəddiməsinə düzəltmişəm. Notların gəlib yetməsini yaz bildir. Hər halda "Arşın mal alan"dan sən ümid etdigin nəticələr hasil olsa, çox gözəl olar və mətbuata-flana düşərsə, mənim oraya gəlməgim də asan olar.

Əlavə, anamgil hamısı bağdan qayıdır bizlərlə bərabər olurlar, hamısı sağ və salamətdirlər. Aişə xanım dəxi buradadır. Keçən gün gəlib bızdə qalmışdı.

Buraların əhvalı yaxşıdır. Mən genə öz musiqi məktəbimdə işləmkəndəyəm. Başı öylə bir əhvalat yoxdur ki, yazam. Ancaq səndən məktub gözləyirəm. Əlbəttə, kağız yazıb fikrini söylərsən. Hələki, xudahafiz, bizim hamımızın ağızından uşaqları çox-çox öpərsiniz və salam-dua deyərsiniz.

3 oktyabr, Bakı

#### 48. Nuri-didə Ceyhun və Zöhrə!

Salam-duadan sonra məktubunuz gəlib çatdı. Nənəmə aid yazılmış olduğun müalicəni nəzərə aldıq. Fəqət göndərdigin dərmanlar gəlib çıxmadi və bu da təbiidir, çünki bizim ticarət qanunu mən buraya qayitmalısınız. Burada olan bütün yoldaşlar və həmçinin sair tanışlar hamısı boyla məsləhət görülər ki, siz buraya gələsiniz.

Əlavə, bu saat nənəm o qədər yaxşılaşıbdır ki, heç dərmana ehtiyacı yoxdur. Burada havaların yaxşılaşması ona çox kömək etdi. Mən dərmanların hamısını kənarə qoyub tapşırdım ki, nənəmi hər gün beş-altı saat həyətdə təmiz havada oturtsunlar. Boyla bir tədbir çox gözəl nəticələr verdi. Nənənin sıfəti üstünə gəldi, ürək döyünməsi, baş gicəllənməsi o qədər azaldı ki, həman normal hala düşdü. İndi genə adəti üzrə İsləməgində və dəxi hərdənbir qonaq getməğindədir. Xülasə, o xüsusda arxayın ola bilərsən.

Baqı bizlər hamımız sağ və salamat variq, bu günlərdə Aişə xanım Camal vasitəsilə sənə pul göndərdi. Mən isəm bütün vəxtim konservatoriyaya sərf olunur. Baxüşus indilər ki, imtahanlar vaxtdır. Yayda nərəyə gedəcəyimizi hələ təyin etməmişik.

Əlavə indi bizim Maarif Komissarımız səninlə Parisdə görüşmüş olan yoldaş Ruhulla Axundovdur. Hal-hazırda hələ Moskvadadır, işlərə şüri etməyibdir. Moskvadan qayıtdıqdan sonra onunla görüşüb, danışacağam və mənim ali təhsilim haqqında fikrini soraçağam. Musanın daxi qulluğunu dəyişibdirər ki, bu xüsusda Aişə xanım yəqin ki, sizə yazıbdır. Başı hələ özgə bir əhvalat yoxdur, bizim hamımızın tərəfindən uşaqları öpərsiniz. Bütün əqrəbanın sizə salam-duası vardır.

Bəradərin Üzeyir  
25.IV, Bakı

#### 49. Nuri-didə Ceyhun və Zöhrə!

Salam-duadan sonra bizlər sağ və salamat gəlib Bakıya varid olunduq, indi öz işlərimizə məşğul variq. Digər tərəfdən sizin barədə eyzən çalışmağda davam edirik. İşlərin tövri belə göstərir ki, sizlər buraya qayitmalısınız. Burada olan bütün yoldaşlar və həmçinin sair tanışlar hamısı boyla məsləhət görülər ki, siz buraya gələsiniz.

Sən buraya gələn kimi qulluğ işi də düzələr və biz də axırdı bir görüşərik. Musanın sənin üçün orada qulluğ düzəltmək fikri pis fikir degildi də, fəqət mən boyla görürəm ki, Musa bu fikrini qövl-

dən felə keçirincə nəinki aylar, bəlkə illər də gəlib keçər, çünki bu saat Musanın başı o qədər qatışdır ki, mən onu bir aydır ki, nə evində, nə də qulluq yerində görə bilirəm, hətta telefon ilə də danışa bilmirəm, çünki heç bir yerdə yoxdur... Axırda bu günlərdə yoldaşlardan Əliheydər ilə görüşüb işi bu qərara qoyduğ ki, biz Azərbaycan Mərkəzi İcrayıyya Komitəsinə müraciət edək ki, sizin buraya gəlməginizə izn və viza versinlər, onu alan kimi sizə məlum edərik. O halda siz də gələrsiniz. Əliheydər yoldaş söz verir ki, sən gələn kimi yaxşı qulluğ sahibi olarsan və bizə qarşı göstərilən hörmət sənə dəxi göstərilər.

Əliheydər yoldaşın bu sözü bizdən və səndən ötrü böyük bir sübutdur. Cənkür onun bir kərə söz verməgi kifayətdir.

Əlbəttə, sizin buraya gəlməginiz lazımdır, çünki əvvəla mən oxumağa getsəm də, ancaq bu ilin axırında gedəcəkəm və saniyən, anam qocalıbdır, sizi və uşaqları görmək istəyir və salisən, daha bir o qədər qurbətdə qaldınız bəsdir, indi də Vətənə qayıdır bir iş sahibi olmaq lazımdır ki, həm uşaqlarınız barəsindən arxayın olasınız, həm də Azərbaycana bir mənəfət yetirəsen və bir də buranın yaşayışı bu saat çox gözəldir, hər kəs öz işində-güçündə, ələlxüsüz biz ki, günlərimizi həqiqət çox yaxşı keçiririk. Ona görə siz indidən yola hazırlaşsanız yaxşı olar ki, sonralar soyuqlar düşər, uşaqlar üçün çətin keçər. Gələndə də Moskva tərəfilə gələrsiniz ki, daha yaxşı yoldur.

Qərəz, bu günlərdə izn və viza alıb sizə göndərəcəyik ki, əlbəttə, durmayıb gələrsiniz, o vəxt nə sayaq gəlməgin tövrünü dəxi müfəssəl sənə yazıb bildirəcəyik və yol xərci barəsində dəxi tədbirlər görüləcəkdir. Baqi yəqin bilin ki, məsləhət boylədir, yəni gəlməkləriniz vacibdir. Bizim tərəfdən, baxıusus nənəm, Məleykə və hamlıqca uşaqların üzlərindən öpüb və deyərsiniz ki, bu yaxılarda Bakıya gedib hamı ilə görüşərlər.

Bəradərin Üzeyir  
I.X

## 50. Nuri-didə Ceyhun və Zöhrə!

Salam-duadan sonra sənin kağızın geldi yetişdi, uşagların naxoşluğu bizi daha artıq mükəddər edir. Həvə xüsusunda buralar onlar üçün çox gözəl olardı, ələlxüsüz yaxda “Tesmi və Ba-kuryanı” kimi yerlərə aparılısa idilər çox böyük mənəfət olardı mənəcə, sənə genə necə ki, əvvəlki kağızımızda yazmışdım, kömək üçün bizişm səfəratimizə müraciət et, zətən oradan cavab alınca bir-iki ay çəkər. Viza alırdan sonra yazda da gəlmək olar.

Mənim dəxi ikmali-təhsilə getmək məsələm ilin axırında qəti surətdə müəyyən olacaqdır, ilin axırından ibarət iyun ayıdır ki, o vəxt məktəbimiz tətil edir. Məni ikmali-təhsilə məcbur edən özümün arzumdan əlavə, içərisində yaşadığımız şəraitdir ki, axırda Azərbaycanda musiqi təhsili işləri başında bir nəşər də olsa azərbaycanlı durmalıdır ki, o surətlə Maarif Komissarlığı öz musiqi təlimi programını daha asanlıqla yeridə bilər.

Ondan əlavə, mənim yoldaşlarım hamısı öz yarımcıq qalmış təhsillərini indi ikmalə yetirib biri direktor, biri incinər və sairə olduğuları halda mənim bu xüsusda geridə qalmağım mənə çox ağır galır və bir də əlimdə diplom olmamağım işlərimə mane olur. Qərəz, çox ümid edirəm ki, ya Maarif Komissarlığı vasitəsilə və ya öz rizam və xahişimlə bu sənə axırında ikmali-təhsilə gedə bilərəm.

Fəqət bu gün bütün fikrimiz sizin korluq çəkməyiniz üstündədir. Hərgah buraya gəlsəydiniz, əlbəttə, arxaylıq hasil olardı, əməma indiki təbiblər uşaqlara səyahəti məni edirlər, onda, əlbəttə, gözləmək lazım gələcəkdir. Hər halda mən sizə ayda 25 dollardan az olmamaq şartlı pul göndərməyə davam edəcəkəm. Mən sənə iki gün bundan əqdəm (Camal vasitəsilə) 25 dollar göndərdim. Əvvəl istədim ki, beş danə ingilis funtu göndərim, fəqət dedilər ki, dollar yaxşıdır. Sən yaz görək sizin üçün orada dollar almaq mənəfətdir və ya ingilis funtu sorfadır?

Baqı nənəm bu saat sağ və salamətdir və keyfi də kökdür, sizin gəlmək əhvalınızı söylədim, dedi təki sağlıq olsun, uşaglardan və özlərindən muğayat olsunlar, genə də görüşərik.

Zülfüqar göndərən pulun sənə çatmaması məni çox təccübələndirir. Tapşırdım ki, bu xüsusda isprafka etsin. Niyazının oraya gərilmək məsələsinə bir o qədər də əhəmiyyət vermə. Yazırsan ki,

dəva-dərman göndərəsən. Burada hər bir dəva və dərman mövcudur və öyləş şeylərə bu halda heç bir ehtiyacımız yoxdur.

Camala tapşırımişam ki, istədigin kitabları sənə göndərsin. Mənim şəklimə gelincə əger ondan sənə bir maddi kömək olarsa, o halda göndərə bilərəm, və illə lüzumi yoxdur. Əlbəttə, cavab yaz görün. Kağıznan və pul sənə çatdırı və təkrar gələn xüsusunda öz fikrini yaz. Sizə hər ay pul göndərəcəgimdən arxayı ola bilərsən, az olsa da genə də zənn edirəm ki, bir köməkligi dəğər. Yaza qədər qalmağ fikrində olsan özün üçün müəyyən bir iş tap ki, bir də qalan kəm-kəsirnizi düzəldə biləsiniz. Baqi nənəm, Məleykə, Abhəyat və sair qohumlar hamısı sizə çox-çox salam-dualar göndərib, usaqların üzlərindən öpürlər. Ceyçik ilə Timuçinə söylə ki, sən onları aldatıyorsan. İňşallah, bir gün olar ki, görüşərik.

Mənim tərəfimdən onları öp. Baqi əddua.

Bəradərin Üzeyir

18.XI

### 51. Nuri-didə Ceyhun!

Salam-duadan sonra sənin və Zöhrənin kağızları gəlib bizi çatdı. Ceyçikin kefsizliyi və sənin əsəbiligin bizi çox qəmgin etdi. Fəqət yalnız bir qəm və qüssə ilə iş keçməz olduğunu bildigimiz üçün qət etdik ki, sizə "realni" kömək yetirək. Ona görə bu xüsusda Zülfüqar ilə bərabər məsləhətləşib məsələni üç qismə böldük. Birinci, sizə hər ay "requlyarni" maddi köməklilik. İkinci, sizin buraya gəlmək məsələniz. Üçüncü, mənim "zaqrantsada" ali musiqi elmi təhsilimin bir qədər təxir edilməsi.

Birinci qism məsələnin həllini biz Zülfüqar ilə öz boynumuza götürdüük və qərar qoyduq ki, sənin bimövqe yerə santimentallıq etməyinə baxmayaraq uşaqlar üçün hər ay pul göndərək, bu şərtlə ki, haman pul hər halda əlli manatdan az olmasın. Bu bizim üçün mümkündür, özü də bizə heç ağır degildir, çünkü bunun üçün xüsusi gəlirimiz vardır ki, onu ikimiz hasıl edirik.

Sabah və ya birgün sizə teleqraf ilə pul göndərəcəyik. Mümkün olsa, borclun ola Qasımdan dəxi pul altı əlavə edəcəyik. Bir halda bu xüsusda arxayı ola bilərsən. Göndərəcəyimiz pullar sizə bir aya çatmasa da, onun müntəzəmən göndəriləməsi sizin maddi pərişanlığını bir müəyyən intizama salar (burasını Zöhrə daha iyi bilər) və sənə də qarixdirməz (əlli manat beş yüz franka qədər olsa gərəkdir).

İkinci qism məsələnin həllini Zöhrənin qardaşı Musa yoldaşa həvalə etdik. Zətən Musa sizi çoxdandır ki, buraya gətirtmək istəyirdi. Musa yoldaşın Azərbaycan Şura hökumət əzəsi olduğunu bilişiniz, özü də V.S.N.X.-nın sədridir. Musa buradakı yoldaşlar ilə danişibdir, bu günlərdə Moskvaya gedəcəkdir ki, mərkəz ilə dəxi danişib sizin üçün buraya gəlmə izni alınsın. Sən buraya gələn kimi yaxşı qulluq sahibi olarsan. Baxüşsə ki, frəng dilini bilişən. Musanın bir fikri də budur ki, sənin üçün orada yaxşı qulluq düzəltsin. Bu xüsusda sizə kağız yazacaqdır və sizinlə məsləhət edəcəkdir. Bizə, hər ikisi yaxşı olar.

Üçüncü qism məsələ mənim ali musiqi təhsilinə ikmal etmək məsələmdir. İş bundadir ki, mən burada türklər arasında musiqi tərəqqi yolunda çox çalışıb, çox da yaxşı nəticələr hasil etdirmişəm. Maarif Komissarlığı mənim musiqi xidmətlərimin əhəmiyyətini diplomlu professolların xidmətdən daha əziz görməklə bərabər mənim ali musiqi təhsil alıb da daha kamıl olmayım tərəfdarıdır. Zətən mənim əlimdə bu gün diplom olsayıd, bir çox dedi-qodular aralardan götürülərdi. İştə odur ki, məni ali musiqi təhsili üçün "zaqrantsaya" göndərmək məsələsi hər kəsə arzu edilən bir şeydir, hətta bu xüsusda mətbuat dəxi bir qeyd etmişdi. Fəqət mən hələ ki, Maarif Komissarlığını tələsdirmək istəməyəm, cünki, əvvəla, sizin məsələ həll olunacağı qədər buradan sizə kömək etməliyəm və səni, özüm də ali təhsil üçün bir qədər hazırlanmalyam ki, "zaqrantsada" üç ildən artıq qalmışam və buradakı işlərimin qırılışmasına səbəb olmayıam.

Bədə özün görürsen ki, işlər boyla olduqdan sonra sənin əsəbililik etməyə bundan sonra heç bir haqqın yoxdur və bir də bu əsəbiligi bir kərə kənara tullamağın vəxti çoxdan yetişibdir. İsmayıllı də səni məsxərə edib gülür, toxdaqlıq və mordanlıq əvəzinə əsəbi-

lik edirənsə, Zöhrəni qarixdirib öz analığ vəzifəsinə xələl yetirir-sən. Əlavə, başını həmisi bir iş ilə məşğul et ki, malxulyaya məhəl qalmasın və bir də ora qəzetələrinin və ya ağız danışçılarının bizim haqqımızda söylədikləri və yazdıqları axmaq yalan və mübaliqliyi sözlərinə heç bir əhəmiyyət vermə. Biz çox yaxşı dolanırıq və heç bir şeydən şikayət etməyə ehtiyacımız yoxdur.

Nənəm sağ və salamatdır, sizlərə dualar göndərir. Hamınızı öpür və deyr ki, inşallah görüşərik təki sağ olsunlar.

Bu yay nənəmi Barjom tərəflərinə aparacağam ki, canı qüvvətə galsın və bir az havasını dəyişsin, buna görə bu kağızın cavabını Camalın adresinə göndər ki, o da mənə göndərsin. Bizim hamimizin tərəfindən uşaqları öp, inşallah Ceycik tezliklə yaxşı olar. Zöhrəyə söyle ki, qorxmasın, köməkçiləri çoxdur.

Bəradərin Üzeyir  
24 iyun, Bakı

## 52. Nuri-didə Ceyhun!

Salam-duadan sonra Camala yazmış olduğun kağızı oxudum. Hal-hazırda mənim təhsil məsələmin son qərarı hələ açıqdır, çünkü yoldaşlardan bir neçəsi ki bu məsələni həll etməlidirlər, məzuniyyətlərindən qayitmayıbdırlar, onlar qayidian kimi özüm dəxi görüşüb, ümidi varam ki, həllinə müvəffəq ola bilim. Hər halda tələsməgə o qədər ehtiyac yoxdur, hələ vəxt vardır, mən sentyabrdə da gedə bilərəm. Kitab və qramafon əhvalatı xüsusunda Zülfüqara və Camala tapşırılmışam ki, baxıb axtarsınlar.

Əlavə Ağa Qasıma-flana ümid olmaq olmaz, çünkü onların təbiyələri və kulturnusti o dərəcədə degil ki, borc vəzifələrini ədaya qabil olsunlar. Ağa Qasım məni görəndə küçənin o biri tərəfinə çəkilir ki, mən onu görməyim. Həmçinin Ziba xanım qulluğdadır, amma özü indi görünmür. Bildiyim üzrə onların da sizə borcu varmış. Mən ancaq sənə və Zöhrəyə təəccüb edirəm ki, külfətdar adam olduğunuz yerdə boyla bir zamanda öz azuqınızı öylə nanəcib

adamlara verdiniz! Qərəz keçibdir, bu xüsusda nəsib olsa görüşəndə danışarıq. Bədə necə ki, keçən kağızda dəxi sənə yazmışdım bu ziyyədə “Maarif və mədəniyyət” adlı jurnal çıxır (ayda). Mən oraya hər dəfə musiqi haqqında bir məqalə yazıram. Ondan başqa qəzetələr dəxi vardır ki, ədəbi və musiqiya aid məqalələr istəyirlər. Sən əgər hər ay mənə üç və ya iki böyük məqalə göndərsən ki, ədəbiyyata aid olsun ya da ədəbi tarix və firəng alımlarının şərq-türk ədəbiyyatına aid fikirləri, əlavə oraların bizim şərq musiqimizə aid fikirləri, münasibətləri və sairə bu kimi mövzulardan o halda mən sənə göndərən pulu bir o qədər dəxi artırmaq mümkün olar. Bu isə sizə bir növ yüngüllük verər. Camala tapşırılmışam ki, həman “Maarif və mədəniyyət” jurnalından sənə göndərsin.

Əlavə, heç bir kəs ilə mübahisələrə girməmək şərtiə və ya yalnız ədəbi və fənni mübahisələrdən kifayətənlər daklalar etsən, daha yaxşı olar. Bir də Bakıxanov xüsüsində ki, sən firəngcə daklad yazmışdır burada rus dilində böyük bir kitab çıxıbdır, Camal sənə göndərəcəkdir. Mən də Azərbaycan musiqisinin əsasları haqqında böyük bir elmi əsər yazacağam ki, onu firəng dilinə dəxi tərcümə etmək lazımlı gələcəkdir. Heyif olsun ki, bu cürə işlərə az vəxt sərf edə bilirəm, çünki məktəb məşguliyyətim və cəmiyyət işləri çox olur. Bidden ötrü vəxt o qədər tez gedir ki, guya bir gün bir saat əvəzi olur.

Keçən sənə bizim müəlliimlərdən birisi ki, mən idarə edən musiqi texnikumunun vialonçıl müəllimi idi, Parisa getdi. Bu günlərdə ondan kağız aldım, təkrar buraya qayıtməq istəyir. Yazdım ki, gəlsin və sənin adresini dəxi ona yazmışam, bəlkə sizin ilə görüşübdir, fəmili Okruqofdır. Bədə yaz görək göndərdigim pulu aldim, iyulda dəxi pul göndərəcəgəm, gec çatsa da genə axırdı golub çatacaqdır.

Baqı nənəm və bizdə qalanlar hamısı sağ və salamatdır. Ola bilsin ki, bu yaz nənəmi bir daçaya aparam. Ona görə sən mənə hər nə kağız yassan və məqalələri göndərsən, Camalın adresinə göndər, Camal burada qalır. Abhəyat bizdə olur. Nənəm, Məleykə, Abhəyat və ümumqohumlar sizlərə çox-çox salam-dualar göndərirlər və uşaqların və Zöhrənin üzündən təkrar-təkrar öpürərlər.

Baqı salamət olunuz.

Bəradərin Üzeyir  
29 iyun 1928-ci il, Bakı

### 53. Nuri-didə Ceyhun!

Salam-duadan sonra kağızın geldi çatdı. Uşaqların nasaz olmaqları bizi son dərəcə məyus ediyor və sizin buraya qayıtmaq məsələnin uzatması dəxi xeyli mükəddər edir. Fəqət nə etməli, maadam ki, uşaqlar nasazdırılar onların şəfayab olmaları birinci mənzurumuzdur.

Mən sənə sentyabrın 14-də dəxi bir kağız yazmışdım. Görünür ki, hələ almamışdım ki, o xüsusda bir şey yazmıyorsan. Mən kağızda bunca yazmışdım ki, Aişə xanım bizi gəlib mənə söylədi ki, Qubada olan evlərini satıbdır və özünün deməginə görə üç min beş yüz manata satıbdır, baqı o puldan Zöhrə payından olmaq üzrə Camalın əliylə sizə sentyabr ayının 27-də yüz manat (əlli dollar) pul göndərdi. Bilmirəm bu pul sizə çatıbdır ya, yox. Bədə Aişə xanım dedi ki, Mustafa dəxi onun tərəfdarıdır ki, siz buraya qayıdasınız və əlavə də etdi ki, Zöhrənin payını saxlayacaqdır ki, siz buraya qayıdanda xərc edəsiniz. Amma əlavə etdi ki, sən yazırsan uşaqların müalicəsi orada olmalıdır. O halda təbiidir ki, Aişə xanım Zöhrənin payını ayırib hissə-hissə, aybaay Zöhrəyə göndərməlidir. Mən telefon ilə Aişə xanımı biza dəvət etdim, etdim ki, sizin kağızı onun üçün oxuyub bu xüsusda məsləhət quraq, fəqət Aişə xanım o vaxtdandır ki, hələ biza gəlmiyibdir. Ona görə mən boyla məsələni görürəm ki, Zöhrə Aişə xanıma ciddi bir məktub yazıb üzərinə düşən payının qədərini bilsin ki, o payı aybaay ona göndərsinlər. Mən dəxi teatrlar başlanan zaman qonorarlardan mümkün olduğu qədər köməklik edəcəyəm. Beləliklə sizə köməklaşış ayda bir əlli dollar göndərə bilərik. Fəqət təkrar edirəm...

Üzeyir bəy  
3 noyabr  
*Məktubun sonu yoxdur – A.K.*

### 54. Üzeyir bəyin natamam məktubu *Məktubun əvvəli yoxdur – A.K.*

.....vilayətlərə getmək üçün hökumət tərəfindən izn almaq lazımdır. Əzndən əlavə hökumət tərəfindən mənə maddi köməklik dəxi lazımdır. Əlavə, sən yazdıqların oriental cəmiyyətlər bu xüsusda hələ mənə degil, bəlkə Azərbaycan hökumətinə və yainke Maarif Komissarlığına müraciət etməlidirlər. Mən əminəm ki, mənim konfranslarım musiqi cəmiyyətlər miyanında böyük sensatsiya törədir və şərqi musiqisinin qədr və qiymətini çox artırır. Əlavə, müştəriqlər Moskvada Akademiya Nauk vəsaitəsilə dəxi müraciət edə bilərlər.

"Arşın mal alan" in tərcüməsinə gəldikdə mənə onun adepta olmamaqsızın, mən eyni tərcüməni arzu edirdim, çünki Azərbaycan həyatından yazılımış bir şeyi Fransız həyatına yaraşdırmaq və illə Molyer yerişin etməyin edə, yəni cəmiyyətin olması gərəkdir. Əlavə, etnoqrafik cəhətcə boyla şeylərin tərcüməsi nə qədər əslinə mütabiq olsa, bir o qədər yaxşıdır. Mən bir də matni qurluş, lisan və istil mənə məxsus bir şey olduğundan dəyişilməsini istəməzdim. Sən onu, əlbəttə, necə ki, vardır tərcümə et və nəşr haqqı da öz üzərinə al.

Baqı uşaqların zehnlə və fərasəti olmaqları bizi çox qırṛələndirir, Allah səlamət etsin, siz onlardan və ondan artıq-artıq müğayət olun. İndi yəqin ki, Ceyçik yekə oğlan olubdur. Timuçinin fit çala-çala şəkil çəkməgini Kamala nəql etdim. Kamalın çox xoşuna gəldi. Kamal da şəkillər çəkir və onu hər şeydən artıq maraqlıdan avtomobil, paraxod və paravozlardır. Ceyçik və Timuçin buraya gəldikdə o qədər yoldaş görülər ki, təəccüb edərsən. İnşallah bir vaxt olar ki, izn verilər və onda gələrsiniz görüşərik və yainke mən oralara gələrəm görüşərik, fəqət ona da izn və para lazımdır. Baqı hələ ki, sələmat olasınız. Sizin və uşaqların üzündən öpürük.

Nənəm deyir ki, Ceyhun oraların həkimlərindən sorusun görək onlar nə dərman deyirlər. Tapşırır bərk özlərindən müğayət olsunlar. Məleykənin sizə məxsusi sələm-duası vardır.

Bəradərin Üzeyir

## 55. Nuri-didə Ceyhun və Zöhrə!

Səlam-duadan sonra kağızın geldi çatdı. Çox şad olduğunu və nigarlığımız zail oldu. Onu bil ki, necə ki, əvvəlki kağızımızda yazmışdım sizə əlli bir və sonra da əlli bir olaraq yüz manat göndərdim. Bilmirəm alıbsınız ya yox. Bu səfər də Aişə xanım genə əlli, sonra da əlli olmaq üzrə yüz manat göndərəcəkdir. Sənin orada ədəbiyyat ilə məşqul olub da öz dolanacağına köməklik etməyin və əlavə ingilis lisani öğrenməginiz məni çox şad edir.

Əlavə, anamın xəstəligi əslən qocalıq olub "İskiliroz sasudov"la gələbdir. Birdən on beş gün bundan qabaq əhvalı çox xarab idi. Neçə-neçə həkimlər götirdim və Ortopetofi və sairə və hamısı valerian kimi şeylər yazdırılar. Sonra mən özüm başladım nənəmə "bronsqar" mayesi verməgə, əslən buraya "orqannu-terapiya" müalicəsi olduğundan zərəri olmazdı və özü də heyvanların xayəsindən əmələ gətirilən cöhədir. Gördüm ki, o müalicə nənəmə yaxşı təsir edir, ona görə müəyyən sistem üzrə verməgə davam etdim. Nənəmənin əhvalı əvvəlkilərə nisbat çox iyi oldu. İndi də həman dərman verib, bəzən də valerian-flan verirəm. Zatən də Ortapedov dəxi "ispermol" yazmışdı, fəqat bu ondan yaxşıdır. Hər halda bu tövə nənəmi sağaldıb o ki, lazımdır muğayat oluram. Bu saat keyfi yaxşıdır, ümidiyaram ki, bu növlə onu lap yaxşılaşadam. Həman dərmandan mən də bir dəm içirəm, çünki mənə də yaxşı təsir edir. Hal-hazırda mənim səhhətim yerindədir. Və özümü yaxşı hiss edirəm. Yeni şeylər yazmamağımın yeganə səbəbi məhz işlərimin çıxluğudur. Çünki bir tərəfdən prorektorluq vəzifəsi və digər tərəfdən dərslərim mənim bütün vaxtimı alır. Mən konservatoriyyada üç elmdən dərs deyirəm. Əvvələ harmoniya dərsi, saniyən tar not üzrə və salisən şərqi musiqi nəzəriyyəti dərsləri. Bir para kritiklərin yazıları məni maraqlandırımayır, çünki hökumət əzələri və baxusus və Maarif Komissarı yoldaşları musiqi fəaliyyətimi gözəlcəsinə töqdir edirlər və bu yaxın göləcəkdə qiymətli bir əsər yazacağımı da bilirlər. Hələlik mən "Leyli və Məcnun"u təkrar düzəldirdim ki, ümum artistlərin ifa edə biləcəyi bir tövər düşüb Avropa operaları kimi müəyyən partiyaları olsun. İş bundadır ki, gələn sezon "Leyli və Məcnun"un iyirmi illigidir. Buna bir qədər hazırlaşmaq istəyirəm.

Başı bu günlərdə bizim konservatoriyanın bütün professorları və bəzi müəllimləri rektordan incilik göstərib mənə təklif etdilər ki, mən rektorluğunu boynuma götürürüm. Mən qətiyyən razi olmadım. Məsələ Maarif Komissarlığına çatdı və orada komissar yoldaşın hüzurunda iclas qurdular. Mən dedim ki, ali təhsilimi bitirməyinçə rektor olmağa razi degiləm. Komissar yoldaş dəxi əlavə etdi ki, hələki Üzeyir bəyə tələsmək lazımdır, hərçənd burası yəqindir ki, bir-iki ildən sonra Üzeyir bəy rektor olacaqdır.

Bizim indiki rektorumuz "Ayzberq" familiyada bir pyanist professorudur. Onun qardaşı dəxi musikar olub, özü də Parsdadır. Hal-hazırda mən professorlar ilə bərabər Azərbaycan el mahnilarını yiğib nota salmağa məşğul varıq. Bu da şayani-əhəmiyyət bir şeydir. Mənim türk musiqi əsərləri haqqındaki əsərimə özüm də böyük əhəmiyyət verirəm. Mən bu xüsusda nerədə olsa konfranslar verməyə hazırlıram, istər Rusiyada, istər əcnəbi vilayətlərdə. Fəqat əcnəbi....

(Ardi yoxdur – A.K.)

Üzeyir

26 fevral 1927-ci il

## 56. Nuri-didə Ceyhun!

Salam-duadan sonra bizlər sağ və salamat varıq. Ancaq Üzeyir bər az qızdırıldığı üçün bir ay olar ki, "Qacura" Məleykə ilə gedibdir. Bu günlərdə Sehra ilə Camal ham "Qacura" getdilər. Bizlər isə bu yay burada qalmalı olduq, çünki Knyaz və Çingiz suçiçəyi çıxartmalarına görə həkim bir yerə tərəpnəməyə razılıq vermədi. Şimdə isə yaxşı olurlar.

Bu günlərdə mən hökumətə bir program təqdim etdim. Həman programda bizim mədəniyyət öz aktyorları ilə bərabər Parisə getməsinə lazım olmuş vüzəralərin coxsunun xoşuna gəldi. Fəqət məssələ para üstündə, bu günlərdə həll olunmayaçqdır. Siyahida əlli nəfər adam göstərmmiş əz on cümlə Cabbar Qaryağdıyevi öz dəstəsilə, bir dəstə zurnaçı, bir neçə dərviş və qeyriləri. Hərgəh gölməli olsaq, ol vəxt inşallah nənəmə də gətirək, Parisi görsün.

Məsələ Üzeyir üstündə bir az uzanmışdı ki, guya Üzeyir də getənə onda qəzətə yatar. Ancaq mən Üzeyirin Parisə getməsini qəzətdən vacib olduğunu sübut etdim. Müsavat kəmali-fəmənnüyyət ilə mənim programımı qəbul etdi. Gəlməli olsaq da, olmasaq da bizim İstanbul səfəri Yusif Vəzirovun vastasılı şənə məlum edərəm. 4 nömrə "Ovraqe nəfise" jurnalı göndərdim oxuyarsan və bir də sual vərəqəsinə cavab yaz. Zöhra də yazsın. Baqi çox-çox öpürük cəmiyyən. Çingiz deyir: Ceyhun dayımın bir qardaşı vardi balaca, onun adı Tuli? Neçin biz gəlmir? Knyaz deyir yox ədə, Ceyhunun qardaşı degil, oğludur. İkisi də Ceycik heyif balaca, Ceyhun əmi, özü də Fransaya gediblər. Qərəz, hərdənbir uşaqlar sizləri yad edib, bu cür müsahibədə bulunurlar.

Hamınının şənə, Ceycikə və Zöhrəyə salamımız vardır.

Zöhrəyə de ki, Aışə xanımla Məşədi hər gün gəlir bizi. Baqi salamat olasınız.

Bəradərin Zülfüqar  
10 avqust 1919-cu il

### 57. Nuri-didə Ceyhun!

Ərzi-salamdan sonra ildən artıqdır ki, sizdən bənim əhvalım yoxdur. Bir neçə ay bundan əqdəm Üzeyir sənin bir kağızınızı mənə oxudusa da genə də rəfi-nigarənciliq hasil olmadı. Hər gündə, hər saatdə və hətta hər dəqiqədə səndən kağız və ya əhval gözləməyi-mizdə şübhə yoxdur. Fəqət nədən isə sən çox və çox gec-gec kağız yazırsan və halonke qeyr Parisdə, Berlində olanların qardaşları və yaxud ata və anaları çox tez-tez əhval alırlar. Müxtəsər, həmvəxt səndən əhval gözləməkdə davam edirik. Bakı isə çox bərk bahalıqdır. Məsələn; çörəgin isə girvənkəsi beş yüz mindir, qoyun əti bir milyon səkkiz yüz mindir. Yağ dörd milyon və qeyri. Səbəbi isə Nikolayın qızıl onluğunu kursu birjada doxsan iki milyona qalxmasıdır. Azından bir külfətin gündə on-on beş milyon tək yeməyə xərci vardır. Odur ki, mən də və evin xanımı da gecə və gündüz çalışmaqdayız. Uşaqlar isə Kodetski korpusdadırlar, gecə və gündüz

orada oxuyurlar, ancaq cümdən-cüməyə evə görüşə gəlirlər. Qərəz, bir tövr dolanırıq, fəqət əmioglu İsmayılin ölməsi bir az bizi pərişan etdi. Mərhum olubdur bildim. Qələdə (Şuşa) də aqostos ayının 10-da öldükdən bir az sənin o şum və novhəvəs, açığı o bayquş Şərif İsmayılin Sürəyyadan olan qızı Dilşadı zərgər Muxtarın ögey oğlu zərgər Bəhruzə kəbin etdirir, bizim də xəbərimiz olmur. Mən isəm bunu eşitdikdə razı olmayıb, Ağa Əbdürəhim Ağayevin o dəmdə Bakıda olmasına fürsət tapıb, evə dəvət edib, kəbini geriyə oxutdurub, mərhum Hüseynin oğlu Teymura yazırıram ki, dərhal Dilşadı anası Sürəyya ilə bərabər götürüb gölin. O da götürüb götürdü. O vaxtdan bizdə olub, bu yaxından Üzeyirin yanında olur. O ki, qaldı Qələdə qalan üç nəfər uşaqlarına (Həsənin qızı Zəhra-dan) olanlara be qədir imkan pulun azından xəlvətdən kömək edirik. Ancaq bildirdən əri ləzgi Məhəmməd ilə Zaqatalada iddi. Bu yaxınlarda nənəmin əmrilə kağız yazdıq, o da təkcə gəlibdir və nənəmin yanındadır, mümkün olsa onun da kəbini geriyə alacaqam. Çünkü əri itin birisi çıxbırdı. Üzeyirin də işi yaxşıdır, dərhal təzə açılmış türk konservatoriyasında müdirdir. Mən isəm Azərbay-can Hərbi firqə məktəbdə, hərbi büro propaqandasın baş katibəm. Bir də xanım yenə həmənki məktəbdə davam ediyor. Camal da Azərbaycan teleqraf ajentasında katibdir. Sehra da müəllimlik edir, özünün də bir oğlu vardır. Seyid naxoş iddi, şimdə yaxşıdır. Tyatr və klub işindən nə mən, nə də Üzeyir iştirak etməyirik. Fəqət Valavun Sidrov 15 faizi şərti ilə pyesslərimizi vermişəm hökumət tyatrosuna, özləri operetlərin "Arşın mal alan" məsələsiçün səd heyif ki, Üzeyir yanına gələ bilmədi. Çox istədim ki, partitura ilə gəlim, mən də gələ bilmədim. Çünkü orada bir növ fransız aktyorlarını öğrətmək və yaxud orada baş-ayaq islam tələbələrindən hazırlayıb türk dilində oynamamaq mümkün olardı. Sonra qəsdimdə var idi ki, bir dəstə məhzi şərqi müsicişiləri hazırlayıb Parisə turniyyə golim. Qərəz, planlarım çoxdur, görək, burada bizim siyasi idarənin müdürü var idi, bakılı, adı Həbib Cəbiyev, sənin barədə səhbətimiz oldu. Dedi Ceyhunu şəksiz buraya götürmək lazımdır ki, burada işləsin. Şimdə həman Cəbiyev Moskvadadır. Bu yavuqlarda gələsidir buraya. Genə sən barədə söyləyəcəgəm. Hər halda sən öz fikrini mənə yaz görüm sənin rəyin nədir. Baqi kağız gözləmək ilə bərabər Böyükxanım da,

mən də uşaqların yüzündən bərk-bərk öpərək Zöhrəyə və sənə salam edirik. Zöhrəyə salam edib söylər sənə, Aişə xanım Dərbənddə oğlun yanında sakin olur. Özü də Hənişə xanının sözü ilə sağ və salamatdır. Əlbəttə, cavab almaq və on qat da üzərinə risal hər sual eləmək müntəziriz.

Adresim boyıldır: Baku Quberniskaya, ul., dom, 43/45. Uprav-delami Biro Voyennoy propaqandi Azerbaydjanskiy divizzionny şkoli Z-B Qadžibekovu.

Bununla bərabər, uşaqların məktubunu və şəkillərini qardaşlarına verməyi xahiş edirik. Hamiliqda şəkillərinizi gözləyiriz. Bağı salam.

**Qardaşın Zülfüqar**  
29 oktyabr 1922-ci il

### **58. Möhtərəm bibi və əmi**

Salam-duadan sonra yazış məlum edirəm ki, biz sağ və salamat dolanırmız, fəqət sizin baradə bir an qırıbsılayırız, bu qışın 4/1 yarsında iki arşına qədər qar yağmışdı. Camaat soyuqdan bayır çıxmayırdı. Şəhərdə canavarlar daraşmışdı və 3 adam yemişdi. Bunlar heç. Sizi hər gün görmək istərdim ürəkdən.

**Sizin Niyazi**

### **59. Sevgili Ceyhun və Timuçin qardaşları.**

Salam edərək sizə və üzünüzdən bərk-bərk öpürük sizləri. Əziz qardaşlarımız, neçün bizə məktub yazmıyorsunuz. Yadigar olmaq üçün şəkilimizi sizə göndərdik. Siz də biza göndərin. Ceyhun əmimi də, Zöhrə bibimi də genə öpürük sizi. Ceyhun əmimi də, Zöhrə bibimi də salam edirik. Adresim: Azərbaycan qırmızı kadet korpusunda, Niyazi və Çingiz Hacıbəyliyə yetişəcəkdir, vəssalam.

Cavab gözləyirik, qardaşlarınız Niyazi, Çingiz Hacıbəyov.

### **60. Əzizim Ceyhun bəy!**

Məktubunuzu bir qaç gündür ki, almışam. Təşəkkür edirəm. Göndərdiyiniz jurnallar da gəldi və oxudum. Yarın, inşallah, onları sizə göndərəcəyəm. Bu vaxta qədər yazmadığımdan məzurəm. İmtahanlarımlı olduğu üçün başım çox qarışq iddi.

Bakudən bən heç məktub almayıram. Yazdığım məktublar hey cavabsız qalıyor. Səbəbini anlamıyorum. Oraya gedən arkadaşlar heç bizləri unutuyorlar.

Siz nasıl? Yeni bir həvadisiniz varmı? Üzeyir bəy Fransaya gələməsindən bir iş yazıyorum? Əgər "Kommunist" qəzetləri sizə gəliyorsa, onlarda həvadis nə var?

Dün, nəhayət, Mir Yaqubun yazmış olduğu Le régime aesso viets. "Ses orqines – Sa kostitision" namında kitabını aldım. Bən ona yazmışdım sizə də bir danə göndərsin. Son məktubunda sizə də göndərəcəyini bənə vəd ediyor. Ümid edirəm ki, siz o kitabı imdiyə qədər almış olasınız.

Ceyhun bəy, bən Mir Yaquba da yazmışam və sizə də yazış çox rica ediyorum yenidən təcdidi-ülfət edəsiniz. Aranızda zənn etmişyorum ki, sizi ayıracaq mühüm bir məsələ ola. Əgər bir şey varsa, o da boş bir anlaşılmazlığdır. Onun üçün oylə bir əhəmiyyətsiz məsələdən aranızı savutmaq doğru degildir. Bu qədər arkadaşlıq etdiniz, həm də səmimi arkadaş idiniz. Nədən bir-birinizə nəvəzkarlıq yapmaq istəmeyorsunuz? Bir-birinizlə bərabər əkmək kəsdiğiniz günlər xatırası üçün sizdən çox rica edərəm aranızdakı kini buraxıb əski rabitə və səmimiyyəti ihyə edəsiniz. Əvvəl edərsiniz. Cəsarət ediyorum. Hər halda ümidi edirəm ki, yapıdığım təşəbbüs arzu olunan nəticəni verəcəkdir. Mir Yaquba da yazmışam və eyni rica etmişəm. Cavabında: sizə qətiyyətli bir rəncidəliyi olmadığını söylüyor. Zənn edirəm siz də eyni şeyi söyləyəcəksiniz. Böylə olduğunu halda neçün doğrudan-doğruya bir-birinizdən əhval-pürsanlıq yapmıyorsunuz? Əski rabitanizi düzəltmiyorsunuz? Hər ikiniz də ufacıq bir güzəştə bulunsanız, əminəm ki, yazışib-görüşdükdən sonra aranızdakı ufaq bir yanlışlığın meydana çıxmasını həm siz və həm də Mir Yaqub hiss edəcəksiniz.

Yuxarıda yaptığım ricayı bir daha təkrar edib ümid edirəm ki, mayus və mütsəssir olmıyacagam. Artıq salamat olunuz. Uşaqlara lütfən bəndən çox salam söyləyiniz.

Əhməd bəyin oğlu buradadır. Atasına məktub yazmaq istəyirsinizsə, yaxınız, bən kəndisindən verəyim ki, göndərsin. Və yaxud da doğrudan-doğruya kəndiniz Ankaraya Əhməd bəyin adresinə göndəriniz. Hər iki türlü mümkündür.

### Balağa

Əhməd bəy Ağaoğlunun Ankarada adresi: Depute de Karse,  
Ankara  
"Qrenobl", 22 fevriya 1927

### 61. Çok sayın Ceyhun bey!

Merhum Üzeyir bəyin vefatı münasibətən vaktile Size göndermiş olduğum bir təzziyet məktubunu o zaman tekrar geri aldım. Münihetki vətəndaşlarımızdan biri tarafından bana bildirilmiş olan o zamanki adresin yanlış olduğu anlaşıldı. Şimdiki məktubumun, tekrar Münihden bana bildirilən bu yeni adreste Size yetişecəgini ümit ederek, medarı fahrimiz olan böyük Üzeyir bəyin vefatından duyduğum tessür ve acı duygularımı Size bildirmək isterim.

Milli uyanış tarihimizin en tanınmış siması olub, bilməssa qəzetçilik və musiki, edebiyat və tyatro gibi geniş sahəlarda Azerbaycan üçün unutulmaz başarılar elde eden və kiymətli eserlerile milli kültürümüzü zenginləştiren merhum aramızdan nisbəten çox erken ayrıldı. Milli ne varsa her şeyi yakıb yıkan və həlkimizi milli benliğinden tecrit etmek yolunda her türlü vəhşiliklərə tevessül eden bolşevizm devrinde Azerbaycan musikisini parlak bir surette inkişaf ettiren Üzeyir bəy bolşevik rejimi şerəti içinde və her türlü güclük'lərə rağmen milli medeniyyətimizin bu böyük kolunu müdafiə etmesini bilen en degerli bir Azeridir. Halbuki sovyet rejimində milli hars və milli kültür – bilindigi vəchile – Moskvadan imha etmek istədiyi başlıca düşmanlardır. Milli edebiyatımızın tamamilə

imha edilmiş olduğunu biliyoruz. Milli halk musikimizin yaşamasını və hatta inkişaf etdirilmiş olmasını milletimiz munhasıran merhum Üzeyir bəye, onun meharetine və onun ustalığına medyundur. Merhum milli sanatı başarı və faaliyyətə rusun darbesinden korumuş və kendisindən sonra milletinə ölübü-biçilmez bir eser, böyük bir miras burakmışdır. Milli Azerbaycanın malı olan Üzeyir bəyin şanlı hatırası her bir azerinin kalbinde derin kökler salmışdır. Hepimiz Üzeyir bəyle iftihar eduyoruz. Siz onun simasında bir kardeş kaybetmişken öteki matemzede vatandaşlarınız da milli kültürü müdafiə və inkişaf ettiren böyük bir sanatkarlarından mahrum kalmıştır. Dost və duşman, bedhah və hayrıhah və hatta bizzat müstəvilər bile bu böyük zekanın karşısında derin bir hürmetle eğilirler. Bunuyla hepimiz iftihar ediyoruz. Bu uğradığımız böyük matem içində acılarımıza hafifləşdirən bir tesellidir.

Cök yazık ki, merhum vatanının tekrar istiklala kavuşacağı yakin tarihələre kadar yaşamadan hayatı veda etdi. Bu mesut günün hulul edecegine bizler gibi şüphesizdir ki, o da inanmışdır, zira Üzeyir bəy – eserlerine istinaden hükmədecek olursak – milliyətçi Üzeyirdir, bütün ilhamını milli kaynaklardan alan və milli sanatı geliştiren bir şahsiyyettir.

Merhumun vefatından duyduğunuz elem və acılara iştirak etdigi bildirmek isterim. Aramızdakı akrabalıq bağları bu matemden duyduğum yeis və teessürü bir kat daha artırılmış bulunuyor.

Melfuf yazıları Türkiyeden göndermişlerdi. Tarihi önemi haiz olduğu için daima kitablarımın arasında bulundurdum və müstəkbel bağımsız Azerbaycanın Bakuda kuracağı "Üzeyir bəy muzesi" üçün alikoymıştım. Aynı maksatla Size takdim ediyorum. "Ulus"tan kesmiş olduğum türkçe makaleyi Emin bəy yazmışdır. "Pravda"nın yazısı dahi fena degildir, zannıdayım. Tabiidir ki, mezkur yazdıdakı bəzi propaqandayı hesaba katmamak icab ediyor. Yazdıdakı propaqanda amilleri bertaraf edilecek olursa, Üzeyir bəyin tərcüməyi-hali – tam degilse de – bir derecəyə kadar doğru tasvir edilmişdir.

Size və çox sayın hanım efendilərinə təziyyətlerimi takdim edər və derin saygılarımı sunarıram, çox sayın Ceyhun bəy!

Sayıqlarımla Hilal Münși  
Detmold, 12 Nisan 1950, Lützovstr 8

## 62. Azizim Ceyhun bey!

Sizden çox zamandan beri mektub almadım, ona bakmayarak burada olan hadiselerden Size melumat vermegि bir arkadaş vezifesi görüyorum. Bu günlerde Ankaradan İstanbul'a Hidayet bey Turanlı gelmişdi ve bir kaç gün burada kaldı. Ankarada hemfikir vatandaşlarla tasarladığı ve mütabık qaldığı "Azerbaycan Milli Azad Merkezi"nin projesini buradakı vatandaşlarla da tedqiq etdik ve kabulunda mutabık kaldık.

Bildiginiz kibi, bizim "Milli Birlik" taşkilatımızın arkadaşlar arasında olan anlaşmazlıktır bütün bize simpati olan vatandaşlarımız ve komşularımızın içinde oldukça menfi tesis uyatmış, çokunu da endişeye düşürmüştür. Bu haldan "Musavatçılar" ne kadar istifade ediyorlar, biz burada müşaidiz.

Yeni teşkilat koalasion şəkilində tərtiblənmiş və mərkəzi Türkىyedir. Bu projenin şəkili boyaledir:

### İcra heyeti:

1. M.Berlin teşkilatından: C.Hacıbeyli, C.Kazımisen, A.Alpaut.
2. Musavat firkasından: M.Vekilli.
3. Azerbaycan kardaşlar Dernegi: Mehmed-Sadık Aran.
4. Milletçilər dernekinden: Y.Mühen, H.Turanlı.

### İstişari heyeti:

1. Ankara: D-r İslam Sultan, Haydar Nevruzhan, Naki Bayramgil.
2. İstanbul: İskender Hoyhan, Aflan Muyan, D-r Hasan.
3. Munhi: A.Fetlibeyli, M.Musazade, İsmail Akper.
4. Paris: Akper-ağa Şeyhislam, Ağ-a-Riza Taki, A.Topçibaşı.

Bu yeni teşkilatın statusunu Hidayet bey hazırlayacaq ve alakalı hükümet makamlarına qeyri-resmi olarak bildirecek. Bu yolda öz

fikrinizi de bir an evvel bildiriniz. Akper-ağa ile aranızda olan anlaşmazlığın bir an evvel bitirmədigini biz ve konşularımız, iş hatırı için, rica ediyoruz. Akper-ağaya da mektub yazılmış ve Pariste ki konşular da bu yolda teşebbüste bulunacaklar, cünki onlar da bunu arzu ediyorlar.

**Sizin cevabınızı beklerken sevgi ve hörmətlerle, Cahangir**  
P.S. Bu mektubun kopyasını Münihə gönderdim ve onların da düşüncelerini bir an evvel bildirmələrini rica etdim.

18.VIII.1954

## 63. Əzizim Ceyhun bəy!

Məktubunuzu aldım. Bəyan qəzətədən dolayı sizə mütəşəkkirəm. Daima haqqında göstərmiş olduğunuz müsafir pərvərliliklə və mənə qarşı ələlümüm pərvərdə etdiginiz hissi-nəcibənlərə Allah-dan minnətdar və mədyunəm.

Cənab Allah sizi və ailəniz əfradını məsud və bəxtəvər etsin fil-darin. Amin, Rəbbüləmən! Dəvətinizi məməniyyətlə qəbul edər, bu şənbə günü saat bir radələrində sizə golərəm.

**Baqı hörmətlə gözlərinizdən öpürəm, qardaşım.**  
Pəncənba 1922 Paris. Hotel Çeres

## 64. Konstantinopol

Əzizim Ceyhun bəy, sizin son məktubunuzu aldım. Adana şəhərindən gələndən sonra və şu məktubu cibimdən başqa məktubat ilən çalmışlar. Məməfi sizə malum edərəm ki, Matveyeviç təvəssüt ilən sizə iki İran xalçası göndərdim. Birsi qırmızı dəniz (Təbrizdir) və ikinci (Davər-Kirman), bunları mahzi nümunə olaraq göndərdim, əgər iyi satılırsa, dübərə mütədərricə göndərəm bunları Parisə də,

(Vanya) adlı bir ərməni var ki, özünü frang hesab edər. Ona göstəri-niz və deyiniz ki, bunları mən göndərmişəm, onun adresi şöylədir. 37 rul də enqelais içəridə həyatsa sakit olur və bu şəxsi zatən "Rus" qəzətsində elan edər.

Qiymət iki xalça bir min beş-dörd yüz ki, həqqi-kəmərin onun hesabına olsun satınız və yaxud bir min iki yüz hesabını və yainke bir başqa adamlar sanınız və bir də mənə məlum edinizi ki, Türkiyə xalısına verin kömrükxanəsi nə qədər gömrük alır və bu barədə bəzi xalçaların barəsində nə məlumat lazım galırsə, Matyeviçə doğru müraciət ediniz. Adres şöylədir.

Mattievich Poste centrale Boite №147 Konstantinopl

Bu zatin yanında Cahangir Qayibov da xidmət edir, çün bu günlərdə yəni sabah Adanaya müraciət etməliyəm. Orada bir fabrikada direktor konsultant olacağam və Anadolu şirkəti ilən də olur ki, iş də yapam. Fabrika ilk bez fabrikasıdır. Türk şirkəti icarə etmiş və orada sizə bəzi nümunə doğru göndərrəm, kağızın qaib etdigiim üçün adresinizi köhnə ünvan ilən müxabirə edərəm, Bakıdan çox vaxt var xəbərim yoxdur, amma zənniməcə gərək bizim mallar bu günlərdə iyi qiymətə satılır, çün malların mövsümü bu günədir. Adresim Adanada şöyledir: Adanada Samsunoğlu fabrikasında müdürü Cəfərova. Müddətdir Anadoluda səyahətdə idim. Bir növ özümə bir iş buldum və s. bu işlər də müvəqqətidir, çün bir iş axtarırdım ki, mənə sonra race olsun. Ümid çoxdur müvəffəq olam. Dərhər surət Adanadan nəzər ilən müxabirdə bulunuram, inşallah bundan sonra siz ilən bahəm çalışarız bir həftədən sonra Adanaya varid olam. Zöhrə xanımı və uşaqlara salam.

Mir Yaqub  
4.II.1923

## 65. Əzizim Ceyhun bəy!

Dün Heydər bəyi gördüm. Son dərəcə mükəddər oldum. Rəngi bəm və bəyaz, gözləri saralmış, haləti-ruhiyyəsi pərişan bir şəkil ərz-i-ətməkdə idi. Qəlbim yandı. Nə olursa-olsun, Heydər nə nöqsan və xətlər yapmış olursa-olsun – o nadir əl-vücid bir simadır. Pak bir müsəlman, bir türk və xüsusi bir məziyyətə malik bir adamdır. Hər halda onda bir prinsip var. Bu da bu gün az tapılan və az görürlən ziqiyət bir şeydir. Adamlar prinsipsiz, qardaşını iftirabasan, üç dirhəmə satmağa amadadırlar.

Əlbəttə, Heydər onlardan yüksəkdir. Bu gün müsaiədə etmək ki, əxlaqsız, dinsiz, millətsiz alçaqlar Heydər bəyin təhəmmül və şəxsiyyətinə gəmirməsinlər, bu hər zatında bir cinayətdir.

Mənimlə onlar arasında yaxınlıq və qarabət yoxdur. Şimdi sizə düşən bir vəzifə varsa, ona qovoşmuş və onla bir az yüzin vermək və mənəvi yardım göstərməkdən ibarətdir. Əlbəttə ki, siz onu yapacaqsınız. Sizinlə o dostdur.

Qardaşım, unutma ki, üftadələrə dadəs olmaq, onlara bir əl uzatmaq insanları yüksəldən ən müqəddəs və pak bir hisdir. Və sizdə bir az o hissidiən vardır. Burasına imanım qəvidir.

Haydi onu gör və ürəklə bir qonuşaq!

Cənab Allah da sizə, yürəginizə və əməlinizə görə məkanat verər. Baqi Zəhra xanıma və çocuqlara salam. Bəradəriniz.

Şəfayı-vəsl qədrin hicr ilə bimar olandan sor,  
Zülal-zövq şövqün təşneyi-didar olandan sor.  
Ləbin sirrin gəlib göftərə məndən özgədən sorma,  
Bu pünhan nüqtəni bir vaqfi-əsrar olandan sor.  
Gözü yaşılıların halın nə bilsin mərdümi-qafıl,  
Kəvakib seyrini şəb ta səhər bidar olandan sor.  
Xəbərsiz olma fəttan gözlərin cövrün çəkənlərdən  
Xəbərsiz məstlər bidadım huşyarolandan sor  
Qəmimdən şəm tək yandım, səbadan sorma əhvalim,  
Bu əhvalı şəbi-hicran mənimlə yar olandan sor.  
Xərabi cami-eşqəm nərkəs məstlər bilir halim  
Xərabat əhlinin əhvalını xumar olandan sor.

Sizə bir-iki məktub ırsal etdi idim. Fəqət cavab alamadım. Görüküyör maşgılıyyətiniz çıxdır. Yenə də sizə yazar idim. Şeytan kimi sarkış degiləm. Fəqət bunu yapamadım. Çünkü vətəndən gələn xəbərlər o qədər də iyi degil. O biri tərəfdən biliyorsınız son dərəcə xəstəyəm. Əvvələ, astma, buronxit, ürək genişliği, cigər də bronxit nəticasında böyümüşdür. Hər halda işsə afət hər yerdən toxunuyor. Nə yapa bilərəm. Ancaq bir ümidi isti yaya, yaza qalmış, Allah kərim padşahdır. Keçmişdə sizə yazmış idim, əmim vəfat etmiş, yenə də təfsilat aldım. Hamamda çimərkən ürəyi partlamış, bağrı xora olmuş olsun. İki saatdən sonra vannada bulmuşlar. Hər halda böyük bir fəci. Bəradər, siz nə yapıyorsunuz, Parisdə yeni xəbər nə var? Mən də "invalid" oldum qaldım. İstanbuldan nə xəbər alırsunuz? Hər halda bunlardan mənə bir xəbər yaxınız, rica edirəm. Çünkü hamısı mənə unutmuş. Bu arkadaşların çıxu iyi günler dostudur. Fəna günlərimzdə unudub qaçıyorlar. Buranın həyatına gəldikdə, ancaq burasını söyləyə bilərəm ki, bahar tövbəşikən gəliyor. Ağacıclar, güllər, sünbüllər, quşlar həpsi şəcərir həyat etmiş. Bircə bən də iadə səhhət edə bilsə idim, son dərəcə bəxtiyar olar idim. Bu saat həyat Allahdan bir çiz istərəm. O da yalnız səhhət, para, acliq hissi gözümüzdən qaçmış.

Buranın fiyatlarına göldikdə netəkim kim keçən sentyabr ayında idi, yenə də öylədir. Disulda pansion igirmi min markaya, orta restoranlarda yemək on beş marka, əlbisə və ayaqqabı son dərəcə bahadir.

Apartman, mobilə əgər tapılsa, fiyatları vəsət olaraq (beş övt) yarım milyon marka, hər halda yenə də tekrar edirəm ki, həyat burada bu gün netəkim Məmmədəmin və siz bura dəxi qoydunuz kəndiniz yenə də oylıdır. (Yəqinən hər qiymətləri franka bədəl etdiginiz zaman). Demək, əgər buraya gəlməli olsanız, yəqin keçən pəyzəda qaç frankı məsrəf edər idiniz isə, yenə o qədər məsrəf etməyə məcbursunuz. Üç ay burada son dərəcə bahalıq oldu. Parisdən burası son dərəcə baha idi, amma şimdə ucuzluq yenə də ovdat etmişdir. Məktubunuza bəkliyəm, tacili. Baqi salam xanima və uşaqlara. Bəradəriniz Mir Yaqub

B.T.

Nə barədə edərəm. Vəli bəlkə adresinizi mənə lütfən yarasınız.

26.04.1923

Bir qaç gün bundan əqdəm Abdin bəydən məktub aldım. Məktubda yazıyor ki, Əlimərdən bəy ondan rica etmiş ki, mən deleqasiyənə qarşı olan vəziyyətimi təyin edəm. Çünkü deleqasiyon əzələni mən Mustafa naşer ilə baxıbor. Fəqət yalnız Əlimərdən bəy buna ziddiyyət göstərmmiş, xəstə bulunmamı iləriyə sürmüştə və bir az bəkiyəlim demiş.

Bilməm nə üçün Əlimərdən bəy doğrudan-doğruya mənim kəndimə yazmıyorum. Bu məni bir az incitdi. Demək, insanın düşkün günde ona bilavasitə müraciət edərlərmiş. Bəndəniz ona bir məktub yazdım. Cavab yazmadı, şimdə də Abdin bəy vasitəsilə mənə yazır. Və sizə də bir dəfə məktub yazdım, siz tanəzzül edib, məlumat yazmadınız. Bu sizə aid bir məsələdir. Vəzifənizi iyirmi sənəlik aradaşı qarşı ifa etmədəniz. Kim biliyor, bəlkə də haqqınız var. Bəlkə də qüsurat büsbüüt məndədir. Bunlar əhəmiyyətsiz şəyələrdir. Mən daima sizə düşünmüşəm və sizə bir abi və namuslu bir arkadaş nezərlə baxıboram və sizin və cöcüqlərinizin məsud olmasını daima arzu edirəm. Buna Allah şahiddir.

Bu sənədə canımı dışımı tutdum. "Son dövra" gəldim və bitməkdə olan qənaətimə "ekonomi" bir zərbə vurdum. Məməfi səhəhətim iyiləşmiş şimdə, bir-iki ay var "kriz" yoxdur. Bəradər, bu keçən qışın bütün günləri yataqda keçirdim. Və ağır "krizlər" mübtəla oldum. "Astma" və buna əlavə "albumin" xəstəliyinə də düçəram. Hər halda sizi təşkin etmək istərəm ki, şimdə təşəkkür şürə Al-lala iyiləşmək üzrəyəm və sizdən məktub bəkliyorum. Baqi salam cöcüqlərə və Zöhrə xanıma.

Qardaşınız Mir Yaqub

## 68. Düşənbə

Ceyhun, kərəm eylə cam gəzdir,  
Durma, qədəhi mədam gəzdir.  
Dövrana nə çox etibar qılma,  
Gəzdir qədəhi, qərar qılma.  
Sərf elə atimdə əltaf  
Tənhalığımı gör, elə insaf.  
Şüglüm bu büsət içində çoxdur,  
Səndən özgə mədətçi çoxdur.  
Həmdəmliyim ilə ar qılma,  
Məndən nifrət və şümar qılma.  
Gər bilməz isən ki, mən nə zatəm,  
Nə zülüməti-çəşmə həyatəm.  
Tizi hünərim şərabdan sor,  
Suzi-cigərim kababdan sor.  
Tutsan əlin məni-fəqirin,  
Həqq ola həmişə dəstgirin.

## Əzizim Ceyhun bəy!

Bu gün oteldə sizin telefon etdiginizi söylədilər. Göstərmış olduğunuz lütfərlər son dərəcə mütəşəkkir və minnətdaram. On beş gün zərində gördüğüm kimsə yox. İki dəfə Heydər bəyi təsadüfən gördüm. Sonra Ağamöhsün və Mirtağı gəlmislərdir. Mənim ilə "xüsusi işləri" vardır. Arkadaşlardan heç də xəbərim yoxdur. Sən bil-məzsən nə qədər bu sicaqlarda əziyyət çəkdim. Odam cəhənnəmvari bir mənzərə ərz ediyordu. Nə isə, yetimi Allah saxlar demişlər. Bərəkət versin ki, istilər keçdi. Keçən həftə sizə gəlmək istəyirdim. Sonra düşündüm ki, bəlkə digər müsafirlərdən var. Nə isə: pəncənbə məşğulam. Cümə və şənbə sərbəstəm. İstəyirəm şənbə axşam saat səkkiz radələrində sizi ziyarətə gələm. Əgər o axşam şügulu-nuz var isə deyin, bir gün təmin etmək mümkündür. Hər halda siz-

dən cavab çıxmaz isə, o zaman şənbə axşam yabının quyrugunu San-kuluya doğru işəcəgəm.

Baqı Zöhrə xanıma və çocuqlara salam.

Bəradərin Mir Yaqub

## 69. Əzizim Ceyhun bəy!

Məmmədəmin bəydən və Balagadan mütəddid məktublar alı-yoram. Bu məktublar yekmal olaraq sizin bəndən müştəki olduğunu bildiriyor. Bilxassə Balagadan aldığım son məktubunda sizinlə iyirmi sənəlik səmimi dostluğumuzu qeyd edərək bugünkü müqabil vəziyyətimizə heyvət ediyor. Arada həqiqi bir könüllülüyü icab etdirəcək bir səbəb görmədiyi üçün dərhal təcdidi-münasibət etməklingenizi tövsiyə və rica ediyor. Balığa məktubunda davam edərək diyor ki: sizinlə və Ceyhun bəylə ayrı-ayrı görüşdüğüm zaman hər ikinizi də yekdigerinizi qarşı bir məhəbbət, bir simpati bulurdum. Bu yaz anlaşma və məhəbbətə rəğmən bugünkü (dostluğumuzu dəndərəcək qədər) bir vərəqi bir dörtlü kəndiyə izah edəməyörəm...

Balagmanın nacib hissiyatını mən tamamilə anlıyorum. Çünkü fil-həqiqə qədim dostluğumuza rəğmən uzun zamanlar bir-birimizə heç məktub yazmadıq. Bu cəhətdən qəbahətin kimə raci olduğunu uzun və dərin tədqiq etməyəslim. Məsuliyyət bəlkə sizin, bəlkə mənim, bəlkə də hər ikimizindir. Yalnız sizə şövqidir söyləmək isterəm ki, məktub yazmamağım sizə düşünməmə heç bir zaman bir maneə və yaxud bir səbəb taşkil etmədi. Mazidəki dostluq mənim üçün qüdsi bir xatirə və siza qarşı bir məhəbbət qəlbimdə qurtulmaz bir şeydir. Həyatda ufaq qəfi hadisələr boyla dərin köklü bir dostluğu qolayca sərkub atamaz. Keçən sənələr zərində adətən və mənən nə böyük iztirablar çəkdigimi təbii bilirsiniz. Ailəmi qeyb etdim, yalnız və tənha qaldım. Bütün bu ələmi həttə ən əziz dostlarımla bölüşmək istəmədim. Bundan başqa sizin də eyni zaman əhvali-xüsusiyyənlə məşğul olduğunuzu biliyorum. Fəci vəziyyəti sizə yazmaq ancaq qarelərimiz təşdid etmiş olurum, Ceyhun bəy...

Marsiliyada Mustafa bəylə görüşdüm. Məmmədəmin yenə təlqraf kəşidə etmiş və anlaşmamızı tövsiyə etmişdi.

Mustafa ilə bərabər Parisə getməgi çox arzu edirdim. Yalnız Azərbaycan həqqində başladığım üç yüz səhifəlik bir əsəri bitirmək fikri, İstanbuldan məktublar (Məmmədəmindən və Əkbərağadan) bəklənməkligim yenə də digər para məsəlesi Parisə şimdilik əzimatə mane oldu. Azərbaycan haqqında itmama yaxınlaşmış bu əsəri itmam edər-etməz Parisə mühəqqəq hərəkət edəcək və fəaliyyətə başlayacağam. Sizin Əlimərdən bəylə təşriki-məsainiz bu kitabda sizdən bəhs etməklükə bəni macbur etdi. Aramızda bu hadisənin bir çox bır birudət təvəllüdedəcəyindən qorxuram. Siz onunla olmasa idiniz, sizə qarşı (istər kitabımızda, istər fransız, rus və türk qəzəta yazacağım məqalələrdə) əcələ qələm etmək əqlimdən keçməzdi. Aldığınız vəziyyət məni bu tənqidə sövq etdi. Bitəbbi mən çox mütəəssirəm. Şəxsi kəmal və ürfanınız sizin üçün hörmət və məhəbbət hüsulindən başqa bir hiss duymaqlığıma maneədir. Sabiq Azərbaycan heyətinə qarşı, daha doğrusu o təşkilatın iki üzvünə qarşı atı hücum əleyhinizə degil, təqib etdiginiz siyasetə, daha doğrusu – müsайдənizlə söyləyəcəkəm – siyasetizliginə mətufdur. Sabiq heyət yazıyorum. Çünkü heyət ölmüşdür. Əsasən Əlimərdən bəy təşkilati öldürdü. Şimdi bu heyət iskletinə sarılıyorsunuz. Və onun ismindən “əmsal” görüyorsunuz. Yalnız ölülərin intiqamı da müdhiş olacağını da düşününüz. Hər azərbaycanlı vicdanına hakim olduğu üçün mən səmimi düşüncələrimdən dolayı məzur görəcəgini ümidi edirəm. Əlimərdən bəyin yapdığı “kombinasiyonlar” Mustafanın mənə anlatdığı mərkəzdə isə ciddən-şayan istikrah və nifrətdir.

Baqı Zöhrə xanımın əllerindən və çocuklarınızın da üzlərindən öpürəm, qardaşım Ceyhun.

Mir Yaqub

B.T.

Əlimərdən bəyə məktub yazdım, izahat istədim. Tənəzzül edib cavab da deyəmədi. Pək iyi baxam

14.IV. 1927

## 70. Əzizim Ceyhun bəy!

Budur beş gündür ki, buradayam. Hala işlərin həllinə şüra olunmamışdır. Adamlar yek digərinə darğın, daha da darğındırlar. Təbii, boylö olduğu halda kəramət və fəzilət bəkləmək mümkün degil. Xəlil bəylə xüsusi surətdə qonşudum.

Bizim tezlərimiz ilə onların arasında zəmini-asiman fərq vardır. Yarın rəsmi surətdə görüşəcəgiz. Ciddi bir şey olursa, sizə förn yazaram. Xosrov bəydən məktub aldım. O da pək haqlı olaraq işlərin idarəsində bilavasitə iştirak etmək istəyir. Sizə bu günlərdə yənə də yazaram. Əgər sizdə yeni həvadislər varsa, yaz. Baqı Zöhrə xanımı və çocuqlara salam.

Bəradəriniz Mir Yaqub

24.05.27

## 71. Əzizim Ceyhun bəy!

Sizdən çox nigarandıq. Çox-çoxdan sizə yazılan məktublara cavab verilməz oldu. Mən zənn ediyordum ki, siz Parisə taşındınız. Berlinə gəldikdə sizlərin sağ və salim olmanız bəndənizi son dərəcə müstərih və məmənun etdi. İnşallah, zənn edirəm ki, bundan sonra yek digəriniz ilə sıxi münasibət mümkün olsun. İstanbulda bu gün arkadaşların salam və hörmətləri var. Bir çoxları sizə məktub yazımişlər və cavab almadıqlarına son dərəcə mütəəssisirdirlər.

Orada bir milli təşkilat vücudə gəlmış və fəaliyyətdədir. Zati-alılerniz də oraya daxil sayılarsınız. İnşallah, görüşdikdə təfsilatı söylərəm. İslərimizə aid bir şey yazmıyacağım. Çünkü qardaşımız Məhəmməd bəy sizə burada olub-keçən şeyləri, kimliğini söylər və izahat verər. Binaənileyh yazmağa ehtiyac yox, ümidi varam ki, bu yaxın zamanlarda səni də burada görmək mümkün ola. Burada sənin gəlməyin üçün çox çalışdıq. Sizi buraya gətirmələrinə söz vermişlər. Baxalıム. Burada işlər dar-dar, yavaş-yavaş yürüyür. Fəqət mən səni görməyə əcələ ediyorum. Çünkü iki sənə bir müddət bir-birindən ayrıldıq və bu arada bir silsilə həvadislər bir-birini

təqib etdilər və diyanmırlar. Bunlar xüsusində qonuşmaq və fikirlərinizi öğrənmək mənə və İstanbuldakı arkadaşlara çox maraqlı bir şeydir. İstanbulda arkadaşlar sizə qarşı dərin bir hörmət və məhəbət bəsləməkdədirlər və sizin müqəddəratınız ilə candan əlaqədarlırlar. Burasını yazmağa və sizə bildirməgə kəndimə xoş bir vəzifə bildim.

Zöhrə xanım və Timuçin nə haldadırlar? Səhhətləri iyidir, inşallah. Lütfən Zöhrə xanımın əllərindən və Timuçinin gözlərindən mənim yerimə öp və onlara candan salamımı söyləməyi zinhar unutma.

Başı səni bu yaxında görəcəyimə böyük ümidişlər bağlar və həsratlı gözlərinizdən öpürəm, qardaşım Ceyhun bəy.

Sizi sevən və dərin hörmət bəsləyən Mir Yaqub.

Adres: Mir Yaqub Adlon Hotel, Berlin  
8.VII

## 72. Əzizim Ceyhun bəy məktubunuza aldım, təşəkkürler.

Bir qaç dəfələr Abdin Burason Abbas bəyi və digərlərini gördükə məndən şikayət etmiş və mənim "Frans oryana" gəlməmək səbəbini sormuşdur. Ən nəhayət, bu keçənlərdə Abbas bəy məsələmi dübərə poza etdiyə pək iyi bir məktub yaz, vaxt al, gedək mən heyəti-rəisi xətti ilə və siz də katib olaraq ona bir vizit verə və bunu da nəzakət və kurtvazı bizdən tələb edir. Məktub yazıldı, Abdin Burason da bir gün təyin etdi. Abbas bəylə bərabər ona kəndin onunla on dəqiqə ümumi surətdə məşrif müsaidən bəhs etdi. Bir şey heyratımıza mucib oldu ki, bizə təyin olunan saatdə Qvaza da orada bulunuyordu və bizdən əvvəl onunla bir az qonuşmuş. Buradan sizə bir haşıyə çıxmış istiyorum. "Promete"də danışq oldu ki, Fransız qəzetərlərə təməsa girmək lazımdır. Və o cümlədən "Frans oryan" jurnalında ara-sıra əgər Qafqaz məsələsinə aid biz verdigimiz məqalələr dərc olunursa, ümumi mənfəət nöqtəsində fəna olmaz deyə, buna bir az (imkan daxilində) para vermək lazımlı gəlirsə, bəlkə oradan-buradan kəsər, müxtəsər, məbləğ bəlkə verə bildi. Bu xüsusda Qvazavayı zəminə hazırlamaq üçün oraya göndərdik. Mü-

şarıleyh görüşü mənim qiyyabətimdə olmuşdur. Və nələr qonuşmuşlar bu da bu günlərdə bəlli olar... Görüyorsunuz ki, burada nə milli mərkəz məsələsi var, nə "heyət" mürəkkəsənin çaxça və boxçalarla sıxmayan min bir qərarları (o qərarlar ki, onun heç biri tətbiq olunmamışdır) məsələsi vardır. Arada yalnız "Frans-oryan" jurnalı ilə "Promete" arasında bir "liezun" düzəltmək məsələsi vardır ki, o da mümkün olacağımı?.. Allahu aləm, bəncə xayır! Səbəblərin mələz degilsiniz. Şimdə görüyorsunuz ki, sizin bihütür olmanıza və təlaşa düşmənizə heç bir səbəb yoxdur. Abdin Burason əfəndiyə man rənde vermərəm və sizi oraya man davət etmişdim. "Randevi" Qvazava verilmişdir. Bu səbəblə də kimsə ilən istəfai və qüsür istəməgə bir üzün də yoxdur. Sonra əgər gələcəkdə (biləm) "Frans oryan" ona təşəkkür təşriki-müsai məsələsi pozu olunursa, o zaman biz Azərbaycanlılar məni şəraiti onlardan tələb edəcəyiz ki, bu da gələcək aid məsələdir. Və eyni şəraiti onlar qəbul etmədigi Azərbaycan orada pürzəntə olmayıcaqdır. Başı Zöhrə xanıma və çocuqlara salam. Sizə para göndərdim, lütfən bildirin.

Hörmətlə, Mir Yaqub

## 73. Əzizim Ceyhun bəy!

Əkbəraqa ilə görüşdüm. Sizinlə də görüşüb qonuşmayı son dərəcə arzu ediyordum. Heyhat bu son zamanlar qəbul buyurdugunuz xətti-hərəkat bizi yekdigərimizdən daha da uzaqlaşdırıcı. "Eksperimentlərinizdən" daman yaqlar yaramıza məlhəm degil, biləks aramızda mövcud atas şəlləndirəcək bəninizdir...

Bizimlə bərabər yürümək üçün bizləri tanımaq, anlamaq və sevmək lazımdır. Kəmali-cəsərətlə ərz edə bilərəm ki, siz bizləri nə tənidiniz, nə anladınız, nə də sevdiniz. Çünkü kin və intiqam hissi ilə daima aludəsiniz. Aramızı düzəltmək üçün buyınız degil, məntiq və fərasətə hərəkət etmək lazımdır.

İntər'ləri müxalif insanlar mütləq müşərək bir lisan bular və anlaşar. Fəqət zəhniyyət və düşüncələri ayrı-ayrı olanlar heç bir zaman ittilaf hüsulə göstərəməzlər. Burası bir həqiqətdir. Həmi də əf-

kari qabil olmayan bir həqiqətdir. Heç bir dəlil və bürhan buna qarşı çıxmaz və ləhza bunu qəbul etmək məcburiyyətindəyiz.

Bəradər, Ceyhun bəy, dadaşım – şef “ziqiyətimiz” olan Əlimər-dan bəy ilə bizlərin zehniyyəti və düşüncələri birmidir? Burasını təsdiq etmək cəsarətinə qəbul ediyormusunuz?

Əmin bəy və Mustafa əfəndi Parisə gəliyorlar. Mövcud şərait daxilində müştərək bir lisan bulmaq zor bir şeydir. Bəlkə də mümkün degil. Siz nasıl düşüniyorsunuz? Bəndəniz son dərəcə bədbinəm. Sizin rəşadət və intelektinizə inanıyorum. At minib meydanda olmaq xəttinizi qəbul ediyoram. Fəqət siyaset sahəsində aciz və iqtidarsız olmanıza heç şəkkim və şübhəm yoxdur. Bu mərhələdə fərasət və hünar göstərəməzsınız. Bu mənim üçün bədihdir. Əksini iddia ediyorsunuz? Buyurunuz! Bu meydan, bu da siz. Təcrübə ediniz nə, bəndə sizə kəmali-məmənnüyyətlə yardım etməgə amادəyəm və burasına inan və qəbul et...

Baqı Zöhrə xanıma və çocuqlara salam.

Mir Yaqub

#### 74. Əzizim Ceyhun

Bu vaxta qədər sizə məktub yazmadım. Əfvinizi istirham eylərəm. Bu gün yazaram, yarın yazaram, bu vaxta qədər çəkdi.

Buraya gəldikdən sonra yalnız Abdinə və bir də Balagaya bir-bir məktub yazdım. Çünkü onlar da saat altında (sabah ilən) məni yola salmağa statyonə gəlmışdır. Nəzakətən onlara kəndi adresimi xəbər verdim. Vallah, dünyadan xəbərim yoxdur. Odur, Məmmədəmin iki aydan ziyadədir ki, mənə məktub yazmış. Fəqət bu vaxta qədər cavabını göndərmədim. Bəradər, iki gün ayağda, üç gün yağıda bulunuyorum. Mən bu gün diri-ölü vəziyyətindəyəm.

Heyhat ki, arkadaşlara bir məktub alıb, bir məktub yazmaq üşünlə mənə də istəməl ediyorlar.

Nə iş, sizi əmin etmək istəyirəm ki, sizə məktub yazdım, yaxud da yazmadım – daima sizi düşünüyör və sizə qarşı səmimi bir qardaş hissi qəlbimdə taşıyorum...

Şimdilik “Palavasda” yaşıyorum. Fəqət burası o qədər də iyi degil. Həftədə iki-üç dəfə “Montpaltaya” gəliyorum. Məsafə igirmi dəqiqə.

Burada yazmağa qabil ərzi-pərcin yoxdur. Hər halda sizdən məktub bəkləyorum. Rica edirəm məni unutmayın.

Salam Zöhrə xanıma və uşaqlar.

Baqı üxüvvət və məhəbbət.

Adresim 6 Mir Mehtiye Poste – Restaute Palavas (Hérault)

#### 75. Əzizim Ceyhun bəy!

Ə.M. qeyri-məşru demarşlar yapmaqdadır. 10 faiz macerasında ağzı şirnikmişdir. Bir daha oylə şeyləri görəməz. Dün ona məktub yazdım və 5 faiz barəsində ondan izahat istədim. Cavabına müntəzirəm. Bu günlərdə lazımlı olan tədbir alınacaqdır! İstər Londraya, istər Varşavaya bu həftə sonunda məktublar göndəriləcəkdir. Madam ki, o hayasızlıqla işi görmək istəyir, oylə də onunla müümile olunacaqdır. Bütün azərilər Ə.M.-nın namərbud hərəkətlərindən bikimiş və cana gəlmışdır. Birdəfəlik məsələni həll etmək, həmi də son dəfə həll etmək lazımdır. Sərt hərəkətlərə bizi ixtiyar kəndisi vadər etdi. “İstiqlal”da 10 faiz barəsində bir məqalə yazmaq və vəziyyəti əfkari-ümumiyyəyə izahat etmək məcburiyyəti vardır.

Bu vaxta qədər təhəmmül etdik və bundan sonra süküt qəbul etmək bu hədd zatında millətə xəyanət etmək deməkdir. Bir gün gələr ki, rüsvayılıqdan millət xəcil olar. “Əlac vəqəə piş az vüqu bayəd kərd” demişlər. Bir tədbir almaq, millətin namusunu mühafizə etmək hər bir vətənpərvər azərbaycanlıya bir vəzifəyi-zimmədir. Bu da yapılacaqdır. Mühitimizi “möhətkir” təməkarlardan təmizləməyə bu yaxın günlərdə şüre etmək bizə bir vəcibadır. Mən də vəzifəmi yapmağa müddəəm və yapacağam. Ə.M. cavabını aldıqdan sonra arkadaşları bir yerə toplamaq və qərara almaq istəyirəm.

(Mir Yaqub)

Baqı salam.

Bazar

## 76. Əzizim Ceyhun bəy!

Keçənlərdə sizə yazmış və bildirmişdim ki, vəziyyətimiz pərişan bir haldaddir. Buna inanız. Burası bir həqiqətdir. İstanbul ilə təşrik məsai etmək üçün çalışdım, durdum. Fəqət məəttəssüf, İstanbul kondi "tiz"ləri üzərində israr etdirib durubdur, işlərimi M.M. idarə etsin gərək, deyirlər. M.M.-də İstanbuldadır. İstanbul da Mustafa, Şəfi bəylərdən ibarətdir.

Şəfi bu gün kompromitə olmuş, getmişdir. Qalır Mustafa bəy, demək M.M. dedikdə Mustafa bəyi nəzərə almaq lazımdır.

Məəttəssüf, İşı bəy xəstədir. İşlər elə min bəd aktif bir surətdə mübaşir olamaz. Parisin vəzifəsi bundan sonra ağırlaşacaqdır. Cünki bir az fəaliyyət dövrünə keçməmiz lazımi gələcəkdir ki, onu da sizə Parisə gəldikdə anlataram.

Şimdi sizə bir şeyi anlatmaq məcburiyyətindəyəm. İstanbulda və Parisdə Azərbaycan mühitində şübhəli adamlar vardır ki, onlardan bir dəfə təxlişi-giribən etməmiz lazımlı gələcəkdir. O adamları da siz çox iyi tanıyorsunuz. Fəqət şübhəniz bu gün qədər mucib olmamışdır. İnşallah, Parisdə anlataram. Bu ayın 12-də sən də Parisdə bulunmaq lazımdır.

Baqı Zəhra xanımı salam və çocuqlara salam. (Mir Yaqub)

Zindan bəladır, vətənim, heç kəsim yox  
Fəryadə nə hacət bilərəm, dadırəsim yox.  
Ərbabi-kəmal olsa bilar raz nəhanım  
Naşhə demək eyni xətadır, həvəsim yox.  
Məhv oldu səadət günü, həm qeyrəti nəfsim  
Bir halə gətirdi məni dövran nəfəsim yox.

## 77. Ceyhun beyefendiye

### 19 Haziran taraklı M.M. mezbatasından çıkarılma

Paris Heyeti murahhasasının 8 Haziran tarihile A.Mardan beyin "hastalığını geçti" beyanı bilfil riyaset mekamına gelmek istemesi yüzünden çıkan ihtiifa ait raporu müzakere neticesinde M.A.M.-i aşağıdakı kararı ittihaz eder:

A.Mardan beyin heyeti murahha reisliğində bulunmamasının lüzumu, vuku bulan tecrübeler sonunda tahakkuk etmiş buluniyordu; Hastalığından bahisəle kendisine verilen bila müddet mezuniyet ise, yalnız onun izzəti nefisini muhafəzə maksadile düşünülmüş bir şəkildi. Hali hazırda umumi və siyasi vaziyət eskisi gibi A.Mardan beyin heyeti murahha riyasetinde bilfil bulunmamasını icap etmektedir. Buna görə kendisine verilmiş mezuniyet müddətinin devamı zaruret hükmindedir.

Heyeti murahhasanın vahdetini arzu və ehiren aldığı yeni şəkil dahilində olaraq birlikte çalışmasını M.M. bütün azaya tevsiye eder.

**Aslile mutabiktür.**

Katibi umumi M.E.Resulzade

## 78. Əzizim Ceyhun bəy!

Keçəndə göndəmiş olduğunuz məktuba bir az təxirlə cavab verməmək səbəbi bu xüsusən Mir Yaqub bəyi də dinləmək idi. Kəndisindən məsələ haqqında izahat gəldi. Bu izahata nəzərən sizin təəssüratınız təbii istə siza qarşı bir konsolusun qəsdi olmamışdır. (Abdullahov Rəsulun)ın ricası üzərinə "Promete" heyət idarəsi namına ümumi mahiyyətə bir müləqat yayılmışdır ki, bu şəkildən sizin məktubda olduğu kimi bir mənə çıxarmaz.

Bil münasibə yəni giron il münasibətilə sizə və ailənizə diləklər təmənni ediyorəm və əlavə olaraq rica ediyoram ki, orada ümumi işi və ahəngi ilk nəzərdə tutaraq müştərək qayə üzərində çalışarkən bir təqim təfərrüatından dolayı fəzlə titizliyə möhəl verməyəsiniz.

"Yolutan" dəki çalışmanız Fransa mətbuatında ara-sıra yer bulan fəaliyyətiniz nə mərkəzdədir. "Yolutan"ları ara-sıra mənə göndəririniz. Bunu təkrar edərsiniz sizə təşəkkür olurum.

Səhhətimin fəzlə "yazı-pozu"ya müsaid olmadığı haqqındaki duydunuz qismən haqlıdır. Quflal Əhməd bu ümdə qismilə artıq keçmişə aiddir. Şimdilə ümid edim. Gördüğünüz xüsusat və məlumat ilə məni ara-sıra məlumatdar edərsiniz, məmənn qalırıım. Siz Heydər bəylə yəqin six-six görüşürsünüz. 5% məsələlərdən nə xəber var? Bağı hörmətlə salamlar sunar. Zöhrə xanımın əllərindən, çocuqların gözlərindən öpürəm.

Əzizim əfəndim, Məmmədəmin

2.I.1933-cü il, Varşava

#### 79. Əziz və möhtərəm Ceyhun bəy!

Mühindən alınan qara xəbər buradakı vətənsevərlərin dərin təessübərini mucib oldu. Mərhum Əbdürəhman Fətəlibəylinin uğradığı feci aqibet hər kəsdə sinsi duşmana karşı nefret və edaveti daha da kuvvetləndirməkdedir.

Azerbaycanlı istiqlaliyyətçilərin duyduları acıya tercüman olaraq, merhumun en yakın mesai arkadaşları Azerbaycan qrupunun bir temsilçisi olaraq Hacıbeyli, Sizə en samimi təssürlərimi bildirir, candan teziqat ederim.

Yürtütülən çətin mücadiləde sinsi duşmana karşı ayık olmak şartdır. Mücadile nifayi zafara kadar davam edecekdir.

Sayıqlarımıla

M.E.Rasulzade  
Ankara, 6.XII.1954

#### 80. Mehriban Zöhrə bacı və Ceyhun dayı!

Göndərdiyiniz apteçka bizə çatmamağı haqqında sizə qabağda yazdığını üçün daha təkrar etməyi lüzum görməyirəm.

Sizlərin sağ və salamat olmağınız bizlər hər bir şeydən əzfəldir. Şirin bacıdan tutmuş Kamala qədər uşaqlardan nigaran olmaqla bərabər, yollarını bəkləyiriz. İnşallah ki, görüşərəz. Burada bərk istilər düşdürücü üçün uşaqları Buzovna bağlarına göndərdim. Özüm də həftə başında mümkün eləyib gedirəm. Şirin bacımı da bu günlərdə aparacağam. Mən burada "Rusta" agentliyinin şöbəsi olan "Azərtac"da katiblik vəzifəsində oluram. Odur ki, dünyanın hər tərəfindən məlumatım olur. Hərdən bir aktyorluq dəxi edirəm. Bir sayağ güzaran keçirirəm. Çoxdanlır ki, sizlərdən məktub almırıq. Yazın görək uşaqlar necədirler, Zöhrə xanımın keyfi necədir. Bağı ərzi səlam. Məktubunuza bəkləyiriz. Bizim ağzımızca uşaqları bərk-bərk öpünüz.

Sizin Camal

25.06.1922

#### 81. Mehriban Ceyhun dayı və Zöhrə bacı!

Məktubunuza alıb, oxuyub çox şad olduq. Ancaq uşaqları bağdan köçürməyə məşğul olduğum üçün cavab yazmağım bir qədər təxirə düşdü, əvvəl edərsiniz.

Zöhrə bacı yazır ki, balaca qızın adını yazım. Məsələ burasındır ki, qızın adını sizə xəbər verənəcən onun bir qardaşı da dünyaya gəldi. Deməli, Kamalın bacısı Dilarə, qardaşı isə Cəmil adındadırlar. Amma Dilarə qız olduğu üçün çox şeytandır. Təzə ayaq tutub yeriyir və məzəli hərkətləri ilə bizi çox güldürür.

İmdi Ceyçikə deyiniz ki, o gələndə burada bizimkilərə məxsusi bir uşaq baxçası açmaq lazımlı gələcəkdir. Ceyçik və Timuçin dayıları öz dəst-xətləri ilə yazdıqları salamlara Kamal çox-çox təşəkkürler edir və deyir inşallah, bir neçə aydan sonra mən də dayılarımı öz dəsti-xəttim ilə məktub və ərzi-səlam yazaram.

Sehra deyir ki, onlar göndərdiyi şəkillərini siz almışınız ya yox?

Bu günlərdə yenə sizə müfəssəl məktub yazacağam. Bədə nənəmin və bizim ağzımızca uşaqları çox-çox öpəsiniz.

Kamal deyir bəs Zöhra bibi, Ceyhun əmi və balaca dayılarım  
haçan goləcəklər.  
Hələ ki, xudahafiz, məktubunu gözləyiriz.

### Sizin Camal

#### 82. Mehriban Ceyhun dayı və Zöhra bacı!

Ərzi-salamdan sonra bir aydan artıqdır ki, sizin ilə irsal-mürsəldə bulunmayuruz. Göndərdiyim “Arşın mal” notlarını almanız xəbərini eşitdikdən bir qədər arxayın olmuşdum. Odur ki, sizə məktub yazmayurdum.

Sizin göndərdiyiniz musiqi jurnalı və məktub dayıma yetişdi. Sizin “Arşın mal” barəsində yazdığınız müləhizə haqqında dayım yazacaqdır. Çünkü müləhizəniz bir qədər pyesin məalini dəyişmiş kimi tələqqi olunur. Odur ki, o da öz müləhizəsini göstərmək istəyir. Hər halda “Arşın malı” orada siz göstərən qayda üzrə mövqeyi-tamaşaşa qoymağda dayımin heç bir sözü yoxdur və olmaz da. Burada türk opera mövsümü martın birində bitdi. Opera aktyorları da martdan bu ana qədər bir-iki opera tamaşası verdilər. Və yay münasibətilə qeyri şəhərlərə “turne”yə getmək fikrindədirler.

Dayım “Arşın mal alan”ı mayisین əvvəllərində öz musiqi məktəbi qüvvəsilə qoymaq üçün bərk çalışır. Deməli, ümumorkestro xırda qız və oğlan uşaqlarından ibarət olmaqla bərabər aktyor qüvvəsi dəxi həmin məktəbin özündən olacaqlar. Orkestrdə qeyri Avropa musiqisi altından maəda on nəfər tar çalan dəxi iştirak edir, özü də not üzrə. Tar çalanların arasında hətta bir qız da iştirak ediyor.

Məktəbin şərq şöbəsində harmoniya, teoriya, solfedjudan başqa not ilə tar çılmazı. Dərsi dəxi dayım təlim ediyor.

İki ilin ərzində çocuqlar iyicə not üzrə tar çalırlar. Qeyri dərslər də bunun kimi. Həmin mayisdə dəxi imtahanları olacaqdır.

“Arşın mal” oynanıldıqdan sonra ümumi təsəvvürü sizə yazacağam. Məhbubə Gülçöhrəni oynayacaqdır. Məktəbdə hal-hazırda beş yüzə qədər türk balaları təlimə davam etməkdədir. Bunların yarısı

qızdır. Tyatr və musiqi haqqında maarif komissarlığının gələcək sezon üçün yaxşı tədbirləri vardır. Bir çox Rusiya və Avropa tyatiro-nevisilərinin və klassiklərin əsərləri tərcümə edilir və ediləsidi.

Əlavə bir tyatr və məktəbi təşkil olunub, təkamülünə tədbirlər imtahan ediliyor. Həmin məktəbi Şövkət xanım Məhəmmədova idarə ediyor.

Üzeyir dayımın türkə yazdığı “Musiqi ariyası” not nəşryatında nəşr ediliyor. Əlavə, onun əsəri olan çocuq nəgmələri dəxi çap edilməkdədir.

Bu günlərdə buradan Parisə sərgiyə Axundov ağa getdi.

Bizim məişətimizdə bir o qədər təbəddülət yoxdur ki, sizə yəzim. Bizim uşaqlar naxoşluqdan səlamət qurtardılar. Bu günlərdə havalar yaxşı keçibdir. Ümumkülfətin Şirinbacı ilə bərabər şəkillərimizi çəkdirib sizə göndərmək fikrimiz vardır.

Aişə bacı bu günlər Dərbəndə Mustafanın yanına gedəsidir. Çünki Mustafanın arvadı yeni uşaq gözlöyir. Musa illər dəxi bu günlərdən dayım görüşüb, danişacaqlardır.

Sizin o borclunuz söz vermişdir ki, bu günlərdə sizə para göndərsin. Bizim də idarəmizdə bir qədər təbəddülət əmələ gəlmişdir. “Azərtac” əvəzində “Zaktac” adlanır. Ancaq o mənim məməriyyətimə təfavüt etməyir.

Çoxdandır ki, sizdən məktub almadığımızdan bir qədər “skuçano” keçir. Şirinbacı anam, Ayulduz, Sehra və uşaqlar və ümum qohum-əqraba sizlərə külli salam-dua göndərmək ilə bərabər Ceyçik və Timuçini bərk-bərk öpürüz. Teymur oları burada çox tərif edir. Və hər yerdə oları misal çəkir.

Mən bir türk əlifbəsi göndərməmişdim, o sizə çatdım!

Yazdığınız kitablardan dəxi göndərəcəgəm.

Bədə ərzi-salam. Camal

14 aprel 1925-ci il  
Bakı Upolzaktak, ulıça  
Trotskoqo dom 4. mne.

### **83. Mehriban Ceyhun dayı və Zöhrə bacı!**

Bu yay mövsümü münasibətilə ırsal-mərsulumuz çox ara verdiyi üçün sizləri çox arzulayıb və hər bir yeni yera gedəndə, ancaq sizləri yad edirdik. Qarşımızda sizin buraya gəlmək məsələsi durdugu üçün mən bu sefər bir qədər müxtəsər yazış sızdır onu sormaq istayırəm yazasınız görək avqustun 6-da ticarət bangı münasibətilə sizə göndərdiyim 25 Amerika dolları yetişib ya yox. Çünkü o barədə də Zülfüqar dayıya yazdığınız məktubda bir işarəniz yoxdur və mənə əgər ayrıca yazmışsınızsa da mən məktub almamışam. Hər halda yegana istəğimiz, ancaq siz ilə görüşüb sonra doyunca söhbət etmək və ümidiyim ki, bu günlərdə bu arzumuza nail olarıq.

Bədə bizlərdən Zöhrə bacıya, külli-ərzi salam yetirib uşaqları bərk-bərk öpərsiniz.

**Sizin Camal**  
*4 oktyabr 1925-ci il*

#### **84. Mehriban Zöhrə xanım və Ceyhun dayı!**

Bir çox ərzi-salamdan sonra məktubun sizə çatıb ya çatmayacağını yəqin etməyib də yenə yazıyorum. Cahangir bəy və Ziba xanım avqustun əvvəllərində İstanbula səfir mühasibi surəti üzrə getdiyi halda sizlərə iki məktub göndəmişəm, çatmasını bilmiyorum. Hamisindən əvvəl biz külliüzün fikrini cəlb edən əlbəttə ki, Ceyçikdir. Zöhrə xanımın bir neçə məktublarında onun haqqında olan məlumatı şimdə də oxumaqdan imtina etməyiriz. Fəqət 10 avqustdan bu aya qədər sizlərdən bir məlumatımız olmadığı üçün bir qədər nigarənciliq bizə arız olmuşdur. Yuxuda görmək, göz səyirmək və qeyrədə öz qaydası ilə.

İmdi bir qədər təgyir və təbəddülətən xəbər verək.

Necə bizlər hamımız, həmçinin, analarınız və Bail əhli, qohum-əqraba cümləsi sağ və səlamət olubda sizə çox ərzi-sələmimiz var. Həmçinin evinizin və həyat qomşularınızın səlamları vardır. Ceycikin xoruzu və toyuqu ona səlam getirir və onu bəkləyorku.

Cabbar hərbiyə məktəbini bitirib Lənkəran "mitraliyoz hissəsində" zabit təyin edilmişdir.

Məhərrəmlikdən sonra bir neçə toy gözlənilir. O cümlədən, Sürayya xanım Vəlibəyova ilə Ələsgər bəy Bəylərbəyovunki, Nigar xanım ilə Əmiraslanovunki, Siyorinka Sultanova ilə bir tiflisi texnikinki, Məmmədəminin arvadı bacısının və bir də sizlərdən bir xəber gəlsə bizimkilər (Sehra və mən).

Bu yavuqlarda burada darülfün açılır. Hələ üç şöbəsi olasıdır. Hüquq və tibbiyə şöbələridir.

Sizin un və düğündən hərdənbir Bayila göndəririk. Bu günlərdə yenə İbrahimə bir put un və 15 girvənkəyə qədər də düğü verdik apardı.

Latusa yenə Azərbaycanda qulluğunda davam edir.

Aisə xanım da ki, "priyutdadır". Və öz işindən çox razıdır.

Hə...ə doktor Hacı Fətulla çox məzəli toy elədi. Səhər durduq, dedilər gəlin gətirdi. Bəlkə fikirinizdə var, həmin o Lənkərandakı Talişxanovlardandır. Həyət əhli hamısı sonradan bildirdilər ki, gəlin gəlibdir. Gəlin sıfətdən yaxşıdır, heç doktora yaraşmır.

Bu yandan da Qara bəy Əlverdilər, Xosrov bəy Sultanovun bacısını aldı. Əhməd Melikov qarabağlı Rza bəy Sadiqbayovun qızın aldı. Ağaların bacısı Ziba da doktor Fərrux bəyə getdi və böylə bir çox təbəddülət vardır.

Ümidvarız ki, bu yavuqlarda görüşəcəyiz. Hər halda özünüzdən məlumat vermədə bizi xoşal ediniz. Bağı ehtiram. Cüməmizin araqı daha salamımız var. Hamımızın ağzınızca Ceyşiki öpürük.

Hər gün şəklinə baxıb onu yad ediyoruz.

Sizin Camal

#### **85. Mehriban Zöhrə bacı və Ceyhun dayı**

Qlaviri almağın haqqındaki məktubunuza aldım, xeyli arxayıñ oldum. Bədə Sehragılı yazdığınıñ məktublar dəxi yetişdi. Cavabını yazacaqlar. O dediyiniz jurnalları, görünür, hələ göndərməmişsiniz.

Bala Ceyçik ilə irlsal-mərsul etmək üçün məcbur oluram ki, bir qədər firəngcə oxu, yazı öğrənim. Və bədə Ceyçik Kamal ilə irlsal-mərsul etməyi nəzərdə dutub, Kamal bununla bir türk əlifbəsi göndəriyir və söz veriyor ki, özü də Ceyçik yaşına yetən kimi onuna yazışacaqdır.

Həmin 22 kanun əvvəldə Kamalın dörd yaşı tamam oluyor. Özü də anadan olduğu gün üçün imdidən nəgmələr və bir neçə mənzum hekayələr hazırlayıb ki, təbrikə gələcək yoldaşlarını bir qədər məşğul etsin və deyir mənim "rojdeniya"ma Ceyçik və Temuçin dayıçılarını da çağır gəlsinlər.

Dilara da çox məzəli və pota bir qızdır. Şəkillərini göstərdik, güya başa düşüb, "əmi", "bibə", "bəbə" deyə hamınızı göstərir. Cəmil isə imdi-imdi cürcəriyib. Bir qədər vaxt müsaid olsun ümumqrup şəklimizi çəkdirib göndərəcəyiz. Aişə bacı da deyir ki, şəklimi zi çəkdirib göndərək. Bir çox çalışdıqdan sonra Aişə bacı Leylanı (Lətifənin balaca bacısı) darülmüəllimat indində tətbiqat məktəbinə (Leyli) olaraq təyin etdirə bildi. Bu barədə xalq kommisarı Soltan Məcid Əfəndiyev kömək etdi. Aişə xanım hələ Bakıdadır, Mustafanı Dərbənddən Bakıya gətirmək istəyir. Və hər sizdən məktub gəldikdə artıq dərəcədə təsəlliyyab oluyor.

Şirinbacı nənəm, həmçinin, məktublarından pək razi qalıb bir qədər arxayın oluyorlar. Tez-tez Şirinbacı mənim qulluğuma "Azərtac" a telefon edib sizdən məktub gəlməsini soruyor.

Həmin kanuni-əvvəlin "3"-də burada türk opera mövsumu açıldı, Müslüm bəy Maqomayevin "Şah İsmayıllı" adlı operası mövqə tamaşaaya qoyuldu.

Birinci tamaşa olduğu üçün tyatr tamaşaçıları ilə məmlü idi. Tiyatruya Müslüm bəy dirijor və Üzeyir dayı isə konsertmeystr sıfətilə çağrılmışlar. Burada daha kişi arvad rolu oynaması məmnu edir. Odur ki, bu ildən operalarda iştirak etmək üçün Avropa musiqisi məktəbini bitirmiş üç türk xanımı dəvət edilmişlər. Şövkət xanım Məmmədova, Xurşid xanım Qacar və Fatma xanım Gəncəli.

Xurşid xanım "Şah İsmayıllı"da oynayır. Fatma xanımı da Üzeyir dayı Gülcəhrənin roluna hazırlayıb. Məhbubi isə Ağalar məğamat oxumağa alışdırır. Olsun ki, Leylini oynaya. Zənnimcə Məh-

bubin yaxşı səsi olacaqdır. Əvvəla, Üzeyir dayının musiqi məktəbində qına dərsi oxuyur. İkinci, keçən il Ayulduzgilin məktəblərinin nəfincə olaraq qoymuşuz "Arşın mal alan"da Məhbub Gülcəhrənin rolunu böyük müvəffəqiyyət ilə keçirdi.

Üzeyir dayıgil yaxdan bəri sizdən məktub almayırlar. Fikri var yayda sizin yanınızda bir səyahətə gəlsin. Siz gəlmək üçün nə kimi təşəbbüsətədə bulunursunuz? Bu barə bizim Parisdəki şura məmənunluğumuz dəxi kömək edər.

Bəd hamımızın sizlərə külli-ərz salamımız vardır.

Bizim və uşaqların ağızımızca Ceyçiki və Timuçini öpərsiniz.

Camal

7 kanuni-əvvəl, 1924-cü il

## 86. Mehriban qardaşım Ceyhun

Salam-duadan sonra sağ və salamat olasız, sağ və salamat variq. Siz gedəndən sonra Ceyçikin dərdin elədim və bərk naxoşladım. İgirmi beş gün yatdım, sonra yavaş-yavaş yaxşı oldum. Gündə dua edirdim ki, sağ və salamat gedib çatasız. Sonra Camala nişan taxdıq. Ayulduz üçün böyük üzük taxma elədik qız evində. Onda siz çox yad elədik, dedik kaş burada olaydır. Ondan sonra Sehrani verdik, böyük üzük taxma elədik. Bizim evdə sizin yeriniz görünürdü. Bir yaxşı oğlandır. Özü də bakılıdır, ismi İbrahimidir. Yeddi aydır ki, Məmməd gedib alver eləməqə, hələ gəlib çıxmayıb. Dağıstanaya gedib. Biz də Bakıdayıq hələki. Bir yerə getməmişik. Zülfüqargil də buradadırlar. Anam sizə çox-çox salam-dua göndərir. Gecə-gündüz duadadır. Arzu edir ki, Allah mənə ölüm verməsin, Ceyhunum və Ceyçikim gəlsin görüm, çox arzusundadır.

Zülfüqarın uşaqları bərk səpmişdilər, suçiçəyi. İndi bir az yaxşıdırular. Həftədə tiyatır qoyulur.

Müəllim burada qalıb dirijorluq edir. Üzeyir bərk naxoşladı, qızdırımdan göndərdik Tiflisin daçasına Qacura. Sehrani da onlar

ilə yolladıq. Camal da otpusk alıb on beş günə getdi onların yanına. Cabbar da Hacıkəndindədir. Bir aydan sonra sentyabrın 1-də qoşunlar hamısı Cabbar ilə bir yerdə gələcəkdirler. Cabbarın sizə çoxlu duası vardır. Həmişə məktub yazanda sizi sorur. Hələki bir təzə əhval yoxdur ki, sizə məlum edək. Öpürəm Ceyçikin ağızından. Allah ona ömrə veribən sizlərə onu çox görməsin. Hələki xudahafız, əzizim qardaş.

### Əz tərəfi sənin bacın Sayad

#### 87. Sevgilim Zöhrə

Zöhrə, Zöhrə gecənin nuri şəfəqin var sənin, işıqlandır dünyani. Siz gedəndən sonra çox bizi iskuşna keçdi. Keçsin bizə Allahım, Ceyçikin dərdi. Onu Allah saxlasın və sizlərə çox görməsin. Ayağı çox xeyirli uşaqqı imiş. Ceyçikə qurban Sayad bibisi çünki çox xeyirli uşaqdır. Çünki Camalı evləndirdik, Sehrəni verdik. İksinin də toyuna sizə bəkləyirik, gərək siz gələndən sonra toyu başlayaq.

Əzizim Zöhrə, Məhbub ilə mən tak qalmışq. Hami gedib Yevlaxa, məndəcik burda cir-cipiz qayırıram. Pridanno耶. Öz yorğan-döşəkimi qurtardım, indi də sənin döşəklərini yudurduram. Xəlini də yudurdacağam. Bizə günde arvad gəlib işləyir, Mina xala degil, ayrı arvaddir. Mina xala bağla gedib Fazıngil ilə. Abhəyatın əri gedib, 3 min manat yollamışdı, o da çoxdan qurtardı. İndi ümidi Üzeyirin tyatır payına düşən pulundan yarısını ona verərlər, yarısını da özünə yollayarlar. Hərə bir yandan kömək eləyir. Aişə xanım da salamatdır. Hərdənbir gəlib-gedir. Deyirəm çox sağ ol, heç zad lazımlı degildir. Siz parça göndərmişdiniz, biri kərpici, biri də göy rəng. Aişə xanımın geyimini də verdik özünə. Yازın görək parçaları kimə yollamısız, heç kağız da yazmamışdiniz. Çox sağ olun, çox razıyiq parça barəsində. Burada parçalar çox bahadir qiyməti. Yayıqların biri beş yüz altı manat. Çox bahadir burada. Özünüz üçün nə o cür şey alıbsanız, sizə qənimətdir. Əhməd də evlənibdir. Şamanın nəvəsini alıbdır. Nişan taxılıb, hələ toyu olmayıb xalamoğlu

Əhmədin. Abhəyat çox-çox öpür Ceyçiki, dua gündərir Allahə Şirin bacı. Ceyçiki bağımıza basınız o üzündən, bu üzündən. Çoxlu salam-dua göndərir. Çox-çox dua göndəririk sizə. Yollarınızı gözləyirik. Allah sağ-salamatlıq eləsin, sizi bura yetirsin. Mən hər cümbə axşamı Təzə pirə çıxıb kasıblara, fağırlara pul verirəm. Ziba xanım-dan bu məktubu sizə göndərdik, İstanbul'a gedirlərdi.

Öpürəm Ceyçiki, xudahafız. Sayad bu kağızı sizə yazar.

#### 88. Bəradəri mehribanım Ceyhun!

Bir çox ərzi salamdan sonra sənin məktublarına cavab yazma-mağda məqsəd o idi ki, bir qədər Cabbarın fikrini çəkdigim üçün nasaz olmuşdum. Ancaq bir neçə ay bundan əvvəl bir xəbər çıxdı ki, guya Cabbar Tehrandadır. Odur ki, bir qədər kefim açılıb bu məktubu yazıram. Allah sizləri bizi çox görməsin. Mən sizdən həmi vəxt raziyam. Gecə-gündüz fikrim Zəhrənin və uşaqların yanındadır. Və həmi vəxt sizlərə duagu varam. O gün olsun görüşək və üz-üzə bir doyunca səhəbət edək. Uşaqlar məktəbə girməsinə çox şad olduq. O gün olsun böyük yekə oğlan olsunlar.

Çox sağ olun, bizi yaddan çıxartmayın.

Bacın Sayad

kanunu əvvəl, 1924-cü il

#### 89. Əzizim Ceyhun bəy!

Yanvarın 9 tarixli sizə bir məktub göndərdim. İnşallah Londra-dan qalçələrin fırıldan vüsul olaraq 29 fund 14 şillin və 9 pens-dən ibarət bir çek aldım. Tarixi bu ayının 11-dən və nömrəsi 67157 H, bu məktub ilən bərabər xidmətinizə göndər, deyirəm. Həmən ki Parisdə satıb vüsul olan frankları bənim hesabımı yazınız və bəna-

iddia veriniz və yerdə qalan sizə borclu olduğum məqdarın ədasi fikrində ciddi surətdə çalışıram.

Bakıdan ta bu haldan bir xəbər yoxdur. Gəldikcə sərkara xəbər verərəm, nə xidməniz olsa bənə də xəbər veriniz, can-baş ilən itəət edərəm. Zöhrə xanımı bəndən də salam degin.

**Baqı Mehdi Həmidzadə**

14.1.1923, Berlin

### 90. Əzizim Ceyhun bəy!

27-si noyabr tarixli məktubunu aldım. Məlum olur ki, iki danə mücadını daha almayıüz, əlbəttə, sizə vüslənən olandan sonra əlan etdigmə fytatlara satınız və mənə xəbər veriniz. Mən bir ay yarımındır ki, Adanada milli mənucat şirkətində "direktor-konsulant" vəzifəsini müvəqqəti surətdə ifa edirəm. Cün daha bir çara bulamadım, İstanbuldan buraya gəldim və Bakudən xəbər bəkliyorum. O da ta mal gəlib çatmadı, sizə buradan bir mum nümunəsi bular, şose ünvan ilən göndərərdim. Buradan fytati ovqatı ora bir yerədir ki, guya frankında bir kilosu on və yaxud on bir franka vardır. Olur, zənnimcə, orada iyirmi franka satmaq olar, əgər bəlkə olursa, yazınız göndərrəm və mücadələrə nə qədər kömək alırlar. Mənə xəbər veriniz. Daha da bir neçə danə göndərəm və bir də burada künca var ki, fransızca ona "Sisaml" itlaq olunur, sabah və ya iki gün sonra sizə nümunə göndərrəm və bir də pamuq nümunəsini göndərəcəyəm. Orada nişan verin və fytati anlayınız və bir də burada portakal var, onnan da sizə nümunə göndərrəm. Əlbəttə, sühadələrin və mumun fiyatını bana xəbər veriniz, zənnimcə mum iyi satılır. Məhəmmədəminin işindən xəbərim yoxdur. Güman edirəm elə də iyi degil. Tamam azərbaycanlıların handarlara mən İstanbulda görüşdüm. Cümləsinin zati-alıləriniz barəsində əla dərəcədə hüsн-zənniləri var və başqa tövər ola bilməz. Sizin dəxliniz başqlara yoxdurlar. Əmin oluz, qardaşım, Heydər Bamatov, Salman bəy,

Mirzə Əsədullayev və bir də Braqsaliyan İstanbulda bir ovqat fabrika açırlar ki, köhnə libaslardan iplik yapacaqlar. Zöhrə xanımı salam. Baqi üxüvvət və məvəddət Mehdi Həqqi. Adanada Simyoñoglu fabrikasında Mehdi Cəfərova

24 dekabr 1923-cü il

### 91. Möhtərəm vətəndaşım, əziz qardaşım Ceyhun bəy!

25 mart tarixli məktubunu aldım. Salamatlıqdan nəhayət dərəcədə şad oldum. İstanbulda bulundugum zaman məktubuma cavab verdigin səbəbini görüşdükde söylərəm - deyə yazdığını oxudum. Məni haqlı və kəndini məzur gördığını dəxi anladım. Hər halda səbəbini anlamadım. Ümidvaram görüşdükde anlayarız. Mən İstanbulla gəldikdə oradakı vəziyyəti nə qədər fəna gördüm. Rical dövlət nəmi taşıyan vətəndaşların namussuzcasına etdiyi hərəkətlərdən çox mütəəssir oldum. Başdan tutmuş ayağı qədər qüsürü olanların üzlərinə çırpdım. Zira biz biri-birimizi gözəlcə tanıyoruz. İstər Əmini, istər o biriləri mənim kim olduğumu bildikləri kimi mən dəxi onları tanıyorum. Və hər kəsin nəyə istədiyi olduğunu biliyorum. Və ümumi bir şəkildə yapıqları hərəkətin məmləkətimiz üçün nə qədər fəna nəticələr verdiklərindən xəbərləri olduğunu onlara söylədim. Orada bir neçə qrupa ayrılmış olduqlarının məsuliyyəti təmamən öhdələrində qaldığını Əmin bəy ovnəsinə qandirdim. Sadiq bəy xain vətən və xain milət deyə adlandırdıqlarının nə qədər alçaq bir hərəkat olduğunu heç kəsdən çəkinmədən söylədim. Və təqib etdigmə ciddi bir siyasetlə Sadiq bəyin barışdırıb cəmiyyətə yenidən qəbul etdirməyə müvəffəq oldum. Sadiqin içlerinə daxil olmasına razi olmayan Əmin bəy ovnəsilə əmr-vaqə qarşısında qaldılar. Mirzəbala işin gedisindən qorxdu və Sadiq qəzetə işinə girəcəkdir. O zaman Mirzənin kənar edilməsi lazıim gələcəkdir fikrili alçaqcasına hərəkət etdi. Və söylədi ki, guya mən ağ ruslarla çalışıram və İstanbulla gəlməkdən məqsədim bunları daşıtmadır.

O zaman mən Əmin bəylə sənin haqqında dəxi müzakirədə idim. Və mütləqən sənin bərabər çalışmanız dəxi israr edirdim. Sadığın zorən qəbul etdirildigini gördükdə mənimlə mütəkabibəni durdurmuşdu. Nə isə, bu çox uzun bir məsələdir. Nasib olursa, nəql edərəm. Gəlməklə çocuqların ekmək parasını qazanıyorum, deyə yaziyorsun. İştə ən gözəl və ən namuslu bir paradır. Məsul və tənədashlardan şikayət edirsən, 25 sənəlik xidmətinə qarşı yapıldılarını göstərisən.

Əzizim, bundan darılma. Mən həmən məsul deyə göstərdigin vətəndaşın ailəsinə bolşevikin içində nə qədər yardım etdim və kəndsinə, yoxsulluq içində yaşadığım halda, 100 lirə İstanbula para göndərdim. Alçaq və namussuz hərif mənim məktubuma cavab vermək istəmədi. Sanki Azərbaycan buna ırsın intiqal etmiş malikanədir və onun da bütün müqəddarati bunun yəd-ixtiyariна tapşırılmışdır.

Əgər ümr-baqı qalırsa, yapılan rəzələtlərin bütün hesabını verəcəkdir. Bunlar bu gün mübarizə-həyat üçün yaşıyırlar, vətən və millət məqsədlərinə bir pərdədir çəkmişlər və bu sayədə bəzən sadəcil insanları aldatıyorlar. Bu barədə yazmağa vaxtim yoxdur, çünki 3 saat sonra Salehabada hərkət ediyoram. Tehrana ovğatım 3 həftə sürəcəkdir. Orada ufaq bir iş götürmüşəm, dəmiryol işləridir. Ticarət aid məsələ haqqında gəldikdən sonra yazaram. Və ümid etməyirəm ki, Fransa əmtəəsi buraya sövq etsin. Çünkü alman mallarından çox bahalı gəlir. Burada inşaat işlərinə yarar, yəni damların üzərini dəmir əvəzində örtmək üçün "Eternit" lazımdır. Əgər sən orada kataloğunu və qiymətini mənə göndərsən və yüzdə beş faiz də kəndinə haqqı-zəhmət əlavə edəsin. Seyf məhməra olmalıdır. Fiyat bahalı gəlməzsə, mən hökuməti-əbniyələrinə verərim. Rəfiqə xanım əfəndinin xəstələnməsini yazmışdır. Allah-taala şəfasını versin, çocuqların böyüməsindən bəhs edirsən.

Allah saxlasın və müvəffəq olsunlar. Ancaq böyükünü nəyə vermiş və ikincisi də şu sənə verəcəkdir kəlmələrini oxuyub anlıyamadım, ancaq küçükinin iki sənə sonra liseni bitirəcək, çox mahirdir, heykəltəraşlıq yapıdığını anladım. Ancaq kəndisinin həvəsi təyyara mühəndisliginədir, deyirsən. Mən dəxi onun fikrinə şərikəm. Təyyara mühəndisligi olmasa da hər halda hər növ mühəndislik şimdiki vaxta görə iyidir. Sən mənə yazgınən hal-hazırda nə təbəəsisin. Ço-

cuqlar mühəndis olurlarsa, mümkünür İranda yer bulmaq. Sən orada İran konsulatasıyla konuşkilən, mümkünür İran hökumətinin hesabına darəlfünunə girsinlər. Və sonra İranda gəlib qulluq eləsinlər. Əgər İran təbəəsi isələr və mən də buradan lazım olacaq adamlarla qonuşub düzəlməsinə səy edərəm. Mənim İranda təkmi və ya ailə ilə yaşayış-yaşamadığımı soruyursun.

Əzizim, bilsəniz nə qədər ağır bir siqıntı içindəyəm. Rəfiqəm 3 sənədir ki, vəfat etmişdir. Çocuqlar annəsiz olaraq nə haldə yaşayışları məni öldürmüşdür. Hərçənd hər ayda onlara para göndərirəm. Ancaq yena də qəlbim rahat degildir. İsmayıll onlara iyi baxıbor, ondan çox razıyım. Əgər işim burada düzəlirsə, yəni öylə bir şəkli alırsa ki, para məsəlesi müşkül olmasın onları inturist tövsiyəsilə gətmək istiyirəm. 1100 rublə altun para ilə Şura hökuməti pasaport verir. Üzeyir salamatdır. Gələnlər söyləyirlər. İki ay sonra Gőhər xanım Bakıya gedəcəkdir. Və onun bəradəri Məhəmməd xan Səidəl-vəzir Moskvada müştəşərdir. İstərsən monə yazgınən, mən Gőhər xanıma tapşırım Üzeyiri görsün və sənin sıfərini söyləsin və yaxud kəndisində məktub yazgilən və nə dimalisin Üzeyirə desin. Gőhər xanım Mirzə Ağəliyevin sabiq qarısı, həm sən və həm də Zöhər xanım tanır zənn edərəm. Adresi boyldır: Gőhər xanım Said məraq. Tehran xiyanə-laləzar, məhkəməye-mətbə Gőhər xanım Said.

Sonra kitablardan yazılımış bir qismını bu poçta ilə bərabər göndəriyorum. İkinci cüzvi Qafqaz inqilabından bəhs edər. Şimdi müqəddimə yazmağa vaxt olmadı. Sən ya Qafqazda felyeton qismində və yainke kəndi bildigin tərzdə başlagınən. Ancaq imzasını göstərmə, çünki mən qorxuram ki, orada çocuqlara əziyyət edələr. Çünkü bir dəfə oğlunu 3 ay həbs etmişlərdir. Yazıq İsmayıll nə qədər zəhmətlə onu oradan qurtara bilmışdır. İmza yerində ancaq bir "Ş" hərifi qoyarsan. Geri gəldikdən sonra həm məqalə yazarım və həm də İranın tərəqqisini aid albom haqqında təhqiqat yaparım. Ancaq boylə bir albomun nəşr edildigini hənüz eșitmədim. Bulunursa tələməmnuniyyə göndərərəm. Qafqaz macməüsə haqqında geri gəldikdən sonra bəlkə bir neçə abunə bularım. Bir abuna mən yazdırıdım Axundovun isminə baxalım bir neçə danə də bulayım. Sonra səndən və Heydər bəydən artıq dərəcədə rica edərəm aşağıdakı məsələ haqqında mənə məlumat yazınız: beş faizli neft fondundan vaxtilə mənə hissə vermişlərdir. O zaman dedilər ki, 25 faiz hökumət mən-

fətinə saxlamışlardır. Bir neçə gün əvvəl "Vozrajdeniye" qəzətəsində mühəndis Vaçiyans və Kinyaz Dadyani tərəfindən bir elan oxudum. Elanda deyir ki: neft fondundan yerdə qalan 25 faiz İngiltərə hökuməti geri qaytarı. Bunu də gərək mədənçilərə verməli, ona hər gün gərəkdir kəndisini qeyd etdirə. Mən götürüb Vaçiyansa məktub yazdım. Vaçiyans dəxi götürüb məna bir məktub yazıb və bir də 4 vərəq çaplı bir şey göndərmişdir. Məktubda deyir ki 127000 funt para vardır. Və bundan əlavə 5 faiz əvvəlki hesabdan vardır. Bunları almaq üçün gərəkdir beynəlmiləl hüquq cəmiyyatınə və kalətnamo verilə və alınacaq paranın tarixdə heç bir zaman şanlı bir müzəffəriyyət qaznüməyə nasıl olmayan rus əskəri hanki bir mühabibdə qalıb gəlmışsa, o da tərəf müqabildən ədəcə qat-qat ziyadə olmalarından iləri gəlmişdir. Rus ordusunun qiymət əsgəriyyəsi ərbəb ixtisas malum bir məsələdir. Vaxtilə dəli Petrunun təşkil etdiyi 60.000 nəfərlik rus ordusunu İsveç kralı 12-ci Şarl 16.000 nəfərdən ibarət bir qüvvə ilə məğlub edərək həzimətə uğratmışdı. Sonra "Prut" nəhri kənarında çarlar ilə bir yerdə türklərə məğlub olmuş rus ordusu bir qadının gözəlliyyinə mədyundur ki, onun sayısında namus əskəriyyələrini qurtara bilməşdi. Bunlardan əlavə, bir ovuc Dağıstan xalqını başına toplayan Şeyx Şamil ilə 25 sənə məşğul ola rus qüvvəyi-əskəriyyəsi Şaf bəyin komandasında bulunan 400 çəçen süvarisinə 800 kazak və 2000 dəxi rus nəfəri əsir vermişdir. Qarsda verdikləri təlafatı bir tərəfə buraxıb rus-yapon mühəharibəsindən bəhs edəcək olursa, qüddus qüvəyyi əskəriyyəsinin mahiyyətini anlaşılmış olacaqdır. Uzaq getməyib şayani-əhəmiyyət dünki bir vəqəyə də ərz edəyim.

1918-ci sənəsində rus qüvvəyi əskəriyyəsi Qafqaz cəbhəsindən ovdat edərkən Şamxor (Şəmkir - A.K.) dairəsində qeyri-müntəzəm müsəlləh xalq tərəfində tərki-silah edildigi və eyni vəqədə əcri-fəaliyyətdə bulunan bir rus topçusunun başı bir azəri köylisinin xəncəri ilə qoparıldığından Yefremovun xəbəri olması gərəkdir. Şayani-xeyrət Yefremovun həqiqəti gizlətib, mühəribə yapmaq üçün ləyaqəti bulunmayan ac və səfil sürüni böyük bir təntənə ilə Azərbaycana sövg etməsini tərif və tovsif etməsidir. Həqiqət hala baxdıqda, Yalama hədudunu mühafizə edənlərin ədədi 85 nəfərdən ibarət bir dəstə olmuşdur. Yefremovun 50.000 deyə göstərdiyi müntəzəm və

müsəlləh hədud mühafizləri üzərinə ac və çıplağ rus alaylarını hücum etdirməsi və Azərbaycan ordusunu təpəliyərək müzəffər bir surətdə Bakıya daxil olması sərf yalandır. Yalan söylemək bolşeviklərə məxsus bir sıfət olduğundan Yefremov dəxi onlardan birisidir. Zira Qızıl Ordu komandanı heç bir zaman vəqəyi olduğu kimi təsvir edib yazamaz. Və heç bir zaman həqiqəti etiraf etmək onun işinə gəlməz. Əgər Qızıl Ordu komandanı həqiqəti etiraf edəcək olursa, kəndisilə təhti-komandasında bulunan orduyu ləkədar etmiş olacaqdır. Çünkü ilk dəfə bolşevik əskərini korpuḍən keçirib Azərbaycana hücum əmrini verdikdə hədudi mühafizə edən bir avuc Azərbaycan əsgərinin qurşunu ilə qarşılanmışlardı. Bunun üzərinə Yefremovun "qəhrəman" əsgərləri iki nəfər yaralı verərək qorxub geri dönmüşlərdir. Zira əvvəldən onlara oylə xəbər verilmişdi ki, Azərbaycanda hər bir şey ehzar edilmişdir, onlar kəmali-rahatlıqla gedib Bakıya girəcəklərdir. Ümidləri xaricində vüqu olan bu hadisə onları büs-bütün qorxudub bir duzağa düşürəcəgina zahib olmuşlardır. Və ona görə da ehtiyat edərək geri qaçmışlardır. Ancaq Yefremov ikinci dəfə hücum əmrini verəcək üçün Xəlil Paşa mədyundur. Zira ruslara köləlik etmək kimi alçaq bir vəzifədir. Əhdə imiş bu zat, rus ordusundan əsla xof və hiras etməyən bir ovuc hədud mühafizlərinə tərəf yürüyüb və onlara xitabən yüksək bir səslə: "Siz nə yapırsınız? Hökumət kəndisi bunların keçməsinə müsaidə etdi. Bunlar Anadoluya gediyorlar" kimi sözlərlə bu qəhrəman azəri övladlarını iqna etməyə müvəffəq olmuşdu. İştə Yefremovun cürət və cəsarətlərindən bəhs etdiyi Qızıl Ordu nəfərlərinin qismat əsgəriyyəsi. Qızıl Ordu komandanı iyi bilməlidir ki, onun Azərbaycanı istila etməsində kəndisinin qəvi-əskəriyyəsinə degil, tarixdə lentlərlə yad edilən Əliağa Şıxlinski, Məhəmməd Hacinski, Xosrov bəy Sultanov, Behbud ağa Cavanşir, Qarabəy Qarabəyov kimi rus ruhi virus təribyəsini havi bulunan zatlara mədyun olmalıdır. Yüzdə 25 faiz də onlara həqq zəhmət verilə. Mən kəndimdə təəccüb etdim. Və dedim ki, əvvəla biz 5 faizli fondun 75-ni almış və qanunən biz orda qeyd edilmişiz. Şimdi yerdə qalmış bu 25 faizi almaq üçün burada o qədər müşkülət olmayıyadı, daha doğrusu burada vəkillik

ishi yoxdur. Və nə üçün gərk alınacaq paranın dördə birisini bəy-nalımlı hñuq cəmiyyətə verəlim. Ona görə Vaçiyansın göndərdiyi vəkalətə qol çəkib geri göndərmişəm. Bu necə işdir? Və nə etmək lazımdır? Bu baradə Heydər bəydən məlumat alıb mənə yazgilən. Vaçiyansın yazdığınına görə onun təklif etdiyi şəraitə mədənçilərin yüzdə altmışı razı olub vəkalət vermişdir. Əcəba doğrumudur? Və sonra mənim bacanağım Ələkbər bəy Məşədibeyov vardır. Onun yeri Möcün Səlimovda və digərlərində vardır. Əcəba, nasıl olur ki, onun hesabını bilib və nə yolda almaq mümkündü, çünki böyük bir ehtiyac içindədir. Azi-çox mən onlara yardım edirəm, para göndəriyorum. Onun yeri Səlimovda icarədədir. Səlimov o hesabdan kəndi parasını almışdır. Amma onun hissəsi qalmışdır. Mən Gōhər xanım vasitəsilə Ələkbər bəydən məktub götirdə bilərəm. Ancaq natariusdan vəkalətnamə verməsinə ümid etmayıram, çünki qorxar. Bu xüsusda müfəssəl cavab bəkləyoram. Vaçiyansın yazdığınına görə Əliqulı Zeynalov da bu şəraitlə razıdır. Yəni 25 faiz verməklə.

Rəfiqən Zöhre xanımı məndən salam söylərsin. Çocuqların yüzlərindən əvəzimdən öpərsin. Bütün namuslu vətəndaşlara ərizi-ixlasımı töbülḡ edər və sənin də gözlərindən öpər, Allahdan sənə tövfiq dilərəm.

**Səni səmimqəlbə sevən qardaşın Yusif.**  
15 Nisan 1935, Tehran

## 92. Əziz qardaşım Ceyhun bəy!

25 mart tarixli məktubuna verdigim cavabı şimdiyə qədər almışın mən bilmiyoram. Həman məktubla sənə inqilab tarixinə aid qələmə alınan yazıların bir cüzvini göndərdim. Bu günlərdə dəxi digər cüzvini göndərməgə səy edəcək ümidi varam. "Qafqaziya" məcmuasının nüsxələrində felyeton olaraq dərc edə bilirsin. Mənim yazacağım məqalələrə gəldikdə fürsət arayorum. Başım bir qədər açıq olsun da həman yazacağım. İranın iqtisadi və mədəni sahədə

etdiyi tərəqqiyə aid bol-bol material vardır. Fəqət mübarizə həyatdan bir qədər asudə olayımda həman yazacağım. Məktubun gecikməsinin səbəbi mənim 17 gün Tehranda müsafirətim olmuşdur. Səlimzadə cənabları səlamət Tehrana varid oldu. Oranın vəziyyəti haqqında bizi az və çox tanış etdi. Zətən əvvəldən həriflərin nə mal olduğunu mən bilməz degiləm. Bolşevizm inqilabi insanın üzlərindən pərdəni götürüb nə olduğunu dünyaya bildirdi. Bu gün ictimai sahədə çalışanların yüzda doxsanı namuslarını ufaq bir para müqabilində satırlar, o cümlədən bizim Əmin bəylər dəxi oyladırlar. Möhsün götirdiği yazı mən və bir neçə nəfərə də imza etdirdim. Fəqət bu kimi şeylərdən bir şey çıxmayaçığına ümidiim bir kəmaldır. Bir çox mülahizələrə görə nəticəsiz zəhmətlərdən çəkiyorsunuz. Zira vətəndə hal-hazırda gənclər arasında doğmuş məfkurə başqadır. Əgər qəhr olmuş bolşevizm idarəsi çökərsə, o zaman gənc ünsürün təyin edəcəyi xətti-hərəkət nə bizim və nə də Əmin bəylərin təqib etdiyi siyasetə uymayacaqdır. Buna tamamilə əmin ola bilərsiniz. Nə isə, bu baradə fəzla yazmağa ehtiyac görmürəm. Ansaq ümumi düşmənə qarşı, əlbəttə, mübarizə etməliyiz. İştə bu məktubla Heydər bəyin baməmatın adına 76 franklıq bir çek göndəriyorum. Demək, iki nəfər abuna oluyorlar. Adreslərini dəxi göndəriyorum, "Qafqaz" məcmuasından iki nüsxə onlara göndərməli. Mümkün olduqca abunu pulunu göndərəcəgəm. Və onu da sənə xəbər veriyor. Mənə Xəlil bəy Xasməmmədov və Şəfi bəy Mustafa kimi boş adamların yazısına "Qafqaziya" məcmuasında yer verməniz məcmuənin qiymətini biz İran mühacirləri arasında əksildir. Çünki bunların, yəni hər iki tərəfin namusuzca sənə etdikləri hərəkət və bir-birlərinin ən alçaq və əxlaqsız olduğunu dünyaya bildirdilər. Biri-birlərini bolşeviklərə yardımcı göstərməklə və ən alçaq işlərdə iştirak etdiklərini elan etməklə Azərbaycan xalqının izzəti-nəfs və namusi-milliyəsini ləkədar etdilər. İştə bu nöqtəyi-nəzərdən Azərbaycanı bu kimi alçaq fərdlərin təmsil etməsi qonşularımızın əfkari-ümumiyyəsində nə kibi bir təsir buraxacağıni sən dəxi təqdir edə bilirsin. Bu məsələyi Heydər bəyə dəxi söyləməklə. Siz zənn etdiniz ki, bu kimi adamları qəbul etməklə kəndi nüfuz və iqtidarıınızı artıq yüksəltmiş olursunuz. Biləks bu kimi məsləksiz adamları kəndi aranıza almaqla kəndinizi qiymətdən salmış olursunuz. Nə isə, vaxtına mövquf bu sahədə yazacağım.

Gürcü sosialistlərindən dəxi şikayət ediyorsun. Onu mənə anlat ki, biliyim. Gürcülər qac hissəyə bölünmişlər? Və hanki dəstənin yanında kimdir? Və sizin kimlər ilə əlaqəniz iyidir? Yazdığınız albom haqqında bu gündən təhqiqatda bulunacağım, əlbəttə, olursa göndərirəm. Sonra mənə bir dənə arxitektor sənətinə aid albom lazımdır. Bu albomda hər dörlü evlərin, demək şəhər evlərinin və yaylaq seyfiyyə evlərin “daçni villi” rəsmələri, nəqşləri vardır. Mən qətiyyətlə Almaniyadan iki dənə gətirmişdim, yəni iki albom almışdım. Hər birisi də təqribən 100 vərəqdə nəqşə vardı. Evin fasadı bir vərəqdə və digər vərəqlərdə məqəd daxiliyələri “razrezi”, əgər mümkün olarsa kitabxanalarдан bir dənə kataloq alıb göndərgilən. Yaxşı olardı ki, kəndin görüb bəyənə idin və kataloqda altına bir işarə qo'yub iyi olduğunu mənə anlataydın. Bu albom onun üçün lazımdır ki, mənə yadıranlara göstərib oradan fasad intixab etdikdən sonra ərazisinin miqyasına görə onun üçün plan çəkilməlidir. Fransa malları bahaldır. Nicat üçün o qədər əlverişli degildir, bəzi təqdirdə ola bilir ki, onların mallarından istifadə edilsə bilsin. Ancaq bununla belə mən yenə düşünürəm və sənə yazıram. Bununla bərabər, sənə rəsmimdən birisini göndəriyorum. Ölüm-itimdir, xatirə olaraq qalsın. Və sən də mümkün olduğu təqdirdə çocuqlarla bərabər rəsmindən bir qitə göndərgilən. Burada vəziyyətimiz düzəlirsə, bir əziyyətə vermək niyyətindəyiz. Əzizim tək bir səhifəsi latınca, digəri farsca olacaqdır. Bu barədə bir dəfə təşəbbüs etdik, fəqət maddi cəhətinə təmin etmədən başlamayı doğru görmüyorum. Baqi salam, sənin gözlərindən, Zəhra xanının əlindən öpürəm, çocuqları əvəzimdə öpərsin, qardaşım.

Qardaşın Yusif.

Heydər bəyə məndən salam, hər dörlü yardım etməgə hazır olduğumu kəndsinə söylərsin və ümidi varam az bir zamanda işlərim yoluna girər. Ondan sonra daha böyük müqayisədə yardım edərəm. Burada bir məktub dəxi vardır. Rica edirəm onu postaya təslim edib, adresinə göndərəsən.

Bundan əvvəl kitabın bir qismini sənə göndərdim. İştə şimdə dəxi bir neçə səhifəsini göndəriyorum. 40-ci səhifədən bolşeviklərin Qazyada icra etdikləri vəhşətlərdən bəhs edəcəkdir. 40-ci səhifənin haşiyəsində bir şer vardır ki, altına qırmızı çizgi çəkilmiş-

dir. Bunda şair şəhər rusların əhval-ruhiyələrini təsvir ediyor. İştə mənasını türkçəyə tərcümə etdim:

1. Rusluğdan cavanmərdlik bəklənilməz.
2. Çünkü onların fəqət sortları insanabənzər.
3. Əgər bir eşşəkin yükü cəvahir ola.
4. Nə görürsin gör də, yənə həman eşşəkdir.
5. Vəhşi şir və qurd kimi həpsi quldurlardır.
6. Verimə və səxavət ürəksiz və qan tökməgə igitdirilər.
7. Oylə isə o həriflər bir xəzinəyə yol buldırılar.
8. O yerin xalqına çox əziziyət, azar yaparlar.
9. Oylə ki, o yerləri qarışdırmaqla ələ gətirirlər.
10. Rum və Xorasana boyla təm edərlər, Nizami bu qövmün əhvali-ruhiyəsini və əxlaqını gözəl anlamışdır. Nizami 511-535 sənə hicridə saimiş.

### 93. Əzizim Ceyhun bəy!

14 mayis tarixli məktubunu aldım. Salamatlığınıñızdan olduqca şad oldum. Halimi sormaq istəsən, çox şükür salamat varım. Mösün gəlib çıxdı və görüşdüük. Sənin mənə göndərdigin məktubdan nigarən olduğunu anladım. Əzizim, mən sənə iki məktub göndərmişəm. Birincisini Parisdə bulunan bir adam tövsiyəsilə, digərini sənin adresinə göndərdim. Birinci məktubla kitabçanın Rusiya inqilabına aid hissəsini, ikinci məktubla Qafqaz inqilabının müqəddiməsindən birinci səhifəni göndərdim. Və bununla bərabər 76 franklıq bir çek də Heydər bəyin adına göndərdim. Ümidvaram şimdiyə qədər hər iki məktubu almış olursan. Sonra bu məktubla sənə bir adres göndərərəm. Əlbəttə, məktubumu alıqda həman adress Təbrizə məcmuədən bir sənəlik müntəzəm göndəriləmlidir. 380 frank bəndədir. Bu dəfə göndərdiyim iki-üç abuna daha alayım, bir yerdə çek alıb göndərərəm. Və yenə həman məktubla bərabər ufacıq bir vərəqparə üzərində bir yazı göndəriyorum. Bu yazı ilə abunəçi idarəyə müraciət edib abunə istədikdən əlavə, vətəninə qarşı müavinətdə bulunmayı təklif ediyor. Əlbəttə, bu kimi məktubları çap etmənin böyük

əhəmiyyəti vardır. Sonra sənə bir paket üzərində adres göndəriyoram. Bu adres burada bir kitabxanadır. Avropa qəzetlərinən satıyor. Artıq yox iki nüsxə ona nümunə olaraq göndərib məcmuənin satması haqqında bir də təklif yazınız. Və həman təklifin bir kopiyasını da mənə göndərgilə. Artıq nömrələr olursa, bir neçə danə də göndərgilə başqa bir kitabxanəyə də verəyim. Məcmuənin geniş bir surətdə nəşr olmasında məqsəd üçün böyük faydası vardır. Bunlardan əlavə, bu məktubla sənə bir məqalə göndəriyoram. Bu məqaləni yazan bizim genirallardandır. Kəndisini iyi tanıyorum. Ancaq məqalənin altında kəndi imzasını qoymaq istəməyim. Çünkü Bakıda yaxın əqrabası çoxdur, ola bilir ki, bolşeviklər onlara orada əziiyyət etsinlər. Sən məqalənin altında imzani boy�ə qoyacaqsın: Generalım. Bu həmən məqaləyə əlavə ediləcək bir qəç tarixi mühüm vəqəfləri də mən yazmışam. Onları dəxi həmən məqalənin münasib bir yerində yerləşdirib nəşr edərsiniz. Və ya istəsən onu da bir sərlövhə təhtində düzəldib altına istədiyin bir imzayı vəz edib nəşr edərsin. İranın təcəddüdü doğru aldığı addımlar haqqında yazmağa başladım və Şərqdə intibahın ələmdarı olaraq şah həzrətlərimin fəaliyyətinə aid dəxi yazıyorum. İnşallah, bitirdikdə göndərəcəğəm. Bunlardan sonra sənə ən mühüm bir şeydən yazıyorum. Möhsünün gətirdiği məktuba bir qəç adama imza etdirdim. Və həmən məktubu Möhsün Heydər bəyə göndərmişdir. Orada bir səhv olmuşdur. Qeyri-münasib bir adam imzasını verdikdən sonra düberə golib imzاسını geri almaq istədi. Ona görə lazıim bildim ki, sənə xəbər verim ki, həmən məktubu dərc etdikdə orada Səid Qafarov imzasını oradan pozasınız. Rica edirəm unutma, ümumi işlər haqqında sənə xeyrəxahana bir tövsiyədə bulunacağam:

Məcmuədə nəşr edilən məqalələri ümumi bir şəkildə yazmalı. Biri-birinizin əleyhinə yazılaçq məqalədən sərfi-nəzar etməli. Kəndilərinin alçaqlığını aləmə nəşr edən Mustafa, Şəfi, Xəlil bəy, Nəqqi bəy, Məhəmmədəmən və bu kimi digər adamların yazılarına məcmuədə əsla yol verməməli. Çünkü oxuyanlar məcmuəyi bir intiqə üçün orqan diyər və ondan nifrat edər. Siz əgər müstəqim bir yol üzərində siyasetinizi təqib edəcək olsanız, o zaman əfkari-ümmiyədə bir mövqə qazanmış oluyorsunuz. Mənçə onlardan mümkin olduqca bəhs etməmək daha iyi olur. Çünkü onlar biri-birlərinin

ləkəyub əfkari-ümmiyədə hər iki tərəf nəzərdən düşmüşdür. İndi tam vaxtdır ki, əfkari-ümmiyəyi qazanıb, yerinizi möhkəm edəsiniz. Məsələyi Möhsün anlıda bilmədi. Sizin hər tərəfa qarşı hücumlar yapmaqdən məqsədiniz nədir? Onun anlatıldığına görə guya Dağıstan nümayəndələri millətin etibar və etimadına layiq adamlar deyildir. Əgər bu böylə isa, o zaman bu məsələ oradakı dağıstanlılara aid bir məsələdir. Qoy onlar toplanıb kəndlərinə etibar etdiyi nümayəndələri intixab edib bizimkilərlə bir yerdə çalışınlar. Hərçənd bizimkilər dedikdə mon onları həqiqi millat xadimləri bilməyoram. Fəqət bu şərait altında şimdilik gərəkdir bir dürlü işi götürək ki, əldə qüvvət toplansın, icab etdiyi təqirdə hər şeyi silib-süpürməgə iqtidər olsun. Mənim fikrimcə zəif bir halda mübariza etmənin faydası yoxdur. Bunları Heydər bəyə qonuşukla və mənim fikrimi də onun üçün şərh elə. İstədikin albomdan bir məlumat alamədim, bir neçə kitabxanadan sordum, onlar da bilməyollar.

Rəfiqən Zöhrə xanıma və Heydər bəyə salam söylərsin. Çocuqlarının üzündən əvəzimdə öpərsin. Gözlərindən öpər, sənə tövfiq dilərəm.

#### Səni sevən qardaşın Yusif.

Üzeyirə nə sözün olsa Gövhər xanım təvəssütü ilə  
xəbər verə bilərsin

#### 94. Pek mühterem Ceyhun bey!

Mektubunuza ve göndermiş olduğunuz skriptleri aldım, teşekkür ederim. Skriptleri idarəde buraktım ve verilmesini rica etdim.

Ben artıq mezuniyetdəyim, daha doğrusu qışda başlanan müalicəyi devam etdiriyəm. Ingiltereden oraya gelen adamı tanımırıam. Onun Parise geldigini ben siz yazmaqdandan evvel Süleymandan duydum, ona məktub yazmışdı. Süleyman onu iyi tanır ve söylediyine görə mühüm bir sima deyilmiş, Allah bilir.

Argentinadakı şəxsləri de tanımam, fakat, madam ki, müraciət edirler, muayyen taşabbüsde bulunmak, bence fena olmazdı. Mr. Paten gediyormuş, Nyu-Yorkda komitede çalışacağımiş, yerine kimin geleceği şimdilik belli deyildir.

Abdulvahab bey geri döndükden sonra (Almanya seyahetinden) bene geldi ve ben de nezaket icabı olarak iyi karşıladım, fakat kendisi bir şey söylemedi ve ben de üstünü vurmadım, bir kaç saat kaldıkdan sonra getdi. Daha başka bir yenilik yokdur, olursa derhal size yazıram. Burada 15 gün daha kalmalıyam. Adresim budur:

Hotel-Pansion-Exeelsior, Bad Reidrenhall.

Derin saygı ve sevgilerimi bildirer ve bütün dostlara selamlarım.

Sizin İsmail

19.8.1956

### 95. Pek sayın Bey C.Hacıbeyli!

Mektubunuza almışam, teşekkür eder ve gec cavap verdigim için üzür dilerim. Abo bey mazuniyetdedir. Buna göre de işimiz çok idi, mektup yazmağa bile vakıt bulamıyorum. Şükürler olsun ki, işin öhdesinden gele bildik. Abo bey bu ayın 28-de mazuniyetden geri dönecekdir. Ben de oktyabrın 3-den itibaren mazuniyete çıkmalıyam. Mazuniyetimi nerede keçirmeyimi hala karar veremedim. Çok ehtimal ki, belki viza ala bilsem, bir kaç gün için yanınıza gelib Sizi ziyaret edeceym, kalan vaxtı ise burada rahatlamaq isterim.

Gönderdiginiz son 2 skripten birini verdik, 2-sini ise vermek istemiyorlar. Miss. Gunther benden rica etdi ki, Size bunları yazım. Mümkün kadar Azerbaycana aid skriptler yazınız, çünkü onun söyledigine göre kenardan ümumi skriptler almayırlarmış. Tabii, hesislik elameti!

Emin bey buraya gelmişdi. Şeflerimizi, hetta miss. Guntheri ziyaret etdi, Mecidle görüdü. Başka ne işe meşgul olduğunu bilmiyorum, keçen haftanın başlangıcında Münih'i terk etti.

*Benden Timuçinmeye ve ailesine selam.*

**Derin sevgi ve saygılarımı sunarım, sizin İsmail.**

20.IX.1954, Münih

### 96. Pek sayın ve hörmetli Ceyhun bey!

Yeni sene münasibetile bana gönderdigin kartanı aldım. Çok teşekkürler ediyorum, çok da memnun oldum. Allahdan daima sana uzun ömürler dilerim. Allah daima yardımınız olsun. Qayem Londradan her halde bir istedigin şey olsa, lütfen bana yazmanı rica eder, Ben daima sizin emrinizdeyem.

Eger veziyetin ağır kecinirse, bir şeyden ehtiyacın varsa, lütfen bana bildirin, bu halde çok memnun olurum. Ben elden geleni cekimeden size yardım ederim. Ben iki seneden fazladır ki, buradan bir Azerbaycan birligi teşkil ettim. Halen de birlığın işleri ile meskulum. Allaha şükür, az da olsa komitemizin büdücesi vardır. Allah koysa, mecmua ve kazeteler cıkarmağa başlayacağız.

Bu mektubu size çok ecele yazdım ve ecele de cavabını bekler.

Benden kayrı Londrada hic bir azerbaycanlı yokdur. Tek olduğum için çox darihıram. Ne ise, Allah hayırlısın etsin.

Şimdilik bu kadar. Mektubuma son verirken, en samimi selamlarımı sunar ve hesretle, hürmetli ellerinden över.

Ahmedzade Hacikerim

14.1.1956

### 97. Pek hörmetli Hacıbeyli

Semimi selamlarımı huzurunuza çatdırırmakla vaktinizin alınması dolayısıyle üzürler isterdim.

Sizin 11.3.1956 tarihli son mektubunuza büyük sevincle aldım.

Bir çox azerilerimize etdigin iyilikler evezine sana fenalık yaplıklarını mektubunda oxuyur, ziyanesile üzüldüm. Ne yapalim, efendim, fenası da, iyisi de yene öz milletimizdir. Ben 1942-43-44 ve 45 Almanya, Berlinde olarıken senin başına getirilen oyunları, benim de başıma getirmek istediler. Fakat nayıl olamadılar. Ona göre ki, ben bakılı balasıyam, bana bakılı balası deyirler. Deyirman

daşının altından diri çıxanlardanım. Bene bu ane kadar heç kimse bir şey yap'a bilmeyip. Fakat gözümün önünde bir çoxlarını başına oyunlar açıldılar.

Sayın efendim Hacıbeyli, ben öz milletimizi iyi tanıyorum. Ona göre de kendim onlardan daima uzakda geziyorum. Ne ise.

Bey efendim, eger sana bir şeyler lazımdır ise, lütfen bana yaz, ben elden geleni sana yardım edim. Qayem elbiseden ehtiyacın varsa bana yaz ve ben sana şu Londranın meşhur ingilis kumaşlarından güzel elbiseler alıp sana gönderim. Benim helelik vaziyetim, Allaha şükür, fena deyildir. Hiç olmasa gündelik ekmek parası bulur. Eger zengin deyilsem, Allaha çox şükür yoxsuslu deyilim. Ben bu mektubum ile beraber size kartamı gönderiyorum. Bugünden etibaren bana mektub yazdığını zaman lütfen benim adım ve soyadım karta de yazıldığı gibi kullanmanı rica ederim. çünkü ingilis herifleri ile hem yazılışı ve hem de okunuşu tam doğrudur. Meselen, boyle yazdığını zaman: Ahmedzade Hacıkerim, ingilisler harfları ise bunu yanlış oxuyarlar. Son zamanda mecbur olup da adimin ingilisce hem yazılışı ve hem de oxunuşu doğru yazmalı. Ingilisler burada beni yanlış çağrıyorlar. Meselen, boyle yazılması doğrudur:

Ahmedzadeh Hadjikerim. Daima de boyle yazılmalı. Bu mektubu size çox ecele yazdım. Ve ecele de cavapımı bekler. Yaz görüm hüsusi kefin nasıldı? Hastalığın artıq keçdimi? Allahdan daima size uzun ömürler dilerim. Mektubuma son verirken en semimi selamlamı sunar. Gözlerinden öner.

**Sizin Ahmedzade Hadjikerim.**

14.4.1956

P.S.

Parıde benim iki nefer dostum vardır. Onlardan biri Bay Ağariza Tağıyev, 2 Bay Kadir Süleyman.

Eger sana bir şeyler lazımdısa bana yaz, ben ise onlara yazım, sana her halde bir yardımlar yaparlar.

A.H.

14.4.1956

### 98. Pek hörmetli Ceyhun bey!

Selam.

Ben 1.8. 1956 tarihden Parıse gelmiş bulunuyorum.

Yaşadığım hotelin adresini ve hemen bu mektub ile beraber size gönderiyorum. Ben sizi görmegi çok arzu ediyorum. Nerede ve ne vakt görüşmek istiyorsan, lütfen bana yazın. Çünkü ben Parisde çok durmayacağım.

Mektubunu sabırsızlıkla bekliyor.

Şimdilik en samimi semimi selamlarım

**Sizin A.Hadjikerim**

Paris, 2.8.1956

### 99. Möhterem Ceyhun bey!

Her şeyden evvel hüsusi kepiniz nasıldır?

Parisde iken bana karşı gösterdiğiniz yaxın elaqenize çok-çok teşekkürler ediyorum. Çok da memnun oldum. Allahdan daima size sihhat, saadet ve uzun ömürler dilerim. Efendim, Size gec mektup yazmağımın başlıca sebebi bundan ibaretdir.

Ben Paristen Londraya döndüğünden sonra senin Pariste komite ve mecmua çıkarmaq haqqında bana tapşırıdığım mesele ile aleqdar oldum. Nihayet, onları hall edip de neticesini şimdi size yazıyorum. Har şeyden evvel burada 26 sayfalı ufak mecmua ingilisce ve fransızca, bu iki dilde çıxartmaq için Londra Azerbaycan Komitesinin bir seniye yeter (büdcəsi) parası vardır. İlave olarak ben buradaki tanış ingilizlerle meseleni konusudum. Onlar da bana "hay-hay biz memnuniyetle bu işinize yardım ederiz", dediler. Ingiliz dairelerinden savayı buradan ben bir neçe tanış yerlerden de bir az da olsa para bele bula bilir. Nasıl size Pariste söyledigim gibi.

Şimdi, efendim, mecmua çıkarmak işini ya burada başlayalım ve yahud da Parisde. Zennimce, Paris daha iyidir.

Eğer burada çıkmak istiyorsan ise, iş bir az gec başa gelecekdir. Yani bir 3-4 ay vakit alacaktır. Bunun da başlıca sebebi ona göredir ki, bizim komitemiz olan evi (yani binanı) şimdî elimizden alıp da, başka bir devletin adamına veriyorlar, sefarethane yapmakdan örtü. Fakat bize başka bir yer, Londranın başka bir bucağında ufak bir ev veriyorlar. Haman bu yeni verdikleri evi de ben ise binyenmiyorum. Hoşuma getmiyor. Ona göre ben de prensipe düşüb de evden çıkmak istemiyorum.

İkinci mesele, beni burada bir sefarethanede çalışmağa iş veriyorlar ve iyi de para veriyorlar.

Efendim, ben şimdî kalmışam ki, nasıl yapalım. Qaliba, safarethane içine gireyim çalışmağa, yoksa hale komite işlerile meşkul olayım. Bu hakda siz böyükmüzün fikriniz nasıldır? Bana bu hakda yol göstere biliyormusunuz? (Atalar misali: bir elde iki karpız almak olmaz.) Ya şimdî komite işi olacaktır, ya da sefarethane işi. İkisini yapmak mümkün degildir.

Kaldi ki, komitemizde bir hayli güzel eşyaları vardır. Meselen, 2 eded yazı makinası, mobilyası, halısı, cürbecür eşyaları, bunları ne yapalım? Eger ben sefarethane içine girsem, mütlak bu eşyaları eksport edip de hepsini oraya sene gönderimmi? Yoksa buradan satayimmi, eger komitenin eşyalarını satsaq, inan ki, 9 ay mecmua çıxarmaqa para eder. Allaha çok şükür komitemizin kıymetli eşyaları var. Fena deyil bey efendi, şimdî ben sizin fikrinizi bekliyorum. Bu hakda ne kimi karar çıkarırsan, bana tezlikle bildirmeni rica ederim.

Daha ne gibi haberler var sizin tareflerde? Almaniyadan mektublar alırsanmı? Bay Süleyman Tekineri hiç görmüsenmi? Onunla mektublaşırısanmı? Türkiye Bay Mustafa Hakki Türkuklundan hiç mektublar alırsanmı? Şimdilik bu kadar.

Tavsiyeli mektubunu beklerken en semimi selam ve sevgilerimi sunar. Gözlerinden oper.

Sizi unutmayan Ehmedzade Hacikerim.

(sabırılıkla çapar, 29.9.1956)

### 100. Pek sayın Ceyhun bey!

Her şeyden evvel selam edip, gözlerinden oper. Senin 22. II.1956 günlü son mektubun almışdım. Şu kısa mektubuna şimdî cavap veriyorum.

Bey efendi, bildigin gibi bu günlerde dünya haberlerine esasen ara çok karışmış gibidir. Hal-hazırda ne benim Parise gelmem mümkün deyildi ve ne de sizin Londraya gelmeniz mümkün deyildi.

Ben bu mektubumda her bir sözü size aydın ve acık yazamıyorum. Burada işler çok karışındır. Ona göre benim de başım bu günlerde çok karışmışdır. Ben çok isterdim sizinle bir de ya burada Londrada ve yahutta orada Pariste görüşmek. Halbuki şimdiki müddetde bey efendim, mümkün deyildir. Allah koysa, insallah aralar bir az düzelsin, sakitlik olsun, ondan sonra mütlek görüşerez.

Mektubundan önce gönderdigin fransızca mecmua da almışdım. Çok-çok teşekkür ediyorum. Bey efendim, Allah koysa tam boyle bir mecmua çıkarız. Göndermiş olduğun fransızca mecmua çok gözeldir. Sizin mekaleni de mecmuade okudum. Az da olsa fransızca anlayorum. Gene de deyorum. Allah koysa, aralar, havadisler bir az düzeldikten sonra beraber sizin bu bana gönderdiğiniz fransızca mecmua çıkardarız.

Daha ne yazım, şimdilik bu kadar, gündelik haberlere göre arabi pozuk görünür. Ne ise.

Mektubuma son verirken en semimi selam ve sevgilerimi sunar, gözlerinden oper, A.Hacikerim.

P.S.

Eger bey efendi, size zahmet vermiyorsa, lütfen bey, Mecit Musazadenin adresini bana göndermenizi rica ederim. Vallahi bende onun vaktile adresi vardı, fakat nerede ise kayb etdim.

Hacikerim

### 101. Aziz ve hürmetli Ceyhun bey!

Sizin 20.2.56 tarihli posta kartanızı aldım. Hani hasta olmanızı okuyup ziyadesile üzüldüm, gecmiş olsun, Cenabı Allahdan Size sehhat, saadet ve üzün ömürler dilerim. Lütfen bana tez-tez öz kendi ehvalinden mektub yazın, kimler sana yardım ediyor? Nasıl keçiniyorsun? Bir şedyen ihtiyacınız var mı?

Bay, Ağarızı bey ve Kadir Süleyman sana yakundımı? Senin bu hasta halında kimler sana yardım ediyor? Yardım eden varmıdır? Ve yahudde yokmu?

Bu halda ben çok üzülürüm. Bu mektubunu alar-almaz, lütfen bana sihhatinden yazın, iyi haberini, iyi sihhatını sabırsızlıkla bekler, şimdi keçelim komitenin işine.

Yavaş-yavaş işleri nizama salıram, halen de yanımda heç bir azeri yokdur. Kendim tek başınayım.

Qayem burada – Londrada sizin tanıyanlar vardırsa, lütfen bana onların adres ve ismlerini göndermenizi rica ederim. Çünkü bildığınız kibi tek elden ses çıxmaz, heç olmasa bir nece yardımcı adamlar bulmalı. Siz bana önceki, mektubunuzda yazmışsınız ki, Londrada benim tanıyanlar vardır deye, faqet ism ve adreslerini yazma misiniz. Ben çoxdan Parise gelmek istiyorum. Faqet üstümde vize koymak için elimde hic bir dokumentum yoxdur. Ona göre de şimdilik Londradan bir terefe çıkmıyorum. Diger terefdən ise, ben halen de bu memleketede serbest, hür deyilem. Her sene gedib de İngiltere Yabançılar Dairesinden bir parça ikamet almağım lazımdır. Ona göre bir az çetinlik çekiyorum. Allah qoysa serbest olar-olmaz elime bir Travel Dokument geçiririb de mütleq gelip hep sizi görmek ve hem de Parisi ziyaret etmek. Şimdilik bu kadar. Şu kissa mektubuma son verirem. Allahdan size uzun ömürler diler.

Hörmətli baş egip, ellerinizden öper.  
Sizin Ehmedzade Hacıkerim

P.S.

Komitemiz olduğu binanı (appartmanı) ise elimizden alıb da, bir devletin adımına vermek istiyorlar. Yani bizi başka eve, baş kabinaye göçürmek fikirindedirler. Faqet halen belli deyildir. Belke

de düzelterim öz olduğumuz binada kaldık. Benden senin özüne ve yanında olan bütün Azeri vatandaşlarımıza selam.

A.Hacıkerim. Bu mektubumla beraber sana yeni kartalarımızdan üç şer olarak, heresinden bir şer gönderiyorum, metbuamız birinci defedir. İlk defe çıkarmış, mecmue işine başlar-başlamaz size xabar verirdim, onda isdedigim yazılarını gönderilsin.

İlk defe senin üçün basdırırıık.

A.H.

(12.3.) 1956

### 102. Əzizim Ceyhun bay!

Bu gün İstanbul tərəfinə hərəkət edirəm. Ora çatandan sonra tez sizin keyfisi yazaram. Bakıya mükərrər bir neçə məktub yazdım və pul tələb edəm, vəli bu halların hanuz bir şey vüsul olamadı. Vəli dəqiqəbədəqiqə yolun müntəzərim əqvam hücrəyə dəstur verirəm ki, Bakudən pul galəndə siz gaṭırın, ona məktub yazdıqda rusça yazınız. Türkəyi biliyorum, bana şey yazmali olsan, ona yazın, o bana göndərər, adresim belədir: Stier str 1.

Zöhrə xanıma və uşaqlara salam edirəm.

Mehdi

Berlin, 26 iyul 1923-cü il

### 103. Əzizim Ceyhun bay!

Həngami-hərəkətimdə məni Ədrnədə saxladılar. Bu mənaya ki, mən Azərbaycan təbəəsiyəm. Azərbaycan təbəəsi fəqət daxiliyə nazi-rinin xüsusi əmr ilən Türkiyəyə gələ bilər. Ağabala Quliyev mənim-lən bərabər idi. Onun İran pasportu olduğuna görə ona icazeyi-ubur verdilər. Mən isəm on gün Ədrnədə durdum ta məndən ötrü xüsusi bir vəsiqə geldi və bu vəsiqə də Məhəmmədəmin vasitəsilən zühurə

gəldi. Bu barədə lazımi təşəbbüsətə bulunmaq lazım gəlir. Dörd gün İstanbulda durdum. Bu gün iki həftədir ki, Bursada ticarət məlumatını təhsilinə məşğulam. Amma bu halədək elə bir iş almamışam, buradan ən birinci ipək var ki, tamam dünyaya məlumdur. Nömrə 13 və 15 hər bir kilosu 28 liradır, hər bir lirə bu gün on frankdır, frizon 4 lira yarım, bir də bol tütün var. Zeytin var. Küncüt, tütün cürbəcürdir, kilosu 4 frankadır, 8 frankacan var. Küncüt 5 və 6 franka, soğan var, kilosu 12 pyastr və bir də bol meyvəcat var, heyva, alma, badımcان. Heyva əsləsi on pyastır kilosu, alma da o qiymətə, şabalıd kilosu igirmi beş pyaslara, burada sirkə, abqora tapılır, burada zikr etdiğim əşyalın məzənnəsini bana yaz, Parisdə partiya ilən nə fyatına satılır? Və bir də peyğəmbəri var ki, ona mayis deyişər, burada kilosu 9 pyastr və çox boldur, şimdilik də qiymət bunlardır. Bu əşyalardan hansını məsləhət biliyorsan yaz, bir qədər göndərim. Bakıdan paraya müntəzirəm, oğluma demişəm gəldikdə sizə göndərsin. İstanbuldan yazıram, Zöhre xanıma salam edirəm.

### Baqi Mehdizadə

*Adresim Mehdi Cəfərov a/d Taqizadə  
Dilcizzadə han Kanstantinopol imeyetsya v bolşom kol'chestvo  
dubil'noy koren, moqu predlojite v bol'shom kol'chestvo  
Brüssel, 30.08.23*

### 104. Çox möhtərəm qarabağlı Ceyhun bəy əfəndi.

Bu məktubu nasıl bir heyrətlə oxuyacağınızı dodaq büküb, ağız sixib, əyirib-çevirib məfaya baxdıığınızı bir az bəklə. Nə isə belə açıqlayacağım. Söylə ki, doktor Xosrov bəy sizi çox sordu, hətta rəhmətlik sizə antiqə bir şey vermişdir. Ondan yana yazışirdiniz, ayrıca da vətan və siyasi məsələlərdən bəhs edirdiniz. O vaxtlar mən də bərabər olurdum. Nəhayət, belə subay olmam dolayısıla İstanbuldan ayrıldım. Altı ay əvvəl arzumla oradan istefəmə verdim, bir aya qədər də svil olacağım. Ceyhun bəy, 1905-ci il sənəsi qaza-

mat yolunda dəli Sevdiyə deyə anılan, Lunyakin namindəki rus əskəri müddəci ümuməsini öldürən kürd Əlinin oğluyam. Yenə o sənələrdə şəhid düşən İbrahim bəy də bacıoglum Həsrən bayın omucləsi oğlu oluyorum. Əsasən əgər vaqəfləri biliyör və ya təqsib etmiş isə Şəker babam uzun macəraları ilə vətəni milli difai komitəsində Nəcəfqulu, Mircabbar ağalarla, Seyid Mir Hüseyn Ərifiyəb xanla, Muxtar Səlim və sairə ilə çalışdılar. 1912-də rus hökuməti əli ilə öldürüldü. Bən ancaq babamın dostlarından və əqlimdə qalanları xəyal ediyorum. Sizi, qiyabi olaraq hər ikinizən dostu olan sabiq prinsesi hərdən duyar, dinlərdim. Ayrıca hər yazısında sizdən bəhs edirlərdi. Hələ bu dəfə hey sizdən qonuşuyordur. Ceyhun bəy, bən ordudan çıxınca bir miqdər para alacağım. Qanunən xaricə gedənin parası verilməyir. Fəqət vəziyyəti elə olursa, imkan olıyor. Əgər mümkün isə oradakı birləşkiləndə çalışmaq üzrə yəni səfarət yolu ilə və yaxud doğrudan-doğruya Türkiyə hökumətindən lüzum götürərək istəyinizi də alınız, bərabər sizin siyasi direktivinizlə çalışırız. Bundan əvvəlki NATO komandanı Riqvey mənim komandanımda təmələnlərini gördüm, həm nərədə biliyormisiniz, taqimında etdir. Mənə rəsm verdikdən sonra bir də yazısı var.

Avropa və Amerika da icab edərsə məni şahid göstər, hər xüsusda könlüm sənə deyə hala məktublaşırız. Boyləcə ərzi hörmətlərə sizi həsrətlə qucaqlarım, sevgili cavan mərd vətəndaşım Ceyhun bəy əfəndi, rusça, bir az ondan daha az da ingiliscə biliyorum.

Təkrar aləmdə Turan ordusunda birinciligə aid ərkəni hərbi-ümumiyyəsi tərəfindən təqdirnamələrim var və sairə.

*F.Daryal. Taksim: Aliyon sok. №5/1  
17 Ekim 1958, Süvari albayı, İstanbul*

## 105. Bismilləhirrahim

### Pek möhtərem qardaşım Ceyhun bey efendi.

Allahın selamı ile rahet ve bereketi size olsun, Ramazani-şerif orucu meqbul ve bayramı mübarek olsun.

Sizin oraya gelerek milli hem vatani hereketin başına keçdiginizi oğlum Elərdən aldığım bir məktubte okuyub, hem de hafte mukəddəm buradan keçerek Türkiyeye giden Muhammed Muharrem beyden eşidib çox sevindim. Bu çox ağır ve böyük mesuliyetli vazifanızda büyük başarılar diler ve Almaniyadakı bütün vatandaş ve milletdaşlarının azeri, kazanlı, kırımlı, türkistanlı, şimalı kafkasiyalı diyerek bir çox kabilelere ayrılmayıb Türk oğlu Türk olaraq hekimane idareniz altında birleşerek, aynı hedefe doğru mütdehidən ilrəlemelerini bütün kalbim ve samimiyyetim ile temenni ediyorum.

Dilde, işde ve fikirde birlik olmazsa, ayrı-ayrı teşebbüs ve hereketlerden heç bir xeyirli netice çıxmaz. Çıxmadığını bundan evvelki iki ayrı-ayrı hereketlerimizin esefli ve çox zararlı neticeleri kafi derecede gösterdi. Refikam dr. Şemsülbənatla inşallah yakında kizim Gülnarla Almaniyaya gidecek, almanca-rusce ile birlikde türkceyi ve onun tatarca şivesinde çox iyi bilen ve radyo işlerinde 3-4 senelik bir tecrübe olan, sadık ve hakiki vatan ve milletsever bir yardımçı olarak kendisini Size tavsiye ediyorum. Türk ve rus tarihlerini o iyi biliyor. 1922 de Moskvada tib talabasındandı.

Ben burada 5 seneden beri arab liqasında çalışıyorum ve bütün müslimlərin en tehlikeli Şimal ayıları oduğumu bütün Arabı dövlətlərinə her fursatda anlatmaya uqraşıyorum ve bir derecede muvafak da oluyorum.

Möhtərem Rəsulzadə Məhəmmədəmin bəyin də Almaniyaya gölmiş olduğunu Munihden son aldığım bir məktubda oxudum. Mütileyə ilə Əlixan Teymur, Fətəlibəyli, Əbdülrahman Qunta, Qanatbay, Vətaquyüm Əhmədcən, Holdəm Bidərdi, Adikə Qərbəl, Əbdulla Hoysal, Əbdulla İlyas, Feyzulla əfəndi ilə başqalarının da inşallah ətrafında toplandığı birləşərək qüvvətli bir komitə qurmaya müvəffəq olacağınızı umur və Allahdan diləyirik.

Cünkü hər şey kendi başına ayrı-ayrı hereket ederse, zərərdən başqa el ve ulusumuz üçün bir fayda çıkmayağına inanıyorum.

Şimdə ortada hiç şey yoxkən və məttəəssüf bir qüvvətli duşman hənüz ayağda dururkən bir zülm xəyalı rəyasət sevdası peşindən qoşmaq kulunəcək, dağlunacaq bir haldır.

Başınızı çok ağırtdı isem, afunizi diler, məktubumun cevabını bekler ve size en semimi selam ve saygılarını sunarım.

Altı sene önce Pariste küstərmiş olduğunuz kardaşlık ve hayın hayırxahlığınız, bilhəsse polis dairesinə kadar refakat ederek, orada saatlarca beklemenizi unutmayan ve heç bir zaman unutmayacağıq olan xeyirxah qardaşınız.

*Qahirə, 18 demzal 1372, 15/1953*

*Kardaşımız A.Idris.*

*Adresim Prof Ailm İdris ligin des Efais Arabes*

*Cairo Equrt*

*Yalnız şu İdris kelmesi ərəb duqati ilə də yazsan, daha iyi olur.*

*İ.E.*

## 106. Hürmetli Ceyhun Hacıbeyli!

Selam.

Bununla yazıb Size melum etmek isteyirem ki, bu ana qeder çalışdığını yerden hele para almadım. Ona görə veziyetim hal-hazırda oldukça ağırdır. Yaşadığım evin parasını vere bilmeyirem, bir neçə arkadaşlardan sordum, heç kimin kuvvesi çatmır.

Ona görə Sizden rica ederdim ki, eger mümkün olsa, Avqust ayının 15-ne qeder mene 50 DM elli marka para veresiniz borc olaraq, parəni alırmaz Sizin elli markanı Size kaytarmağı özüme borç bilirem.

**Hürmet ve saygılarımla Mikail**

*Münchenden, 28.7.1953*

### 107. Çok hörmetli Ceyhun bəy!

Emeliyatın iyi keçdiğinden çok sevindik. Para meselesini yalnız dün hell ede bildiğimiz için Size çapuk mektub yaza bilmedik. Dünən dekabrın 16-da posta ilə Size 2000 alman markı gönderdik.

Yasemen iyidir, ellerinizi öper. "Bi bo ba" deye-deye gezir. Halen dışarı çıkartmıyoruz. Fatma da iyidir, ellerinizi öper. Hanımlar da selametdir, Size çoxlu selam ve hörmətleri vardır. Erene söyledi ki, Ceyhun bəy hastahaneden çıxdıdan sonra bura gelsin ve burada isterahət etsin. Fatiye hanım da aynı arzunu izhar etdi. Yasemenin annesi buradadır, Size çöklü hörmət ve selamları vardır.

Mehmet ile Almin de Size çöklü selamları var, "döşəyiniz yün-gül olsun" deyirler. Professor Ahmed bey Mainza getdi ve halen yazmadı. Burada her şey gördüğünüz gibidir.

Sizi daha yormak istemiyoruz, Allah rahim etsin ve döşeginiz yüngül olsun. Sevgilerinizle hörmət ve selamlarımızı sunarız.

**İsmail ve Mecid**

Münhen, 17.1.60

### 108. Azizim Ceyhun bəy!

7.8.1954 tarihli mektubunuzu aldık. Mecid sentyabrin birine kadar mezuniyyetdedir. İsmail ile ikimiz kalmışız. Maalesef heç biriniz MAKTS-in konfransına gelemeyeceyiz. Üstelik benim pasportum da yoxdur. Türkiyeden Aziz Alpaut gelebilmezmi? Her haldə meksedleriniz aydın. Ne karar verseniz, Sizi destekleyeceyiz.

Baki kurultayına aid skeptiləri aldık. İkişi de verildi. Birincisin Türküstan ve Tatar redaksiyaları da verdilər. Devamı indiye kadar gelip çıxmayıp, derhal gönder.

İsmailin selamı var. Seni, Temuçini ve Ceyhunu bağırma basıram. Temuçinin hanımına hörmətler ederim.

**Senin Abo**

### 109. Bəy Ceyhun Hacıbeyli

Doldurmuş olduğunuz istidan varkanıza müsbət cevab verilmişdir. Müteakir muameleler için yakın bir tarihte sabahları saat 10.00 ilə 12.30 arasında Başkonsolosluğunumuza uğramanızı selamlarla rica ederim.

Paris Başkonsulluğu 170. Bd.  
Haussmann 77 Rue du Ba Paris (7e)

T.C. Paris, 27.6.1962  
Başkonsolos Talat Kulay

### 110. Müraciət mektubu

Mühaciretdə bulunan Azerbaycan hükümeti ve parlamenti azalarından ve sair milliyetçi azeri mahafili müməssilleri ümumi bir ictimada, son zamanlar azerbaycanlı siyasi mühacirleri arasında hadis olan vaziyeti "Milli – Merkez" adını taşıyan teşkilatın ve yalnız "Musavat" firkəsinə mensup olan azaları arasında metbuatda gırキン bir şəkil almış mücadileyi esaslı taktik etmişdir.

Ümum icтima bu mücadilənin mahiyətinin bir tarafdan "Milli – Merkez" azasından Şefi bəyin teşkilat reisi Mehmet Emin Resulzadə bəyin milli işləre təsis edilən parayı kontrollsız kendi hüsusi və keyfi işlərinə sərf etməkle ittham etdигini, digər tarafdan milli davayı tərvic edən və Mehmet Emin Beyin baş mühərrirligini yapdıгı qazetəda bir kaç kişinin və bunların arasında bəzi sabik parlamentin azalarının da imzasını taşıyan protestonamelerin intişarı və bununla Şefi Rüstəmbəyli Beyi dağıtıçılık və bolşeviklərə casusluqla ittihamdan ibaret olduğunu təspit etmişdir. İctimə və ittihamların mahiyətini taktik etmeyerek, bu şəkilde yapılan mücadile bilümüm azerbaycanlıları və bunun milli mücadiləsini yakından alakadar etdигindən və mücadilə yeniden genişləme və alevlenme istədidi göstərdigindən milli işlərin yeniden ifşa edilmesini və bununla milli cəbhəyi zaiflatmasını nazari itibarə alarak şu beyanatda bulunmayı kendinə bir vatanı borç bilir:

- Muhaciratda bulunan her bir siyasi teşkilatın azaları arasında çıkan ciddi mücadeleyi kendi milletine müracaat edemediginde yalnız arbitraj usulu ile doğru ve biteref hal edebilir. Bu müsbet netice vermediği taktirde, mahkemeye müracaat etmek icab eder.
- "Milli-Merkez" azaları tarafından mücadile vasıtası olarak intihap edilen naşriyat yolu temamen yanlıştır. Bu üsul milli işlere zararlı olduğu gibi Azerbaycan istiklaliyetinin düşman-larının manfaatnadır. Bu sepepeden muzir neşriyatı derhal durdurmalıdır.
- Mücadile arbitraj ile hal edilene kadar her iki tarafın işden çekilmesi her tarafda kabul edilmiş usulundandır. Bunu kabul etmemek qayriahlaki ve muzirdir.
- Bizim bu müraciaatımız her iki tarafa lazımı tesiri yapmadığı, yani her iki taraf muzir neşriyatı derhal durdurmadığı taktirde Azerbaycan mahafili bundan kendine hisse çıkararak, başka vasilalara ve üsullere müracaat etmek mecburiyetinde kalacaktır. Bu beyanname metbuatda intişar edemez.  
İçtima bayannameyi şu aşağıdakiler yerlere göndermeyi kararlaştırmışdır:

  - Paristeki Azerbaycan heyeti murahassası reisi ve azalarına.
  - Muhacirette bulunan Azerbaycan parlaman ve hükümet azalarına.
  - Mühacirette bulunan siyasi firkaları mümessiliklerine.

- Azerbaycan "Milli-Merkez" namını taşıyan teşkilati ile müşterek çalışan dost milletlerin siyasi teşkilatlarına ve.
- Her iki mücadile eden tarafa.

**Hacıbeyli Ceyhun bey efendiye**  
**D-r Hüner Selimzade**  
**Abdüleli Emircanov**  
**M.Vekilov**

### 111. Azerbaycanlıların büyük kaybı

Teessürle öğrendiğimize göre, Azerbaycan Milli Hükumetinin Versay Suhû Konferansına göndermiş olduğu Heyeti Murahhasa Azalarından ve Azerbaycan Milli Kurtuluş Birliği Avrupa Başkanı, Milli Azerbaycan Hükümeti Resmi organı AZERBEYCAN Gazetesi Başyazarı, Ünlü Azerbaycan Bestekarı Üzeyirbey Hacıbeylinin kardeşi, tanınmış Azerbaycan Siyaset adamı, yazar, besteci ve Karabağın tanınmış şahsiyetlerinden HACI BEY'in oğlu ve Dr. Timuçin Hacıbeyli'nin Babası

#### CEYHUN BEY HACIBEYLİ

Pariste 23 Ekim 1962 tarihinde kısa bir hastalıktan sonra vefat etmiştir.

Kederli ogluna, akrabalarına ve Az. M.K.B. mensuplarına ve Mücahit Dergisi ailesine ve bütün istiklalcı Azerbaycanlılara başsağlığı dileriz.

**MÜCAHİT**  
**Dergisi Mensupları**  
*(ANKARA - 2335)*

MƏKTUBLAR

مكتوبلار

. ۱۰۰ صفحه.

سون دادارم تگر. می بگوییم با غدر اول مکلوپ ملکه نبود را داد  
تاین کنم. پس بینه کو نزدیک مکله ای داد باعث آنرا باشیم. منه شکر  
لهمه مکله دیگر بخیج شاد احالم که دشمنی می باشد اینها نه باشی  
آنسته اید و دوق. سه ایش که نه ملکه ایش اور ایش در دلا  
نمایق لازم ادلان مبلطفی بود را ده آلا جات ده صفت اید را  
قریب می سده. اینهی تالسم می سد. بگوییم آغا لارستان  
کافته آنکه که ای منم بخایت بخیل او بی شنیدن تامه ایع  
آنکه کند و برب زمکن و و دوق تیپی بخیج کو نه آلام  
اینهی منم شنا دنیا می کوکی درست جایها اید و فتن  
ادنیو راه کیم که مکله ایضا را در درینه که ده راقی منیزی  
گوئیم شمش بخیج و دغه. ایمه که ملکه ایلهم کیم که ده کیمچویم  
لهمه خورخوزان میم مکله باجا رسی. بگوییم اونچه شرقی  
دانشک، بگوییم بخیج ذه خوش ده دکله. ای بخیج باشی  
ادلار دنیل میمه ایمه بخیج ایمه که اوزن مانه. اینهی من  
و منه با خوبی نه ایمه شکی میم. اینهی براستیم هر یک اور دیگر  
بابر قدر که بخیج خیات. ایکل ایکل جایت همچویی باعده  
ادلار جایه ایش ایش دنیا ایش دیضدر. ملکه ایش «ایخ دکره»  
قوییه خیجیم ملکه بگوکه اینهی که در دکره. اینهی که رک

نی خوار ایه جیبور. ملکه ایش بگوکه ایش خود را.  
با عده بخیج کلعت ایکر دخن خیج کیچیج. بگوکه  
کیه کیه بر را. آنچه نه دخن دخن ایش آنچه  
خرچ ایش بر ایش بر قدر ایش ایشی.  
با عده کو دم ایقرا من نه وقت در وشن طور بخیج و دنگو  
نه ذر. ایقرا من و دنگو مکله ایکر دخن دخن ایش ایشی.  
بر خود ر. بخیج باز. می آدر که فنا کیه ایش ایشی.  
نه شم بخیج کیم نه هر کواده ایشک کو دخن شم ایش ایشی.  
یاز بیا. هر که خدا فضل. ملکه ایش ایش ایش ایش  
بر ایش ایش. ۲۱ آغوس ۱۹۳۲

Муслим Чечирү ош браин.  
О ғаласының жетек, о  
Негизги. 6 Пәннербөлгө иштэ.

بر از همیاران  
سکان بود مرگی که غنیمت کرد که نایاب شدید بزم ماموس زی پیش نمکند  
و این در معنی استعفای من می‌باشد. و آنکه اول آن کسری داشت که سرمهکاران خود را  
گزینند از کسی که خوب است که دوست را بر می‌فرماده اند. همچنانچه باشند  
که ملتفت شوند که این لازم اولاد خواهی باشند، بنابراین هر کسی را رعایت  
نمایند که جسمی استخوانه بگزیند که کوئی کسی که اینجا نباشد قدری داشته باشد. همچنانچه باشند  
که اینها را داشته باشند که اینها مشتمل سوارشی بگزینند که اینها را  
و ملائمه داده باشند که کلوس ایجاد شده سفلی برای برآمدگاهی اینها  
گزینند که بخوبی باشند. و در ده تا لانگاره جای خود را فخرند.  
کسی که در دنیا که ملتفت شده بیم ۱۷۵ متر طول داشته باشد همان یا گزین  
نه من ملطف بخواهد از اینها بخوبی باشند. همچنانچه باشند که اینها را  
او را که نیز داشتند و ملطف داشتند. باعث ملطف اینها نیز در میان ملطف و ملطف  
نمی‌شوند بلکه ملطف و ملطف داشتند.

کن زندگی بگز که همچنان در او اینست ملکه باز  
 دشنه صنگه، بسیه قضا نمود ها کو راه خالش شکار دیگر دعوی ریز  
 بر وفات نیم دیگر نیز که مردی، سلطان چون پلکان ۵  
 میانه ای از آن آرق لیلیزدی، خالیه که اینه کی شکار دلخیز  
 بیز نمایم تمام تفاصیت ایده همکر. در ده میانه ای ایشان  
 ای دلخیز دلکرد که اینه مفتنه اذیت شکور، شکور که سنگ  
 بلور و قدره زرا خنی اولیا زرس. من باشند دو شریعتی که کنم  
 بتومند بر جانشک جلو و بینی بر باد آدمه حواله ایله کلمه نه  
 دلکرد ایستیر شکر کس. و من باشند کلمه روی دهه  
 هار و نویم؟ آخزی بی ایده بیک بر ایشانه بر تشبیت ایشان  
 ایضاً ایشانه، هنتر که روزم، هنرمه عموی نک هست و ایشانه  
 دشمن: هاس هار داده دلخیز ۶۰  
 ایشانه سنه ایشانه بیهوده؟ موکبته دیگر چون کن ذل. بحقیقت  
 نه ایشانه؟ کم ایشانه ایشانه ایشانه بیهوده ملکه عاق.  
 پاره ایشانه بیهوده دلخیز  
 پاره ایشانه، سر باشی ایشانه کی بیدر دلکرد؛ و من دیدر کلار کلهه بیشتر  
 بیهوده ایشانه. تیره لار ایله کلا یاخو که روزم نه فکاره  
 شم، و نه ایله کلهه ایشانه بیهوده. ایشانه بحقیقت ایله کجهه  
 ملکه دلخیز که نه آیه زمای قشنجه ایشانه بیهوده بیهوده؟ اونه ایشانه ایشانه  
 نه ایشانه؟ من ایشانه که سعی ایشانه بحقیقت ایشانه که

کنی قویش در ایشانه بیهوده کو زرگوند و کیم کیم ایشانه ایشانه  
 بیهوده بیهوده، بیهوده ایشانه بیهوده ایشانه ایشانه ایشانه  
 فی کلامه ای خوش بیهوده ایشانه ایشانه ایشانه ایشانه  
 شنجه ایشانه ایشانه ایشانه ایشانه ایشانه ایشانه ایشانه  
 بیهوده ایشانه ایشانه ایشانه ایشانه ایشانه ایشانه ایشانه  
 ده ایشانه ایشانه ایشانه ایشانه ایشانه ایشانه ایشانه  
 بیهوده ایشانه ایشانه ایشانه ایشانه ایشانه ایشانه  
 بیهوده ایشانه ایشانه ایشانه ایشانه ایشانه ایشانه

نه دلخیز که؟ بیهوده ایشانه ایشانه ایشانه ایشانه  
 همچنان که ایشانه ایشانه ایشانه ایشانه ایشانه  
 ویشه باشی ایشانه ایشانه ایشانه ایشانه ایشانه  
 بیهوده ایشانه ایشانه ایشانه ایشانه ایشانه

کلمنت کلمه باشند دلخیز دلخیز دلخیز دلخیز دلخیز دلخیز  
 بیهوده ایشانه ایشانه ایشانه ایشانه ایشانه ایشانه  
 بیهوده ایشانه ایشانه ایشانه ایشانه ایشانه ایشانه  
 بیهوده ایشانه ایشانه ایشانه ایشانه ایشانه ایشانه  
 بیهوده ایشانه ایشانه ایشانه ایشانه ایشانه ایشانه

۲۹۱۲.

OK 5 Oct 1912 wj

لک مواجبہ ریکارڈ بروکر زدیدہ دسی۔ میں جنہیں پرساول ہم، ملکگاہ مسٹر آف ائمین  
اووالا خصوصی جزدا رادیو بے بلکا پر جو رعنہ کو تمثیل مطابق کو ردمی پر کھڑا رہے سو  
ٹانکر کے ایک ۷۵ میں بارود قدر رکنی یا زایں بیٹھ کر ہمیں اپنی دادراہ دھولا ہنچتے تھے  
ادلا۔ وینیریخ ہنچنے کی بڑی توسیع ایسے ہے، جو ۱۰۰ میں کرکے نظر را لے اور یہ  
قررتا ایتم و صکہ آتا دے مکالیم روڈسی کہ میں اونیریخ کرنے کو تاریخی دھولا ملک کے  
اکیلی چیخ لازم ادا جائیں، یعنی میں اولاد بیٹھنے پڑے کہ دعا من ارادتیم،  
دوسرے عبارت میں یہ تو برعکھ اول نہیں جسکی رہا ہم اونیریخ کرنے اور خزانہ و حرم  
کو عزتہ کر دے یا زاریم، ایسے ہی اکیلی گزندہ میں بارہ ماہہ دامت اولاد جائیں کہ  
ماں بچہ و ملکر میر مالک ایسی کم دار کہ مکا آئیہ ۱۰۰ اسناط و میا جمع ایک  
۲۷ سن طویلہ ملکر را۔ اوندارہ ملکہ پر تحریک دنہ زمہ عزتہ ہنگب  
اور اوندارہ ملکہ کی پرستی میں سبق سفر تا رکھنے کے دل

نے ایک یعنی دیجی کہ ایو گھنے مددگار سٹریڈار نام کی لی مسابردار، قویوب صدر کے لئے کم  
بڑا ہونے والے جس سلسلہ کو درست کرنے اور اولادت نقل ایمیج کی دیجی کے  
مددگار بنتے ادلووں، فکر کی طبقہ کی کہ کیم کے عابر زیر العالیہ نیک یا نہ نیک جو اصلی  
وقت مکمل کیم کہ من قسمیور دیلا ر، جو کہ نیک تیریج، عابر منی جنگ اور باران  
چھوٹ ایمیجی و سنسنی د کرو و شری دیجی کے موکت اون تو نسرو اور بارادہ اور فوری ر دیر  
کہ جنگ یا حشمتی ادلوب بزرگ موکتی یہ جنگ اختیار عائز دار دیجی کے منہ ایرے  
پاریز دہ موکت اوزیر درم لکھنگا کو اول اول دی کا یہ دیکھ لکھی دیجی کے موکتی  
کیم چنگی ستری د و ممن موکتی اوزنماق ایک ٹھانہ کیم کیم تو قیہ ایلہی د دیر کے  
ہی مس آنایہ دیجی مم سلٹا ہما کے دیں معیکی مرا جب ویرہ را کا کہ پاریز دہ دھلانا  
بیکیں، مہینے نیکوں ادلووں ایو گا سیریم، کل اینیں ادیج صلحتہ درکار کو ایکوا

و نیز بخ دیری که من می خدم اد راید مدت ایز کر، مدهم شر بورخ و مداخل  
 می بینی خود را. اینی می سه المقویم آنچه هم نمود عینه پرادران می خواه  
 اول شاهزادگان و مکده هست بر هنر کیمه جمل. آنچه بودار که ایو گذشت  
 همانکده در زلک دلکه ر. مسلم دنه و بایان خانه ده، بزر چون بودست داشت زلک  
 کار. برآسی یوز ناط آرامش و برو آید و اعی بینه معلمان ۷۳ سنه  
 بول دیر دلکه اردوه آنچه از نه، قرآن صعی بور جلیل رسنی دلکه الدال  
 سالم بود که بزم ناطه هنچه در آنها انس اکتفیم اد، کیته هی زر دار یاد  
 مو اینچه هم ضیور دیگه - کیته هی - اما کننده در زله بیلکه. من نزدی داد  
 (دیگر ایم) یازینگ و الای کیمه هم از فدر، یا آنکه تمحیم بون (دیگر ایم)  
 ایکه های سریق) ایا کل هفت ایکده بول و دیگه همچه اد که و دینه هم آید گزی  
 اد لام کیمی پر کلمی بر زندان قباب بر زندان، سو صد فتحی (۱۵) از لام

دلکه هم، کمال هم رایو بیک، چون افیسیان آدم کلوب همان ساعت صیغه دل  
 کنچه نخواهد داشت و نه اینکه بخواهد بخواهد بخواهد بخواهد  
 بخواهد بخواهد بخواهد بخواهد؛ ایو ده ایش خواه را کن باز و کار ب  
 آنچه پا نخواهد داشت و دلکه هم روز مجرم ناخوش سیدان خوش - چون  
 میگردد که ایش کل ایش که بخواهد بخواهد بخواهد بخواهد  
 ناطه را دله بخواهد بخواهد که بخواهد بخواهد بخواهد بخواهد  
 که کنچه بخواهد ایش داده ایش تازه کرسی ده و دیر که دننا خوش کرسی ده  
 ملکیه آیه راق چون سیدان ایش که بخواهد بخواهد بخواهد بخواهد  
 کلشند ایش باده ایش داده ایش که ایش که بخواهد بخواهد بخواهد  
 بخواهد بخواهد بخواهد بخواهد بخواهد بخواهد بخواهد بخواهد  
 بخواهد بخواهد بخواهد بخواهد بخواهد بخواهد بخواهد بخواهد

پنجه که منه باز منتهی نمکند و باز نیز آن که بزم کلاغت شدند بر سرها خرس  
 فارغ کرد که ۱۰۰ ناط ایسیر بس بر دفعه لکل بزن عیسی بکر باز که آینه  
 بر سر اطلاع کشی بزم ۱۰۰ ناط در چونفر دلای ۱۵۰ ناط که شد بر سرها خوف  
 میگشند. چونچو خوب کنی دنما قبور استوک دودور. حکم گذرسک در  
 این شمارگ و نه نهم محلگ کشیدم گذرسک در سرمه ری و زرد  
 و سرچنگه او از زی چیخ و قست بزم ایوه منته اولانق ایمه سه سه  
 ایمه ایمه کله او او از زدنگ کشیدم که باز همان را ایمه ایمه باید  
 و مردانه ایمه آج گز نماید، عیب در. افت که در و نوکده بجا برو  
 سکله داشت و دوق اینه که تیز کله عیسی بکم باز که برآی بزم ۲۰۰  
 و پیشوند، او ایم اولانه دالهه یا بعلج کار به که هر چند باشند باشند و که  
 ۴۰۰ بجایه قایم بسته کوچه ۵۰۰ او ایم که بر که ایمه هم بزم ایمه

هزار ایلوون ۷ نزدیک ۱۵۰ منظره سرگ. بمنه پیلا که باش میتواند  
 اوجزه بید خلدر. اینکه از دلایم کس ۲۴۰ تپکه همچوهر. ۱۱۰ ایم که ایز  
 کلرده باز ندر که بزم چشمکو غزی بکه عمر ایوسی ادکون.  
 پیش ایشنه ایزه هاشم کلک کار دم دیگی چن یافتنی ادلار داده بیه ۸.۵٪  
 ویور. ۳۰ دیگه بزرع ایچون کلوریک. صلاح کانه آکر سلا کانه ایم که  
 ادراده ایزیچه که سه میخ دلیل ایانا سیل اس نیازیستگی باشند  
 کونه اولی. و از همکه سه کیمی ایزگ کلک ایچون که دلیل کله و خون میباشد  
 آدمه ایسته که روکاری خود بیر کنمه میکار و بیرون شده سلا خود  
 دیگر و از زیمه خون کوکینه توکلوه که میگردید آنکه ایچون ۱۰۰ بیلر سهی ایف  
 ایسته که میتواند ایله. الدتریسیه پیز باغه کلک دلایله ایشنه کیم. و بناره  
 آنکه میخوند که زدن لیکور خود را بخور ایم دلایله که آنقدر بول سلا فکوه.  
 ۱۰۰ گاهنه چن نارنده ... ...

در این بیانه اول درود کارب مصالحه نمایند و آنچه باز نمایند که این سیاست  
الله شرک ادعا کنند و سخ داشته اند زیرا کنیز را باین فقر  
و اعتراف کردند که بودند بر این ایجاده اینچه خانه برآورده اند که اینکه این  
دری و این ریوی برگشته بودند آنند. اما از افتخار کسی نه همان  
این دری و این ریوی دستیار و دستیاری از سراسر اینجا ۱۴ استان  
از جهاتی: در عرضی را در همان پنج دری و پنج، لایکو نامند  
که تاخویش خانه همچنان خانه ایستاده هر کوک بوز عجبه در او  
نمیاند، سپس که اکنون خود تاریخ و روایات این فتنه را در  
نیمه اکبر از این دو دری داشت اینکه دره ایلخان کارب و دیگر مملکه همچو  
نهاده اند. این مملکت ۷۵۰۰ نانوای کارکم دارند. این سلطنت بجز این  
که در دیگر دنیا و خاورمیانه بدلش آشیان که اینچه همچو

دینه خانم سوزمه کیم و بیاچمه سیمین شایه پولاق اکیره  
 دیپه کیمینه باده سایرین، شده لازم و دلخواه که راندر بادینه  
 دو شتر بعید (۱۶۰ کیلو متر) تند فرد از برادره (دلمکو خنل)  
 طارکو را می‌شکارده است. صلاح بزرگ دلخکر که خود را اخته نماید  
 موکوه لکه کر مکبب، اما که نهاده که پیش کیم، اینه  
 اکنون که باز هم اسپه، بگزیر که اینه بخیز ایلوه  
 کله که زیگ بانگله، اونه تر جو خیا می‌کچه، مکله کچون ایرون  
 آنی ۲۵۰ عده سطحی که راینم و اینه ۲۵ نهاده اینه فانه  
 دیگر خود بچهاری و چهار کم راینه خرد بدم. بآه او کوئه  
 بآنچه نازانم، سه کشنه کوئه بآنچه بآهه دنده اکبر  
 ادنده آنچه که نهاده ایلان، سه نهاده براهم و دیره جک

و دینه نازانه که که ۱۲ آنکه اکنده کوئه دریه دیم.  
 شاهزاده بکی سیمین شیرین، هنگاز زانه دله لاده شرق ایله ام  
 از نهاده اینه کیم بخوبی بخوبی از دن دیگه سویه ده  
 دلخوب بزیر باغه مکله ده. چهار غصه نهیج بخوبی بخوبی  
 طار آنچه تویی سهل بیز ارام. سایه ایله در دیگه بکله  
 بکله اکبر بکله کله بکله. بکله ایله ایله بکله کله  
 نهاده ایله بکله دلخوبه بکله ایله بکله بکله ایله  
 و بکله ایله ایله تر جو خیل خیل بکله ایله ایله بکله  
 بکله دلخوبه بکله دلخوبه بکله دلخوبه بکله دلخوبه  
 دلخوبه بکله دلخوبه بکله دلخوبه بکله دلخوبه بکله  
 دلخوبه بکله دلخوبه بکله دلخوبه بکله دلخوبه بکله

وہ بیکوں کا نام نہ اسی دو رات کی سیخوری کی کاغذت کے لئے  
ٹھہری۔ بیکیں پیدا ایک تیر کا غصہ یا زخم اولیم پیٹھ پر پڑتے  
وہنچ ایک دن ایک دانہ کا غصہ الکریں بریز نظرہ دن وہیں جائے  
زخم پاڑ کر کہ میں کیونہ نہ کہ ایروہ جنم در۔ عالمز آدم دوڑ  
بلاج ایروہ، پیش تپال، ھر کوں کو کوئی تکلایہ و میکریہ، دینہ  
و لفڑیں لکھنے راستے پر، دیکھ کر علام غفرانیل، ڈیکھ کر  
کوئی رکھنے، سخت ہڈ دلکھنے نہیں راستے پر، باجم دیکھ  
کر کوئی رکھنے، کلام ایادی، بونگاں اچھی دلکھنے و دیکھ کر کہ براہی  
الستور تکلیف کیتیں، باجم صعنہ و بدر کو، ہر کھانا جو لکھنی دلکھنی، دعا خدا  
کو کوئی شکار، اپنے سکا دیں لیں کہ جا جگہ زخمہ الہم الہم الاردن  
و دیکھ کر اسراہیہ قرار بنا کیجوں ہن سارہ شاپو دا کھنیں لہ بارا خردہ تاشنی



بِالْحَمْدُ لِلّٰهِ الرَّحْمٰنِ الرَّحِيْمِ


هیچ کامنه پایه دوستی که نمک کلوب من می خواست، اینسته س. همه بگذرانند  
آنقدر کلوب بزم تکلیف آید و بر : آیینه ۲۰ زیر ۵ ساعت در کنفرانس بر  
شرط موضع از ایندرینه ایکرده و پنجم از نه آنینی به دولانابیرک و اراده  
پاریت. این تیرللیک اوز رضا تقی کشید اعم برگردان و سه شاهزاده از نه بر اشراف  
ادرتری بر وکالت نامه کشید. و کلاس نامه کشید که در پیشبران، همان‌جای قلعه  
ادارک. فرموده بر پاک دوکه بزرگ و زنده ملکه زنیم تاکه میگشند و نخسته تیر پر رعده


دَلْخَلَهُمْ مُوْسَعٌ اَرْكَ كَرَ / / دَلْخَلَهُمْ

دکار ادم دی ایشیز پاش دیگار سه "او نمود که سه ناسو و دی را یق و بوراد،  
سته مل قو یا هم" شر اولار اولار. رصر که تازه بر و صفا، بعلمکو دنی  
و خله ببر که رکوف زنده، شای خرو و هم بی ق دغی دادر در، بخته برعکس که  
صدرس د. که چنانچه بکار دنیز بروز در. او نماد را این ده و دوز لملکار اطلس.

محلصہ میں بیان کردہ ملکہ ایک گھنٹے کے درجے تا پہنچ کر  
سے تین چار بار۔ وہیں اپنے کہاں میز کی نہ ادا کس اخیر؟  
بہرہ بار کو ردم عقل کسی شیخ رحمی، مسون مند اور ادا دار  
بیڑ عقل ملکہ کے اور زنگی و را کر دی بودہ۔

لئے وہ اور گراں کوں بر جنست تکمیل ایہ رک و استعداد ارکی دے سکی  
اوڑا وہ پونچ من تھیں خدا ہوئے ایہ رک دے گھوڑے سکر رہے اور گراں  
سالاں میں خیاںتی اولاروں۔ اٹ کہ منہجِ حکیمہ البتہ ارکیں اور  
کی تحریر لکھ کر بنے سالام۔ وہ رضاخاں فرمائیں کہ میں کوئی بزرگ  
بزرگ نہ کتا لدی سلا تھیں در۔ لکھ کر اور اسکی دیزینڈ قورا  
سالاں میں خیاںتی اولاروں۔





Paris, le 21 - 3 - 59  
77, rue du Bac, 7e

Aziz'in Mehmet bey,

Mirza Balanın *Güm* heberini esittim ve çok perşemben oldum.  
Aflesine benim te'zihatimi teckdim etmenizi rica edirem, adresini bilirem.

Tabsî, bundan sonra "bergînde dero olunacak teshîhatdan vi  
geçiniz, hâlez hosu olsun."

Sevgilerimle

Algebra

26, rue de Garches

Saint Cloud, 612 jardins  
26, rue de Garches

۴۲ نویز برخان و پلچری که بعده می‌باشد از آنکه گشته مسیر اندکی بروایه آن به منظور این ایام مختصر شد  
اگرچه اول است خود میزبان اسلام "سری دفعه" عالیکار در جو موسمی را که از این سری می‌باشد می‌تواند  
اینها را که معمول دسته داده و در این مقرر معاشرت و معاشر باشند.

S<sup>t</sup>-Clair, le 28 mars  
36, rue des Tanneries

شونه مطلع نمایند که لذت بگرددیم. برای این در تاکه شورت ده قیمت بر وضیعت فاعل از سوی ما  
اینکه چنانچه می باشد از نسبت دیگاه اینها من و قبک ایشان است. اثبات اینکه حق رسانی  
دستوری میگیرد آنرا کن و میخواهیم تقریباً (۲۰) میلیون تومانه میتوان برای این پیشنهاد غصه ایجاد کرد  
مشتمل به غصه ایجاد پیشنهاد میگیرد که مردان بزرگ و دادگاه ایامی که از این دادات و اداره ایجاد کرد  
از این ناشایستگی خود را در مجموعه ای ایجاد کند. با شناسنامه صادر صده برقی پیشنهاد  
دریغ می گیرد. اگر شور و پیشنهاد صفتی تلقی از این اتفاق غصه ایجاد میگیرد همان دارایی  
در دلار و بیتوله که سیمینه کند بین ۱۰-۱۵ میلیون تومانه ایجاد کند آرزو ایشان را  
پوچند کند که میتوان برای این ناشایستگی خود را در مجموعه ای ایجاد کند اینکه شوهد در کشور  
محب جمهور ایگول ایزدیه و ده هزار اعده رعنی مثعده ایجاد کند سرمهه بر مکان معمتم  
بر این جهت ایگول کند و قوت موقت رها کار ایامی برایم بود. همچنانی که بودیم باید  
قدرت ایامی مدل اولیه ساخته ایشان ایجاد کنند. ذاتاً نیز این اهمیت و علتی اولیه خطا  
گوشه که میتواند دیگر ایجاد نشود این میتواند در شور و پیشنهاد ایگول ایشان را  
مورد بررسی و درین مدت اینها ایجاد نشود. همچنانی که این ایامی مدل اولیه خطا  
غصه ایجاد کنند که نزدیکه بودیم بر طرز ده غذل اولیه ته بیرون ایجاد کند. بجهة من مفعول میگیرد  
و عقليه غذل ایجاد کنند بر سینه دید و مزدح میگردند. مفهوم اینکه غذل کسریکند  
و کل کله ایشان ایجاد نمایند. یعنی با اینکه از اینکه غذل خفت خواهد شد آسیب نمایند و دسته سه  
در ورده مفهوم ایجاد کنند. ایشان را در میان میگیرند اینها را ایجاد کنند و میگیرند و بجزی  
در دو طبقه داده ایشان را ایجاد کنند که در دو طبقه داده ایشان را ایجاد کنند و میگیرند  
که ایشان را ایجاد کنند که در دو طبقه داده ایشان را ایجاد کنند و میگیرند. ایشان را ایجاد کنند

آزاد و مهیج بولاره امتوه د کشه کشکه ع. دکل اینستگ که سی ۷  
آنکه از همه میکنند بر تغذیه گدم مرد و زنی هم میگذرد. بونگرد ده سیمی  
زره بیکه ده معلوم است. آدم لارگ هم کسانه نفخه نظر را زیر بورا  
معیظت زده (نیزه) ده با چیز دیگر نور ده بودن میگیرد. سیمی داده  
بر سکو در ده آفریده که یکلارن آدام بخواهد که در حکم داده شویم دلایل  
تام علکسی اینه د اینه و جدا از نزدیکه های شیر. ع. م. بگرفتاریم ایه  
سیم مسکو بسته بکر مکور ایکه در عزیز بر تغذیه دکل بخوبه دعه آرخی  
بر گزه سویم هم که میباشد بخواهد که ستر.

بعد عجیب شده ام است شلخی که تو رسید گز بینه ده دو خبر بیر ام اول که تو رید سکن  
شاده دایم هست . معلمی بکار برداشته لگن این شیری که نعم . دنه نعلی که وکیل  
آن شیری که نعم . بلکه در کس نهاده بوده نه اینچون آن اینجه اتفاق شرطی برینه  
شیر ملکیه در عالم بکار میگردید که اینکه اینه ملکه اینه مقصود است اینه سی او او لکه  
ملکه نه که (آن که را نکن بے برخیه قدر خود) آن از اینه هیچ رکنیهاست بیرونیه ...  
عجیب . اکله نیز نرم . عد . ادغز رسیه هنارخیه ادگله . همان گونه بزم میگیرد که خود را  
در گش و بلکه ده اینچور باموت داده اند و همچویه بگوییم که سرمه دستور داده در گویی از اینه  
دیگه بزرگ (ع . دلما ) در درین گشتو . همچویه بدمه بده ، لایه ای که گش کرده دیگه  
لایه ای همی داشته باشیم و دیگه بلو . طبیعی بیویم اینه هیچ که نهاده هیچ اتفاق باشند بینه .  
بینه شیری که نظریه باقیه همچویه دارد . همان نظریه ده همچویه اینه هیچ

بۇمۇش بىر آرا نالىدە كەلەت، اگىن ياخىنچىزلىرىنى و خېلىم تەكچى جاڭشۇرلار دەرت  
قۇقى بى بىرىتىمىش بىرلا جىناس سۈپەتلىك سۈزۈزۈچى مەھىطلىقى تەرىپىنىشىز، عالى  
دەركى خەرسىدىن دەرت بىغىنچىز بىر دەركى زىبىر سەپلىور، ئۆتكۈزۈلەن تېغىزلىقى كەدار دەركى  
وڭلۇق تەشكىلىخان اخداش كىشى ئۆزۈسى كە بىرلىك دەرت دەختىزلىرىنى دەشكىمى  
سەپىرىز كە دەستىز «مەلەپىشۇر» زىباتىلى دايشىز «خەرف ائىتىگى بىرالا لارگى  
(٢٤-جى سەننەلە) ھۇدەپە بىر دەرت دەشتىن بۇمۇعۇمۇ ۱۷۰۰ مەندىزىكى بىشىنەر  
اىتىمەشىز، بىردا اىتىمەشىز ئەمان و كەلەپىكىر اكىرىپاپىن بىرلەنەن ھۇدەپە بىر دەرت  
بىر دەشتىز! ھۇ دەرت بىلەتكەرە ۲ مىليون پۇچقى مەيدانىڭ نەزەرە مەرفاتىلەنەن  
قىقىتىز اىتىمەشىز بىلەتكەر زىبىر اھىزىيە دارەھان ھۇ دەرت بىر دەشتىز (اىتىمەش  
كېنى) و صەردە دەنەمپۈر اىتىمەشىز... مەھىطلىقى سەپىرىز، بىر دەشكىل ئۆتكۈزۈلە  
بىرى ئەندا رەپىلەن اىتىمەشىز مەزىيەت دارە دەرىپەتلىكىشى؟ بۇدا «سەھىقلىق دار  
دەب» بالىجا (ما ئەكتەرلە). بۇدا سەھىقلىق دەزىز دار

36, rue des Beumeroles  
Saint - Cloud (S. et O.,

غۇزىزىكى محمد ایتىگى بىك،

مۇھىزىز دەشت دە اىتىمەلگەن فەمالىت ھېتىجە دەھىمىنى بىندىز  
نەھەن عبارەت ادا مەقىنى مەتھىز مەھىطلىقى بىك ما ئەنەن  
بىردا دە ئەجىدگى كۈنرە ئەنەنەن ھېتىجە دېنەپەر بىلەپىر مەندىز  
بۇ خەددەن عورت اىتىمەشىزنى اىتىشى كى. ابى سەلار دە بۇندا  
جىشت اىلمىدادى. ما ئەكتەر، مەھىطلىقى سەپىرىز (زەنەغا ئەندا)  
بۇ زەق تاڭدا اىنسىنى آتىلادىم. بىرلىك دەرىكىلە كە بىندىز ئەطىپەن  
سى آتىلە ئەلەپەن كەرە شۇ ما ئەنەن باشى دەتىمادى. اۋناتى ئەنگ  
اىتىرىپەتلىرى دەرخانى بىندا دەنەمپۈر بىنۇندا اىتىمەشى كىم

و ظرفیه میں اینا ایسیہ کارہ دوام ایدہ جکم، فوئی باشنا لاری  
کندہ خدا و منافع ملیہ در عالمی و یکم سہ مخایر صحبتاری  
و ایشیار ایم مشغول ارسوندار ...

بے مرداب کہ معالجہ یہ محتج ادلہ غصہ بلاس، کویلہ دس، لکھ  
شہ سرہ اطراحتہ بخیر ایمہ مخایر ادلار بخیجی محاذ  
شزادہ بعفو معقول کو رکش تسبیت دارہ بخیم خرم الٹھڑی  
فر بخودھم اور کنیکم اشانہ بس آرتاد کشکار ایم کستہ ایم،  
چونکہ ادالہ تکمیلات و تقسم او پر لش در کہ یعنی مدلل بلگ  
معالجہ ایم بلکہ زبانی طفوردیت کیہہ جکنی هیکل کیہی آرائیہ  
تاریق و چیخ برخافل اونی پلیہ یہ بلک، شوئی میتھا زیما ایم  
تسبیت دع، بہ کپیہ و صیہ و تعینی سہیہ باشہ دلو شکل و یور  
صرخاہ، نندہ ایچھی سہہ کشیور، بکس جو برنا نہتہ ریتے ادعا  
رہ ارلا بیڑا لئی تاریخی مقطون دنی واردہ، مشکورہ بس یا لکڑ

دکھم، آرتاد اشلار گ بھیلہری و مدنی سہکہ یہ ایم  
جہ باقتو رلار، عزیزم، سزا (بوجو لہ) ہ آر ازدرا  
ادلاں بر صحبتی یاد ایدہ سیم، سیکس مجادله اشنازہ  
بعض قوہ اردن بجٹ ایمہ گز زیانی سزا دیہ قو اردن  
اسفارہ ایم لہ سی طرز اری کبی کو رویہ لگ، بلکہ دہ  
مقفل ایشیگ، لکھ بچارہ بر سعد دار در، اونی کھٹت  
ادور ساق — عکس و خصیت حاصل ادیور؛ یعنی مدد  
سی مجادله کویم قوہ کرگ فتنہ سہ آرت ادلاں،  
معطی بگ بورا دہ کو تو رگی کا کنیک بخی شو مل مغلیسی  
سرہ لاز ما گنہ بھجو رایم لور، بلکہ دہ کسو ایم اصم، ہو  
حالا د فرماتے شوفی کی ستریور،

5  
Cloud, 6 juillet  
36, rue des Tournelles

غیریز و محترم محمد امین تبریز

اگر پسند ایدم یادم نمایم که بمه سرمه دستیم و بجست ایشک مداده ایشک که تعجبی مادنست  
نه هم مژده بمه سرمه هاگاه که ایله بینی ایله که ایله کلخ بیلدم توکم سادس مجهوده عرفان ایله شیره  
بنده بیلده هر یک ایشکی دهدیت نامنده ده ده بیلچ ایشک نیز آشیه - دری بیکی ایله دهنده  
زیره بیلده بشروره - همان سنت سوزدن ایشک که بر هر چهارم - ده ده سویی سیکی - بیلچ  
سوزدند. گی و خصیته ب پرکن دوز بیلنه هر آیی پکیزه - طبیعی بودت خویمه شویله  
بردار امه کل ایشک سوز طردند خونی مثل ایلخانی ایشک ۱۹ سنه بیهقی عالی که روی خواه  
پرخان نیز خفه و برت رعنی آنچه چاشن همیکی بر جماد کشند اتس تائی ایله ایله  
بر سوزه مکرس دوز ایوس یادزدم سوزگ نکر دوز ایگزنه ایله ایشک سوز بوراده اوله بکار یاد  
آشکو شده سه ده، شکری زرمه که که ایله ساقه در بجه که شیخانچه زیرا بیشنه کوی بروی  
سونمعی ایوس ستم شمی ایله ایله ایله قدر، همچو. نه؟ اگر پسند ایشک هر چه بگیر  
و سویی شیخی و عیاک بکاره ده که بسته عدویه سفیمه ایله ایله - بنه آشیه سه کوی  
کاری ایوس نرا حل ادکار که آذربایچه هیچیکی همانی چاشن هر چوکش دیور و دیوار ایم  
تجیهز بود است ادکون دو، ۵۰ سنتیه اک سه بیهقی ده و ده ایله ها ساده  
سازا ایله ایله زیان خلور دضی چا چاشن هفسموب بر خفه چاه لیست یکم و سه کمک که ای  
امکان ایله ایله، زیرا بود ده هفت ده که بس «وفتی سرک» چنان بکار بیس بولا سیه رام...  
زیرا ایله ایله ایله ایله ایله ایله ایله ایله ایله ایله ایله ایله ایله ایله ایله ایله ایله  
غلوت یاره سوز ایله کو رئنگاره کا چهور ...

احسیدیک بصلی اوغلیت بیواب \*

بد کهیرا ۱۳۰۰ق انوشق:  
دانن تیخ لست د راه نون

گوت پلا غوغر مویله مدلر، زیرا بکمی مثال حیات بترک گیره لری تیخیمیک سور  
لپر، نه ایه، ایکی حمینه دنیا بیوان یا زد چنگز مکتبه کند بکمیا قیچیز او ما فله، میغورلر ملکه میسته د  
باشه امیتیلی بر خیی گور میله، او قادار بینه خان، قرب، اینجا میه دینما، لاسارست منقذه بیکر، بیواب  
و بیرون اول، سوسی سلسله زوریه ایشک ایشک بیور، زیرا، بیکر گلی قوقاچلا ریا ساسیتی تکلیفی بیمن میله  
اک روزوچه میز را لاند لرندندر، ارگا کیک، بیزم، دال و بکار لایه سنجیده لار بیونا گلی ایله قلار \*\* هنرها  
تلیلی ایز مردی، بر خمختی سیزه که لرمه بکه، تقدیمیزین خفه شیره ایله بیکر، بز بیعا لاموره، هنری بیطا  
مردیلر بیلکه میز دارمه بیزوره بیزور، ایندیکارن چنا بیکار ایسیستارینه ایلاری ایشک، بیزوره، بیزوره، بیزوره سلطنه ما،  
سنهنی تا فارغ ملی تلاک ایلچه مهه دیزی سوی! بید رازدیک ایله بیکر، عکار گلنا تا نه ایله بیکر ایله رومه و ده قدریه ده یکنیزیز  
تین دنله، ده ایله ده ایله ده ایله ده ایله ده ایله ده ایله ده ایله ده ایله ده ایله ده ایله ده ایله ده ایله ده  
و غر ایم ده بیزور ده چان ده بیکار بیلانه ملر، شیخی بیکار کندیلیتی ایله ایله ده ایله ده ایله ده  
پنهان دهیانه ده تر لامن مانشیمه ملکیتی بیکار بیکار بیکار بیکار بیکار بیکار بیکار بیکار بیکار بیکار  
بایشندیه میز ایله ایله بکمیز شنیدنلر لاری ام ایله شنیدنلر لاری ایله شنیدنلر لاری ایله شنیدنلر لاری ایله شنیدنلر  
لیت و بی ملکی بیلکه میز شنیدنلر لاری ایله شنیدنلر لاری ایله شنیدنلر لاری ایله شنیدنلر لاری ایله شنیدنلر لاری ایله شنیدنلر  
او لاری ایله  
ذات چالیل ایله  
دلی \*\* من هیچ چو قوقی بیزوره بیکر، خدا میل ایشکلیلی بیزوره بیزوره بیزوره بیزوره بیزوره بیزوره  
شایه ده بی صوب، ده چاله بیزوره ایله ی بی سنه، دیا تاریش نا سین ایده دار \*\* ستو تاریا زریش حای او لدیلی ایسلازی ایکیتی دنگه او لاری او بیا  
نهی و سهین لاینچن و لندن ایلیم تقدیم ایدی بیزور، وکال دنله او قود بیلکه میز که ایله ایله ایله ایله  
امرك و حق ونا باش او لدیلی میدن ایچیلمن ایچیلمن ایچیلمن ایچیلمن ایچیلمن ایچیلمن ایچیلمن  
- اذوق بیا یانه استلکن ایچیلمن تا سیچا بیلکه ایچیلمن با چیلکه ایچیلمن را ییلکه ایچیلمن تقدیم  
تا لیکنها زونلند لار او بیزوره بیزوره بیزوره بیزوره بیزوره بیزوره بیزوره بیزوره بیزوره  
- ده ایله ده ایله ده ایله ده ایله ده ایله ده ایله ده ایله ده ایله ده ایله ده ایله ده ایله ده ایله ده  
ایندیکه ایندیکه نه کی بیلار دادی، ایکی ایکی ایکی ایکی ایکی ایکی ایکی ایکی ایکی ایکی ایکی ایکی ایکی ایکی

\*\* ده ایله ده ایله ده ایله ده ایله ده ایله ده ایله ده ایله ده ایله ده ایله ده ایله ده ایله ده ایله ده ایله ده  
ایندیکه ایندیکه نه کی بیلار دادی، ایکی ایکی ایکی ایکی ایکی ایکی ایکی ایکی ایکی ایکی ایکی ایکی ایکی ایکی

— ریگیک برای خانه معمولی از ایارها بزرگ نمودند و اینها همچنان که اینجا مذکور است با این پرورش از دنیا میگردند. در این میان اینها که از اینها بزرگ شده اند بسیاری از آنها از اینها میگردند و اینها را در اینجا میگذرانند.

بر تکله بر، خوجه نظر باری سرمهیشی، مدافعاً اینست که به لئه لئه ان سوچا او پیباً می‌عنهشنه عیشه‌لر و دیربردز  
دو طامه، سیزده تا قبورستان بر توپوزه مخدوش‌لار ریز، خانم و باله و بکره و عصیان، آلازک چنان تکار  
نه باشکاراللاری، سیزده ها سیزدارل و بیمه‌گردانها شرایط تعقیفنا پیکه بردار او لا بیمه‌گردی؟ و باشید سوچا، رغیب مداید

و نکله بر ... احمد بیک خیر بربورز که : او را نارنجی نیمده، هرث نس و شرقی ایرونین یا همار بر ای را که نشانید ... هر تینسته معا موزن زبرد میگذشت ... زیرا ... میروغنه نکنند ایندیک جدا بازیورون ... نشانه جیزا بویله بر ناشناختار داده ... کار لامی بیرون وطن سو مرآت زبار ایرونین او را در دلواز زیر مرد رفته اند .

مدونہ سارے بر فرقی جی ۶۰

امتحانیک بر پیشنهاد ملکه لاهور امداد او ملکین فرقه راگنیشہ را از اولین موسمی المپیون زنده در عرصه وارد کرد. قریبی مسیحی بر ایزدگاری پله فوجیانه امتحانیک صورت نظریه داد. ناگهان استمند هرینه احمد بیک، فرقه سینه پروردگار اخترام سله دیکتیوی را ایضاً بیداریل و ایاجا آیده رمه را شدید عرضه نهاد. کلکاری پیشنهادی می داشت همان

مومی الیکان، قیرزی، بر افسر لعمدیتای ایلر دیلکه، غرفمن استاده ای تکلیف بایسنه کا پلیسدر - استد  
هم سویت فر سوار میله کورشلای چیزون را افسوردن بر توبیار همسی ایلر، اون کامرسور بهتھر و خنا نینه کینون اس  
دمیسنه، ..، تندیم یعنیشد - شور ایما یعنیسد میلهاره میبا رهه ایدن سیاسو فرهی غورما کلار و دنن

نه ایه، بیچ و بدیه کس بر آزادگان. آبیو بردنه، ایا نلار سرمه! چنان بودجه تاریخ بریس و قمه مله  
پالان احمدیک، سوریات قوشولما نه سیندن مری سوزنلش جوجه کمی چندینه که رک فرقه رگیسینه خوش بر مضر و بو  
زیره احمدیک فرقه دیر انسپلول و استمنا ته باشدانلدر. ایشه، بزم بزم ایه قدربرید کیمیمانها تی فرقه دیر او  
رض سینده اعترافا بین احمدک اتلام و غیرتیکه قلایمیندن گذینیان اشعار یافتایه هدفه. الیته او فرقه بر فرقه  
روز بیرون بر اعلانلدر. پهظ بونکه بیله فرقه دیر او، موی الملوی هرمته برا اولار کمکیهندم اعتماده در بوسنه  
بجین اینهن کارای دلیلیهینی همل ایتشلدر. هر چند فرقه لاه، هدلت دیوانه، ایه دیوانه، احمدکه مرحته یه عذر بر سه نهاده  
رامینیان تامینین ناری اولاله ردمادر. ایچن، بن، فرقه دیر اینه، بومادله نظره سینه طرفه دیر زر،  
مالات، دیر ای بوکی، ناموسیلی، و، ده کارکو، بر بھرنی تما' فرقه دیر چیتا رو، آثاره، ایوزمان  
لیه اولر؟

لک پرچم کی مانند لئے رسم برقرار کرنے اپنے اعلیٰ کاروباری تقدیر ایجاد کر۔ بناً ملے، برچیدین یونیورسٹی میں تدریس  
رینڈہ اولیٰ دینیتی القیادہ رز۔ زیر اسنالی ادھار اور لئے نہود پر یکلی لکھی کیا فلا رہے تمیز لار، و پرانے  
لے، ایک دینیتی القیادہ رز۔ زیر اسنالی ادھار اور لئے نہود پر یکلی لکھی کیا فلا رہے تمیز لار، و پرانے

جنه - آن ، فریضه سک در لیوینکو پورمه به تما پندیکونه موکره و اهلند آن را برو  
اعتنی با هاموستارو بورز ..  
برهه دھر است بورز . فرقه اول دثار خپنگ اینکه الا از انلو نکاد ار برسچه مسندن همچا پندیکونه و بورز . داره تالکه  
برهه لیند بورز . فرقه دیگر مسندن همچرا که بینه کنید بر مقدم باهه برعکس کلکر . بورز همچرا بزرگ نکند که فرقه همچو  
دنی بورز . فرقه اول باینکار اراده خپنگ از تلاشی برخ شده بورز . رقه فرم اینکه سایه مسندن باعه  
تلاکر چهنده تعلو بین دیکن بورز . فرقه ایکنستی ادیبا یعنی بوسوی بورزدا ای . فارگری بورز  
اما چنانی اینستی برخ ایسته بورز که : ایکاره سمه از مشترکه دوچار او دینه بر ظلمی کلمسندنها هست ایکاره سمه  
کلمسندنها هست ایکاره سمه .

محیفه  
ایشته، بز  
بر خرد ارد  
بر لید یعنیم  
بر آفلامن  
ارلان چیخته  
انا نلیت  
 فقط ، سیز  
انقلار کن کند یک  
تلید اینقدر  
گلاما للا . ۲

۷  
د محترمین  
ر. زبلو  
ن برادر  
نهزین  
ی البابا  
با قیصر  
جنگ افغان  
هزار تکا  
مز. یونان  
رسانیده ای  
تیل

د ایکھنی طبیعیدور دیرلر۔ اکا کرے احمد بک پور لہ کی مکنیڈه کندیکھنی صورت کو رکھ  
4- اینم کیست اونی قاریپن یجین میریوسوت و زیر اوقہ پر ایلسٹن میخی ..  
شناختی ایلسٹن ایلسٹن ایلسٹن بیول بیتلزیل۔ اکا کرے ۲۰۰۰ لیکا ایلسٹن ایلسٹن ایلسٹن ..  
ریکھنکیلے مز ریکھن کیلے ایلسٹن ایلسٹن ایلسٹن ایلسٹن ایلسٹن ..  
مراجھنستہ بنتے پڑے پڑے پڑے کالا کیلے ساخت کریں .. وادیکی برما مانیڈه کندیسے کو دیسے  
پیولی بند کیلے پیولی بند کیلے پیولی بند کیلے پیولی بند کیلے پیولی بند کیلے پیولی بند کیلے ..  
احمد بک پور کندری۔ پور بولیکھ و زرم اطا مولہ کندیسے پر شکندری ..  
دنی پیچن۔ پارا لارکار کلکھنی۔ اولنی ملیکن۔ ملیکن کامہ ادا کرد ..  
الشادر۔ ایشنہ احمد بک افڑی کیورونک، اٹا نادن پول دیدیکی ۱۰۰ آنکارا لکھ سرک

ک آنلاینس ای سینه ده با  
مشتی بر ایله ایله مر  
ما نمی خواهیم که لایله بوده با  
با پریز و تیزه  
که روزه می خواهد  
من نمی خواهیم که لایله باشیم  
از نویا نیزه می خواهد  
که لایله همچویی  
در قرآن اخنی ؟ ؟ ؟  
دینیستکت به شعر نه  
او را بزیره اسان ای  
تاییدیسته ، رین ؟  
که رونک سخن را کنیکی  
بوده ای ، اینی بکن  
کی الی غوب یا رسنیکی  
او لایلیه اندیشکی با  
که رونک سخن را کنیکی  
روزه ده بیشه سی  
که رونک سخن را اولسون اسان  
که رونک سخن را بیکنیکه ده  
که رونک سخن را دنکلر ده

100

معینه - ۶  
شیمی اب  
پیغما

۱- میرزا آغا  
۲- میرزا علی خان  
۳- میرزا علی خان  
۴- میرزا علی خان  
۵- میرزا علی خان  
۶- میرزا علی خان  
۷- میرزا علی خان  
۸- میرزا علی خان  
۹- میرزا علی خان  
۱۰- میرزا علی خان

بزم قاتر خراهم  
لطفی میرمیری و سکون  
۱۸۷۳ شمسیه  
لار کارا بیان گویند  
۱۰۰۰ ایرانیه  
شما پوردم سخن  
سخنیه بنی سیزی  
سکون

ن سودی و نیز میتواند عین چیزی  
نموده و در نهاد خود بر قسمیتی  
بر پارهای فراسر شرکته  
پیش از فراغت اسلام‌لار آزاد  
از رسانه طبقه ایجاد چشمگیر  
تل ملی مهرپر نیشن ایجاد یا  
تولید معمم ملی میشود که  
نیویورک ایالت ایالت نیویورک  
بر ملی هستی آرا بینده ته  
که هر آن یک ایالی معاشر

ف حرمی ادیله اوفلیت ایلک ...  
و کرایه سی ایچون آیده ...

ویا ۷ نفردن صارت ملح هبستنی اسنا سینک هر

تبا تبر عده معمم با ریز ساخت هیئت و بینت آیده  
لک سندنیه سانازه همچو ش وزیر اوفا آیده

ردود افعال نیکوکاری علی حکومت اسلامی این بولنامه را ۱۷ نفر که مرد سینه ۱۰۰

5

لهم اجعلها من ارشادك ونور لكتابك فهدى كل ذريحي بارسخ ميدها وعلقها ملائكة ربي  
رديم او لبعوا زوره ۱۰۰ اور لر لبر اي اما کو ندر پا یشنگ مزبور هستند و کیلکیا کارکارا ہے، تکلیکا دید بکھرے، سپا  
معین، ۱۰۰ سپلیمین ایڈیشن، محرک، بونک، ای اندیشن سیرا لر لک، ای بیکری، برو یونیورسٹی، کولی مل مل هشتنی طریقہ خود رو بسا  
ریلمیکس ایڈیشن، دی تیکنیک، مکانیک، بونک، ای اندیشن سیرا لر لک، ای بیکری، برو یونیورسٹی تکلیف تو یعنی مکانیک ایڈیشن، ایجین  
کر، سپلیمین ایڈیشن، ای اندیشن، ای بیکری، برو یونیورسٹی، کم کلاسی

نامه بعثت از کارکرده ایجادگار بر لایان شذلدار امیده تقدیم یادداش ۱۵ نفر همراه استینک رورکه در  
نامه بعثت ایجادگار و مسیحیتکار آندری شوریه، فاچیلیه رازاکاری، بالا شریک میان اقیر فویسنده چهارمین  
صلاری، بر لایان شذلدار کوکی افراستیک چین جا از امیر میرزا شیخزاده اندیشه، هر دو در قرقیزستان، که رسماً جا لیست  
آن را متعاقباً کارکرده اند. ایالات اول بزمی تمدیده و استان لرستان را نیز در این اعلام رهبریه هارا متعلاً رسیده اند.

و نهادلاه ، اسدت زیرم ایکنیکونه اوزن سا فر تیزیل مر الایکنیکور . دیگرور پیچور که بیز ، گیزیل آذریا بینا نده برادر .  
لار و لیزیل آزر و اتلار ، دام او میزیس احمد بکنگاره امریکه یکنیکار لاره باطلانه ازاریا لم ؟  
امد بکنگاره ایکنیکونه میثقیل با راره ندندنه اول دنی ، مسلیم زیرم . مر تندیز مد افجه امده سیلمله کار

پیغمبر کتبیتی و همه سقوط‌نمودن بر راه طلاق پرستید. تکریز اسلاماً که لکه برگشته بهله معمولی مینماید. بعد اینجها میرزا اسماز سورا را از ناتوانی مردمی فدا نمی‌نماید. این اولین بند با المکانیزم‌های در، زیرا، کور آنکه مساینیت‌داری را، مثل دوری‌بینی، بدلیل به نار و قدر، نباشد. این‌گاهی احمد بکیکو، بر مقاله‌ای پر کوتاه و مختصر در چندین جمله، از این اثبات اینجا می‌گذرد. و داده باشند من اینها ایدم. ریز اگرور سوز او بین حق در و می‌خواهد که بگوییم این کوئیست. دارا کار نداشتن. که بگوییم بزرگ‌ترین ایامی میرزا می‌گذرد. این ایامی میرزا لایه‌بیرون‌گردان آن‌گل‌اصدر. و درین بولو شناخته نداشتند. از این‌گذشتگاه راه را در

امند باد، مکتوپ نیلپر بزینده دیبورک : « سنتی دنا مولی برآ داد کونه برو طنداش بزگا، مریمکله یاره اوزن اسله نوره سای ایدمره ». او رواند لکت مین درگا با پیر سینده اولاسی ایطسا یائزمنی؟

سنه اول استه سباچه و سنا قمه را بر ترين نوپرورد او ايند - سلح همچنان با خود را بر مي بخواهند، همچنان كه بر لسان همانچه بسط داشت آنليست - مسيزيله، مقدار آرا بهده حمله يده به معترضا يديزد بر گوشها و سمعها كه در همان سعادتی از اينها تکفه و سراسر آنها را مطردا لا راه، همان راه كه سرمه را از طرق و اسباب در مدينين طبقيداده - اين راه كه بلطفه انداده، فرمان خفته از اينها بوده بروز زده به زير - بروجها چنان كه يعینه بروزها بر لسان همان را خوش بخت شده، هر چهار فرمان خفته از اينها بوده بروز زده به زير - مردم يك را خصصه آشپزي، مسيزيله و پسرشانكى، فدا آرا و سلطان اول را ينكى يد ببرد از اينها - ايندرور لر تسميم شدند، دادند، آن ينكى حمله هميشنه هم بر از ار لاسينه بروخته مسله تکيى همچنان شنیدند، همچنان دعوا را در آنها هم ارسيا نيمده معماري تبريزه را تلريه بآيد - شنیدند - نهاد ببرونين طلاقه، هر چهار مطر مسيزيله ينكى كه

برنجه یکلیف: اور دنگانه همچنانی سوپریور ایلار، ایندکس، اختیار چند بار بر لانن ٹنڈلا ریزله اور ایلر یا لانا  
آمریکا شرقی سب جیمهی مدن بر میلن ایوان و گواکلای سیری مطبخ تصریح کیا ہے لہم اول آئینہ مسائی چنی پرورد  
برز: بر ٹکلیف ٹا چا ہار پریندن ڈالنے پر امن افسوس آدمدی.

کیمی کلید: اوروما مالکیت همکاری اسپاچی الایکلری ۲۰۰ لیر ایران = ۴۰ لیر ایسلنی - میری بیوت و زر اولو ایلدنی ۲۰۰  
لیر ایران = ۴۰ لیر ایسلنی و دفعه هشتاد کیمی خلیلی پادشاهی ایران = ۴۰۰ لیر ایلدنی = ۱۰۰ لیر ایسلنی = ۴۰ لیر  
محفاظه ساز ایرانیه تقصیم ایامد . و بر کین تاریخی برگزیده مسلمانه فاتح اور ایوان خدا اکار ایشانیه ایلخانیه ایله شاهزاده نام  
دیده بوزیر زده خانگاره در ۱۷۵۶ « قلچه عیل افسوسیه کیجده ».

۱۸۷۳ سیاپا نمده است که نزد پسره اور ادن پرستیکار کوئی وارد نداشته باشد. ۱۸۷۴ قدر ۲۰۰ هزار پوند از مالکیت این پسر است. ۱۸۷۵ در این سال میلادی این پسر از این مالکیت خود را بگیرد. ۱۸۷۶ میلادی این پسر از این مالکیت خود را بگیرد. ۱۸۷۷ میلادی این پسر از این مالکیت خود را بگیرد. ۱۸۷۸ میلادی این پسر از این مالکیت خود را بگیرد. ۱۸۷۹ میلادی این پسر از این مالکیت خود را بگیرد. ۱۸۸۰ میلادی این پسر از این مالکیت خود را بگیرد. ۱۸۸۱ میلادی این پسر از این مالکیت خود را بگیرد. ۱۸۸۲ میلادی این پسر از این مالکیت خود را بگیرد. ۱۸۸۳ میلادی این پسر از این مالکیت خود را بگیرد. ۱۸۸۴ میلادی این پسر از این مالکیت خود را بگیرد. ۱۸۸۵ میلادی این پسر از این مالکیت خود را بگیرد. ۱۸۸۶ میلادی این پسر از این مالکیت خود را بگیرد. ۱۸۸۷ میلادی این پسر از این مالکیت خود را بگیرد. ۱۸۸۸ میلادی این پسر از این مالکیت خود را بگیرد. ۱۸۸۹ میلادی این پسر از این مالکیت خود را بگیرد. ۱۸۹۰ میلادی این پسر از این مالکیت خود را بگیرد. ۱۸۹۱ میلادی این پسر از این مالکیت خود را بگیرد. ۱۸۹۲ میلادی این پسر از این مالکیت خود را بگیرد. ۱۸۹۳ میلادی این پسر از این مالکیت خود را بگیرد. ۱۸۹۴ میلادی این پسر از این مالکیت خود را بگیرد. ۱۸۹۵ میلادی این پسر از این مالکیت خود را بگیرد. ۱۸۹۶ میلادی این پسر از این مالکیت خود را بگیرد. ۱۸۹۷ میلادی این پسر از این مالکیت خود را بگیرد. ۱۸۹۸ میلادی این پسر از این مالکیت خود را بگیرد. ۱۸۹۹ میلادی این پسر از این مالکیت خود را بگیرد. ۱۹۰۰ میلادی این پسر از این مالکیت خود را بگیرد.

16

میرزه نیفچلی میاولد بینک ایلک کورنلیندن بوان تدرستا نعله درام ایش، مزیندن دو شد - کیم بوز رولن  
بود و بک پریزه در ازیز - اوچی مفعول پیچه با اندیک مدنی کوستردک سعی پاییزیر - ایش، اخیر بر اندیک ایلک  
پولیتندی - شارابی کندیسته یعنی ایلک بیلکنک - مولانی و مانع خانه ییشک ناحله، داماد موسی کنده بیلا روسی غافل  
ایشکه طبله شنکلی بیدن - یکنها فتحا ز - سویی پاچه دل مفتیله - شارابیه بوزیمه در ازیز باقی بیلا بیدن  
عماهه و بقدر - ایشنه تغیر بیلک بیلک بیلک بیلک بیلک بیلک بیلک بیلک بیلک بیلک بیلک بیلک راحنکل  
یاتا یارن - داشله - چها - مثا لشینن راه آنما یان رخند ایشنه ایلکنی ووج ایلمن - کندیسته جاچی فرقه  
برگیس آلاندران ۱۳۰۰ هفت روا میشند مفتر ایلمن بروکیه زیلاه - جهبا - کارگون گرم ناله بیلکنکه - ایشنه  
ایلیلدن بومیان - با اندیک آمان کورکو ایشنه ایشنه دلکسیر - ر آلاه - بوز کنکان سنه بیلکنکه  
دکله نهور - ناسی سلی و بیدان ماصی ایلان بیلن اولانلاری بروشمته کار پر لايدنکلا بیلکلری بیلکلری - ایلداره - بیلک  
و بیلک سهور آذیاره دی - وطنیشک دلکنیشک - ملتنیشک ایلان ایلیامیشند - ماسلک بولی اولینها یان لازمه قیروج مرد  
تر ایشکو بیلکنکه - مسلکه کمال دلکله اهمیت و بیلک افعانه دهندی ایل بیشمری تهدیه دهندل -

م

Paris, 6. 15 - 9 - 53  
77, rue du Bac, 7<sup>e</sup>

- Ezizim - Kocit bey,

Merhabanızı okuyan Kadir Banu testen  
etdi: zo gevreden fozla Parisde olduguunu  
duyuyorum.

Bende sizinle şorşur olğularas ezaşa get  
terenif etdim, la ki en gelcek gürurun  
bilmedigimler, artik Münchende. Kar  
mese gari nüvükündi.

Filminizin eyi getirmevesini bende hiz  
ediorum, ve bu orda sebekeler olduguunu  
hepsi bilgiz... Her halde, yeri astanalar  
getirilemeyecekti ve recomandation  
ler yasa kilibz. Bu loyal olmak sas  
flarinden en ihtiwasidir, biz on larla  
- hissese ben ve Mr. Williams - nekstant  
loyal reftar etdik.

tiger terefdeler, yahutuz radio isleme kabulcsa  
sizin istekiniz kufi deysilim? Mayor bize  
ne yapis? Calisunuruz acaba? Egus dogru,  
dan da is, bı o hatala kabulcsa, ben gelmesse  
bosiram, laten siyasi cephede biz A.K -  
nin kesarini bekliyoruz, devletler detrahan  
15 de werele bell olunacakmus.

Hes, hatala, benu radio isleme en bas -  
dan urezexlanipolar, onun seyreklikinden  
en ciddi turkot istikar etmem. A.K -ne  
bellidir, ne defeated in Willians benu  
17 Hizmetim sinquetli oldugum teferas  
edip, gelcekkede de willietler cepheden  
lazm olan mesleket ne fesilelerin in  
ehaizetini istraf ederek, benu yahsi  
calismamam turefdanidi. Program direk -  
torumun willietlerden ibaret nusavirin  
peri - ~~at~~afiniye gorme - bozuk. Matfak -  
katus, benu belli yapmakdan mertem

plauzdim (A.K. -nın kesarime due). Laram  
ben 11' 10'lu jantla elveda edigim esasim -  
de bana artik bis rig soylandi. Bende  
iktis etmedim. Hes, hatala orada bulinsal  
olsa ikin, redaction cepheden ola yardi -  
mme etmedim. Ne etmedim? Ben kendim  
söylense, hapsolar, em vüsatet etmeden  
kolayolsa, kendim icin zordes.

Tradan gelen heberles bens, çok sikor.  
Olayegis bency nextiburdan ve saat boy  
Yamilin soy lediklerinden, Milli, cepheden  
corumek haline gelmedildir... Torkudun ti -  
ziule ve diger hemdastlarimizla vozi -  
yeti sliz oldidim, bilincimiz mucizesi  
olacakmus. Ora gelipede, bir kez gorme  
iranet etmekte hatali inançimiz  
yordes, benu içinde A.K. kesarim, bee -  
lerim...

Hes, hatala oza da ruse bulan hatalat  
tan benu unftelen rasef edimiz.

Lara buffer. Horbayan laru (turkce n resmi) ne halde oldugum haber veriniz. Ben geldikde neyi ölmüşüm. Mervez bosphorus, hemsire, nede ben bir mesale ile bin de <sup>bir</sup> westup mayor bize roğan bundan eskiden gönderdim / Radio adı size, te tehdidin, mayor bizer den hep bin cesap almadimus. Ne olmus? Kartasum? Hesabul mii? Onla hep olmazsa bir nez ve ya Kulamra yazdırır da bilmeğimini?

Her halde, cap olunmasız verekleri bana gönderiniz, unayınca etdikden sonra geri göndermen. Material kafsi dumazsa, geni uşaklara göndermen. Koç uşaq rushekeri oza bura göndersitirsiniz? / Kulamdan 1924 bilersiniz.

Sales, adresiniz, bana bildiriniz. Enver ve Kulamında adreslerimi bilmesi istedim. Keblik bu kadar, unifessel meftunaya bekliyorum. Teşkilatimle, ordu soyboyu Selam. Byker

Paris, 6.10.53

77, rue du Bac, 7<sup>e</sup>

Azizim Mecid bey,

Mektubunuzu dün aldım, okuyucu, olasılık, telegraf çekicisidim.

Aho beye ve eriye bin aydan fazla bir mektup yazdım, hec birinden bir cevap alamadım. Nümreri, ben Münich'ten gelenden beri (1-9), siz den başka hec bir şurası den / Cehangir bey misfetiye olarak) bin westup almadım.

Rica ederdim dergilerin hizmetinde sunulmaları bana bildirsiniz:

i. Hanukî dergi ÇIKMIS, ve ya ÇIKMAK İMZOLUSU?: ruscasını, ve ya hatta turkcesi? turkcesine geldikde, ben aho beye

gönderen; oldugum nesale çap olunurum!  
Ben istedim ahmeti Korekturya'ya bir  
nazar yetiredim, onun için / matbaşa/  
yazdigim kitiş narataları bana şır-  
dere idiler, çok nessun olurdum.

Hem de torda russe自分の parasını  
orada bulmak mümkün olmazsa ben  
birasdan göndereceğim, turkçesi varı-  
mıs).

2. Ne içti hizyon sayı kimseye  
gönderileceğini? Onu Kelamdan  
sora bilirim mi?

Nasıl oldu da, bize "hain" diye,  
Neu-Uluundi Korekçe, bire d...-  
destanlıyız? Müftürem doktor bize  
ve adjutans Nizam ne derler? Ke-  
wev adamalar onları dertferezde-  
listirler!... tozusuz ben günde en et -

Yazgolinkı, tigrileri, inlerde boyalı  
berçikler, kılıçlar... fırız, para meselası,  
görümüş, doğrudanla, mübaş, rotolo  
çok büyük rt oynuyor. Buradaki  
ratanda, par keşenin, işinizi seyorsa  
geçilişler, bir Lütz Lützengler, laşın  
"para vasıt hizmet olundur" vücut  
zehanlar olsun... yazıt. Korekçelerle  
mucadilemiz en geçen günlerinde,  
birisi hava yozası: "Burası 30.000  
france vermesen, ben istirak etme-  
rem!" Bu adamlarla vasıt iş, ya-  
paran? yozuk millet!

Tiger ferahende biraz, herkestleriniç  
turların appna yem peren...

İsraa İslam İK: mentaj, aldu, cezga  
verdim ve ne yapmasını bularla, -  
ümid ederdim. Ki oda İlhanlıya ge-

Diplo Basılıoda galisim. Ne oldur? Hala  
zıuz varmı? Yeter amiral yazıyor ki "bu  
uka letinden" istiflas edilen kırıcı-  
lısı byim Basılıoyale alınırlar.

Buna nextebirde bana dañs iki 119-  
2 vardi: 1. Bana baktan atılırmış (Mü-  
nicheli) ve buna da amellerinde biri  
bigin ağız deşvermesi (araçlı de salı) 2.  
2. Bana "ağazlar" lucum etmek olsun ist-  
ler

Br. Bumbarus leg. birizi, benite serres, ecle  
tilouren.

Algeria!

Mr Williams'ın üzerindeki işleri ikişer  
görmeliyiz, o adam bir kadas çok bekop-  
du, isterseniz ben 24 hırsızda ona bir  
har ederim, aranız daytacılardır, 11ler  
pendir, 15ler kadını, Turhalda itibar, bay  
müherrin sıfırtılı, 17ler ona tek silm stivalı diki.  
Bunun onaya gelmem hala belli. Seg. C. Amissale  
maz 107 ki. 123 Cine "bin modus bulurular. ~~Alay~~ v. Cine

لور دیمه کر: جیخون، زو بای و مه یک حق!

سندم دعا بعد نزد سرزد هر قنطره ایستاد که کاملاً  
کلکن بین چشیده بوده و آرخانه ای قاب ماحصله ای داشتند؛ آنقدر که کاملاً نزد  
جه جیغند تکله کو شده بودند. همان چیز را و دخواه مد به یکند  
نهایت ایمنی اگرچه — گوره ای و پیش روی عرض من هر چیز خود را دارند.  
درین بر او نزد کرد و چه یکند تکله های کلیده را در گوش نزد کرد.  
کلکن بین اینجا و

اعمال های این روز بزرگ و وزیر پیشنهاد داشت این امر از این دست مساعی داشت  
سلامتی را بکاهنگ فناخ همچون سانع و معاشر است اور بگزیده از این  
استثنای در برخیزی کن اول منطقه کو رو شرکت داشتند یعنی بجهود پسر ملک  
و عدم استیضاح بوجکاره بر قدر نهاده کهین بحضوری باید باشی  
لیکن این مردم را عبد الغالق آگوست رئیس داده بایزدند و میتوانند  
لقد نهادند؛ دادواری برخواهد که بامضی دارد؛ اونتاده بجزه از این  
بعین بجز سرزده کجنه بکن او شاید راه را کهنه دیگر نداشته او را برویم؛  
چهارم سرزده کوچه کنند و تھارق اول در ق ایکر کرد بترانغور آبی رانی  
تایید یافتد؛ این بواسته حقوق سونده آبی رانی سرمه کلهه ندر سرمه کوهه  
ایند بـ این سرمه تلفر ۱۰۰ کیلومتر دار؛ جمال یکده سرزده اول کوکلار  
شیبا فناخ و سورا دف معاشر است دار؛ سورا اوز ایز ایزه  
او لوز؛ شیبا فناخ ارس کلهه ایز ایزه بـ تغیر آندره اول کوکلار

اول گذشت دها آمرت تیانا ریگ هست که چار ساختمان او محو  
بهره را میداده باشد، بروزدار اور قدر مانند یک نتویر که این  
اوسته پر که بر منبع مداخل اول است؛ او را رسیده و محض قابل  
سده است و بکنخ اسلوونی اینسته منفعت و بجز رسیده  
مفت در نشانه پر زایلی پر زن، پنجه بوساعت باتک در  
اگرمه دهن جوف عریته حیغوره، همانه پرسز لعی بوزن از  
پنجه نمی دهد.

علوه اینجا احلاسته اوفی بجز و بجزی که جمالی اینجا نمی شود  
ایستاده بیک؛ او زنده آنها یوکارنی آنکه قاسته پر زن  
بوجکه اراده نشانه تا خیله بقدر.

با کوچیه قشنگ شنیده دعیت او را بجه داریه اوره آن  
ترز شر نسبت و بزیکرده اورهان و فرم پچه راه را در که هامونه  
یعنی قله نیکه نالنده اول است؛ لکن اینسته کی و فجه کارایه  
که بینکنیده، تنا وست داریه؛ اینسته ایچکل ایشان نازار او را کشیده  
گرمه و ده پدر اراده هامون گیله داریه، منته هامون گیله داریه.  
آذربایجان اینسته کلد که هان خدیجی کلکه من اسقفا داریه  
بیسته اتفاق دیگر اولاد است؛ یک قابیله ایشان ریضیه بکه هارلیونه  
پنهن بحق داریه اولاد است؛ لکن همه مکانت در نامه بجز ریقیه صالح  
دو هزار بکه، هزاره ایشانه میگذرد؛ کو تکلار ایه دیار ایه  
شهره قود دینه، ایکنک پویسنه ده احتاج ۵۴۰ ریه؛ بوجکه

زوریا چرن ملکه چنانسته هامونه عمل او نمی دهد.  
عنت من اراده دوازه ایجیرم، آنچنانی اینچو حق او را دسته  
گوشه بید مدو ساره؟ خیل شیر بفت گتو رتیک؛ بوجکه  
رد و عزتی بید و میکد. عزتی هر چند او زیر شده همان  
دره همکن سرک بر قدر کیفارتی پور زاجع احوال بود و که عزتی  
مدانه ایشان سرطان ایمه کمک او نمی دارد. یکدیگر همکنخ اسلوونی  
عزتی سند پالان بزرگ شفیک که مکان هم درز یوز میگشت پوچه دیره  
والسلام، ممه و ریضیه بکه ایغلوون ناما خان لفظه تو و بکنخ  
اسلام» بزم مطبعه زندگ که جویس و کو صلکله ده دیمه که اینجا غریه  
نمی کاره همانچون اولاد است؛ بد لفظه صد و شصت بکده بزیر و بزیر  
قطاید غریبیه گرمه بیکده است؛ انشا الله من تاییره اند فتحه احوالی  
او زن منزه نعل ایجیر؛ بعده بزم غرایودن شکاره ایه معاجبه  
عنخه داشکنیه من دمه ایه همچنانه که جونه که سر دیدم و ریضیه  
بکشم لرگی رو شو ب دیمه که سر دیده ایلیمه که ایلیمه  
جیوندکه مراجنه آن و محمد ایونه نند هماییکل آلسونه دیمه که  
دھانه ایشان من مراجبه بیکه قاتلاره دسته تاره ایه دیدم  
یعنی زنده است؛ همکن محمد ایونه بکل مقاله یا بزیر آغا ایشان ایه ایشانه  
دره. بوجکه ایه دستی از دشت باشیره که با کوکه هماییکل  
ایمید و اراده کیه سکون که مکاره ما یار سلفی عده کلکه ایه هارمه  
بنشکله کیفارتیه پور زایله، ساعتی احوالی ایه ایله قاییر ایله

اور قریب تر اگرچہ ملکوں کے رفیق شرکت میں ایسٹ انڈیا کمپنی بھی۔  
بعدہ نہیں ہے تو، بریٹنی سارا قلعہ نہیں اور اس کی وجہ سے  
اس کے کوئی پورا پورا برسٹر نہیں ہے۔ ایز جبلیں پر جنگ ہے اور جنگ  
کوئی نہیں ایسے کیا کہ تو کوئی کام یا کام اور برقی دعا و فوجیہ  
جیسے بسیں نہیں۔ عرض کریں اور کام کیا کرو۔ عرض کریں اور زور پر کریں  
کہ تو ایز جبلیں قدر تراویب قایم اسکر کے تزلیک کریں گے وہ عقد  
کا ورثہ ہاں پر کریں جو قریب تر اور بیکار ہے اور خوبی جوہ پیش کیے  
جیسے لعلہ کیلئے کافی نہیں جو عجیب قایم اندھلکھڑہ بڑا ہے۔ اسکے علاوہ  
جس قدر ۱۰۰ میل پر ۲۵ سالے دستالے تھے قایم کر کر تباہیار  
باقی کے لئے کام کر کر حکومت اخیر بادوں سے آج تک رہے۔

بازدید عن

1919-1920

## ۱۸ دیکابر

مدد و معاون داده که مکانیزه کر و اداره نفادران  
مکانیزه که بسته تقدیری دبیری خود شاید اینند  
نماینده میان محلگرد روئید رکه خالقها را کنسرس  
ایستاده من کو نزدیک بودند خواهی از خود صدره برخواه  
یا زیرسانه او را که بنده داشت ۱۰ نوبتی بر کاغذه رسید بر  
ادع گرفته بیهقی گزنه رسیده (چالد و اطهاریل) بطن  
پیر که اوده اینه کاره کیمی کجا تو پیر؛ پوکون  
من کجا ۲۵ دلار گونه سمع پذیریافت ایمه کن  
میمکن که ۵۰ یا ۶۰ زمانه که گزنه رسید کراچی کوئہ اداره

صلاله منصفت در یوزه آنگاه مزنه ای  
علماده نم دیگر همچو قدر نماید و کیتے کنید  
ده راهی هست کتب ایمیر؛ حق ایمه وارم که بجهة  
آخوند و ایکل خسیده کنید و چکم؛ اینه فی کیتے لی  
درسته هکله کی او را کن اود حالمه او بجهه فنی کو زدن  
که او بجهه برگرداند و دیگر که ایشک، علماء  
حکم می کارند پورا به، نم ده خسیده مشغول او را تمام  
شود کن کافی هست آدمه، فقط اذنک آخاف  
سوی راهه قدرانی آسما؛ اذکاری ایمه بسته  
برخورد؛ بسراهه ایمه و دیگر ایمه بـ تا صدر

ساده نمایند و از این میان اول کار گزین از زارده او را درجه ۱  
است بجز اینکه میتواند اینکه سال  
خواهد بود این امر نیز خوب است .  
اما فرمان این سوی بجز اینکه معمولی است  
چنانچه با توجه به این نتیجه و بر این اساس مکالمه بحق اکونینگ  
البته بخوبی معرفت کنید این امور مطلع ندارید و این امر را کنید  
که میتوانید معرفت کنید و بجز اینکه  
اجتناب نمایید این امر را کنید . با غیره های از معرفت این امر را کنید  
که میتوانید مطلع نباشید . میتوانید معرفت از این امر را کنید  
او بجز اینکه . بجز اینکه مطلع نباشید

خور دیمه و ججهون، زور با و مجا بیکه!

سزه کانه گو نموده بیکه امکانه نه مولای دیر کیم خارج  
شده بود داشت آن است رفته ایشوناک سوزنیز و فایروب  
کانه کیم گر ترددی.

او نه شد اوسون الله که هامن ش ساع و ملاحت او را  
سزه دیگر داریم و قاید ب مکله کنن پوک بر جه زند  
اید گو ز بجه بیکه؛ بو آن من کو نزد سازن از خیر فرماده  
گو در کیم و ن کیم گوئه گوئه همه نه کلیک و وجه بجه ایز  
ن بجهیم سایر ب عشقیم دیر؛ بر بیو قول اسرار بیو کلار  
ایمیر بکه ایستاده عن آنکه اید گو رو شیکه؛ داشت که  
نهن دینه کیم بیروبل ایشانه صور نه کلوب؛ برا ایمیران  
کیم عیمه و غبیقت ماردن او ن تشندری ایده چیز را اول که ایز  
سزه که او را مه بیو قدر او زوف قلمه کیم نه و سوز بیو افیه...  
جه عالمه سزه کر تر قایچه کن طرفه ایز.

او زمانه کلکه که بیکه که بیکه دیر بیکه دیر و میم ملاحت و ایمیر؛  
بیکه ایز و ملکیه؛ مکاره جمال و سهرا، قاجاره و ده ایمیر  
ملکه ایمیر نه قز دیر بیکه؛ او زن که حکیم او ران ملاحت  
کو مردمیر؛ شنا بر کت او ایز نه قایچه بیکه؛ ایمیر که که  
قز دیر ما مز بیقد - بلا لفظ - نه نگلیل ده بیکه آیاره

عده نیزه گو قدر سی ده لکن عده نه و ده ایمیر؟ او دیر کلکه  
علیکم ایشانه بیکه با کو دمکچی دیر بیکه؛ ایشانه کله کله  
سزه ایمیر بیکه بیکه بیکه دیر بیکه؛ دهست راهست ایشانه  
عاتی خانم دز و زیانک جمیع فرن اقر بک ها توک دهی دهی  
ساغ دهست او را ب سزا ده عاگر دیر بیکه - براون او را ب  
گوکه بیکه سزاولن نی «یوم دلار تمهه» عاتی خانم دهی بیکه  
ایمیر؟ او کنن بیافش بیکه فون قافقا غایر دیر؛ دهی بکلوره  
آیمیران؛ بجه ایمیر، خن بک رانی بزد ایمیر؛ سزه ایمیر  
ساغلخانه؛ ایمیر بک و سزا بیکه ده ایمیر بک - بجه ایو بجهه  
بر او بیم می بیکه ده دفت ایواهست بیکه عایزیم؛ جمال و  
سرا ایخا بیکه دیر. خیاره دیر بیکه بیکه بیکه - خاطر  
او دهی؛ او ایز دلکه ایز نهیه ایمیر بیکه؛ دلناجده  
او بله بیکه هکیم بک؟ عموم مواعیب ایمیر بیکه؛ منطقه  
جاله اوج سخن ده جویی ده سنه آلتین بین خواجہ آیوریه؛  
علاده مقامه ایک ده مکاره بیکه تر؟ بیکه لذت بیکه  
سزه بیکه قا نان بیکه؛ عایزه آنکه ایشانه بیکه دلکه؛  
بر زنچ دلکه بیکه. قا بینهم ایکوس تا زانه بیکه بیکه دلکه  
و تلکوره گلوره ترکی، ایشانه کله کله ده کلکه.

سیکل نیزه گلکه ده مکاره مکاره مکاره مکاره مکاره  
نیزه بکه قا بیکه ایشانه ایشانه ایشانه بیکه؛ لکن بیکه بیکه ده

پسته دلخیز ادلق او زره یکی قایقی هم زده بگیر **نیازک**  
هدرس بروجت **خوار** علاوه ملن این چشم که خوب باشد که  
یک پریش بگیر **بلکر**. ادالا سایه از دریه بجهه یا قشم اسراز. لطفیک  
ایست ورن کو تیل آپاردن دستگاه دلهی اور ایشان هر بر رنگه  
در قدر نیز تقد بگیر آباد، همچو در قدر نکی بر همه صفاتی.  
بد ساعت تمام میتوانید مستقیم چهل بر لیرن؛ این چشم زده  
بر بیکاره ایل برقدر؛ خود پانچ دلندان میله ای ای بزم نظرخواه  
او را سرف همان غافل کرد کوکه در همان این طبقه؛ برازنه لاییه من  
دانسر او و همیاره ایل در؛ ایلکه ایل ایل ایل ایل ایل ایل ایل  
و زند بوق و گلکلر؛ **غرض ایشت** و **خود** در.

جیزیر یوپی دندر : روزانه ۱۰ هزار متر مکعب آب از خلیج بو تک  
پالخ برآورد شد و در سرمه سکونت زنگنه امکان اینکه بو تک  
به بحیفه ۵۰ هزار متر مکعب را پیدا کند در نهایت زدن قایمود رکاوشن  
قدیمی بـ هر گردنه نهاده که بسیار کمیست ! با این تصور نهاده جو قیمت  
آن شد لیکن : نهاده بزرگه ای ایجاد نمایند اینکه این اینه او را که خود  
گویی اینکه بزرگه ای از اسلام ایجاد نمایند اینکه اینه اینه اینه و فقهه ای دن  
جهنمه بیکر شکوه ده اینه اینه اینه اینه اینه اینه اینه اینه اینه اینه  
او را ایجاد او بیکر برآورده ایش بقیه اینه اینه اینه اینه اینه  
معنی است؟ صفتی که مکانه بوده ایش : لجیل لالان ایش صادر د  
ملکه دن : جده ایش فرستاده ایش ایش ایش ایش ایش ایش ایش ایش  
او را که دن و او را که دن او را که دن او را که دن تائیندیر . با این تصور  
همه زدن و چشمی داشت آنها دن که اراده جویی دن عرض اعلام  
دویسیک ! که اراده که دن عذر کر . ۸ اسفند ۱۹۱۶

فدر و بیده جیهون، زور بیا و بجه بجه!  
نهج دی دن هکره بگوئه آر ۱۲ پا زار در، آز بیه  
تصدیق پیرا نهسته لایک. بر احوالاته هامون آلمان  
نهنم سو یونه خنده دیه که اینه هیه جیهون بدل کردن  
قا نیونه. فـ المـ حـ قـ عـ سـ زـ هـ خـ اـ دـ حـ دـ رـ تـ

قاییل اکن .  
سرگونه در یکمین بیان بوز فرانسی نیسته که وفر اون  
آذربایجانی بولن دگیتوب اون میهن نات حاصل انجیم  
د او پر کدن ایکی بین ایمه بزر نهند ایلهه صیاده اوچ  
میهن آبے چیز دو ایکی بین ده محبوبه دیردم ؛ فرانسی لار

او نزدیک است؟ اور کہ کس پاریسے تروپیا پار میں ایسے  
 نہیں بوجا رہ رہ نصیب کرے ایسے رائونڈ؟ اور نہ ناشکر دکھانے  
 نہیں اسماعندا رو زلیم؟ منزہ و عذله و بُری جم بگنجانے  
 نصیب بُری دینی کر اگر بزری نصیب ایسے را؟ اور حکمره  
 گنگوچہ از دم اول کجا حضرت؟ اور کہ ایسے کیا آئندہ گنگوچہ  
 اور ائمہ هدیہ مکارہ بر قارس؟ اول سر گلوکار کی دلستک  
 بعد حکمره کہنے بر ردم گیتھے لی اور کہتی .

اب در وہ کیدھار کسی باغ و سلا مندر را، همینہ عابث  
 فانی و افریب کے ہاتھ کے سلامت رہ رہ، بر سر کی گواہیوں  
 تباہی عالیت فانی بزدہ ایرسے نہ کو ده سر کیا رہ رہ

حق عرض ابیر . عزت ایسی نہیں تو بھی ایک  
 حق خلا بخوبی، اور کہ عزت رہ جھانق ایسے  
 بُریم، کافی حکمر بر سب مدیر تا پہ بیکوپر .  
 احمد سے من کی گلہنگی زلیم بجهت عزت نہ ساختا کام  
 کی گلہنگی مکاره ایسے با خبریت . با فی حکمر کیا  
 دشت برای الات بو خدا رہ بانجیک ہائی در آگر ان  
 اور سادہ قاتلی اوس کرن اور حکمر مکار جزا بابر کی .  
 اما کہ اب یکزن حق یا قسم اولاد ری کہ گور دیج بے  
 صحت ایسہ ک . بقی ہاموزک سڑھ جوفی حق  
 سلکی دعا نز وار و رہ نہیں بی آئتی سلکی دعا نیوں  
 جس بیکفت بر ائمہ اور اسک . برادر کے عزیز .

اد نهاده بجهاده دادسته ایشان .  
د بدر . پیش از ماهی است آنچه سفرخواست در پروردگاری برگذشت  
آنها را چون که اینجا که فراز شده همه از آنها نه سانس "غیر خود" را  
و با اینچنانه میگذرند که از اینکه آنها از این امر ایمان دارند

مُرْدِسٌ وَجَهْرٌ!

آذربایجان  
شنبه سی اداره سی  
۱۹۳۰ یک شماره ۱۶  
لوره و  
لئون ۳۹-۶۰

فورد و جیکوب

سلام عمارت صدره حقوق شامم که سرمه ملکوئی که از  
موقت او رسخ است بتواند که متنها روزنایانه میباشد  
بگویید که نهادی که درست شده و چنان است بتواند مسئول  
آنسته از طفول محی افتدند خود را از من صادرند  
خواهیانه علاوه بر همه اتفاقات دینم در خود را از این آنکه آن را  
استخراج نمایند که بعده بیان و تذکر میباشد اولیه و پرینم که  
است بمناسبه شکارگاه نه بجهة سیاست  
ت بزر های از ساقه و سلابت وارین بروزمان اثنا نه  
یعنی سرمه هنیفه فانیک اول غلبه از مکافه بگویند که این را برای  
الله الحمد همچ برخواست بدرین ره فنا میر ب هارون از امیر  
بنی ایلکیم اینست عاریش خانم لیلی هارک سامی و سلابت  
دریا ؟ عاریش فانی برهه هنریکو و فرانزه قاکو هنریکیش  
استینه ملکه هر کس بخوبیز : حقوق صیف او سوکه  
سرمه یعنی بر جزیره پوچند و پارسیز رون یعنی بر جمل ره  
اویکم دین اولی احوال همچنانه اداری : آنچه قی برایک  
هفتاد بیانده اول راه ره است برهه بی روحی اوله بیعت ملکوئی  
اللهین ملکوئی که متنها ب طرف بگویید که همچو این

مکالمہ پر بیان کو مکا ایکہ جگنی و معاشرتیہ کے حقیقت  
معنی سے اولاً جفعت، اور جیسا کہ بارے کئی دیسیں  
آجھات درا، جوڑی اسیہ، جو درا بائشنا، اولانہ فلادر  
بینکر اسیہ نے رفی اور اراد، اور جو بیکارا، بیکھی کو جو بیکارا  
ایکہ روزنکرست نہ ۱/۵ رہا مادر،  
نہ ستم اپنیہ کہ نہ کامنے نہ روانے جو قسم را وہ  
وھا بیوی تا شیر و برا کہ سے کوچ سے کوچ سے  
قند خیخ، اور اسیہ درا، ساق و سلامت درا، بیکو نہ اراد  
اوچی دینے تا یہ زندگی اسٹینڈر بیک  
نالیکہ جوڑی اسٹینڈر کہ راہرہ بن، وادی تا فا، بیکو نہ اراد  
وہی دعویٰ سزا اذکار پر عذتیہ بیک، پر عذتیہ بیک،  
نتنہیں نعل اسیہ، بیکم گلی جنم، جنم، کو جو جہر، یعنی اونحن  
روزک ایکنے ہو نہ کہ دیر میتیک، بیکو نہ کوئی جہا لک  
اوغلن کاں ایلی کیچھ ریک، کمال جوڑی ہے فتنے اونغلن اولو جہر،  
جس پیغماک اوسی تعلیم اٹھیں، اوریں رہے ہی جوڑی  
سے پیغماک، آئیں، دیسی، مددہ لون جوڑی اسیہ  
واسوردہ اولانہ اونکلہ اسٹینڈر سام، کہا گلی رحمی  
ساق و سلامت درا، صعبوب توںر و اونتر جا، ده  
اوچو بیچے میں مدرس دینی داشتھو، کہ سلامت درا و لوگوں

اً رَدَهْ بِلَدَهْ، رَهْ بُونَيْ هَلَهْ كَحْفَيْنَ اَسْتَهْ بِلَكَهْ (۱) بِجَهَنَّمَ  
اَسْتَهْ بِلَهْ بَأْ بَرَّ اَسْتَهْ لَهْ رَهْ، اَوْ بَاكُوْ يَهْ كَتَرَ تَكَهْ اَسْتَهْ بِلَكَهْ  
هَلَقَهْ دَيْ جَكَهْ كَهْ خَانَهْ اَزْهَوْ مَلَكَهْ بَأْ فَيْ دَرَهْ، اَغْرَضَهْ  
هَلَقَهْ دَلَقَهْ دَلَقَهْ اَدْلَهْ بَهْ رَاهْتَهْ ۲۷۰ مَعْدَهْ دَرَهْ، بَهْ  
نَذَرَهْ لَهْ فَرَزَهْ مَزَيْلَهْ اَسْرَطَهْ دَهْ، نَهْ نَهْ سَرَارَهْ جَهْنَمَ جَوْقَهْ  
اَزْرَادَهْ بَهْ يَهْ وَهَرَفَهْ هَاهَهْ كَهْ جَلَسَهْ مَنْهَهْ كَهْ دَكَورَهْ  
مَنْهَهْ ۳۰۰ اَخْرَاسَهْ قَاهْنَهْ بَرَهْ اَرَامَ .

بَكَهْ شَهْرَهْ اَسْهَهْ اَفْرَهْ عَارَهْ حَانَهْ اَكْنَهْ اَزْرَهْ دَرَهْ، خَيْرَهْ  
سَرْبَهْ دَرَهْ تَهْبَهْ تَرَهْ كَهْ دَوْلَهْ اَدْلَهْ بَهْ جَعَهْ كَوْهْ دَهْ، بَلَهْ كَهْ  
صَكَهْ تَيْهْ تَرَهْ اَوْيَنْ يَلَهْ، هَجَتَهْ دَلَقَهْ مَلِيلَهْ لَهْ  
اَسْتَهْ بِلَهْ دَوْرَهْ ! بَالْهَصَصَهْ آرَوَاهْ دَهْ اَرَهْ تَرَهْ جَوْقَهْ كَلَهْ  
اَزْجَلَهْ هَاهَهْ جَهْنَمَ جَيْتَنَسَيْهْ بَهْ، اَسْتَهْ بِلَهْ دَهْ بَهْ  
فَدَرَهْ كَهْ اَبْرَهْ دَهْ بَرَهْ جَهْنَمَ اَزْجَلَهْ دَهْ بَهْ، مَنْكَلَهْ بَرَهْ  
نَسْهَهْ زَاهَهْ دَهْ قَاهَهْ بَهْ، مَلِيلَهْ بَهْ دَهْ بَهْ دَهْ زَاهَهْ دَهْ زَاهَهْ  
اَكِيدَهْ دَهْ بَهْ دَهْ بَهْ دَهْ رَهْ آرَهْ دَهْلَهْ دَهْ لَيْلَهْ دَهْ، نَهْ كَهْ دَهْ كَهْ  
عَرَضَهْ بَهْ، دَهْ دَهْ كَهْ، مَلِيلَهْ بَهْ بَهْ بَهْ دَهْ دَهْ مَلِيلَهْ  
اَعْنَدَهْ دَهْ سَرَهْ دَهْ دَهْ لَهْ دَهْ بَهْ كَهْ كَهْ كَهْ اَهْ تَوْهَهْ جَهْنَمَ جَوْقَهْ  
اَوْهَهْ بَهْ بَهْ بَهْ دَهْ رَهْ اَهْ كَهْ دَهْ دَهْ دَهْ بَهْ بَهْ دَهْ تَرَهْ كَهْ لَهْ كَهْ كَهْ  
اَهْ كَهْ دَهْ بَهْ بَهْ دَهْ : سَعَهْ اَهْيَهْ كَهْ لَهْ اَهْ كَهْ لَهْ بَهْ بَهْ كَهْ

١٩٥١/٣/٢٨

نور دیدیم، جیحده!

سلام رئاسن صدره سند کامنه از که و گذشتند  
ببلخ کلوب - چاتس، چوق سان او لاسان؛ فقط  
نه ببلخ فرنونه نمده اوزیکه کو ران دریه اینکه  
بهراره هر نه سیاق او میخواسته بر قاع رو لا لاری و چند  
ساده دین کو ران علیکه ریکی؛ ببلخه عایش خانه های  
دغی او زیمه چاته، عجمو بستانه یکد ایمکه هر فرق با همی  
در اسز بزم طرفین نگران او میگردند؛ رو ران چا غم خوی  
پاشی در، علاوه های مر ساق و سلاسته الحمد لله  
یهیج بر تلفاق تمنی و خدا.

او که قادیم او رایه کله سند، این کله است بجهه  
دبو بازه رده های شده، اوزمده هر یاره هایه بسیار  
زاره نت سو سقواد فایتمه کاره منظر که اولین  
او مح آلبن ما ز دنبت آلو - چلم، هر حاله اول رسیده  
که ایمیکه اور تاسنده وی آهونه، بینه بینه  
شز بر و قته ه کله بیم، اود فته قدر دش نه نم کلی  
یا هم ایمیکه با غلام را کو زنده هست، ملیکه دهنم ایده  
ها بر کله چکدر، ایمیکه مال آلانگ فر تک دلینه ترمیم

ایمیکه منی چوق سو نه برسن، ایمیدارم کم  
سد فقینه آرتق ادلاره عرضی کله ایمکه های شده  
بر هادره بز طرفه نگرانه اول رسیده، چوق بزرگ ایمیکه  
تلخه دیگه گوره مفصل کامنه یارا بهم دم، بزرگ  
ه سر زرس، ایم ایمیکه های هم در دلیل بر رز همراه  
بی حیقه دست فقینه چوق چوق سلام دهاریوب  
آهرا زند او گرس، بقی سلاسته ادل اسک.

بارگاه عزیز

۱۰ مارس - ۱۹۲۴ بکو.

نور دیده جیخون و نهره

از هر آن می توان یکی داشت، بنابراین اول را در نظر بگیرید.  
برای اینکه از این میان می توان یکی را که در اینجا مذکور شده است  
آنرا برای عکس خود انتخاب کنید، اما اگر ممکن باشد از این میان  
که برای اینکه از آن می توانید یکی داشت، نکته عرضه شده که در  
بزرگتر و سه برابر از این دو مشاهد از این میان انتخاب کنید.  
برای اینکه از این میان یکی را انتخاب کنید، ممکن است از این  
دو مشاهد مذکور شده باشد که از این دو مشاهد یکی بتواند  
که از این دو مشاهد از این دو مشاهد اول را در نظر بگیرید.

اَبْرَقَ بِهِ اَهْيَةً . دُكْنَرْ وَلَدْ دُفْنَى بِجَهَنَّمَ كَمْ  
كَمْ بَارِزَتْ سَعْدَةَ بِرَاجِهِ حَلَّتْ اَسْجُونَهُ بِجَهَنَّمَ  
تَحْتَ طَاهِيرَجَمْ بِعِنْدِهِ تَرْطُلَهُ بِرَادَهُ كَمْ سُكُونَهُ اَمْهَارَهُ  
بِالْمَهْلَهُ بِعِنْدِهِ قَوْفَاهُ كَمْ نَذِيلَهُ وَمَوْقَعَهُ اَمْلَهُ وَبَرَهُ  
مَكْنَسَهُ بِهِ بَارِزَهُ بِعِنْدِهِ قَوْلَهُ كَمْ سُوكَهُ بِكَهْلَهُ  
اَمْ اَهَارَهُ كَمْ تَأْتِيَتْ بِهِ لَهْلَغَهُ مَكْتُونَهُ كَمْ اَهَارَهُ  
وَبَرَهُ كَمْ دَارَنَهُ وَجَهَهُ كَمْ سَكَونَهُ حَسْبَتْ اَولَادَهُ  
اَسْتَهَنَهُ كَمْ كَيْمَنَهُ كَمْ عَلَادَهُ كَمْ زَرَكَهُ كَمْ اَوْسَوَهُ  
اَسْتَبَقَهُ كَمْ كَيْمَنَهُ كَمْ بَرَاجِهِ كَمْ كَيْمَنَهُ اَعْمَلَهُ  
اَبْرَقَهُ اَعْمَلَهُ اَوْسُونَهُ وَهَلَّهُ اَنْهَى اَوْلَادَهُ تَقْبِيرَهُ اَهَارَهُ  
وَهَلَّهُ كَلْبَهُ كَمْ كَيْمَنَهُ كَمْ قَاعَدَهُ اَلْبَقَلَهُ  
اَبْرَقَهُ كَمْ كَيْمَنَهُ اَوْلَادَهُ بَعْنَهُ اَوْزَرَهُ تَقْبِيرَهُ كَمْ  
اَوْزَرَهُ كَمْ دَهَنَهُ بَارِزَهُ سَوْدَتْ اَوْلَادَهُ كَيْمَنَهُ كَمْ  
هَلَّهُ اَنْهَى وَهَامَهُ وَنَتَكَرَهُ كَمْ بَلَهُ كَيْمَنَهُ كَهْلَهُ كَمْ خَنَدَهُ  
كَاهَهُ اَتَمَشَهُ كَمْ بَغْضَهُ كَمْ اَذْنَرَهُ بِسَجَانَهُ وَهَلَّهُ مَسْرَهُ  
بَلَسَهُ غَلَّهُ تَهَدَّهُ كَمْ وَسَلَّهُ وَنَسَكَهُ كَمْ اَعْنَهُ اَوْلَادَهُ  
كَهْلَهُ بَرَاجِهِ كَهْلَهُ كَمْ . كَمْ خَنَدَهُ كَمْ اَذْنَرَهُ كَمْ رَهْلَقَيْهُ  
مَكْنَسَهُ بِهِ بَارِزَهُ اَدَهُ اَلَى فَنَازَهُ كَمْ دَهَنَهُ بَلَهُ كَمْ دَهَنَهُ  
اَهَارَهُ كَهْلَهُ كَهْلَهُ بَلَهُ كَهْلَهُ كَهْلَهُ كَهْلَهُ دَوَلَهُ  
دَوَلَهُ بَلَهُ كَهْلَهُ كَهْلَهُ دَوَلَهُ اَوْزَرَهُ كَهْلَهُ بَلَهُ كَهْلَهُ دَوَلَهُ

لـ ١٦١٢

1957-61

卷之三

۱۹۲۲  
۱۹۲۳  
۱۹۲۴

## نور دیمہ و جیحوں!

سلیمان دعا دن حکم دا بزرگ میرزا الحمد لله مسافر  
و سلامت دار یق . او لبھ اونی د میسو کے براجمان  
آخوند ذفت اتحاد پیغمبر . نجفی خس فاینانہ درکن منی  
چوف پر قیام اشته : لکھنوار گورن تلاقی ملکوں بوئش  
گیعه علکه حقنه هر گوزرد منہ کو یلیمہ کا کہ بلکہ بروں  
نے اوکا کاغذ دیرم دیس کے برلن جیحوں زیر مدنہ شد  
پریمہ اولکا چہ اوکھا نہ ایندہ مرستہ ایتمم ، بکھر جوں خالیوں  
فرمایا ، او جو رہ نام در مرستہ لاین دکلدار .  
ايندہ کبیک اوز ایشیا بزرگ .

بھی تیجھے هر کسی دار حاصل نہ چکھے ؟  
فقط نے بولنے مددو جمع بزرگ دا لار خود کے اعلیٰ  
مکرم پارسی کلکت ایمی . اما انسیہ یا مکالمہ دا وی  
گیسٹ گئنے ، فقط نے نزدیک یہ گیسٹ بھیج نہ دے  
کے سی ، جو کہ پارسی افسوس اوقتہ اوقتہ اوقتہ پر  
ایستجو کرہ ایمکت بنوں اشیان میانہ  
گھر . عصمه منہن کلکت ؟ بولا گورہ نے سخن کوئی  
بتداشتی را ایمہ کلکت پرالا فرزیلہ دی کر جم کر فرزیلہ  
بغی بے پارسی پر لکنڈ فرہ جنہ عذر کلم ؟ دلائی ای  
ایشیان دلائی ففرہ نے سی یا مدنیک پر لکنڈ

بیکر برای همیت و بیکر جده او شاه احمدی، اور بیکر  
بیکر خوش یکمی آزادی پر کی گزنده رو بیکر دس و  
نهاد او صورت شد، حکومتی دسته نویست آنکه برازی  
آنچه مکله سایر دیگر بود ایران را فخری و املاک بد  
گونه رمک او را مردم، اینسته برازی کاره بومی ایشان  
ب رده مسح علیشی؛ مکن او را پیش نفه برد، بر قدر گزنده  
دانسته که من بیکر ترا مکن گزنده.

بعد از این بعیضی از خواهد بیرون یافتن همان روز  
بعیض برشته که در اقفر یورخه؛ با چشم گیلان بیگانه اراده  
بین اونا به گوچه همیر و کالی ده آن باره دیگر اکمال چون  
ایشتمن ادو بیکر، بیکر بیکر در انتظمه باشیده

ادوزه هنرگز نه در پادشاه را بگیور و زنگنه ای بیکر.  
بیکر یک بعنی نهندج، بیکر و نه هنرگز کاره قاتمیش  
بیکش روی بزنده اداره دسته ای ای ای ای ای ای ای  
داده نهاده ای ای ای هنرگز بوق سایه ده بانجیم ۶۰ بـ  
صیانه ساق دلایت که بجهه مکله هنرگز بزنده  
مکله، عایشه فاعل نیز و قدره ای ای ای ای ای ای ای  
ست بانه گلبد و بدر، هنرگز ای ای ای ای ای ای ای  
هست مکله؟ غرض هنرگز ای ای ای ای ای ای ای ای  
سازند در بزم مکله تکی ساق ای ای ای ای ای ای ای  
نهندج بیکه و نه ده ای ای ای ای ای ای ای ای  
سازند چون در خانه دسته ای ای ای ای ای ای ای  
اد بیکر بیکه، بختی ای ای ای ای ای ای ای ای ای

۳۶ فردا - باکو

موردیه ھیجتوں!

سچ دعاوی میں ہے جاہ و خالق تھے میں بھی اور  
 کاغذ / طلب نشیری: مصنوعتیں آنکھ پنڈوں  
 سرخ کیز انگریزیں کیجیے۔ براہیں بزرگ چوپانی  
 انتہی، ہر عالم کو چوپا رہا بوس اولیٰ لازم کلیو،  
 خوبیہ بزرگوار سرخ کیک کیک تیڑا رہ بیک کی ملکی  
 اور یعنیہ نہ عسرت چکیے کیز؛ کھا بُر جلو اول  
 سروں ھدیکہ پول آنکھ بر قدر ہیجیہ امر دے بُر جلو  
 ٹھوڑی چھوکے دلکہ بُر سائے اونک اوزنی چوچی

اہتیا جی ایجھنے در؛ اوجمالہ دبیر بہ کہ جیسوں اونک  
 او غلامہ میانزو بے پر جنہ اونکہ ایشے سین، س  
 او بیہ ایست و اونک اونکہ سماقہ بامزو بے بول ایشے  
 ایکھی بُر جلو ایشے، خالق تھے میں بھی اورہ سرخ  
 دبیر بہ کہ کیک کیک تیڑا سین؛ میں اونک رضی جاہ نہادن  
 کہ اوزنی دہ اونکوں گوئے سون و مہنہ کو روشن  
 سلمہ سیدر جگلم، سرخ کا بیک مختلفاتے سکھیہ اونکہ  
 بُر سائے دلکھ بُر اونک بول ایشے اونک اورہ قوار  
 قریبین کہ کیک کیک اجنبی طابچوں سون، بُنکھ حافظ  
 عومندہ نے پرید قطع ایشے کہ اوزنی کھا بُر جلو ایشے  
 خوبیت ایکھی پول ایشے کی، اورہ کہ اسراۓ گرہ  
 بُر اونک بانگہ واسطہ سیدہ سندھ اونکا بُنی فوت  
 گوئندرویک؛ فقط پلچور بُر قور بُر کیک سرخ بُر کیک  
 کو مک اونکار من اولیٰ لازمی، سیں ایشے بُر بارہ دہ مکا  
 کاغذ بُر، اوللا عصرم آیغی خرچکارے بُلایہ کہ کوئی  
 سرخ کی لازمی ایکھیہ ایکھیہ ایکھیہ ایکھیہ ایکھیہ  
 وہیں کیک نہیں پول سرخ نہ کر کیک بُر تورہ پلچور

بُرْجَاهِه مُسْرِفَه اور ارادہ اعیانی بیچنے کے قابل بیداری کی  
 چوپانہ نشویتے درستہ چونکہ بور ادیہ بزرگہ بعد  
 کوئی مدد نہیں کر سکتا اور وفات قدر کے مکالمہ کو رکھے  
 بوسا یہی کامیابی قابل سلسلہ نہیں مل اجھہ رہیک: من نہیں  
 آنحضرت یا اس کے گورنر تھے بلکہ سرم: اور ارادہ آجھیں اس  
 سر کی نیز انسانیت میں اگر ۵ بلکھ سرم، جنکہ الہمہ اولاد اور علی  
 ایکسرہ پبلیک سرم، فی ان شاء اللہ بالا الجزا آخوندہ و بالا الک  
 اور تا کریمہ نہ طیبر او لکھی اول سے اور رایہ کلہ بسے نہ  
 کٹ رہی تھے سرم: اور زمانہ قدرہ ایسے ہوا کہ اس کے نہیں کافی  
 دلکش اپلا مقام ستر کلید پول کو نہ کرو سرم: بزرگانہ ایکسر  
 آنحضرت ایسے دعا دے آ۔ ترین ممکنہ۔  
 کاغذیں بڑا بڑا بڑا استغراقہ کو ستریں، چوپانہ  
 کھڈیں، اس کے نہیں کافی: طرفداری درکار: فقط  
 من بسید قطع ایمنی کے اولیہ سلسلہ کو روشن کردا  
 بسید قابل ایمنی۔  
 ارشادیں مال کو اٹھائے کر سکنی جاہلہ ویر رکھ کر کلائی  
 گھونکر سین: بُرْجَاه اونہیں دو: بُرْجَاهِ عیشیہ سرم و کلائی

است بُرْجَاه نیز تو فویاں و مسایکہ بُرْجَاهِ عیشیہ  
 ملکہ سلطنتی کو روشنہ دانتا رین، مدد و کر  
 قاءِ سخنے و نیز ملکہ کبھی اوزر اور ابی ایتم کی مخفی  
 اولہ۔

بُرْجَاه اوزر ساخ و سلامت و ارین: عایشہ خاتون  
 گلہد رحم سلامت دکھر: موسیٰ نہیں بور رایہ تجارت  
 قدمیاں نیز ایم جبرا: فی اونکلہ حلقہ اگر ہوئے  
 مشی اونکلہ دو بچہ اولاد اول کامی پاھنچا دو:۔  
 بُرْجَاه، بُرْجَاه کل، ملکیت و بیتوں کو خود ملکہ سرا  
 آنحضرت اُرثت سلام و بُرْجَاه کو نہیں رہو بُرْجَاه نہ  
 دی جیسیع ایلہ شعفیتیک بُرْجَاه کریں اور بُرْجَاه:۔  
 ایتھے بُرْجَاه کھا چوتاں کبھی کھا کا عادہ بُرْجَاه و ساری  
 نہ قدر: آپرہ بُرْجَاه کھا کھا چوتاں ایہ ملکیت و خلیل  
 معلوم ایلہ: چوپانہ نکار کرہے مکالمہ لازم دکھل  
 سیڑھا کر کھو ستر قبیلیت: کاغذیں سرم: اونہ اُدھر  
 یا ز: باقی سن اُرثہ دن دادن اُندر ہا اور بُرْجَاه:۔  
 بُرْجَاه کے عزیزیں: ۔

1955-19

۲۷۸

نور دیده حسکوہ!

مکالمہ دعائیہ تکہ بزرگ ہائے ساق و سلام سے دارینی ادا فیکر  
خوبی و تقدیر سرزدہ بادا ملزی پورہ۔ ایک گز رہنگار ملکہ مکمل کیتے  
تھےں ساق و سلام اور بکھر کو تو دو ملکہ۔ آپنا خاتمہ ز  
کار فرست گزار ائے۔ ۰ ۰ بیکٹ ناچ سننے ہد رہے یافی المکعب  
سرہ گز اولکہ تگرہ یا فشیہ (قاییں تمازیں) ۰ ۰ بے عیا  
بزرگہ احکام، ساق و سلام اور در، حلال غم۔ گلابیہ طاہکی ملکوت  
و ملک۔ لکیعنی کوکہ روکوں کارہ ایکڑیں جسے ایکڑی کہ  
صیبی۔ اد، اد، اد، در، اونچے ہد ساق و سلام اور در، کھلہ ایڈے صاحب  
در، کامنہ پر زار ہذک اور پر لالہ کی در، قدمیں ہد پار کر جائی  
ہد، پر بند اسریہ طہرانہ آپار دیکھ، امور جہہ بزرگ کا عہد پڑو۔  
و ملکتیں دہ گوئے رہبہ رہ فقط بزرگہ اولکہ تگرہ کی میستی، اونچے  
بزرگ اسٹوپیکہ طہرانہ را رینی بغراہی در دروب احوال بیکھ، جو کارہ  
بزرگ احتضان میں بزرگ اور اونچے اور بزرگ، فتحیں تندہ بزرگ اک بولنے  
فی الحقیقت می۔ ساغھر۔ اللہ ایکہ کینے اجلاک اونچی کمال بیور ب  
کیمی پیغوف عمد دیبور، اکٹی سلیکر دی فٹی ٹھائیں۔ سکھ انک  
او عمل رہی وا راحی دی کی فتحلہ اور باری فتح اور باری فتح اور باری فتح

نور و بیهوده میخون

مددح دعا درد مکار - سرمه گنج کاغذ نیاز نمایند  
بیهوده کوکه من عالی تجهیز مسکن مکار خان  
گوزه بیهوده؛ ایش بورده در که بروشله معارف  
قوس رعن طرفه دل اولانه قدر نهاده برده پیغمه  
مرکز زرین روی فتحیه ایش بیهوده؛ بوا بیهوده محبیع  
جمیعیت ایش مماند اوزانانه بیهوده  
بر حاکم ایندیه نیز مکتب ایشلر بیندیگه گوره  
بود خوش صندوچه هدایتله خالی شما گنج و امیده دارم که

کیمی تر معرفت اولانه؛ با او گاگو ره بر قدر در پی جمی  
دانند؛ هر چاله ایندیه مسزه تر تر کاغذ نیاز  
علادره اوزن پلکه که برا ماهه معارف خود  
طرفه دل معارف دمه بسته "آدمدنه بر چشمی گزنان  
سرمه بیهوده؛ ایش که آینه بیهوده چیخه کس او  
خواص بر تماره یاز و شب گونه در ره مخفی اوزن  
عالمه کلوه؛ بخوبی فرانز ادیسیز کند بال المیع  
تورک ادبیات فتنه کی فکر کرس غرضی ادبیات  
داند از (۱۹۳۰-۲۰) - ۶۰۰ جلد ایش

بر دیده خیوه دزدزه ای همس توکی

سلاح رعایت صد که بزرگ بر تل در درود  
کند ب رهنگ کنند و شیخ ب ساعت منی مسغله ایشان  
میله سری باکه به گتو پر که اولاد کرد. نیز پوکاره ایشان  
که اپشن اورایه کند. - زن که بوره شم فقط اینسته  
با فوب گوره سد که سرت باکه به کله که دهاره ایشان  
های سرمه ایسته آنرا دارد را نیاز خوش ننم.  
ائمه سرمه که هزار ریخت ایشان گشته بروند  
ایشان گشته بکه ره گیده بیله رسیک. نیز باکوه گشته که همی  
بد افراد صده سی صورت ده ایشان بایلیه جمله دلخواه  
ادلان ییرادن ایجا نه نام آنکه سرمه بعله برایه همکم  
صله کشن. طن ایدرم که آن چونی ایک آییه همانکه  
باکوه. گوره شم رسیک. بورا لکه. والی جوق یا پیشنهاد  
هر کس اوره ایشان سخول ایلوه استراحته در دلخواه  
بتدن بزم استنلاک نهاده ایوس سخول یک راهه قدرالسوق  
ایم برک دلخیست کیم ده ایشانهها یا خشیلاست بـ لان  
کله میست برشی بـ خدبر. سخون مکدت آداره همکه توکر  
لشیز دیدن لشیز فقط بـ لشیز دیدن آنرا دلبریته  
گوره بـ ایشانی بـ آن ایشیز بـ آنی قاهره الاره ایک بلیز.

بے اور ادنی کمہ اور زندگی چون سر بست جس  
ایک بڑے دنور کے سبق سے ترقی سے پولنے و ہر نہ فکر  
ادا کسے حکمت مکالا نہ ادا کرنے کو ملک ایک دب فکر کی  
پریوری پر کم سخت سوسنہ اور لارن آڈر بیجانہ کو کوت  
دنور کے سبق مکتبہ کتبخانہ ترقی ایک دب ایک بوجہ  
ایک دامہ بر قوی سوسنہ اولیہ سردار اتنا اللہ مکتبہ  
کو رکٹ اس بروارہ ادا کے سینہ رکھا اور ترقی  
تو ملکی ملارد اور اپنے سردار سر جگہ کر  
ہم بزم دھدہ سرکار بجز اسراف ایک ہامل ادا کو  
ایک بزم دھدہ اس کی ترقی دیرہ و ریکت  
حال ہامہ دو من شرفا اور بیجانہ مسقی سلک  
اسی سرسے حصہ دیکوئر بر اثر عاضر لید ایک بوجہ  
اس بوند اول پہاڑیم حصہ دیکی تکوہ بہریں نک  
والجہ را فلار او خدمت ادا نہ ادا کو اسے اسے ادا  
یا لکھ دستیں سناس بروہ سردار ام ایک بوجہ سسیہ  
پر دھنوا کریں عہد ادا کو ایک ماد میکر بر  
سیہ عملہ کھلائیں ایک دن قدر ام ادا کار ایک بوجہ بیکر  
سناء نیبا اور ایک اتریم ایک بوجہ ترقی سر ایک دب ایک دن قدر  
تو بیکر کرنے ادنی یا نہ بوب رکھے ایک بوجہ ایک بزم ایک بزم  
پر دھنوا کریں ایک برقا دن غلیمیت بروہ قدر ایک

میں نہ چونی درست اور دیکھا میں کہ دا بیو مردہ گلکو آئٹھا ج  
لارے میخت رایہ رکھ دیکھ . میں بھائی سے تو فریخ د  
مردہ ریلینڈ پاٹھ دیکھ — مسند نو غرض ایدہ دیکھ کہ فریخ  
ریلینڈ ترجمہ ایدہ دیکھ ! ہونکہ پنچھی دیکھ دیکھ دیکھ  
آور دیکھ سکھن شناس ایس ایس ای سندھ چوچی چالیں  
روت بڑھنے اور لاجپت ریج ، اسیں مال آلات بوزت  
کرن دیکھ تاڑہ رنے کیکھ اصول اور وہ خالدیہ میں ازیز  
فلاوری رنچ دیکھ ایسے رکھ اب تھے ۔ متن  
باقی باکوئے ترکیز کافی آنکھ سامنے دیکھاں  
بھالکٹ برادھنی رنچ اولہہ ایسے ایک اوغلی دیر قریب  
وارد اجھیجن دنیو میں بکھری ہے گلنہ ۔ ۱۴ لکھ ہر دن  
اوغلی کا کل ایک لیکھ ریعنی کہ جوچی درست اور لاجپت ریج ، فیکھ  
کمال چوچی عقولی اور نلادی دیکھاں کہا جسی دلار فی  
یونٹ سیٹھ لفڑ اور کاغذ ہے ٹھلکیو ۔ ۰ نیاز دیکھ  
روت کاری رنچ اور دیکھ جیکیت ؟ فنہو بلازی  
بیت کہ آخرت .

الغرض ایز آڈنست ۵۳ نہ بود ران کیلا .  
درست کے یہ گھنے جیک دادرار و براون اور ایک  
کوئے قاتل دیکھا کوئے نامدرا جیق ؟ جر حال دیکھ  
شنا برست . اندھہ صفا دیکھ بڑا کوئہ اور لاجپت

سەرە كاغىنەسى باكوي يازىز دىزك باكىدە كەمەنەقەنە  
ئەندازىز داۋار سەنھىل يازىز دىزك باكىدە كەمەنەقەنە  
اپتىڭىز كۈرمىز دەرىز ادارە جەنگەنەزقەنە ئەندازىز كەنەنەزقەنە  
بىز بىمانعت ئىلاس ئۇيۇمۇسىز .

## بىز ادارە ئەزىز

١٨ دېتەر  
ئەزىز بىز بىز !

ئەزىز دەرىز دەنە كاغىنەزقەنە داۋار ئەندازىز  
ئەلەنە بىتىمىسى دېزىز دۇچىز دادانىدە  
ئەندازىز دەنە كەنەنەزقەنە دەرىز دەنەزقەنە  
اپتىڭىز كۈرمىز دەرىز دەنەزقەنە بىز بىز  
بىز بىز ئەزىز بىز بىز ئەندازىز دەنەزقەنە بىز بىز  
اوچىز كەنەنەزقەنە دەنەزقەنە بىز بىز ئەندازىز دەنەزقەنە<sup>(جەل دا طەيل)</sup> ئەنلىنى  
اپتىڭىز كەنەنەزقەنە دەنەزقەنە بىز بىز ئەندازىز دەنەزقەنە<sup>(جەل دا طەيل)</sup> ئەنلىنى  
دەنەزقەنە ٤٥ دەنەزقەنە دەنەزقەنە بىز بىز ئەندازىز دەنەزقەنە<sup>(جەل دا طەيل)</sup> ئەنلىنى  
دەنەزقەنە ٣٥ دەنەزقەنە دەنەزقەنە بىز بىز ئەندازىز دەنەزقەنە<sup>(جەل دا طەيل)</sup> ئەنلىنى

۷۳۰- منفعت در بودن اینگیز خوب نیست.  
محدود نمایند و دلخواه آنها قابل تسلیم نگیرند.  
دعا در این میان کسی ایجاد نمایند؛ حق انسان و اسلام که بجزئی  
آن میان میگذرد خسارت نمایند و بگوییم؛ البته فیض کیمی لی  
در مسند این مکاری اول است از ادھاره او بجهة نزدیکی کو زرگان  
که او بجهه برگزار رود و دلخواه است اینجا که باعث میشوند  
نه که مکاری بورا بیهوده خسارت نمایند و شغل اهل اسلام  
بستگی نداشته باشند امّا این میان فقط از نظر آنها میباشد  
سویزه قدر لازم آنست؛ اذکار اسرائیل آنقدر بروزگارند  
بر عده؛ بسیاره در وظایف این سایر بجهة مخصوصی.

کو اوند کونز خولا جو اول کر بزرگ از زادہ اور رادھا جو  
ائیشوارو بے صفات ہیں، خود نے بکھر دانہ ایک سل  
خواہ اس اور نہ فارس بہر۔  
اویت فیلا - میں اللہ پر بھرا و تھوڑی ناٹ  
چیزیں ڈا تو بہر نہ نہیں و بزر ہائیز مکھیوں کو نیز کیک  
البہ بخوبی کریں اوسی غفلت کی داعی کریں کہ  
میلت لکھ کر \* حصر اتنے کی کھنڈ و بربادیوں  
امتناع کی اور یہ کھنڈ . باقی ہائیز مکھیوں کو رعن آئند  
سلام دعا کر دارو . ملکی دعے سریں داد دشائیو،  
اویج ریک . بروکر کے عزیز ۔

فر و بیره ار جیجیون، زهره، جیجیق و نوچان!

او لار مدت او لار ساز دن بای بیز خاوز  
لار قاد مدت داریت . رن بیز خاوز ساز  
ساعەن باز دز بگو ندریم ، اما گو رو گو سازه  
چا پیچور که هرین گو رون دیگر که جیجیون نزو پیشیخان  
اویز و دیگر که ایز و دیگر کا عاز کلبو . کی عبئ  
برو نزو پیشیخان ایزیه ، بیز اطر مدنه هیچه آر ما باین  
لار چنکه ھادیز ساق دمدلت او لار بیامنیه  
دلا نور میعنی ، نم گلچی گیج کا عاز باز نیغد هیں او رکه  
میخو لیلمی خودون آر نزد ، پولیه که هرگون بیز بیه  
کسر است و ده تا آوت تا ساعت ۰۹ کیمی ایش  
میخو لیلمی ، پولیه که بیز ایلدا باز دیز برس برکه دهاد سره  
صیخ تا زوی دهنگیم : ایشیس هنچه جاله و خاله  
دھنی تا دیز ایم که هرمه مز میخت ایم هر هفچنی سره  
ساعەن گلچه رکه . میخو لیلمی دیگر که کل

کل بیز براه چاتدیه نم چوچ نیجیب ایشی دا ایش ریم  
ساعەن که چیچین ادیب کلکم ار کلکم با علیم بیره  
بزیم ها دیز اک طرفندن چیچیق دن بیز خاوز  
اویز و دیگر کلکم که او شفاطی چیچیک با علیم  
پلسا رئی کماله کو ستره میگم : کمال رفی با داشی باید کی  
کل ار کلکم با شفاطی ، اویز دن دفعه بیزه کل  
کلکم شفاطی کل بیز ایشی سر دادن روب بیز  
کل ایش باغه . دیگر محمد آن دیگر خان اوندی  
میخو و دیگر خان کلکم دیگر داد شاق ایلک  
کل ایش بزه دیگر دیگر کلکم ایشی دیگر دیگر  
نیشم کیز که کلکم ایشی دیگر دیگر دیگر  
ایشی دیگر دیگر ایشی که خزانک ایم کو رو شد .  
میخو دن کل ایشی دیگر دیگر دیگر دیگر  
اویز صیچی من بزرخ ملکه ایشی کلکم بیره  
میخو ایشی که سزاواره دیگر خان ایشی لا ایشی  
داری طرفندن اویزیت ار کلکم ، اویز خان  
تو ره کل ایشی بیوله کلکم ایشی دیگر دیگر

فقط پروردہ اولیہ کے ناموں طریقہ چینیں لک  
اوڑا جقدہ، چونکہ بیعنی ہے کہ اسے اسٹانڈرڈ  
وہ اوپر بڑے کلکیر اسیکر کے وارسی میں رکھی جو ہے  
درستی استانڈارڈ لگنگ ایسٹنڈرڈ، بڑے چھوڑوں میں  
بڑے چھوڑوں میں اسٹانڈرڈ، اسیکر ایک رکھ کے  
میں قضا کیتے ہے رائج اور لارڈ، چونکہ استانڈارڈ  
کی کسی موسمیت سے عوارض پر چونکہ شیکھ اپنے اپنے کو  
ملے نہ ہوں، اسے چھوڑوں کا کرنی، اسیکر کے دل آنے  
تک دیر کر کر ڈالنے کو توڑوں کیم، اور حالت، فصل اول  
کو روشن کریکے، اسیکر کیم کو سہ کی اوڑا دو  
وہ فن راستی تھیں کہ اسے نہ اٹھیج سے، بخوبی اور کم کی  
دو فن کارہ کو سترہ کر کر کے اونہ کو شائعہ کیں اسی  
سیئن اور کر کیم کا نہ ہو سے، اسے دو فن چونکہ عصی  
اعکس کیا جو موافق ایکٹنے کیم کے کو ہے، پھر دو فن فناج  
کا ہے، پھر پیچے چونکہ مانگا مادہ و معنی اکھنیوں  
چاہئے سڑھاتے اسے ایک سوڑھتے، اور الی یادتی لولوں  
کے وہ اوپر ایکتے، پھر کسی پروردہ دوڑا ایکن صکر۔

1988 IV  
9

مودودی مسیح و مولانا!

سی و دهارم مکالمہ بزرگوار خانہ بیان و  
اویاردن نظر کا نہ کبھی — آنچہ کلیل کو روکتے  
ہائے کی ساقی و سعادتی / / عجیب خانع ایں  
کلکفر دینی پاکو دہ دہ / / اوزلا رفی و دی دی

بعض من نسخة مخطوطة مدين ومحادثاته  
مع ذكر ما ارضاه في بند ٢ طلابه مذكرة مذكرة  
نحوه من فوتنات طيوره ...  
عرض سرقة بذكى في قابضه ملخصه  
منها طعن في نسبته كى في نوع بذكه دفعه  
او مطالعته بذكه . ارجواكم بالذكر فاعينه  
اذا يردتم بهم وترسلونه لى سفارة جمهورية  
جمهوريه اسلامييه - ملخصه مذكرة

او که قاتمه ای رنگ داشته باشد که  
برده آن ساند. و این هرگاه که کشیده باشد  
باشد بینکه کسی را نمایند از اینها منع شود از  
قد اینها را درست بخوبی خواهد بود اینها  
او را نمایند که اینها بخوبی اینها را بخواهند  
نه که میتوانند کسی را نمایند زیرا  
در حق اینها از اینها باید اینها را  
بهم شرف آور بخواهند و اینها را بخواهند  
نه که اینها از اینها بخواهند او را بخواهند  
و اینها بخواهند زیرا همچنان که اینها از اینها  
بهم نمایند از اینها از اینها بخواهند اینها  
بهم شروع اینها باشد قدرت اینها بخواهند  
که اینها بخواهند او را بخواهند اینها میتوانند  
بینه قلادیز ند (باید اینها بخواهند) که اینها  
او قلادیز ندانند اینها بخواهند او را بخواهند  
از خواهش اینها بخواهند اینها بخواهند  
که اینها بخواهند اینها بخواهند او را بخواهند

آذیق نک بولن، جنگ سفر پیاپی ۷۵۴ کارهند و دست  
کاری خانه ها و اوس پر - او حاکم اهل استان ند  
بود. همچنان فرد پیار و دیو خیالیا نیزه "دماوند  
بیرون" و ممال آنند سر برآید و بروز سر ایند  
پس از خود لای دمیر پر لای و قلخاف لای ایلک زن طی  
داریش و مده شنید ایچریسته بای پیور بیاند ایک  
دو شده بیور بیاند دن بله ریک و بحر حاکم و برقه  
در این این عال ایلانگ بود لارنی سر داد که ایک  
برخی اورهای ادکنها؟ اورهای ده - ده  
دیگر - قیچیا سکنی؟ دن خان ایچریم که ایچری  
عل ایلک بیاند برسید و رفاقت خانانه سه ایلک  
درخی اورهای پلای اورهای ده و صافی دهن دن ایک  
دیگر؛ خوبی از خود بیاند بکسر اتفاق نه ایلک خون  
عجیب ایچریم - با غیر بیاند خون خونی ایچریم که بیول  
اسوی ایله ترینه شنی و سترمه سویونی صوای  
او پیش ایلی ایله خونه بیول نه اورهای خیز بی ایم دست  
نه هر ایل قلخاف و بختی ها و بخت سرکرد و او شناوه  
۱۰۰ کارهند ایل ایل دن ایل دن ایل که ایل که ایل که ایل

ئەس توکى ۱۹۲۴ نویل ۱۱۲

نۇردىدە جىھۇرىت.

سلاپ دعا دىن صەڭە منى آنام گىلە باڭى باعذرە  
گۈندىر دىب اوزىز مەلکىيە ايدە بىراپە ئەس توکى دە  
سانا تىرىپا دە اۇلۇم . بىر سارە مەلکىيە باچىق  
واندا رسى گۇ تۈر يېمىنە يالكىز استراحت اىپىرى  
باشىق بىنماخى شىلمۇ يېھىز . دەنلى خەلقىارادە بىر  
مەكتەپ ئەسىم، سەتكە دە كەنگۈنە سەھى اولەن بېقىت  
كەنگۈنە مەضىقىنىڭ سەخا ياشىۋە ئې ئەخزى يېز  
بەقىل، بەكتەر اولەم، اقدەر سەتىماڭ استراحت بىز دەلەم  
خەلقىارەتلىك كەنگۈنە ئەس تىڭىز اولەن بېقىت سەخا  
يائىپە.

اينىسى تە ئەرىشى بىر بىلە اولەن بىز كەنگۈنە ئەيدىن  
لا شەپىراق دادلىكى دە معەن بىرقارادە سەكلەن.  
ابىش بۇنىڭ دەركىر بىر ئەپىز اىپە ئېھىزە - بىز كەنگۈنە  
ايدىك كە سەزادارادە آسىر دەستراحت لە يەڭىن  
بىر سەتكەن ئادىلىكى دە بىراد قەسىراق ايمىتىپ  
كەنگۈنە بىنماخى سەھى ئەپىز كەنگۈنە ئەپىز كەنگۈنە  
بېرىلە بىز كەنگۈنە دە اولەن بېقىت بىر سەتكەن دە  
اوزىز كەنگۈنە دەنلى ئاجاڭىز دە سەتكەن ئەپىز كەنگۈنە  
داوزى اوراڭىز ئەجىق دە معەن بىر سەتكەن يائىپە كەنگۈنە  
ذىقەپ بۇ ئەخزى خەلقىارادە ئەپىلەن كەنگۈنە ئەس بىلە  
گۇردىن كەنگۈنە دەنلى ئاجاڭىز دە سەتكەن دەنلى ئاجاڭىز دە

ده چایع بولیه بر گذمانه من فا نه اخبار ره سالوب  
 عصیان خوش لایکا هب او لوپه ره . ایشک بوصوئی  
 هم خ لفظ هم وهم ده منه آرنن نکره سالوب ره  
 او کلگر سه بعد سه تسبیه ره گد مرک لاشم کلوه ؟  
 ایک هر طرف فرا نکه شوب بوله تزاره سکوره ره  
 سز کرک شرک اید بیغیتوب باکویه خایدا ستر  
 سز کیا کیه خابنا نکه بنه ارد بیه گله بیله کیزون  
 چو قاصیق آسنه ، فیکه او رک فا جا قارکلی ئیخاف  
 پیکه هر نه رده او کیوس ، ده یا خوبسا بر رکه  
 سز که هامس نست کم امله بخلک دنه او امله بغلک خود  
 یه هم بیلوره بوله کاه دنه ذاته ذاته هن

دن بآکه ده اد طرام . او کاکه ره کاعنه هه باکویه هن  
 آدمیه یا نه . آرسی نز ۶۳ میلادی  
 بزر ابوره ۲۵ نه کیلاد در سکی به گیبد بـ  
 او ساره براوون بیگون ناس زان دانسا سـ  
 کو تو مرد چیک . میکه و نیا برک ماننده باکویه  
 تایید چیستی . ایشانه سکلی یا هم بولیده کلبلد  
 در سکی به گیبد بـ سکادرست تعالیه اید . میکـ  
 عداده مسنه نه در ق آرق شرخی اید یرکه خیکم لگه  
 فرارق آسوب نـ تجـ به ایله سینا دینع دعا ایله فـ نـ  
 اید هـ سـ ؟ ایش بونه دـ رـ کـ من باکـ دـ اـ دـ لـ اـ کـ بـ اـ جـ  
 بـ سـ عـ دـ لـ لـ قـ هـ مـ لـ دـ اـ دـ کـ دـ عـ (یـ عـ هـ ) بـ بـ اـ رـ دـ

بنے باکری رہا ادھر اسیں اور کچھ کو رہ کا مانند ہے باکو یہ نہ  
آدمی ہے۔ آرسن نز ۶۳ پر ملکیت B. ملکیت ایڈم  
بزر اپر لائے ۲۵ نہ کیبل اور دسکی یہ گیند دے  
ادارہ برادر بھی گون نامزد ان دانساں  
گو تو مرد چیک۔ ملکیت عستا برک ماں نہ ہے باکو یہ  
تمایزا ہی سیقی۔ انتہا اللہ گھنی یا ہے یہ مرد مکمل کیبل  
اور دسکی یہ گیند و سکھا درست تعالیہ ایدہ و ریک  
عدادہ منہ نہ چڑھ آرٹی ترقیت ایڈی یر کھر خشم حکیم لگہ  
فولان آسو بہ ن تجہ بہ ایلم سینا دینغ معما بھی فی  
ایڈہ کس؟ ایسیں یونہہ دسکہ بنے باکو رہ ادا کرنی باسج  
بوز عنده لفڑی میڈل اوسکے بعد یعنی ۱۷ جون ۱۹۰۰ء

اکر ایڈ . بلیور میں بولید کہ ام قدر پسیا اٹھدیم کرتا  
ادن مددوں الیکٹریم . حکم رئیالیتیس لائکوک سیکریٹری  
آخر دہ بینز فرٹ ترمیم ایلم بولید سعالیم ہے باسلام :  
سینریر ۱۰۰ مردوب "مولار" کے سبتوں ایڈ کیمپنیا  
ایڈریج، صدر، یا کام ہر بار ایڈ بیٹوں بیٹھنے، باعثوں  
بلیبیم سورت ددم دھرشن کیما قور دلیور دم، ادنی  
قرستار اندھہ دم، ادیبوں نیک یانٹھ، آپلیبو ایسا  
ایروب، اسٹریب، قور دلیب، قور دلیب، رائیستینر ایسا، ایڈر  
سم، ایک ادیج گون بولید ایڈ بگوڑدیم کہ من شاہ  
رہ دیں لیکم، ڈیاٹسی بوسن عن للنگہ بامرو ایڈ، چکر  
ساعت ادھی کیم ایشیلوب بور دلکھدیم، برجور نعالیہ بند  
معجزہ ہے ب اڑی من ھیران قویدیں، المف الہیہ سدہ  
بولید ایڈر کے ھیکی اوکا سے اتحاد ایکھوں ایسے اسہد  
ویلک کھر قند زهرہ تک دادھا قدر ک بیٹریڈ اکھوے دھیج  
ریشم ایسے اسی اللہ بور بار دلار د بکور دستہ یک، آجھا قاکا نہ  
بکریم، بکار کے خنزہ سر

نور دریم و پیغمبر ا  
سید روحانیت هنر و فرهنگ " طرفه های  
بین طبقه های اسلام آزاد با جایزه ادیسه ایان  
که چون نمودم! بود که همه می خواستند بر خیل ماتریال  
نمایش لارگه تقریبی ایدرسن! برازیر حجتی قطبی کافر را در  
نایابی کردند! رفیعی بی بی روز عقاید و ادبیات صفتی نیز که  
گویند هر سیم، مادره که نمای بزرگ، اولین دو زنی بازی  
موکل گشته استند! ده مدل اسلامی عین جنرال بریک دیگاری  
گذشت که نهاده های اندیشه ایشان! او شناخته کرد که کیفیتی که  
در این شهرهای نظریه دارد، بزرگان امور سماقی و سلطنت  
دارند! بنی رفیعی خصوصیات اینها و نیز ملکه والیت سماقی  
ایده ای این رسم که تحصیل ایشان و دریل های هنر، باقی  
نهایت عصیان و غصه قوی ای با منزه از روحیت عجیب سلاطین را  
گردانیدند! بسیاره که عزیز شر

1987.2.8. T. 192V234

نور دیده حیچ و مژده !

ایندریه ملکه کرد. پس بوجالیمه ملکت خواست  
و از اوریا شاه گرددره فتوحهایم که زانای خوار  
ایشام اوزیر هم توکی ایشانه سرمهای  
آمیخته ساعت ۱۲ به قدر خوش روز و نیای ایشان  
آنچه کار او را می‌داند علاوه بر خبر عنانک است اهل کار

در سه اول و دویستین بیان می‌شود که این اینکه  
بیوام! صفتی از بر زنده اول و بیضه است اینکه هر  
دو قدر تغییر ایم، فقط حق تا صفت لغتیم که  
یکی ادیمه رایی زنده همچو بروزنم او بیور نیایی  
دارم و دو برا آیینه است راه است که دیدم بحق وقت  
استر و ماه سر و شتر که ارد و اول و دیگر همچو برسی  
پادشاه بکسریم؛ حال بتوه بس ساعت استر عرب  
است و ستر قدر سیمین این اوقات صبح است و خلاص  
او گزینیم که حق قیمتی برا او کنم ای ای ای ای ای  
اینده ایستیور که هم اول ای ای ای ای ای ای ای ای  
هر زندگی میکنیم برا دیگر ای ای ای ای ای ای ای  
قوی سر و اثر بیاره تجربه کنم که اولانه او که آنست  
دیگر تفاصیل از سفر فی عمله کامل نگه باشیم و اولانه  
ای بیویه رفی ماتریال دره برو تو آی ای ای ای ای ای  
اعلام و معارف قیاس ای ای ای ای ای ای ای ای ای  
قوی سر و اثر بیاره برو قویسته تیکل ای ای ای ای ای ای  
بر تو قویسته آی ای ای ای ای ای ای ای ای ای ای ای

لئو نه سالا جا و مکاره کورا چونه تاریخ چندی د  
سیستم تخلیلیم برای برخا — استبرد —  
بر سیمی جاده بیوت کن بلام بدم رخا خندیم. او قدریه  
نکت صدیع رخی قمن: اعضا لایرده بزمیکلار  
واز تو ریانگ چو فتح علا سنه ده: احکام خاصه ده  
این ما دنیواره بینمه شکول داریم بو یاقینه  
شما زده رکن اکادمیه ها — ایخون خاصه  
که از اینها که سلسلی مخالفانه تو سازی ده: بجه  
بپرید و سازیاک از این ایجنه هوق سرافی اول اس  
دیگر طرف زدن استری دسته شد اساس لاره حقدنه که  
بینکه هشت کیم از لذت برخیم که بزرگ دعا و در پاره اهمیت  
آمدن اولا حقیق ز بجا خواهی خونک دیگر تر جمه اینکه  
شما عالمه ایده بعلق: من عالی تحصیل مسلم رخی ذوبته  
مسکونه درون بیریه اگر که اوسه طوره مصل ایم بهم عکلار  
باقي بزمکاره کوئی میلاسته که برا کاشتنه هم  
که غصه زد و داده ایا تو به لغنه ده مرکوز

يورهيرر، بىنى مىرىخى اوپىلەردا ادرە بىز  
 اىچور، آندا تەھىيەلىرىن سەغايىت اولۇساتم.  
 بىرگەندا دەرىزىن مەخلفتىرىزدا ئەرتىشىتى  
 يىقىن بىماڭىك برقىن ئەلدىرىن، اينىدە ئۆزى  
 اپكەن دۈنلەو دا يېقىن دارىدر، حەلقەر كەل  
 رەن سەلەستەن، بىزىك خانىم مۇسقىدا يېلىرىتى  
 لۇمادە تىچىلە ئەرىز، اوئىن سەمارىف قۇساڭامىتى  
 ئەندرىدر، يىانزىدىنى اوئىلەپ بىرلىرىنىڭ قادىرىتى  
 حەلقەر ايدە جىكىزىسى بىرداۋە دەكتەر.  
 نەئەن، بىلەكە وەمعنۇق قۇلۇملازىندا ئەتكىزىتەرە  
 جىرىق قۇقى سالام دەغاڭى ئەندرىدر، بىر ساعت كەل  
 ئىن ياخىندە دەرىز، اوئىزىدە ھېبىقى ئەن ئەندىھىنە  
 ئەرەپىنى سالام دەغاڭى ئەندرى درىز كەتىنگەلە  
 سەرگۈرۇشتىك. باقى ئەلەتكەن سەلتەت اولالە  
 ئىم، وەلىكىن كەعومىنەن داشىڭىلارنى اوپىركى  
 دەنەفرە يېرىق سال سەغاڭىزىرىنى  
 بىردار كەن ئەزىز


دەنەفرە يېرىق سال سەغاڭىزىرىنى  
 بىردار كەن ئەزىز



۷/۱۱ فورمیده میخون وزهره!  
جیعینه و تومینه!

نه دعاون ملهه براها و مزساق و سلامت  
دارینه و سرزد بانچه هیچ زنگان لفڑ بوضر  
هایوزکه شنند آزرسی بود که سرزاریده تزلجه  
گروچک؛ ابته تکه ساق لق اوسون؛ سی ایلکه  
قدرتان نهاده بیغشوب بورایه کلکلکه؛ او نده  
گوروشه ریک آهد که صبر اینکه لازم در.

نه نهم ساعه و سلامت در، چوچی بیور و چوچا دره  
گو لور، او زی و ده هر برایمه قاتشیر، فقط قولا ف  
لاری، چوچ آنگه ایشیدیر، که برا رس دهی ضعیف  
له شخچیر، منه او ز طرد مدد، چوچ سه ایرم که



اوند عمره او زور او سو ۰

مکیده ایسے بزرگی سلا و در سفنه قایید اند  
در که ناخوشی در، او راهه او نکت پوگرند داد  
چیفا ترد پیر، اینه او سو که او ما تک ریزه هم  
رساند سانه ملیوبد، ایندی کیمی دهالیج  
روانه ایز بر که ۰

عایته خان در پندره مصلطفه ایده او کو را پوگی  
اره بودایه ۱۵۰۰ تا سی و سلامتی را پوکد  
موس ایسے بواره مو سخا یک کنی صدی، او را داد  
پو عرق ایز بر ۰

بنی اسرائیل، گز اوند قولو عنده و اراح و اوزنک  
بع ایشیم او قدر او که هیچ ایو بوزه گور میر  
لیشم و ده غریب سلطانه هر آن الهم میست بول  
ویکی رم نایمه هی کیمی ابلیک بوزنیه قدر بول  
ویرشم؛ آن لانگ قبرینه ماسیح روز لکھنا مستبور  
عایته فانک بول او کا دینه قدره او بورچی می  
او نه بی پیغمه گو تو رویم که هر آن الهم میست بول  
ویرشم؛ غریب سلطان دهن این او کاره هی ۰۰۰  
با حق او راهه چیزی اید شو چین بیو دکتر کیمی  
بد راره و رضی بزم بالا جالا - پیو مکده در که ۰

گمال اعدام - سیک دادگاه رئیس پر ایله رئیس مکتبه  
گنجینه و لارا ایسه - پلاستینیقا اوگ منیند ؟  
نمیاند بده که در خدا که مریکه انتیمه نمی  
نمیاند، معنیک او توانایی های ایجاد کمپ پیو پیوب  
بر جویی لارن اینه استودنت دربار.  
نمیاند از رید کله که، بو ابلل عصنه، بر جوی فردایا  
شید یاز میخان، و توکر که را ایسه و میتوخ عده که نیزه  
خطوه صنده چوی چالسته ای، پیچ که اشک رون اولق اوزرا  
بکامه "اکنگ" او پیسانی یاز بیرایم ؟ اوی قور تار  
وقدر مکاره عکی متنه ای زن آلو ب زاق اینجنه متنه  
قیمانه برو قیچی گیجه همکم . باقی ناشی ون، نیکید و دنه نهاده  
اوست قیلاهه دعا که دیچ ب پویا از نهاده دویز کن .  
ادیکنر پنهان باره و ره نهایت او لار سکنه براویک غزنه

نور پر بہرہ صلیحون اے جو  
بیچنہ د تھوڑی!  
سماں د عادہ مکارہ جو خداوند کر کر رکھاں ہے یا نہ کھائے  
اوے۔ خدا کے بیرونِ جو کہ با ستر جوتی قاتی اولوں د لئے  
جو ہاں ملے رہا مزماں د سلاط د سلاط د طاری! اے جو نہ لالہ  
تو یہ لالہ۔ قوڑا قلارے اوندر اگز اسند مرے اونٹا سوز  
اے رہیا جو تی پتیں اکووس! اما معمدہ کے جو تی یافتے ویں کے  
ایک دھنکاں۔ میرے بیرنا سانے اولانہ کے دیواریں  
پھنسے اولوں سیاہ دیوالی اونی سا تھیں ایام۔ ماریم کامن دیں  
سماں د سامت دیں۔ پہاڑ ملکوں دیں۔ دیں دیں دیں دیں دیں دیں دیں  
لیکن دیں۔ بید۔ تباہ جلا۔ دینی خاص کے سماں د سلاط دیں۔ سیڑ دیں  
کرو۔ نکل کیاں اونٹا قلا۔ ٹھاکر بیویو بیکار اونڈا او۔ دیویو ایں  
لیکن دیں جا لک دیں اونی سانک۔ اونی ملکیت، ایکس  
لیکن دیں والغ۔ یقین کے جیسیق ایک تو ہیں دینی لا۔ پیدا کریں  
کر دیز کر کن دیکھن کر لے دیں۔ بنیانی ایک ٹھیکار۔ آنام  
سادا ڈیں۔ مکارہ بیٹا جو بیٹا۔ بنیانی مکارہ بیٹا کوں کارہ  
کریں۔ جا۔ سادا ڈیں۔ کوئی مکار اونک اکھیں پیسے اولوں د لیکھیں  
نکا۔ ایکھیں۔ بیٹا جانے دیں دیکھن اکھیں بیٹا۔ ملکیت دیں

۱۰ زیب بر سرمه که آکر ب نوچه های اندیخته . بزرگ برز سرمه  
و سخت دار بسته . نظرک بر درک بر فتن کجوروب بیان اوله  
کهنه بینه ماید آندر نهاده ملکه ایده بر سرمه عالمه کلو ب  
اده اهه بر آن قدر تا در تخته های علاق و مکان های سرمه بر راه دهن  
تایه اف : بین طالبیه که نزد شاهزاده داشت نداده ایشانه که ایور  
دوست امیرکه نه خسدا سرمه بینه ، اما نه جو حق ب مرد را ب نزدین  
اوسته ایشانه کهنا دستراست داده به . اور نکن بیانه بیانه نهاده ایور بیور  
که بیه . اور ایه هله . سرگو زلجه و لجه ایشان بین مکانه های مکانه های بار  
تیه ایه بیه . بوده ایه بینه دوستانه ب غیر صدقه ب فضی در مده .  
خواهنه . ده ب محاله رسه ب فتن بدل تا دا سرمه . شده آنچه .  
اوچ سبیه برد کهنه بیور خواه ایه ایه که خیل بدل ایه . ۱۵ نهانه  
خون ایه ایه . سرگو کهنه دل بیور دا بکلا بزده پیشنه بده . اینه  
صلحت گوره کرس او را در باره بزده هم بزده کهنه کهنه خونه بکله بکله  
عنه بده . بزرگ برز سرمه کلهه دویه رس . فیروزه داره ب خانه ساقه در  
هدسته ایه . صحیح برنهه نه ب خده . عایش نامیه کهنه کهنه بکله دهه  
اویه دهه سرمه کاهننه بیا بعده . بزده دهه دهه ساده دهه سهسته دهه .  
پیش بزده کاهننکه بزدهه نهانه کهنه کهنه کهنه کهنه کهنه دهه دهه .  
جهن جو قل عالم دعا که داره دهه سرمه کاهننکه بانه کهنه فیزی بیه .  
کهنه سرمه ! ایشانه کاهننکه بزده کهنه کهنه کهنه کهنه کهنه کهنه کهنه کهنه .

40. Nuri-didə Ceyhun və Zöhrə!  
Və nuri-didə Ceyçik və Timuçin!

فر دیده جیعن و زهه!

و زور دیده بیچینه و تمهینه!

می دهارم مکده زارا و سلامت و ازه

و هر چوک آن خوش بخونه سازانه ساق و سلامت

او که بترنگ ایله بخدا که در که بیچینه و تمهینه

نخوچ اوچا این چوچه لایه ایوب بترنگ

ترنگ ایله باقی اوچا اوچا و قدر شادانه.

پر کله کله زاره بکه افبا کله بکله پر بکله بکله

دنه کنه دیک: کله بلکه کله کله دیکه و چیک: اووز

زهه کله ایچک اوچا نیلا اوچا - آزره اووز

پول کنه کنه پلکه کله کله کله لا بلکه

من آزده اووز رو قدران قله قله باقی والاره  
نخه عله تجیع اوچانه سله بخه بر دخه منه باخه ایچه

و بیچه ایچه ده مزه اوله: اوچه بخه بر فیضه

نم خه ایچه بخه ایچه بخه ایچه

قنه بخه بخه بخه بخه بخه بخه بخه بخه

ایچه بخه بخه بخه بخه بخه بخه بخه بخه

و بخه بخه بخه بخه بخه بخه بخه بخه

دنه بخه بخه بخه بخه بخه بخه بخه

علوهه بخه بخه بخه بخه بخه بخه بخه

ایچه بخه بخه بخه بخه بخه بخه بخه

او نظر دید کار بولیل در مکتبه گیر و مکتبه چوچ سرمه  
۷۱ یه ایله کوک او سینه که کویی بالهست قدر خونه  
او خوب پرس که چه توسته اولاد چه ایله در مکتبه  
جیل چوچ تسلیق لقا ایجه رده گزده بر او قد راهم با  
او حلقه رنگ از قلچه ایله و قلچه ایله ایله  
کلیه سرمه کار ایله ایله و مکتبه ایله ایله  
بله آخه و آن سرمه کار ایله ایله و مکتبه ایله ایله  
قریه زیر چوچ عقله قز ده ادروه یا فشی او خوب پرس و ایله  
سمرانک او نک که رازه زیر پرس و رازه زیر و او زیه ده  
چوچ پرس سرمه کار بر تازه قز ده و ادروه که هده ده  
او نک که در دستم داشته که قز ده شما در مکتبه چوچ عقله  
و ایله ایله و مکتبه چوچ پرس

مُهَرْ دِيرْ هِجَيْوَنْ !  
سَكَّهْ سَعَدْ كَهْ كَلْبْ بَعْتَمْ (و) وَبَرْزَهْ مُوكَدْ دِيرْ بَشْرَادَاتِيرْ (و)  
بَرْ كَهْ مَادِينْ الْحَمْدَاللهِ سَاقْ وَسَلاَتْ دَارِيْقَيْ (ب) بَرْ بَانَهْ هَارِيزْ  
بَرْ زَوَافَهْ (و) اَيْكَهْ ۖ ۖ اَنْجَهْ هَفَرْهَهْ كَهْ چَيْتَيْكَهْ . نَهْنَمْ سَلاَتْ  
دَرْ وَهَدَرْ اَيْ كَهْ سَرَزَرْ بَهْزَرْ يَا خَشِيدَرْ (ب) يَا حَمْ بَرْ آزَهْ خَوَافِيْهْ  
اَكْهَسَهْ ۖ ۖ اَنْجَهْ بَعْفَرْهَهْ رَرْ جَبَارَكَهْ غَنَمَهْ (ه) اَيْ بَرْ آبَهْ  
صَيْ شَهْ زَادَهْ تَالَهْ لَكَنْرَتَهْ كَمَكْ بَرْ (ا) اَنْجَهْ بَرْ زَاهِيدْ بَرْ بَرْ  
اَوْلَهْ بَعْلَكْ اَوْنَهْ كَلَهْ بَيْهَهْ بَرْ بَرْ بَرْ دَرَاسَهْ  
بَجَوَهْ عَمَيْهْ ۖ ۖ اَنْهَرْ بَدَهْ ۖ ۖ دَيْلَهْ لَهَشَرْ (ب) چَيْتَيْهْ وَهَجَيْهْ  
سَلَهْ دَهَهْ كَهْ شَهِيرْ (ب) چَوَقْ بَعْضَهْ اَوْسَهْ قَدَهْ بَرْ زَمْ (ه) دَرْ بَهْ  
گَوَهْ دَهَهْ بَهْ تَارَ اَيْ بَرْ اَدَرَهْ دَهَهْ چَوَقْ نَرْ تَخَتَهْ اَوْنَهْ اَسَهْ  
اَسَتَهْ دَهَهْ بَهْ دَهَهْ بَهْ سَيْسَهْ پَيْسَهْ (سَيْسَهْ دَهَهْ) اَوْنَهْ بَعْضَهْ  
هَلْفَهْ - گَلَهْ دَهَهْ دَهَهْ دَهَهْ دَهَهْ ! نَيَاهْ اَلِيمْ چَيْتَيْهْ عَرْوَهْ بَلْكَهْهْ  
اَدَهْ بَهْ بَهْ بَهْ .

اساعیله آزادرس خریابیده قرن داشت اور عالمگیر بزرگ  
 او امیر را "اساعیله اوزن" کہیں نہ ذات الجنبیہ مرحوم  
 اولوی بود. بی بیم درود را اور اسی رسم خلیفہ داد  
 ملکیہ رہ ائمہ کو کہ کوب و باشندہ فرضیہ و پیر چونکہ  
 کبھی قبضت پرکشنا غسلیہ و بیسینویں نیف امیرتدی  
 مکہم میہ بو ایں یا فتحی الامدیں۔  
 حال حاضر رہ ۱۵ میزبانی و سلامت واریقہ اعایشہ خاتم  
 ہدہ ستر و فنکہ رہ در، سیر رہ تالا رہ سلامت رہ۔  
 اولکہ قائدیہ اور ایک ملک مددیہ۔ بڑی حق امیر تک  
 ملکو بسز کر ایں کو روئیں کے معنی الحفظ من ملکیہ اردن آردن  
 اس بستیجہ، فقط خا، غصہ نہ کنی شجہر، اولاً یہ کیا انسان  
 چھوڑی آعز لفظ، دیجیا نہ نہ مسلکہ کس: چونکہ مہمنہ کیا اولیے  
 ووہ راف پر، آنکارتا ویل مفتنتہ سائیع حق مسکونیتیں جو  
 غصہ رہ امیر پر، فی پاکیجہ، بہر کاہ بوارہ خویں بے لپیٹہ کہ  
 رہا رہ بیانات، چونکہ اونک جانی آبجاتی بزرگہ راست اولوی،  
 حلال فقا، گلیمہ، قلاںہ، ناف غسلیو، چم گلبدہ، قلاںہ ارادہ اولوی  
 ایمہ صلنا بیلمجہر، اور کہ اونی نہ آئیا ردن اولیمیور نہ فیروز گلیمک

۱۳

بزم لیگنگل مزراوفہ هن اذ بخشن امیر تیرار، محمد عجم دلخیہ کی  
 آپ سبق و غربت پر رہ ساندھن و بیول افیتی دہ اونکا اکتوں  
 شملکہ کی بر امیر، علاءہ حکومت دهن من گلکھہ راضی دلکھ  
 دیکھ رکہ اور نہ دہ بزرہ ایسیں بین اول مل لازم دہ، اور کارہ  
 ایسی، ایسی چو خدا: بطریقہ حکومت فر کر بیکیں ملکیک  
 مدیریتیم، دیکھ طرفیز حکومت بتازوں دیکھ دیکھ ۲۴  
 عدادہ، دارالعلیمیت دارالعلمیین دلائی ایسی بیکیشیتیہ  
 نفعی معلیمیم، اوسن علاوہ باستھن // دہ دیکھ دیکھ  
 اس بیکھر: سنتا برآ نہیہ میں مراجیم بیکن آیہ، بہ  
 ملکیہ امر دھن جدتی جدتی؟ اوزن کر جانا چاہئر چوی یا چشمی دی  
 ابتدی پا رکھی بیرون ملک، جو رہ بھر، یا اکر دک، سیاست  
 ایتک و معنی الحفظ من اکثر دارالعلمیین گر دک نہ قدر سالہ زن  
 در، اما چو غایہ مفاتیح فر سیپیور، بو خفید صدر، بے چوی  
 نکر را بھرم اما آفریخ بیان چیخیمیور، اک، بیکر اوزن دمن

سزه گو رمک رم اما مینه نه سرمه بیلور سرمه ده بز.  
 گنده ده هفت آسیده بز اور ای گلکه سرمه اها موافق گو روکه  
 هفت هشت ای رفع ایده بیله م کنمه غربوب ده  
 سله چکم آنچاق هایو؟ هله سلامم گله ...  
 شیره پیچ بز چو گوئه میوره چونه کله بز چیوره  
 چونه بوله ایستوره بعد بر تانش آرام گله او زدا گو راهه  
 بیلور سکن ای راهه بز هنگه سرمه س بازنه کیم و ده  
 آنچاق تکه های ۳ عده ای اینه هله که خدا حافظ بز  
 هاموزدن زهره یه داره قدره آرتن اکتفا نهاد بز

برادر عزیز  
 ۲۲/۱۸

بز هنگه سکن او کر کی و حق چیزی داشت  
 بز هنگه سکن او کر کی و حق چیزی داشت  
 بز هنگه سکن او کر کی و حق چیزی داشت  
 بز هنگه سکن او کر کی و حق چیزی داشت  
 بز هنگه سکن او کر کی و حق چیزی داشت  
 بز هنگه سکن او کر کی و حق چیزی داشت  
 بز هنگه سکن او کر کی و حق چیزی داشت  
 بز هنگه سکن او کر کی و حق چیزی داشت  
 بز هنگه سکن او کر کی و حق چیزی داشت  
 بز هنگه سکن او کر کی و حق چیزی داشت

۷/۴ - یاکو  
 نور دیده چیخو ده  
 سلاح دعا ده حال باز میخواهد نیک  
 مکتو ب داشتگله بیشتری بیکلا  
 هارت ۲۰ ریخت مکتو ب دیول گوئه درج  
 آنوب ۶۰ دینگل لاضھو صدھه بی معلم داس  
 دیربرس . گند بی کاعدا بیلیم سکانی بیول گونه دیز  
 بیشگان باره مسند بیکلا احوال دیررس .  
 باقی نهنج سانج دسلامند . ہلیکم دھا  
 (میندیم یا فشن) اوله ب اماگه زه هله سعابجی

در این ایام نیز ره قابو قریب آمد  
 و عاشیش کام کیم ها رسک سانع رسلا رسک  
 ادب از داده آن خایز ادلاست  
 عداده بونی سلیم سکه هم عالی تحمل  
 آفاق فارم تعارف قی اسار لغت طرفند  
 من متعله کیمده و بور خود صد و تعارف  
 قوس از لغت قولده کیم سه طرفند رواز  
 چیخه کرده من عالی تحملیم بیتر کاف ایچو  
 ایکه ایلی صورت شوی ماسدیر دفعه اولاق اوزده

آنکه باید گیدم آنکه برای اروع نظر دقتور  
 در فیگونه رسکیم آنکه رسک عاخت اولماه  
 اینکه برمه پولاصر قیمه لی بیکم . بیکه زرمه  
 ن تھیمه کرد قایید اوند صفره معاف قوسان  
 حکومت عالی قونسر و اتو ریانگ اداره نه  
 بیکه تا پیشرا عقد ، فیکه بیکه ایل رگ ستر رکه  
 با شفه از براشیم با هار بیدار دید خودم  
 آن ربا بیجانه بیصفحت گتوه بیلیمیره .  
 معاف قوسانه بیلاده بیطن قله بیف

نم اینکه مکنی حقیقی تقدیر ای برادر که عالی  
خواصی داشتند و از اینها امداد ب  
نم تبریک اشده است . با تقدیر قریب ای برادر که  
نم مرا ففت گوست دیگر . حال حاضر در  
این شیرینی از زیرین . با قدر خواست  
لست بیان این نظره به داد شاگرد .  
خواسته من حقیقی سلام دعا دیگر .  
برادر ای هادیکه .

نوره شیخوں فوز ہرہ!

سالی ری دعا بده صد که جو حق تکمیر اسلام و اسلام را بر سر زده  
که عذر بیان نزدیک میگیرد اول است . بنزه احتمال نبود گویند در که :  
او را نمی میگویند فتوحه علیه همه و اسلام پیشیغ علیه همه  
سربری یکم : این چیزی با قاعده آنکه اسلام و معارف قومی اسلام  
دارد از شیوه پیش از اسلام میگذرد راضی در راست چون میگویند اینکه اینها  
نمی خواهند این دیر است ؟ حال بزرگ او لبیم بدریم همچنان که این دیر  
صفا مهد اید بایستی خلاص شود برای میلادی من از نظر اسلام بروی  
سیاره و کار استیزی و آن خود راه میخوید اسلام . سیاره در مراقبت  
اینکه نیز کارکرد همچنین برواره معنی القبور معاشر کسر جرق  
آذربایجان است از آنکه همچو بروگفت من میم اور هم فقط  
من باشند در اصل از اینکه یعنی آنکه سرکشی عزیز نیز سار و سارکه  
و من آن که بیفته اگر راه ریگ که نه اینکه این راه هملا نوریم  
حتی همان راه اسلام را میتوانیم برواند همچنان که باید بود خود راه یعنی میگفت  
سیاره بولگت فیضن خلیه درسته تکله نوره بر گلطفه سار خلوفه  
ایمیلیون هزار کس بر پیشوای اسلام و دیگر ایمیلیون هم میگفت  
برول ایستاده بود بولگت قاتانا بیلیو نزم بنا لمعن و لطفه  
کسر کرد . یعنی برگزی باز نمایم فقط شرق و آذربایجان را  
سی ایام میگذرد تینها تاره بروز بروی از این مصادف بروی

پیوکه برادر قدر حاصل نهاده اند خلیعونی او فخر جان و فخر را  
ادون پا رسی مخالف موسيقی نمایند و فی او فتوخ بایلریم  
دست امداد نصب کنند او از مردم او فخر باید باشیم  
نهایت عالم این کار بربر او فخر نماید بوجوکه همچنانه در کس  
او را خود پا گذیجوبیر، فقط هنگام که جانه برادر قدر سالم  
دست امداد، عالم بزرگ ندارد یعنی فخر حاصل بوده اند و بزرگان  
نهایت عالم، بوزیرها بجهت ساختار قدر بزرگ، اوند کاره  
قد بایه مفترس که مطالعه اجنبیه راه در. گورگ ساختن اند کوئه  
علمه صدر، دلزیده

نهنم ساعت و سلامتی داشتند اینجا فرمان مخاطب  
نمایند و پس از آن روزه هم قوچانی از مردم باشند  
که مخالفند پس از آن که کوچه ایشان مالمهاده باشند از اینها  
گفته اند اور است در واپسی اینها متفاوتند از آنها می  
باشند از اینها بیشتر گردیدند از آنها باشند اول باید اینها  
باشند از اینها بیشتر گردندند از اینها باشند اور باشند از اینها  
بیشتر گردندند از اینها باشند از اینها باشند از اینها باشند

بایکم و سایر مبتدا هم فقط از علی جباری و سایر این حروف  
گذشتند اول در یونانی که بودند در آن مکار، حرف نهاده جبار حفظ شد

صیح بر چهارز بحضور رئیس دیپورت اردنیان اینکه اینکار نداشت  
۲۱- و در این ادله میرا به اولو - اولادیر بیلور (جبار) پیشنهاد  
ضایعیت (بیمه) پیشی دیگر که یارالله بیلور (جبار) پیشنهاد  
کیمی دیپورت راه آورزی داشت اینجا بر اینه در عرض خود چهارچهار  
معنی داشت بر هفت بیمه درین میان آنقدر برای سه هزار دلار این ایندیاناپولیس  
چاله ای رسانی شاع و سلام استند اوزنست بر او علیه اولادیر که  
آردن کاله فوج بیلور (جیف) پا قشی اوس قادر پیش ایستاده  
باهم این راه بر هفچ بیمه و اوزن دیگر تسلیمان کاله در این  
چاله اوزنی راه صنایع نقیبی شعبه هایی کاله در اینه ای این  
بر هفت پیشنهاد اول رسانی ایل بیلور (جیف) برای هفت بیمه که هم  
تیکات را در خرسوند و همه دیگر را در بیمه خواستار. خواسته  
که این راه بر اینه ای ایل بر او علیه اولادیر اما  
از اینه ای ایل که ایل دنیسی کیم ایل بر ایل بر ایل ایل  
سیم بیلور (جیف) و اوزنی راه سه هزار بر ایل ایل ایل بیلور  
که ایل دنیسی ایل هفچ بیمه ایل دنیسی ایل هفچ بیله که ایل هفچ بیله  
در اینه ای ایل هفچ بیله که ایل هفچ بیله ایل هفچ بیله ایل هفچ بیله

لیست آنها باید از سبک‌آمده باشند که در آنها می‌توانند  
برای این سیاست خوب باشند، از این‌جهت داشتنی و همچنان  
برای این سیاست خوب باشند، نیز که قدر.  
اگر الف) این سیاست خوب باشد، برای این سیاست خوب باشند  
آنها در حقیقت این سیاست خوب باشند، اما از این‌جهت  
که این سیاست خوب باشند، از این‌جهت داشتنی و همچنان

نور و بیده جیخون!

مک دعاوی داده - هر چند کاعده /  
و سه گونه ای دو نال - مک بینه ۳.  
تعجب بر پا سپه که بز کیل طرفه سره  
گونه رانه کاعده ای دک بسزه چونیوبه  
جال، خالق سمعانیه فیم سره کاعده ای  
جیم و بیک / ای ایک دسته با ز دینه به بیده  
حک روی که سره نیشیوبه .  
هر حالمه بین کیل هایوس و هاییه فیم لگه  
ساق دسلامه / او پاره ده هیچ بین کیل ایگان  
اینیه که بینه دله قراقده و بوساخت  
که نی بکا غنه بیزیرام ششم ایله ملکه کیم  
بیسیز کر آب جیا دهدنی عظیمه آرسواره  
سایه ایله بیا بر زوس اوچیه ایه تماش  
کیم در بیک /  
بر راهه ایکه که بیکه قاریا غصه، بیده طکه

آپریر، خلیق المدیکه مک دعاوی ده یافته هر تی دعاوی  
بیدیکه بزند سایه سنه منتهی بزا دنایه گیمکه کی واغزال  
قد آفخونه بدل ایله آپاره بیکه خانم داوخته ایله ده  
علیمه ده بیکه بز خانه ایله باسته که یازینه قراحتی  
سراق نیجه سی او لارق قریلیه دن ساغه ایله بلدره ...  
عیشه خان گیل خنده بز کیل دخنی یاز بیکه خونکه اونی  
کلوب بگزندوه . بز ده قلاس قوه هم ملزز - ملکه کنک  
کناس و سرمه ایله را رس دله با چنه ساع ده  
او حب دعاوی ده واره . آبی صدت ده ده ایله بایرانه  
د بیکونه بزه بیکه خوش بزه کیم - سره کل دو رویه کاعده  
سلفه ده بزه بزه بزه خلصه ایله دسته بایرانه بایرانه  
بر و قنده بز ده ایله دن کل - استان بیکه بیکه که چون  
آنات موسیقی بیکه گتو - ایک برا میش مکن اوله  
یعنیه است شنیده کلیله بزه / ایله ده مادر داده بایرانه ده  
لیده بزه بزه ایله کوونه ده هم دسره و ز ایله برا بر  
چنگیں ایه - داشته ایله کوونه ده هم دسره  
نقش ایچیه هم، چونه بیچیه ایچیه - داشت ها تو بزه کیم  
و خوش بخداهه برا بایرانه . باقی هدیه سده است ایله کنک  
اکیل کیم ایله ایله ایله ایله ایله ایله بزه برا ده  
یانه ایله : شنیده بایرانه، ملکه کیم ایله دن دا فوکری  
بر بیکه ده - ده ایله ده سلامه ده ایله ده ایله ده  
کاره که غزیه ده ۱۷۶

من چنانکه در این دنیا کو راه نموده بخوبی / همانند  
نهایت قدر این دنیا ایندیها سی سی عالم را  
لذت خواهد بود که از این دنیا خوشی برداشت  
برخی داشت بدرست می باشد مسؤول بولایه ایشان  
بررس منتهی کو روشن بسته شد و شرکه کار  
حق تتعجب ایندیها که اینها پر کیمی حایثیت  
ویژگی های کار و بد و خوب صد هزار خلاصه لازم ایشان  
از کامپانیه هایی که می خواهند اینها بر این خدمت  
پیش نمایند یا زدن به این دستورات را که ایشان  
بدترین آندره کارهای ایندیها از خود مسروقات  
او را در کامپانیه ایشان که این کار را کنند  
او کامپانیه ایشان پر بده آن خلاصه که این پورتال  
پیش نمایند این دنیا ایندیها این کارهای این  
نمایندیها بورایی کامپانیه ایشان که این کار را کنند  
که این بدل خدمت صد هزار پیش از این دنیا  
نمایند دارند که بیش از این دنیا این کار را کنند


نیز که این را برای بی کم برود می خواهد  
و این دست و طبق تایید افتاده است. هر چنانه مکانی بر  
این فکار آنکه مکانی بازو بـلطف اینست.  
یا زیر گورک از اینجا ناچار آنکه زخمی شوند  
اوایده است. این گورک در میانه گورناله فی این  
معینه ای خفته است و در حقیقت فیضی می شوند  
یا این دست از اینها می باشد که اینجا بر سر گذاشته  
شوند و مانند یافعیون از این دست اینها  
معینه ای خفته است. برخواه اوله بخوبی آنکه  
در گورناله بر قاعده بینی قو ملکه فیضیده را داشت  
و دیگر بینی نه و پیر سرخ که می ایجاده از ترمیم این  
معینه ای خفته نسبت اینجا بر سر گذاشته باشد  
که این دست اوز دلاین با غلظت خود چشم بچشم  
گذشت که گورک اداره نمایند و این دست اوز را که  
ماوس احتیاج نمی باشند و از بین راسی بینه می خواهند  
که این گورک را بر علاوه بر این رایاقی او شاقی نیز

لایه و ایله کاره دیگر نمیشود بخواهد  
بیکاری داشته باشد؛ اولنار آن بوده است  
که درین کاره بسیار میتواند عالم کشورها را  
ادنلار ایله کند و میتواند از این شوهرها زان  
پر خوده کلید خانه داشته باشد که درین کاره  
بودن ایله دختر اولیج اولنار آن کاره بخواهد  
شروع شوند که کوچکان استینه و کوچکانه  
که از دسته طبقه ایله باشند و ایله ایله ایله  
که از دسته طبقه ایله باشند و ایله ایله ایله  
که ایله ایله ایله ایله ایله ایله ایله ایله  
آنکه میرست ایله ایله ایله ایله ایله ایله ایله  
که چون پرست علی ایله ایله ایله ایله ایله ایله  
اویله ایله ایله ایله ایله ایله ایله ایله ایله  
بایله ایله ایله ایله ایله ایله ایله ایله ایله

نور درینه همچو  
سلام دناره همکه همچو  
من سرمه کاشت یار میخواه  
ایند ادرک  
ایش خوش ووفم خوش آز رسه همچو  
هر راه همکه نگران او لیره همکه سای دلای  
نهش یا فشم در دها ملیره یک یعنی ناخوشانه بیرون چونکه اون بیکمی یا سیستونه کی همیا آبراهه شدید  
او ناکش همیس ادوکه خوش بیرون ناخوش ایزد همچو خوش همیس دیوله ایزد همیس گلید رفی سلاسته  
خیزش که ایکلزد بیرون خوش بیرون و خیزش بودید. من بیکو ناکده یکدی او همیس ایزد  
با خلادیع که ته دستور گذاشت آهانه دلارام در چشم دستور ایستبله همچو  
براد پر اراده ایزد، عالم دلارما همچو در آور با سیاره ملکه دلاره ایزد ملکه همچو  
ایلر ایزد، تردن بالکه دلاره ایزد

## نور دیده جیھون!

سلاح رعایت مکاره ز عزیز بماله دانان  
 پا ز دینه سعادت را مل ب تیشیر اد شاه کر  
 ن لازمی بزی حق مکاره اییر او بل ره باشیم  
 خیاست اد کن لا زندگی آوره قاتمه حیله تمام  
 ایکی آیدهه نافر شده اسیده اینهه بیافت اد کن  
 باشیو ب پیامبیر اسیده ایهه دور را نمی باشیم  
 آنام دریده قالان لاره ها که ساع دسلامت رس  
 نه نه مک تیز تیز باشی، بیشل آغز بیزه دهی


 اد سعوفه فرنی یعنی خلیسه ده ایستاده ولی پیغمازه ده دخواه فراموشیم گی، دسته داد  
 اینهه دلاسته ده دخواه بارم؛ پوکه کاره دهاره دخواه ده دخواه ده دخواه ده دخواه ده دخواه ده  
 صحبت اد ایشنه همیمه ده دخواه ده دخواه ده دخواه ده دخواه ده دخواه ده دخواه ده دخواه ده  
 گوره را که نه له پیغمازه ده دیا که که ده دخواه ده دخواه ده دخواه ده دخواه ده دخواه ده  
 دخواه ده دخواه ده دخواه ده دخواه ده دخواه ده دخواه ده دخواه ده دخواه ده دخواه ده دخواه ده  
 ایکه نه قابچی دهاره دخواه ده دخواه ده دخواه ده دخواه ده دخواه ده دخواه ده دخواه ده  
 گو شاهد للذم کلکه کاره؛ من ده دخواه ده دخواه ده دخواه ده دخواه ده دخواه ده دخواه ده  
 لکتیو مکاره دخواه ده دخواه ده دخواه ده دخواه ده دخواه ده دخواه ده دخواه ده دخواه ده  
 دخواه ده دخواه ده دخواه ده دخواه ده دخواه ده دخواه ده دخواه ده دخواه ده دخواه ده  
 دخواه ده دخواه ده دخواه ده دخواه ده دخواه ده دخواه ده دخواه ده دخواه ده دخواه ده

نیزه سخنی حکم کرد که گوستردیم درین میر که فوجه لقنت  
در عرض آمدات چون از پشت همکوردهای آغاز  
گشید - اذیک ایجاد نه بر درون ستواره که  
فرید خواست "ارساله روحان (معجزه) ایام  
در دیرین ایجاد که برایکیم گوئند مکرر آمرداد آنکه  
آفرلاده ای دیگر نیست ساخت ادلو بـ (ایله بیله)  
مازده رون درین میر یادیم یکیعنی گوکلدهی به سکونت  
بـ (ایله) غرفه را درین میر یادیم یکیعنی روسای چون

گوئیل شید ر مکرہ نیز ستم آرماد دیرید، اینه ه  
که موک دعا ایمیر که بولایت ادنی هارس ایمیر یک  
دیریق یا پنجه تا شر ایمیر، انسانه دیریق توست  
دیریس ایمیر و ادریس مان دنده آنکه ایمیر مکر  
ایمیر و یا ایمیر پیغمبر نو و ادناه قاره رخی دیریکه  
دیریس تا شیر ایمیر ایمیر دنده اول کرد، خالیمه  
ایمیر دیگر جنکه فتحیه آدم طهر خندز رے تیکا در دهه  
ستون  
۱۶/ اینه بود که ایمیر دنده ایمیر سر قدر مکر است لابه ایمیر  
که ایمیر پیغمبر نو و خالیمه ایمیر ایمیر دنده ایمیر

مَنْ يَرِدُهُ مُؤْمِنًا وَمَنْ يَرِدُهُ  
مُكَافِرًا فَلَا يَجِدُ لَهُ مَذِيلًا  
أَنْ يَقُولَ إِنَّا كُنَّا نَسْتَعِنُ  
بِالْأَوَّلِينَ إِنَّمَا يَعْلَمُ  
مَا يَنْهَا الْفَلَقُ فَإِنَّمَا  
يَنْهَا عَنِ الْمُكَافِرِ  
لَعَلَّهُمْ يَذَكَّرُونَ  
أَنَّمَا يَنْهَا عَنِ الْمُكَافِرِ  
أَنَّمَا يَنْهَا عَنِ الْمُكَافِرِ  
لَعَلَّهُمْ يَذَكَّرُونَ

عند ذلك في كل يوم يجيء بهم بغير تعب ومشقة  
باباً برأسه سيفه - وله ساقان ملائكة / . عاليٌ  
فأمام دنه ببراءة من كثيرون يحيى كده بغير تحفظ  
برأسه أحواله بطبع رأسه كده أحواله بطبع  
كتبه وأسلوبه كده . باقى قوله برأسه  
بصورة باباً جوز . أنتي من أنا كده بكتاباته  
التي كانت باباً جوز بكتاباته حلوة . هذه  
هي ملخص . بحسب ما ذكره أنتي أنا حلوة جداً ،  
دون سيفه

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِيْمِ

۱۰۷

لـمـا جـاءـتـهـيـنـاـ مـعـهـيـنـاـ مـعـهـيـنـاـ مـعـهـيـنـاـ مـعـهـيـنـاـ مـعـهـيـنـاـ

جـ - ١٨

بـ ۱۰۷  
نـ زـ رـ وـ دـ هـ جـ حـ لـ وـ زـ هـ رـ هـ بـ مـ عـ لـ مـ نـ

لجه و مادرن صدیقه بزرگسایی دستورات کلی پسر  
بیکوچ وارد او را به بیمه امنیتی اوزان ایلام مرکزه مشغول  
واریفه: دیگر طرفدار سرمه ک با مردم ۱۰۰ هزار خانه جا استفاده  
دوچار اینجوریست: اینکه کمتر که در این بلیه کوشز زیر که  
سرمه برای قایچال سرمه: بوراده اولانه بخوبی  
پولانه ندار و همچنان ساپر تاری از راهنمایی بجزی  
عدهست که بیرون از که سرمه برای کله سرمه: ساره برای  
کله آینه و قللرها ایش و ده دوزه از دوزه آخوند  
برگ و دو شرک: موئیاند، نند ایچون او مادر  
قو موقعا در اینکه فکری بیس فکر دلکل اوس و ده  
قسطنطیه بودید که بوریم که معنای بذکار غافل دس  
فعله بکسر سینج به نه اینکه آس اس اس ایلدر ده کلوب  
کیچی، چند برساعت موئیاند باشی اوقدن  
کاتب شیف در که ف اونه بیکر اس در که نه ایچون

هم او شاپنگ لارک زیارت مسند آر فاین اول رکز  
 هم دره آذربایجان بر منطقه بخواهی؛ و بروه  
 بزرگ باشیم که بر ساخت جوچ گوزنله هر کی  
 او را میزد همچند که مع المخصوص بر ترا که گونه از  
 عقیقت جوچ پاشنه کچی بریک؛ او کی گوزنله  
 ایندی در بولا حاضر لاست که باعثی اولاد که  
 ملزم صریون لار و دشتر اوتاچ لار اچ و قیمه  
 کچی کله ده هو سقواط پنجه همکن که دها  
 باعثی بوله

غرض بوجونه ازه اذربایجان براز  
 گوزنله چیز که ابته هر میز بکله کله افده  
 نیای اکله طوریه دهن مفضل که بازوب  
 پلکه ازه جیک و یون هرچی پاره شده ده ده ببر  
 گوزنله چکد؛ باقی یعنی پلکه هم مصلحت ببلکه  
 چن کله لکلکز واچد؛ بخچ طرحه لکه بجهه  
 نهنج، ملکه و هارونیه اوتاچ لارک بوده اهل او رکز  
 دیر کله ازه بیانه ازه ده هار اقدام عزت به قادیکن ببر  
 باره کله عز ب

نه و ده حق ملوقه بعینده گوره پلچه هسته نالغونه ایلهه  
 دانه ایلچیم، چونکه هیچ برای ده بخدر... آذرباه  
 بوجونه ازه پوله اشتر و دهن عده عبیده ایله گوره شوب  
 و سیچه برق تاره قویه لفک که بزن آذربایجان هرگز نی  
 ایله ایلهه قویه نه مراجعت ایده که که سرکر برمایه  
 همکن اذن دویز اور سوله؛ اون آلا دکنی  
 سره معلوم ایده ریک او حاله همکن همکن  
 چه عبیده بوله اسحاق سوز و بیر که سن کله کیمی چن که قلوقه  
 صاحبیه اوله ارس همکن همکن همکن همکن  
 دهن گر تریک. چه عبیده بوله اند براخهه بزنه  
 و سنه اوتیه بیوک برجسته هر چونکه اونکه بركه  
 همکن همکن کف استه در  
 ایله سرکر برق ایله همکن همکن همکن اولا  
 نه اوضاعه کیتهه ده آنجاق بوله ایله همکن همکن  
 و ناسیه آنچه حق جماله ببره سرکه داوشاچ لاره کوکه  
 ایستیوار و تا لاره ده هار اقدام عزت به قادیکن ببره  
 ایندی ده ده طنه قاییده بجهه همکن اوله لاره ده

نور دین حبیحه و هر  
لای رعایت صد و سی هزار کله  
ادمی از ناخن چشم بزرگ آن میگیرد  
این در هر چنده بروز از لار ایجود چوی کوچک  
دوست داشتی از خود بخواهد و نسیم و با خود ران  
که بیان آن بارگاه ایم مر عین پیر ک منفعت لای ایشان  
بینیم که این شیوه که اول آن که کافته شده بیان میشود  
این دو هزار هزار میگردید است که داشت از این امر  
چو بست آنها برا بایک آنها همان ! ویرا آن در قدر صد  
پیش دره همکار اول از  
بند رف ایکار تحریل گفتند شیخ ایکار آفرینش  
قطعه همراهه همین اول را گفتند ایکار آفرینش  
عیار است ایونه آنی در که ادوقت میگات بر  
تعظیل ایمیر؛ من آنها تحریل چیزی ماید اور عقلاً  
آن روزه عذر و ایجود نیست و میگاید شر ایشان  
دیگر آنها را بسیار بگانه دره تسبیح تحریل ایشان

بـاـشـنـهـ بـرـشـرـهـ دـادـسـ آـنـرـهـ بـاـجـانـهـ بـلـهـ  
آـنـدـهـ سـوـرـهـ دـفـعـهـ فـرـقـهـ بـلـهـ آـنـدـهـ سـوـرـهـ  
تـعـلـيـمـهـ بـرـدـهـ بـلـهـ دـهـاـ آـنـلـهـ دـيـهـ دـهـهـ  
آـنـدـهـ مـلـهـ دـهـهـ بـلـهـ تـلـهـ دـهـهـ آـنـدـهـ مـلـهـ  
آـنـلـهـ تـلـهـ دـهـهـ آـنـلـهـ آـنـلـهـ آـنـلـهـ آـنـلـهـ  
دـهـهـ دـهـهـ دـهـهـ دـهـهـ دـهـهـ دـهـهـ دـهـهـ دـهـهـ  
آـنـلـهـ بـلـهـ دـهـهـ آـنـلـهـ آـنـلـهـ آـنـلـهـ آـنـلـهـ  
آـنـلـهـ آـنـلـهـ آـنـلـهـ آـنـلـهـ آـنـلـهـ آـنـلـهـ آـنـلـهـ  
آـنـلـهـ آـنـلـهـ آـنـلـهـ آـنـلـهـ آـنـلـهـ آـنـلـهـ آـنـلـهـ  
آـنـلـهـ آـنـلـهـ آـنـلـهـ آـنـلـهـ آـنـلـهـ آـنـلـهـ آـنـلـهـ



۱۲۸ پاکستان

مُورِّدِهِ حَسْكَرَه!

می رهاردن مده نه و زنده نه کاغذ ایشوب  
بیهوده ها . جیخیخه کیفریک دسته عجیب است بزیر  
حق فحکایت اینها . فقط یکان برخ دفعه ایلی ایشوب پنهان  
ادله زیرین پلکانی ایشوب قطع اینه بکار نهاده بود آنها  
گرمه خود را . او حاکم کوه بود خوشیده مذکوحت را باید پسر  
هملت اشوب مدل من امروز قسمه بیارید . بزیر  
سوزه ای ایه علیکه این " نادی که کندیکه ".  
ایشوب سرمه سرمه بیارید هم مسکن .

مکتب

او میتوانند از این دو عامل مؤثر بر علائم خوبی و بدی  
برخورد کنند تا همراه اینها باید سه.

برینچی فتح و میلاد که ملنے بزرگ افغان را اید او زیر پسرخوازه  
کردند و دیکش دوار خویی ریگ که سند پر نمودن یعنی برده ساخته شدند  
لذت اتفاقیکه با خیارق - او شاق لارا ایچون در آن سالانه که  
بوزیر ملکه که همان یوله هر ماهیه اسلام نشاند آن را اولما مینم.  
بد بزرگ ایچون مکنه، اوزنی ده بزرگ همین آغز را کله ره بخوبی  
پسند ایچونه "نمودن" کلیه مزه هار در که اون ایکمی مزه مداخل ایچونه

بایع و بایرس کو اسٹریٹ نظر اف ایک پول کی تاریخ جیک  
ہندوستان پر بھل آؤ رہا تھا جو دن و نی پول آئے ہیں  
ایک جیک۔ سرماںہ خصوصیت اور ملکیت اور پیداوار  
کو نہ رہ جائے۔ پول لار سرماںہ خصوصیت اور  
متعلق اگر کوہنہ ریلیس سرکاری مارکیز پر بھائیتی  
انتظامیں سالاری اور اپنی زندگی دھانیں بیان کرنے کے  
دیر کا۔ دلائی نے اسے بین کر کر خاندان کے اوپر کا  
ایک بھی قسم ملکیت ملنے نہ کر کا فائدہ اسی صورت  
کے ایک ایسا نہ کر ادا کیا جس کے حفظ اور اگر کوہنہ ریلیس  
ایسے تو کرے۔ موہنیوں کا اک اور باریجیاں سفر را کر کے  
اعضا اس اور بھنی میلو سکن اور اونچوں  
B.C.H. ۲

اعنایس اور یعنی پلکو رکت اونہی رہ . B.C.H. ۲۰  
اے صدر دے جو سب اونک بخاطر لارائیم دارست چور  
پر کوئی اون دھوکا نہ کیہ مبارکہ رکز ایڈر دفعی وائشی  
رک ایچر برا یہ اک اونھ اسون : سب را یہ کلکن کیجی  
یادی قللوچا صاحبی اولارنی با جنگیکه خند وبلن پلکو رک  
دوں نک بر فرکی دے جو ورنہ نند ایچر اور اونہ یادی قللوچ  
صرنل تینی بیو اوندھوں سارہ کافی دیا اجتنبر ور کلکو رک  
ایہ مبارکہ زیر پر ایکسیں یادی اولہ

اده هنچه قیح بگذم عالی در حق خوبی اکمال اینک  
و نهاده . اینجا در این مکان از برادران متبرکان  
نه در سیفی رخی سایر ازهار حق خالق شریف حضرت ده  
یافتند بعید بر طامن ای تیری وشم ؛ معارف هنر میان اهل  
من در سیفی صفت ای اهیت ، در بیرون مملک روشن خواهد  
شد مشتمل در کاخ اعزیز کور بگذره بپار فرم عالی در حق خوبی  
اکبریه ده کامل اولیا خاطر فدا کردیش . زمانی خواهد بود که  
دستیم اولیم برس پر جون و میر قدره ای ای ای ای ای ای  
دین ؛ ای ای ای ای ای ای ای ای ای ای ای ای ای ای ای ای ای ای ای  
کوینه ای ای ای ای ای ای ای ای ای ای ای ای ای ای ای ای ای ای ای  
همه صده پیغمبر ای ای ای ای ای ای ای ای ای ای ای ای ای ای ای ای  
علمه فرماین ای ای ای ای ای ای ای ای ای ای ای ای ای ای ای ای  
سازگاری ای ای ای ای ای ای ای ای ای ای ای ای ای ای ای ای ای  
و نهاده ای ای ای ای ای ای ای ای ای ای ای ای ای ای ای ای ای  
زاء ای ای ای ای ای ای ای ای ای ای ای ای ای ای ای ای ای ای  
قریب قابل نسبه ای ای ای ای ای ای ای ای ای ای ای ای ای  
بعده باور نکر کر بررس کر ای ای ای ای ای ای ای ای ای ای

لشکر عجیب لد آتیکه بر مده حکم داشت برقیک پو خضراء و زر  
بو عجیب آنکه بر کوه کلکه ره ترکلا مانعک و فتنه و مدنیه بخوبیه  
ای ایل ایندیه و دسته سخن ایه و بگویه، ترضیه افغان  
دو در دارنگه لک عو متنه عصیکل ایه سرمه زاهه و ز قارچ  
سیز و ب او ز آنات و طیق نه مغلل تیر کن، علاوه  
ب عیله همینه برا بین ایده مشغول است که ما بکو ایه بیه مغلل  
قاکا سرمه و ب مردمه ایه ایه، هژانک و بایا آعز و ایل شیعه  
در اینکه بزرگ هفتاد هزار سویل و دیگر بیه و بایا زندیه ایه  
امضی، یا ۷۰۰ و می باشد که سورانه همین برا همینه و بکو صمعه  
برخی قدری اضافه ایه لا طریق و دیگر برسنی دن شکا سنت  
اینکه احتمالاً جمز پو خضراء  
نه نه ساخ و سلام منزه زاره دها (گوییم) بیه کاخ  
او پیور و دیگر که ای ای الله بگزینه و میکنند کل ساع ایه ایه  
لایه بیه بیاس نه نه بایه همچو طرد خداوند آیه ایه ایه که  
جان فوته گلکو و بیه برکت هوا سن و گلکشیه، هو چاکو و  
پر کاغذک چو این جمله که ایه دسته کنگز نه که ایه ده کلکونه  
سینه، بیز و هامه ایه طرد خداوند او شا شا که ایه، ای ای الله بیه  
زیک ایده عاضن ایه ایه، ز فرهیه کو یک کو قرخا سینه کو کلکونه بیه  
لایه کر خوش بیه

نور و نیمه بیرون  
سایه دهنده دنیا میگیرد که اهل آنها  
آنکه از خود رفته باشند  
مال گرفته باشند میخواستند میخواستند  
همه آنها همچنانه بخوبی میگذرند برخی از آنها که بخوبی  
نمیگذرند اینها پیش از مادر و نیستاده هستند و میتوانند  
از اونها قیاره ای ایجاد نمایند و خوب است اینها را بخوبی  
بگذارند و میتوانند اینها را از خود رفته باشند از خود رفته باشند  
پس از اینکه خود رفته باشند میتوانند اینها را از خود رفته باشند  
که اینها بخوبی ایجاد نمایند و میتوانند اینها را از خود رفته باشند  
و میتوانند اینها را بخوبی ایجاد نمایند و میتوانند اینها را از خود رفته باشند  
نمایند و میتوانند اینها را بخوبی ایجاد نمایند و میتوانند اینها را از خود رفته باشند  
و میتوانند اینها را بخوبی ایجاد نمایند و میتوانند اینها را از خود رفته باشند  
پس از اینکه خود رفته باشند میتوانند اینها را از خود رفته باشند





ولاستیاره گنگه ایچون حکومت طرفینه از دهن گذاشت  
لائنده از درون عالمه حکومت طرفینه نداشته باشد  
ما بده کو همک را که لائنده از علاوه سایر یاد  
ریغله است اور سنتیاں عجیتکه بر خود صفو که  
دکله بلک از ریاستیاں هکی متنه و ساینکه عارف  
قوس از لغه ترجمت ایمه پیدا شد از اینه  
م قویانی لارم مسویق عجیتکه میانه  
لائنده از درون عالمه حکومت طرفینه نداشته باشد  
سته قدر و قیمتی خود را استرا اعلاده میانه  
مستقر کر موقایده آقاده میانه تو قدر داشت  
سیاه رفی مراجعت اید و پیدا  
آری چی ما آلات ترجمه نه کله که دن از دن  
آری بته اول کاماترین عجیله را جمیس از مردم پیدا  
دم چونکه از ریاستیاں همانند نیاز نداشته باشد  
فراسو نه عیاته بار استبرای ای از اسرائیل  
پیشگی ای همک ایده یعنی خسته ای اسکه در

علاده، وَتَسْعِي إِلَى بَطْتَنَهُ يُولَدُ سَيْلَكَرَزَرَسِيم  
نَهْ قَدْ رَاسَهُ مَطَافِيَهُ اُولَئِيْسَ بَرَاوَ قَدْ رَحَيْهُ كَرَرَهُ  
بَرَدَهُ دَشْتَنَهُ قَوْرَدَهُ لَمَسْجِيْعَهُ لَيَلَادَهُ سَنْدَهُ كَه  
مَخْضُوهُهُ كَرَيْيَهُ اُولَارَعْنَهُ دَرَگَيْهُ بَلَسْهُ  
اَبْشَهُ زَرَمَهُ كَسَ الْوَنَالَهُ بَلَكَهُ مَلَدَهُ تَرْجِمَهُ  
اَبْتَ وَثَقِيرَهُ زَهَهُ اَوْزَهُ اَزْرَكَهُ كَلَلَهُ  
بَاقِيَهُ اَوْلَهُ لَهَهُ نَهَلَهُ وَفَلَهُ هَلَلَهُ اَوْ كَامَهُهُ  
بَلَهُ جَوَهَهُ غَزَهُ لَسَرَهُ اَللَّهَ سَلَاتُ اَبْتَهُ  
سَرَاهَلَهُ دَادَهُلَهُ زَهَهُ زَنَهُ اَرْلَهُ نَهَيَهُ  
اَدَهُهُهُ . اَبْسَرَهُ لَيْهُهُ كَرَجَيْهُ بَكَهُ اَهَلَلَهُ اَلَوْهُ بَدَرَهُ  
تَهَدَهُهُ كَيْتَهُهُ وَلَاهَهُهُ شَكَلَهُهُ حَلَلَهُهُ كَهُنَهُ كَهَلَلَهُ  
اَيْنَهُهُ، كَاهَهُهُ جَوَهَهُهُ طَهَهُهُ كَلَهُهُ؟ كَهَلَهُهُ دَكَلَهُهُ  
لَهُهُ كَوَهُهُ دَادَهُلَهُهُ كَهَهُهُ اَسْقَهُهُهُ اَسْقَهُهُهُ  
اَمْتَنَهُهُهُ سَارَهُهُهُ وَسَارَهُهُهُ دَوَهُهُهُ لَازَرَهُهُ  
جَيْهُهُهُ دَمَهُهُهُ بَورَاهُهُهُ كَلَهُهُهُ دَادَهُهُ دَيْهُهُهُ  
كَهَرَهُهُهُ تَعَجَّهُهُهُ اَيْهُهُهُهُ ئَانَا اَلَهُهُهُ بَرَهُهُهُ  
اَوْلَارَهُهُهُ اَزَنَهُهُهُ دَيْرَهُهُهُ كَلَهُهُهُ كَهَرَهُهُهُ

ریک دیا اینله من او ماله مله ریج کورونه  
 ریک فقط دیگاره بیرم رادن و نیا با لانه در  
 باخی هده سلات او ولاست بسرازه  
 او شکل قلاست بر ترکیه اولو ریک  
 نهند دیچمه که میکند او ماله ریک زنه  
 سوره شیوه و که املاه شد ریک  
 دیچم و ناشر ریک او ماله مله معاینه  
 او وندلر خیزه که اوله خصوصی  
 سلاح دیگر دارد .

بخار رک خنز .

فردیه و بیکه دیده  
 کل دیگر که کله دیگر کله دیگر  
 داده دیگر کله دیگر دیگر دیگر دیگر  
 کله دیگر دیگر دیگر دیگر دیگر دیگر دیگر  
 دیگر دیگر دیگر دیگر دیگر دیگر دیگر دیگر  
 دیگر دیگر دیگر دیگر دیگر دیگر دیگر دیگر  
 دیگر دیگر دیگر دیگر دیگر دیگر دیگر دیگر  
 دیگر دیگر دیگر دیگر دیگر دیگر دیگر دیگر  
 دیگر دیگر دیگر دیگر دیگر دیگر دیگر دیگر

اَنْتَ بِرَبِّي اُوْرَحَدَهْ تَسْأَيْسَ  
مَنْهُوْ دَوْلَهْ دَوْلَهْ وَادْرَهْ دَوْلَهْ دَوْلَهْ  
عَلَيْهِ دَوْلَهْ دَوْلَهْ دَوْلَهْ دَوْلَهْ دَوْلَهْ دَوْلَهْ  
سَارِيْرَهْ دَوْلَهْ دَوْلَهْ دَوْلَهْ دَوْلَهْ دَوْلَهْ دَوْلَهْ  
سَارِيْرَهْ دَوْلَهْ دَوْلَهْ دَوْلَهْ دَوْلَهْ دَوْلَهْ دَوْلَهْ  
سَارِيْرَهْ دَوْلَهْ دَوْلَهْ دَوْلَهْ دَوْلَهْ دَوْلَهْ دَوْلَهْ

قَسْرَهْ دَوْلَهْ دَوْلَهْ دَوْلَهْ دَوْلَهْ دَوْلَهْ  
قَسْرَهْ دَوْلَهْ دَوْلَهْ دَوْلَهْ دَوْلَهْ دَوْلَهْ  
قَسْرَهْ دَوْلَهْ دَوْلَهْ دَوْلَهْ دَوْلَهْ دَوْلَهْ  
قَسْرَهْ دَوْلَهْ دَوْلَهْ دَوْلَهْ دَوْلَهْ دَوْلَهْ  
قَسْرَهْ دَوْلَهْ دَوْلَهْ دَوْلَهْ دَوْلَهْ دَوْلَهْ  
قَسْرَهْ دَوْلَهْ دَوْلَهْ دَوْلَهْ دَوْلَهْ دَوْلَهْ

سکلہ معاشرہ فرمان لعہ جائی مارکارہ تو کیا  
بیان کیا شکر اپنے نہ رکھ بلکہ کیتی ملکیتی، فریضہ  
مالک خاصیت پر ترسیمہ رہ فتویٰ کامیابی کی دلخواہ  
و قیامت اپنے کامیابی کی دلخواہ ایک دلخواہ عزیز  
بلکہ سماں کی لارنچ دلخواہ ایک بڑھ کر دلخواہ یعنی  
دستِ رایک ایک دلخواہ عزیز رہ فتویٰ —  
ادعاً مقدمہ۔


بیان کی مفہومیت کی پیشگیری میں بزرگ مالکیت  
و ملکیت پر مفہومیت کی مفہومیت و مالکیت و ملکیت و ملکیت  
و ملکیت کا ادب کو فرمودہ یا مفہومیت کا ادب  
عکسی کیے گردیں کہاں کہاں اپنے بیان کی دلخواہ  
کیلئے اپنے ملکیت کی پیشگیری میں بزرگ مالکیت  
و مالکیت اکتوبر ۱۹۴۵ء میں برائی کی دلخواہ  
کی مفہومیت کی پیشگیری اسے اپنے حضور کا انتہا اور اپنے  
یقین امدادیت ویزیم اور اپنے دلخواہ زندگی  
ادلیسی و ملکیتی لارنچ دلخواہ مالکیت و ملکیت  
و ملکیت ایک دلخواہ ایک دلخواہ ایک دلخواہ ایک دلخواہ

## نور رعہ جمیں ۱

**ذوالفقار بک حاجی یکلی**  
آزره کارو، را او بیرنگانه و درام دسته سنه  
و «اوران غایس» مجموعه منک و دیری

جتنی  
۱۹۷۹ء کی ستر  
۱۰۔

لک کوئی بیزد کیسے اور عزت یا نر اینجا فیضی بیزد  
بڑیے کتبہ میں عزت دن و صبح اول بنی شہرت  
و ایش سفات کار سخنیت ایسے من پیر و رام  
بیک جوک امیر کار، کله ای اوک قدر ادای سفید بزم  
ست بدل شفره پرسخ وزیر و فخر و اسلام کی  
کندو میں معلم اپریل عکس اوراق نصف فروخت  
کل شد و دفع اور قیمتی و برد سالہ ورقہ سے  
بھا صاب پاز زهره دنہ یا زکون۔ باقی حق  
حق اوپر لے چھپتی، پنک دیر چھون دا سید  
سرور دلک داریلہ بالاص اولیک اولی سرکل ۹ سجن  
لکھر قیز دیر بونج ادھ چھپتے گود کن  
و کل افعیلیک اکریہ، چھپتے یعنی بالاص چھپتے گھو  
اور بیره فرا نیسے کتبہ بدار، عرضی ہر دیر اوس قدر بکرا  
بیک بیک اپریل بچھر معہ قبہ ذہبی کنڈو للاو  
خانو منکر کے سے چھپتے ہر چھر سلو منز وارد رہ



لَمْ يَكُنْ مُتَّسِعًا لِمُجْمِعٍ مُشَاهِدٍ  
وَلَمْ يَكُنْ دُرْدَانْ (بَنْجَانْ)  
عَلَيْهِ بَرْدَانْ بَلْ وَلَمْ يَكُنْ  
أَيْمَانْ كَبْرَى بَلْ وَلَمْ يَكُنْ  
بَرْجَونْ كَبْرَى بَلْ وَلَمْ يَكُنْ  
بَلْ وَلَمْ يَكُنْ بَلْ وَلَمْ يَكُنْ  
خَلْفَهُ دُونْ كَبْرَى بَلْ كَبْرَى بَلْ  
وَلَمْ يَكُنْ بَلْ وَلَمْ يَكُنْ  
لَمْ يَكُنْ بَلْ وَلَمْ يَكُنْ

لَمْ يَكُنْ مُتَّسِعًا لِمُجْمِعٍ مُشَاهِدٍ  
وَلَمْ يَكُنْ دُرْدَانْ (بَنْجَانْ)  
عَلَيْهِ بَرْدَانْ بَلْ وَلَمْ يَكُنْ  
أَيْمَانْ كَبْرَى بَلْ وَلَمْ يَكُنْ  
بَرْجَونْ كَبْرَى بَلْ وَلَمْ يَكُنْ  
بَلْ وَلَمْ يَكُنْ بَلْ وَلَمْ يَكُنْ  
خَلْفَهُ دُونْ كَبْرَى بَلْ كَبْرَى بَلْ  
وَلَمْ يَكُنْ بَلْ وَلَمْ يَكُنْ  
لَمْ يَكُنْ بَلْ وَلَمْ يَكُنْ

لـ مـ لـ زـ رـ دـ دـ اـ لـ لـ خـ زـ دـ  
دـ زـ زـ مـ خـ دـ اوـ بـ دـ دـ زـ زـ زـ  
لـ بـ زـ اـ سـ دـ دـ زـ دـ خـ زـ دـ دـ دـ  
اـ سـ بـ زـ اـ سـ دـ دـ دـ دـ دـ دـ دـ  
اـ سـ عـ بـ اـ كـ دـ دـ دـ دـ دـ دـ دـ دـ  
لـ بـ زـ زـ زـ زـ زـ زـ زـ زـ زـ  
اـ سـ بـ زـ اـ سـ دـ دـ دـ دـ دـ دـ دـ  
مـ رـ حـ دـ دـ دـ دـ دـ دـ دـ دـ دـ دـ  
كـ دـ دـ دـ دـ دـ دـ دـ دـ دـ دـ دـ

لـ مـ لـ زـ رـ دـ دـ اـ لـ لـ خـ زـ دـ  
دـ زـ زـ مـ خـ دـ اوـ بـ دـ دـ زـ زـ زـ  
لـ بـ زـ اـ سـ دـ دـ دـ دـ دـ دـ دـ دـ  
اـ سـ بـ زـ اـ سـ دـ دـ دـ دـ دـ دـ دـ  
رـ دـ دـ دـ دـ دـ دـ دـ دـ دـ دـ دـ دـ  
لـ بـ زـ زـ زـ زـ زـ زـ زـ زـ زـ زـ  
اـ سـ بـ زـ اـ سـ دـ دـ دـ دـ دـ دـ دـ  
مـ رـ حـ دـ دـ دـ دـ دـ دـ دـ دـ دـ دـ

اخنونه کا بنیت کریں اور جمع چکم اکھ  
 اسے بڑی خوبی میں۔ عزیز اپنی  
 و خوبی کے لئے اپنے ابھی نہیں  
 خوبی رکھے اور سماں میں درست افسح  
 اگر بھائیوں کو فوج ملکہ جو بھی  
 سروپا فاتح ایک دنی کا قبضہ پیدا  
 فاعل ہے تو ہم نے ملکہ دوام ایکو، جو  
 اگر بھائیوں سے ملے افغانستان کا تباہ  
 سر اور ملکہ ایکو، اور بھائیوں کا دعوی  
 دارمداد۔ صورت میں ایک اکھی بھائیوں

۷  
 تیسرا، مدد اپنے نہیں نہیں ملے  
 اسے ایک دنی کا قبضہ دیا دوئی  
 بھائیوں کو ۱۰۰ کی سر پر ملے پس اگر  
 درجے ملکہ تھے تو سنہ اوزانی اونچائی  
 اسے اپنے کا قبضہ پیدا کیا جائے  
 اسے یاد کر کے ملکہ جو افسح  
 دعویے پر متفق ایک ملکہ ملے گی  
 جو اور ایک دفعہ فرانس اپنے اپنے  
 ایک دنی کا قبضہ پیدا کیا  
 اسے اپنے اپنے کا قبضہ پیدا کیا

۱


دستور اولین معاشران اولیه در اینجا  
محله قصبه در دوران امپراتوری روسیه بخوازی  
دوستی صدر اسلام را برای خود نداشت  
کلمه علیه نیز نداشت و فرماندهی کرد. در این  
گزینه از اولین معاشران اولیه دارای  
نگاهداری از میراث اسلامی و اسلامی  
باید این سه نفر باشد. اندیشیدن  
نهایت پیروزی را در این مسأله داشتند  
آنکه کوچه اندیشیدن از این مسأله  
بسیار از این مسأله بسیار بزرگ است

وَحَمْدُهُ لِمَنْ يَرَى مِنْ رَبِّهِ  
مُنْتَهٰى الْأَرْضِ بِمَنْ يَرَى  
Bary Tələnədə.ə  
Şn. 9. 11 43/45. Ürəb  
qəsəbi. Bəyən Vəsaiti  
prəsidenti. Azərbaycan  
qəzəncəsi. Əməkdaşlıq  
Mərkəzi. Ə. B. Əbdəllə  
bəsəbi.

وَحَمْدُهُ لِمَنْ يَرَى مِنْ رَبِّهِ  
مُنْتَهٰى الْأَرْضِ بِمَنْ يَرَى  
= 11 43/45. 11 43/45.

مəm: Əliyi Dəmə  
Bədənədən cəzəviyətə baxmağı istəyim ki bəşərə mədət dərələyinən fəqih  
məzidiyə basdırır. Bəzən məzidiyədirsin, bəzən həyatiyədir. Əlik (məzidiyə  
məzidiyə) - əməkdaşlıq məzidiyədir. Məzidiyədə bəyən vəsaiti  
da, əməkdaşlıq məzidiyədir. Məzidiyədə bəyən vəsaiti. Məzidiyədə bəyən vəsaiti  
Bəyən vəsaiti. Məzidiyədə bəyən vəsaiti.

məzidiyə: Əliyi Dəmə



داغچه خوبل ۲۲ - فوریه ۱۹۶۷

عزیزم بھجو و بده،  
مکن بگزی بر تاھ کونه که آلمیکم.  
تگر ۱۴۰۵م. کونه - دیکن: شور ناللارده  
کلدی، او قودم. یا - س انتا اله اولای  
سنه کونه ۱۴۰۵م جمکم. بو وقتی قدر یا ز مادینه  
معذدم. اتمانلا - (interrogation) اولدینی  
(یو ۱۴۰۵م پیو ت قاریشق ایهی.  
با کوده بجه یقیج مکن ب آلمیو - م. یاز دینم  
مکن بلا - لپس جواہر تایبم. سبیل  
آگلابیو - م. اد - ایه کیه ۵ آرتاد اسلام  
لپس بوزلی او دن تیوار لار.  
سنه ناصل؟ یکن ب حوارمی: و ارمی?  
عزیز بکه فرانسیه کله سنده بر بیشی بازیو?

اکی «فونہو نیت» عناد نہ کری نہ کلیسو رسم،  
انڈلارڈہ حوادث نہ دا۔?

دوده نهایت پیر یعقوب بندی یا ز من اوله بینی  
Le régime des Soviets. Ses origines - Sa constitution  
نامنه کتابی آلمان . به ادبیه یا ز منه ده زده ده  
برداشته کونه سینه . صوکه ملتو بنده زده ده  
کونه همه حکمی بند و عدایه بیو . ایهه ایده هم  
که ز اوستایی ایده بیه قدر - آلمان او لا کن .  
صیخون بندی ، پس پیر یعقوب به ده یا ز منه ده و زده  
یا ز دوب چو ق - جاده ایده بیو - میکنی دن تجدیده  
الفت ایده کن . آ - آگوی ده ظهرا بینیه -  
که نزی آیهه اجتنم بور مسنه او لا . آگو  
بر بینی و ایهه ، او ده بوجن بر آگلا سینه -  
ماز لقدر . ادنهه ایچون ادیده بر آهیه ز  
مسنه ده آ - آگویی ساده ترقی دوغزی دکله ایه  
بو قدر . آ - خواه اسلق ایتد کن ، همهه صیخی آتکاره ایه  
ایه هم . نه ده بر بر یکده نواشر هکار - لق یا پیغ

ایستیو- کن؟ بربیر یکن له برابر امکنه که بیکن  
کوند خاطر سی ایکونه سزده چوچ - جار  
دینه م آ- آگوذه کی کینی بو - اقوب اسک  
- ابطه و صصیتی احیا ایده کن، عفوا به - کن  
جاهات ایده بیو-م، لفر حاله امید ایده م-م  
یا به یعنی تبیت آرزو او لو نانه نتیجه فی ویرجلد  
بر یعقوب ب ده یا نیشیم و عینه 2 بیلاری - جار  
ایشیشم، بد ا پنده: سزه قطعاً بر- بنجیه لکی  
دو لاد یعنی سویلیو-، ظه ایده سزده  
عینه یعنی سویلیه جملکن، بو یله ادله یعنی حاله  
بنجوده دو غرددان دوغرویه بر بیکنده احوال-  
و سانق یا همیو- کن؟ اسک - ابطه گوزی  
دو نه لتبیو- کن؟ هو ایکن دد او فاجعه بر  
کذستنده بو لونا گوی، امیشم که یا نیشیوب،  
کو رو شد که نه کن؟ آ- آگوذه کی او ناقی بر یا گلیقلقد  
مه اند چیقا سنی هم زو کنده بر یعقوب حسن  
ایه جملکن؟

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ  
 امْبَدَعْتُكَ مَنْ يُؤْمِنُ وَمَنْ أَنْتَ أَوْلَيْكَ بِكُمْ .  
 آتَنَّكَ سَادَتَ اَدْلَكَنْ . اَدْلَكَ غَلَارَه لَطْفَانَه بَندَه  
 حُوقَ سَادَه سُوكَدَه .  
 اَجَدَ بَنَه اَوْغَلَه بُو اَدَه دَرْ . آتَانَه  
 مَكْتَبَه يَا نَمَقَ اِسْتِيَه لَكَنْ ، يَا نَكَنْ بَه  
 كَنْ يَسَه دِيرَه يَعْمَلَه كَه كَونَه رَسَيْه . وَيَا خَوَدَه  
 دَوْعَزَ دَادَه دَوْعَزَ دَادَه كَنْ كَنْ دَأْنَقَه يَهْ دَهْ دَهْ  
 آدَه يَسَه كَونَه رَكَنْ . دَهْ اَيَّلَه طَوْلَه مَكَنَه دَرْ .  
 بَه بَه

آنَّكَه آخَاه اَوْغَلَه آنَّكَه دَهْ دَهْ يَسَه :

Mons. Ahmed Bey Agha-Oglou  
 Sejmute de Karse

Ankara  
Turquie

Detmold, 12 Nisan 1950  
 Lützowstr. 8

Çok sayın Ceyhun Bey !

Mérim Üzeyir Beyin vefatı münasebetile vaktile Size göndermiş olduğum bir taziyet mektubunu o zaman tekrar geri aldım; Münih'teki vatandaşlarımızdan biri tarafından bana bildirilmiş olan o zamanki adresin yanlış olduğu anlaşıldı. Şimdiki mektubumun, tekrar Münih'ten bana bildirilen bu yeni adreste Size yetişceğini Ümit ederek, medarı fahrimiz olan büyük Üzeyir Beyin vefatından duyduğum teessür ve acı dygularımı Size bildirmek isterim.

Millî uyaniş tarİhmizin en tanınmış siması olub bilhassa gazetecilik ve müsiki, edebiyat ve tiyatro gibi geniş sahalarında Azerbaycan için unutulmaz başarılar elde eden ve kıymetli eserlerile millî kültürümüzü zenginleştiren merhum, aramızdan, nisbeten, çok erken ayrıldı. Millî ne varsa, her şeyi yakîib yikan ve halkımızı millî berliğinden tecrit etmek yolunda her türlü vahşiliklere tevessül eden bolşevizm devrinde Azerbaycan müsikisini parlak bir surette inkışaf ettiren Üzeyir Bey, bolşevik rejimi şeraiti içinde ve her türlü güçlüklerle rağmen millî medeniyetimizin bu büyük kolunu müdafaa etmesini bilen en değerli bir

Azerîdir. Halbuki sovyet rejiminde millî hars ve millî kültür - bilindiği vechile - Moskovanın imha etmek istediği başlıca düşmanlardır. Millî edebiyatımızın tamamile imha edilmiş olduğunu biliyoruz. Millî halk musikimizin yaşamاسını ve hatta inkişaf ettirilmiş olmasının milletimiz munhasıran merhum Üzeyir Bey'e, onun məharetine ve onun ustalığına medyündür. Merhum, millî san'atı, başarı ve faaliyetile rusun darbesinden korumus ve kendisinden sonra milletine əlqü biçilmez bir eser, büyük bir miras bırakmıştır. Millî Azerbaycanın malı olan Üzeyir Beyin şanlı hatırası her bir azerinin kalbinde derin kökler salmıştır. Hepimiz Üzeyir Beyle iftihar ediyoruz. Siz onun simasında bir kardeş kaybetmişken, öteki matemzede vatandaşlarınız da millî kültürü müdafaa ve inkişaf ettiren büyük bir san'atkârından mahrum kalmıştır. Dost ve düşman, bedhâh ve hayrihâh ve hatta bizat müstevliler bile bu büyük zekânin karşısına derin bir hürmetle eğiliyorlar. Bununla hepimiz iftihar ediyoruz. Bu, uğradığımız büyük matem içinde acılarımıizi hafifletiren bir teselliidir.

Çok yazık ki merhum vatanının tekrar istiklala kavuşacağı yakın tarihlere kadar yaşamadan hayatı ve da etti. Bu mes'ut günün hulûl edeceğini, bizler gi-

bi, şüphesizdir ki, o da inenimstır, zira Üzeyir Bey - eserlerine istinaden hükmdecek olursak - milliyetçi Üzeyirdir, bütün ilhamını millî kaynaklardan alan ve millî san'atı geliştiren bir şahsiyettir.

Merhumun vefatından duyduğunuz elem ve acılarla iştirak ettiğimi bildirmek isterim. Aramızdaki akrabalık bağları bu matemden duyduğum yeis ve teessürü bir kat daha artırmış bulunuyor.

Melfuf yazıları Türkiyeden göndermişlerdi. Tarihî önemi haiz olduğu için daima kitaplarının arasında bulundurdum ve müstakbel bağımsız Azerbaycanın Bakı'da Küracâğı "Üzeyir Bey müzesi" için alıkoymustüm. Aynı maksatla Size takdim ediyorum. "Ulus"tan kesmiş olduğum türkçe makaleyi Emin Bey yazmıştır. "Pravda"-nın yazısı dahi fena değildir, zannındayım. Tabiiidir ki, mezkûr yazidaki bazı propagandayı hesaba katmak icab ediyor. Yazidaki propaganda əmilleri berüraf edilecek olursa, Üzeyir Beyin tercümeyi hali - tam degilse de - bir dereceye kadar doğru tasvir edilmişdir.

Size ve gök sayın hanımfendilerine taziyetleri- mi takdim eder ve derin saygılarımı sunarım, çok sa- yın Ceyhun Bey !

Saygılarımla *Hilal Münsi*

62. Azizim Ceyhun bey!

Azizim Ceyhun Bey!

Sizden giz zamanda giz metabimizden, ona buna  
varce burada olan hisseden giz metabimizden  
bir arnadas resifeti goruyorum. Bu guncende Ankarada  
Istanbula Hidayet - Bey Turanlı gelmisi de bir koy gun bera-  
de kaldı. Ankarada hemkiri vatanseverlerla tanecde-  
gi ve metabim koldagi "Avrasya'nın Will" Arad Merke-  
zisinin projesi ni buradan vatanseverlerde tetcik  
ettik ve kolaylendirdik.

Bildiginiz gibi olim "Will" Bosphorus'un tesisatimizin ana-  
dolusar arasturunda dan anlasmasızdan biter. Giresim-  
-poli olan vatanseverlerimiz ve komisularimiz, iginde  
olursa menfi tisir uyatmis, gokanuda endige düşerim.  
Bi haksan, Musorokulai' ne kadar istedigimizde burada  
burada misyadır.

Yeni taspilat koalisyon genilinde tespitlenmis ve merkezi  
Törkiyedir. Bu projenin sekili bu dekti:

Stra hayati:

- 1) M. Birlik Tepkileri: C. Hocibeyli, C. Kozluhan, A. Agout.
- 2) Musorot Jircasman: M. Yavuz
- 3) Daire Karapasa Danegi: Matimot-Sadiq Aran.
- 4) M. Polisler Danegi: Y. Ahmet H. Turanlı.

Itisare hayati:

- 1) Ankara: Dr. Elom Sultan, Haydar Nevruzhan, Naci Bayramoglu.
- 2) Istanbul: Iskender Hayhan, Suleyman Aliyan, Dr. Hasan.
- 3) Mersin: Dr. Fazıl Bayat, H. Musorot, Z. M. A. Agout.
- 4) Paris: Agor-Aya Seyhulislam, Agor-Aya Taşçı, A. Topçuoğlu

Bu yem taskilat statüsüne Hidayet - Bey koordiyasyon ve  
akademik bilimler manasurlarına gizli telsiz hizmeti ile  
- reccor. Bu yolu da fikirlerimde giz an evre oldum.

Agor-Aya ile arasturda olan anlasmasızligi bis  
an orsel bitirmeyimiz. Biz ve komisularimiz, iş hattis  
izin, circa 17 yıldır. Agor-Aya metabim yonetiliş  
ve Paris'teki komisularda. Bu yolda teşebbiş balansosu  
- lar, gizli onlarda buru arzu ediyorlar.

Sizin cewabınızı bekliyoruz  
Sergi ve hürmetlerle  
Cihangir.

P.S. Bu metabim kopyasını Nünche gönderdim ve onlarda  
dagucularini bir an orsel bitirmelerini rica ettim.

HOTEL CÉRÈS  
161 bis, Rue de la Convention  
PARIS - XV<sup>e</sup>

R. PON SARDIN, PROPRIÉTAIRE  
DERNIER CONFORT  
Tel. : Vaugirard 13-75

NORD-SUD / CONVENTION  
R. C. SEINE 152.28

PARIS LE

192

میز باریم بیان قیمتیه دادایم میز قیمت  
و داشتیم که خوش اندیش سافیر در  
دینه تا شصت دقیقیم پروردید اینکه آنها حسن  
شنبه نهاده ایم اینکه منتهی و میخواستیم  
نهاده ایم اینکه دعائیم که افرادیم میور و بخوبی  
ایم اینکه من امدادیم . اینکه باید اینکه  
دعائیم که من نیمه قبل ایم برشنبه نهاده  
لایم بر اینکه اینکه اینکه میور  
باید و نهاده ایم اینکه اینکه

Constantinopol  
٤/١١/٠٣  
و من میخواستم که میخواستم میخواستم  
الیکم امکان اینکه اینکه اینکه  
حسنیم با اینکه میخواستم اینکه اینکه  
سرمه میخواستم که میخواستم اینکه  
کیم اینکه اینکه اینکه اینکه اینکه  
حسن دید (تریز دید) و اینکه جی (داور کرد)  
بروند اینکه میخواستم اینکه اینکه اینکه  
اینکه میخواستم اینکه اینکه اینکه  
کیم اینکه اینکه اینکه اینکه اینکه

بر از من و در آن فرمان حکای ایده ای  
کوئت کردن و دستاگیر کرد و لذتی همی  
کو نذر میش ادینه ادریس شاهله در  
این سیه حیات میگان او بورجی خوش  
ذاتا روئی عزیزیه کند و اعدام ایده  
قدت ایک خالیه بر می پرسد و در درجه زدن  
له حق ایک اویک حاینه ادیکوه کانکن  
وی خود برسی ایکی بورجی خوش و با اینکه بر یاد  
ادمه سانگ و درده همک معنی ایده  
له ترسی خانیمه و ترس ایک کخانه ای نه قدر  
ایک ایک در باره ده بقی خانیمه کرد بازنه  
نه معمومه لایم تکلیف مایمی خوش  
مرا حبیت ایده کر ادیک شواهد در

Mattievish  
Poste Centrale Bait  
Constantinople  
147  
دو دا مکس سانده حیوان کن غایبیو فرده  
خوبی (۱۰۰/۳۰) دو کوله در ده بین صبح  
اپنی هم را جسته اندیم (ارلا ره هر فایل)  
دو پیش از دنیا (ارلا جام) دنیا (ارلا جام)  
دو ناطحی سر لته (این ده اوکور که ایندیه  
ایام فارغیه ایک و وزیر خاتم فهمی ده  
دورک شرکتی احصاره ایمه و اراده  
کیزه مهندی طوفان خوزد کونینگ کاغذ  
عائب انتہم ایچ د (ایندرز) کنیت عواید  
ایمن خواره ایتم با کردیه چو قوه  
دلار خیز بی خود (ماضیم حیم کردا

سرخ ھلک لر بیک کون نموده ائم قمته سالار  
 خوده مالا لار بیک موسکسی بیک کون نموده  
 ارسن اطنه ده ننماده در: اطنه ده  
 سهمن او عی فام بر تیه بیمه مهند  
 حب خرا و فم مرد ده (نا خود ده  
 سا خست ده ایدم بی رفع اوزم بر را خ  
 بولم دله بیوا ~~تی~~ بی رده مو قع ده  
 بی ده سیرا ش احترام که بیا خو  
 راجع او سوون امر بی خور ~~خور~~ ده  
 در از خور اصنه ده سر زیر خوار  
 بی لوغورام ای ایه بیونه ده  
 سر زین باش ط لئار بی رفه ده خور  
 اصنه ه دار دنورام ~~ار~~ ده

عَزِيزٌ مُكْتَبٌ  
 ده سه من بی کورم. سه ده بی نادم: بیک بیک میباشد کورم (ن  
 صالان، ماله موصه بی پریت بی پلک عرض ایکه مایل بیک  
 بیک. نادم ده ایکه نهید نه نیمه ده خلک بی عیش ده ایکه  
 ایکه - ایکه نادم الدود بی بیاد. پال بی ملک بی بیاد  
 ده سه من بیک نادم بی آدم بی آدم: بیک بیک ایکه بیک ده  
 بیک. بیک ده ایکه تایپلار آذ کورم دیقت بیشید: آذ ایکه  
 سر زین ایکه داشت اقابا شه ایکه در ده ساقه آذ ده ده  
 ایکه بیک: ایکه داشت ایکه. بیک ساعه دیگر بیک که ایکه  
 قر دیگر ماترسن ایکه - بیک بیک تخل و تخته  
 کورم - بیک داشت ده بیک ده بیک بیک - .

بیک ایکه داشت ایکه: بیکلله دیگر بیک ده ده  
 سه داشت بیکلله داشت ده ده قوشک داشت داشت داشت  
 دیگر بیک دیگر بیک دیگر بیک دیگر بیک دیگر بیک دیگر  
 سر زین بیک بیک بیک بیک بیک بیک بیک بیک بیک

برادرم چکوی  
سره برا کلی ماتقاب اسال ایندی ایم . فقط جواب آلامایدم ،  
روزی سرخه نشانه تیکار چوقد . پنهانه بازار اینم . شیطان  
کهی کشند و مکله . فقط بوجی یا چا هارم . چونکه مظفون کلمن  
بهراد از مرده کامی دکل . اربیل خلیفه بیلو سخن صدبه  
دینهم خسته ایم . اولا آسمان برداشتیت . بیرون کنیش  
کله ، بگرد و برداشت بیچونه بیوش . هر حاله بشه  
آفتی بیچونه طو تو شیو . نه یا چه مقدم . انجوی برایمه  
اینه یا چه یازده ما لحنی الله کرم بادشاهه .  
لپکشند سرمه بارشند اینم عینم و نبات استشند  
پنهانه تقاضلا = آدم . حمامد . چکن . یورکی تاریشی  
و اندیشه . بولشن ادویه ایکن ساعت زنگو کره  
بلعیم خوده اولشن ادویه ایکن ساعت برجیمع .  
و اندیشه . بولشن هر حاله بیوله برجیمع .  
برادرم سرمه باید . حن . با .

دیگر لوده پائیون ~~پلے~~ ایک من بین مارنے کے  
 اور حسینہ امدادہ علی دوں ہیتی مارنے ۲  
 الہب، آیا تایں صولہ درجہ بھاری۔  
 آپر تھاں ۱۰ مریبلے اور تایس تھیا تدرا رط  
 اولہڑی (پشی اولٹے) پارک میلوں مارنے  
 ہر حالہ نیچے دن تکار اسیم کے میاں بویا رہ بیو کون  
 نہ کم محمد اسی دن بروار فی خوبی کرن لئے کن نہ دہ  
 اولیہ در، (یعنیاً ص قیتلہ) ضرانہ بدل ایڈیہ لذ نہیں  
 دھانہ اکر جوایا کلله دلکش کن یومیہ کچی پائیز دہ  
 فلاح فرانت مصطفیٰ را پیدا کیز کر لے سید ادمہ  
 صرف دستکے چھوڑ کر جن  
 اپنی آسی بویا صولہ در جہاں اولڈہ، پارسند  
 بورا سے صولہ در جہا ایس اساتھ کا  
 اوجوڑ لق نہیں دہ عورت ایتھے ر  
 مکسر کاچن سے بکھرے سے  
 خوش بخیل

یک حصہ نہوار، بندہ، ایوالیہ " اولدم تالدہ "۔  
 اسلام بسولان نہ فرآمید۔ کھر بھرا لد، بوندار  
 بچ بچڑیا فز - جادا ہے۔ جو نکھلے مارک  
 ہی ادو تھیشی، بو اتمہ استارے چوچی آئی کونہ  
 دوستیہ، تنا کونڈا رہ ادو رو دے، فا جھسوں  
 بیوں کے حیات نہ کلد کده انجھ بورا نے سو میاں  
 بدیں کے، بھا ر توبع شکن طلبیو، آتا جا جا  
 سکلا کے سنبالے، تو شارھیہ شجدہ ہے ہیا  
 و تھی، برجا نہیں اعادہ محنت ایہہ بلیہ ایم  
 صولہ در جم بختیا رکراہی کم، بو ساعت جبا  
 اللہن برصہ ایتھم، اورہ یا لکڑھ محنت  
 پاہ، آجلن ہیسے بو زندہ ما جھنی،  
 بیوں کے نیما تک دیئے کلد کده نہ کم  
 کم نہیں، ایہہ نیج دہ اولیہ در،

李三

بَسْتَنْ (بَسْتَنْ) وَلِيَكُوكْ أَوْ دِينْ بَسْتَنْ  
طَفَقْ (طَفَقْ) بَسْتَنْ

ج سو میش در آن بکالیه لمح ریکس ۵۰۰  
بلکه اینجا هم علی مردان بد طوغیار طوفی نیز نداشته  
دستور دادند که منتهی اینجا با از اعلیه مراجعت اید و از  
منه بنده که اینجا بر پاسه بیاردم جواب بیارم خواهید  
و نزهه ده بر داشتیم باید فرلازه تخلیل  
عده میباشد یا زیارتگر بوسنه عانده

دشنبه

دو روزه می خواهد که از زمزمه  
کروز قدر دستور قرائت نمایم  
شیوه آنست که از این انتخاب  
سند اخراج کرد و بعد از چند روز  
بین این سند و شیوه آنست  
و ~~نه~~ نظر نظر نهاده همان  
سوند جاگیر نیاید و بعده صدر  
حق اول همچنانه دستور  
تیغه همچنانه شراب و صدر  
طرائف ایشان نیز فقره

لطفاً تمهيداً سرور آنچه آنچه نهاده سویلید. دُرْسَتْه اوله غیره  
لطفاً صد رسیج قشیر و قشیر. این بشیوه  
ظرفته و ریگ چیزی عویض. آنکه دفعه حبیب یعنی قیاده  
در رام. صد که آنچن دیر تقریباً کلش ایده. بنواه  
خداوند ایده ایده ایده ایده ایده ایده ایده ایده ایده ایده ایده

## غۇزىم چىخىن باڭ

اۋىتىپ يەلەن. او دام جىھىز دارىدا بىر فەنظر و عرض  
اىتىپ سىزىرىسى. نەادىن يېتىمىلاه صاتقا دەنلىك  
بىر لەت و مىرى سەزىكە كەشىر كەپكەن. كەنچىن هەفتە تىزى  
كالىقى ئەندىردىن. سەركەر دەرىخىنەن كەنچىن دەنلىك  
سافارلىك دارى. نەدەن ؟ بىنچىن شەنە  
مەخلۇم. مەجىھە و شەنە سەرتىخ. ئەندىر  
شەنە آقتى كەساعتى كەن (84) را ئەنۋەزىزى  
دەنلىك 2 كەلم. اكىردا آقتى كەن ئەنۋەزىزى دەنلىك  
كەنچىن ئەنۋەزىزى خەنە. بىر حەمالە سۈزى  
دەنلىك بىچىمارىسى او زەنائى شەنە آقتى كەن  
دەنلىك قۇرسۇغۇن سان كەنلەن دەغۇرۇ  
ايىخىچىلۇ. باقى زەھان ئەنۋەزىزى دەنلىك بىچىمارىسى

جەدا يەن بىدەن، بىلا آغا خادى مەندەن ماتى بەر آلىپىرى. كەنچىن  
بىلەت بىر كەنلەن دەللارتى سۆزى بىنە مەشىكى دەلەنلەزىزى  
بىلەت سىزىرى. بىللەت باقىلا صە بىلا آغا خادى ئەلەنلىق  
صوڭ مەتكەن بىنە سەرگەل يەرىنەن كەنچىن دەستلەغىزى  
نىدا يەنلەن بىنە ئەنەن تىغابىن دەخۇتىرىدە مەيت اپىسىز.  
ئەنادە مەقىيەن بىر قۇنالىك ایچىپ اىتىپ جەل بىرىپ كەنلەنلەن  
اپىچىن دەحال تىجىيدە نەسبەت اينىڭلەنلىرىنى تىچا و رجا، اىمەر  
بىلا آغا خادى مەتكەن دەنلىك اپىچىن دەنلىك دەنلىك دەنلىك  
كەلەم آپىرىز ئىرىز دەرىشىن زەنائى هەر ئەللىكىن دە يەن كەنچىزە  
ماڭىن بىر جەبت بىرىپىقا ئەن بىلەن دەنلىك. دەنلىك ئەلەنلىق  
و جەبتە رەغىم. بىنە ئەنەن ( دەستلەغىزى دەنلىك جەق قەر ) بىر دەنلىق

بر در کوئند ب ایشان ایده و مورم ...  
 بالا آغازه نجیب حسیانی بن عاصیه آملایر میورم چکویک.  
 فی الحفیہ قدیم و مستفہم رفیع ادراون زبانه بر برین  
 پیغم کاتوب یاز مادتی . بو جهوده قبا خنک کیه راجع اد  
 یعنی او زدن و درین تدقیق ایته ی لم . مخولیت  
 بلکه سرک بلکه بنم ، بلکه دعا کلکنده دره یا لذت  
 سره شو قدر سویله ایته رسکه که ملتوب یاز ناموس سرمه  
 در شو نه ی هیچ چیز بر زمانه بر مانع دیا نهود بر سبب  
 قنصل ایته دره . ما خنده که دستنق بنم ایچون ده سه  
 بر خاطر دسره تماش بر حیبت ملجهه و قرتو لازم بر شیری .  
 حیانده اه ماق نقل خادم بر بیله و درین کله بر و متن  
 قول ایکه کرد ب آنهاز . کچون منور ظرفنده خارج و معنا  
 نه بیرون اخطلید چکدیم طبعی بیدر کار . عالیه  
 نجیب ایتم ، یا لذتمنها تعالیم . بو تو رن بر

آلامن لعن اله عزیز دست میله بر دشنه دسته دوم .  
 و دره بفتحه سرک ده جیه زنان احوال فکر صیه کوزه شخوه  
 اوله بیله بیله بیله بیله . جمیع دھنیت سره بیان اینجتات ، نزد  
 قنه ب اینش ادویه . جیوه بله .....  
 مار سیلیاده مصطفی ایله کوشیده . خدم این بنه ملک اف  
 کشیده اینش دا کلا شنه ا منه توصیه اینش که  
 + مکف ایله برابر بار که کنکه چون ارزاس دم . یا لذت  
 آد بایگانه مفنه باشد لایق ادیع و ز صحیحه لک بر اثره  
 بتربیت مکرر ، استانبولیه مکتبه ( محمد اینه دن ) داگر  
 آفاده ) بکار مکالمه بیاده و دیگر باره منته که باره  
 شه بکار مکالمه مزمعه مانع اوله . آد بایگانه  
 ایقا مکالمه ایقا ایقا ایقا ایقا ایقا ایقا  
 ایقا ایقا ایقا ایقا ایقا ایقا ایقا ایقا ایقا  
 ایقا ایقا ایقا ایقا ایقا ایقا ایقا ایقا ایقا  
 ایقا ایقا ایقا ایقا ایقا ایقا ایقا ایقا ایقا

آیده مه جانده قریب مردم. سر از نکله ادلاسا همین کن  
 سرمه تا شر (اینسته تابه، بختی خرافت و روس و تور  
 کن غریبه با زنجیر عقاله مرده) اجمالی تکم انتک عقلمن  
 پکشیده. آردینهار د خوبیت بنی د تنقیده کوئ (ایند)  
 با الطبع بد عوق متابه شرم. شخص لحاظ در خانه زدن  
 اپنون هریت د عجیت حسنه بشق برس طویل غره  
 مانده. ساخت آذ بایجا به صیانته تا شر داها د عوچه  
 اد تکمیله آیه عکوینه تا شر آیه جنم علیکه که د کله  
 تعقیب ایسیکه. سیاسته داها طور د کو - سامه  
 کوئ سویله کلم - سیاسته ترکهاره. جهان  
 ساخته است بارزیده. چونکه هشت شوکهاره. ۴۷  
 علیه مردان بد تکمیله قی نوله مرده. شمه  
 بود هشتگه اعلمه صار بیلید - هر. **باید**  
**باید**. دادنکه دادنکه دادنکه دادنکه دادنکه دادنکه  
 باید باید باید باید باید باید باید باید باید

در هشت ادلاسین ده ده شونکه.  
 هر آذ بایجا نکه دجد افنه هائمه ادلینی ایچون بین  
 صیون د مشونکه لرس طولانی معنده. در جهله ۷ ایمه  
 ایمه. علیه مردان بکله یا پدیه یعنی "قوه مبنیه زدن"  
 مطهنه نکه بکله اکلاهه یعنی مرزا ده سی بیدا  
 تایه ایستاده د نفرته . . .

باقی "حران ائمه اللہ" د بوجوبله زدن  
 دوز فرنگه را در پرم تاره د کیم جایزو

**باید**

بیست  
 عده مردان بکله ماتو بیاردم ، اینها حاده  
 ادندم. تنزل ایده ب - جوابه ده در  
 دلهم. بد آیده ب - باید

24/1

عزم بیل  
دندن دنگه بورا مام. حالانچه لر ماده  
کسون اورخون صدر. گولم کیمی خونه دار غازه دانه دار خونه در  
طبیعت بولید اورخون ماده کیمی دنگه لر ماده  
حکم و حکم. خالد بولو خوش خوش خوش خوش  
بین کی تیز لرمن ایل ایلکه گوله زنده زنده آسما  
صفه و اوره بیل - کیمی خوش خوش خوش خوش  
جیس بیل ایل - گوزه خورا بیل - گوزه خورا  
خود بیل ماده بیل. اوره بیل خالد اوره بیل  
اداره ماده بیل ایل ایل ایل ایل  
تیز بیل نه دنگه بیل دنگه بیل دنگه بیل  
دانه بیل بیل خوش خوش خوش خوش خوش خوش خوش



Adlon Hotel  
Eigentümer Louis Adlon

Berlin W 8  
Unter den Linden,  
am Brandenburger Tor  
FERNRUF: 1100 25 - TELEGRAMME: ADLON BERLIN

عزم بیل  
گزنه پق نداشته. چاق چوتانه کرده یا نیایان مکته بله  
جو بی دیر بیل ایل. بن طن ایلیمه دنگه سوزنیاره تاشنده  
مرنده کله کده سزال ماده و سالم اوشه لر ماده لر ماده راج  
خسته و مصروف استه. انت ایل خل دنگه بیل بیل نه خفر کره  
لید کاریز ایل ایل صفت ماسیت مکعن ایل مکعن. استانیله لاما  
بر قوس ایله ایل ایل ایل و ویتلاره ولار. دیر چوتانه کرده  
کله بیل ایل دنگه بیل دنگه بیل دنگه بیل دنگه بیل  
دیر ایل ایل قنصلیل = جمهوره مکشن و معاشریه و معاشریه  
مالیه کرده دیر ایل ایل میل میل میل میل. انت ایل کور دنگه کده نه قفعه  
سرپارم. میل میل میل میل میل میل میل میل میل میل  
محمد بیل سنه بورا ایل ایل کمپ شندر کمپ لین لین سمه  
وارفه های دیر. بناد علیه بایل قفقه ایل ایل بیل  
اچیه دارم لر بورا میل میل میل میل میل میل میل میل

حَمْنَقَ اَللَّهُ بُولَادَا سِنَهْ كَلَّهُ اَبِيَدَهْ بُوْجَى حَالِمِشَهَقَ . كَلَّهُ  
بُولَادَا لَهَتَهْ لَهَرِنَهْ سَعَدَهْ دَرِشَهْ . يَا تَامِلُ . بُولَادَا اَهَهَا  
دَارِدَارُ بُولَادَا سِنَهْ دَارِسَهْ بَيْرِسِيرُ . فَقَطْ بَنْ سِنَهْ كُورِكَه  
عَجَلَهْ اَبِي سِيرُ . جَرَكَهْ اَكَهْ سَهْ بَرِسَهْ بَرِسَهْ اَرِلَهْ  
بَيْلَهْ اَهَهَا بَرِسَهْ صَادَهْ لَهْ بَرِسَهْ تَعْقِبَهْ اَهَهَا بَلَهْ دَوِيَهْ  
بَيْرِكَهْ بَرِنَلَهْ خَارِصَهْ قَوْزَشَهْ تَنَدَهْ اَكَهْ زَرَنَهْ  
بَنَهْ دَانَهْ شَنَهْ لَهْ اَرَقَهْ شَلَاهْ بَلَاهْ بَرِسَهْ بَلَاهْ زَهَنَهْ  
اَرَقَهْ اَشَهْ كَلَاهْ قَارِشَهْ دَرِسَهْ بَرِسَهْ دَارِدَارُ . بُولَادَا  
دَرِسَهْ فَقَدْ اَلَّاهْ كَلَاهْ جَانَهْ مَلَاهْ مَلَاهْ دَارِدَارُ . بُولَادَا  
بَاتَهْ سَهْ دَرِسَهْ بَلَهْ رَهْ كَهْ لَهْ كَهْ مُوشَهْ بَرِو طَغَيْهْ بَلَهْ .  
زَهْ مَلَاهْ خَانَهْ شَهْ قَبَاهْ بَهْ خَالِهْ اَهَهَا . عَجَدَهْ اَهَهَا دَهَهَا اَهَهَا .  
لَفَقَاهْ اَهَهَا خَانَهْ الَّهَدَهْ وَتَعْجَوْهْ جَيَنَهْ كُورِكَهْ بَاهْ .  
بَرِسَهْ دَارِدَارُ جَانَهْ مَلَاهْ مَلَاهْ سَهْ كَوْلَهْ مَلَاهْ شَنَهْ اَهَهَا اوْنَهْ  
بَرِسَهْ دَارِدَارُ جَانَهْ مَلَاهْ مَلَاهْ سَهْ كَوْلَهْ مَلَاهْ شَنَهْ اَهَهَا اوْنَهْ  
بَرِسَهْ دَارِدَارُ جَانَهْ مَلَاهْ مَلَاهْ سَهْ كَوْلَهْ مَلَاهْ شَنَهْ اَهَهَا اوْنَهْ

Mir-Yakoub  
Adnan Hotel  
Berlin.

عَزِيزُ مَلِكِيَّهْ كَلَاهْ اَهَهَا فَكَرَهْ  
سَرَاجَ دَهْ كَاهْ بَهْ بُولَادَا عَبَاسَهْ بَهْ دَهْ لَهْرِنَهْ دَهْ دَهْ  
بَهْ كَاهْ بَهْ اَهَهَا دَهْ خَارِصَهْ اَهَهَا " كَاهْ " دَهْ كَاهْ بَهْ  
صَدَهْ . اَهَهَا نَهَيَهْ بَهْ كَاهْهَهْ عَبَاسَهْ بَهْ كَاهْهَهْ دَهْ دَهْ  
بَهْ اَهَهَا كَاهْهَهْ . دَهْ بَهْ اَهَهَا بَهْ كَاهْهَهْ دَهْ دَهْ اَهَهَا اَهَهَا .  
دَهْ كَاهْهَهْ هَهْتَهْ كَاهْهَهْ دَهْ كَاهْهَهْ كَاهْهَهْ اَهَهَا بَهْ دَهْ  
دَهْ كَاهْهَهْ دَهْ كَاهْهَهْ دَهْ كَاهْهَهْ دَهْ كَاهْهَهْ دَهْ كَاهْهَهْ  
أَبِي سَهْ بُولَادَا سِنَهْ بَرِو طَغَيْهْ اَهَهَا عَبَاسَهْ بَهْ كَاهْهَهْ بَهْ  
لَهْ كَاهْهَهْ اَهَهَا دَهْ دَهْ دَهْ دَهْ دَهْ دَهْ دَهْ دَهْ دَهْ دَهْ دَهْ  
بَهْ اَهَهَا بَهْ اَهَهَا . دَهْ كَاهْهَهْ كَاهْهَهْ بَهْ كَاهْهَهْ  
صَفَعَهْ اَهَهَا . بَهْ دَهْ دَهْ دَهْ دَهْ دَهْ دَهْ دَهْ دَهْ دَهْ دَهْ دَهْ  
لَهْ كَاهْهَهْ لَهْ كَاهْهَهْ . دَهْ كَاهْهَهْ خَارِصَهْ اَهَهَا بَهْ  
اَهَهَا بَهْ اَهَهَا . اَهَهَا دَهْ دَهْ دَهْ دَهْ دَهْ دَهْ دَهْ دَهْ دَهْ دَهْ دَهْ  
دَهْ دَهْ دَهْ دَهْ دَهْ دَهْ دَهْ دَهْ دَهْ دَهْ دَهْ دَهْ دَهْ دَهْ دَهْ دَهْ دَهْ دَهْ دَهْ

ایرانیان ایلان کو در میان سرمهاده کو زرد شوب قزوین شعبه خود را  
در پنج آزادراه بسیار دارند. هیچهاست بوجمله زمان  
قبيل بیور و دنخک، فقط صفت بجزی یکدیگر مزون داشته  
اد. اما لامه ایلندور. "ایلپر یعنی تراز دور" دامنه بالغه برای  
مزون ملکی دکله بالعکس آرامیده مسجد و آتش تعلق نداشته  
بنزینه بزرگ برای مصالح ایجوس بزرگ آن منطقه) آنکه ایلانی د  
سودمند لازم نیست. عالی حاشیه عرض ایله همچشم که  
بنزینه ایلانی در آن منطقه نیست. نیمه خلا دهن شروع سودمند است  
پوچانه ایلان دانتقام حس ایلان را شناوره ساخت.  
آرامیده دوز قله ایجوس بوئیزور داخل منطقه فراسته  
هرست ایلانه لازمه دارد.  
انتهیه ایلان خلاف انسانکه مطلق مشترکه بین ایلانه بولار  
و آنکه ایلان. فقط دھنیت دودکوه یکی کسری  
آیرس آیرس ایلانه همچوں بر زمانه انتلاف کارکه کرویده.

۱۳- اگر بر تئوریهای دیگر آنکارا مطالعه برخیسته  
جعیت مولید و برهارونیا-شیخی ما ز دهندا بخی  
معارف اسلامی عجیب نیستند.

برادر میکو ریک اداداچ - شیف "ذی قینه" ادلا  
علی مردانه بدل ایله بزرگه زنگنه و دسته بزرگ بر سید?  
پرایز راهه بیت اندک جهار قنی قبول ایه سید صدرا?

این باد و سرمه که انسی پارسی خیلید. بود و شرکه داشتند  
فتش را بر لایه بولنی تو را برخورد نمود. بلکه ده حمل داشت.  
نمی خواهد و شنیده است؟ بندان صد هزار روم بدهیم.  
این باد و شنیده است؟ اینها که اینهاست؟ این بدب  
نمی خواهد و شنیده است؟ فتنه ای می خواهد که خفت خیانت  
نمی خواهد و شنیده است؟ می خواهد که اینهاست؟ اینهاست  
ساعه منتهی عاجز و دانته است که اینهاست؟ اینهاست  
شنبه شنبه شنبه شنبه شنبه شنبه شنبه شنبه شنبه  
در آنهاست. بینیم! بیرون بدمیدند. که اینهاست؟ اینهاست  
بیرون! بوسیدان بودند. آنهاست. بینده زدن  
اینهاست! اینهاست! اینهاست!

عزیز (جعفر)

بود قته قدر نه مکون بے یارم . عنده کن همه تو طام  
ایلهم . بوکون بے ازیزی بارله یانزیم بود قته قدر چکده  
بو ایزیکله کده صوکره یا لکر عابینه و بردہ یا لاما گاهه ببر  
کله بے یارم . چونکه اوندہ ساعت آلتیده (صالح المیں)  
بنن بولا سالمه ملکشیر نز اکٹھ اوندہ کندہ آدریسے برویز  
دالا دینیارو بیس بوده . اور محمد ایلی ایکن آرس  
دیاره ورک منه ملکتو بے بازمش فضل بود قته قدر  
بو این کندہ سی . بارا ایکی کندہ آیاغه اویچ کون یا گامه  
پولنیده . بن بوکون دیریس ادو و خصینه منع  
ھیمات که اندہ اشتمه برکتو بے آسوب برکتو بے ایمن  
اصلن بنده استعمال ایدی سوریل  
نه ایسے نیز ایسے ستر که نز مکون بے یارم

پھروره یازدان — دامادا زن و دشمنیور و سوزن نان  
 صمیح بستگار داشت حسی قلبده طاشیمیر .....  
 نمیخواهد بکار آس ده "یانشایر". فقط برا رس  
 اوقات ده ایچی دکل. هفتنه ده ایکی اوچی دفعه "یونت یالیه"  
 کلیدی ده. سافه ایکیم دستیقیه ..  
 برواده یانز غیر تابع عرض بین چیز موقد. عصمالد.  
 گزمه مکنک پرکلیدی ده. — باه آیه کی بین ادنو  
 نمیخواهد بکار خانم و ادشامله

باقی اهونه و سودت  
 بیلکوبه آدرس:

Mir - Nehtieff  
 Poste - Restante  
 Palavas (Herault)

بیان  
عینی مدونه

ع. ۲. غیر مکرر جو دیگر نیز باشد. ۱۱٪  
بکار آمد غیر مکرر نیز است: برواده اولیه تابع  
 کرده من. دوند اولیه ایکیت بیازم ۰.۷۵٪-یار  
 اوندان ایغماهات ایستاد. جو آینه فنگی  
 بکار آمد (لائن) ارسلان تدا بر آنلار چند  
 ایستار (نونه) بیلکوبه آدرس داریم ای جو هفتنه صلبه،  
 تکه بکار گردانی مکنک: مادا آن ای خیا ز  
 لفایلی کی بکار گیریم. اولیه ایکیه ماند  
 اول روز چند بینه ایزه ایزه ع. ۳. بیت امریکا ط  
 مکنک نیز بقیه ده جان کلکت: بروندنی  
 مکنک نیز مادا آن صلبه ده صلبه دنیه حل ایش  
 بکار آمد: سه مکنکه بینه ایغماهات کن میباشد ایش

استقلاله " ۱۰% بارانه بر معاویه یاران حق و خدمت  
آنها را عاری از اتفاقات آنها مجبور شدند دارد.  
بودند تو قدر تحمل آنها دیدند از صدر کسر نگذشت غسل آنها  
بودند از آنها نداشت اینها دستکار. بر روی کل آنها  
رسوا پچلت داشت محلی اولار. علاج و امداد پیش از  
وفوح باشد کرد " دیگر. مردم بسیار آنها میگفتند  
ما حسن خانیخان آنها هر یاری طلب پیروز آواره باشند و  
برو ططفقی زندگی . خوده یا پایه همچو. محظیان  
محظیک " طغیان اکون تمیز لامکه بوسیاقی فوندرا .  
کشید اینها بند بسیار جیبا در؛ بنده و ططفق ما  
ما جمعه مدعی کم . و پایه همچو  
ع.م. بجا این آنکه یعنی صدر کسر ارتقا شدند بر میره  
طپیا حق و خوار آنکه دستور میگیریم .

卷之三

W. C. W. 1889. 22-1616

زندگانی بادر و مطمئن بقای کم بوق  
فرزندانه ها بابت بیمار دارند که بوق  
اشراب کمال اول بیمار را زدنها من  
نا اهدله دید عین غلود در هر کم دور  
خواهد شد سعادت کوثر، همچو عزت نفس  
بر حالت کتر داشتند درین نفس بوق.

H. & Ceyhan Beypendiye

Berry; Malanx

19. Ramirun tarihli A.M. mesbatasından  
çıkarılma

Paris Hey'cti murahhasasının 8 Nisandan tarihiyle  
A.Serdan beyin "hastalığını geçti" beyanı ile bilfiil  
riyasetmekânuma gelmek istemesi yûsünden qikan ihtiyâ-  
lafe ait raporu müsakere neticesinde D.A.M.İ 1 me-  
gadaki kararî ittihas eder:

A. Mardan beyin hey'eti surahhaa reisligiminde bulunmasmanının lüsmesi, vuku'belan tecribeler sonunda tehdik etmiş bulunuyordu; Hastlığından bahisle kendisine verilen bils müttef meşuniyet işe, yalnız oyun izleti nefisini anhafese anksadile dğüntülmüş bir şekilde. Hali hazırda umumivo siyasi var'iyet esası gibi A. Mardan beyin hey'ti surahhaa riyasında bilfiil bulunmasmanı isap etmektedir.

Nunca g're kendisine verilmiş meşuniyet maddetinin devamı sureret hâkimindedir.

Hoyusti murahhasanin vahdetini arsu ve chiren  
aldigi yeni gekil dahilinde olarak birlikte galis-  
mesimini K.M.buttin asuya tevsiye eder.

*Aslıle mutabıktaır.*

Digitized by srujanika@gmail.com

*M. E. Resnikoff*

Sınavla 6. 11. 1934.

Aziz ve muhterem  
Ceghan Bey.

Münükten alınan kara haber İbrahimîn vatanseverin derin teessüelerini mucip oldu. Merhamet Oldıraktona Fatalibeyli'nin uğradığı şearakibet her keste silici dayanma karşılığında negretti ve adadı da hâda kurşullandııı orkestrledi. Asır boyunca istiklaliyetçilerin duydularını açığa ter. Cuman olarak, merhamet en yarın mesai arkadaşları Asır boyunca grubunun bir temsilcisi olduğunu hasbihle size en sayın teessüelerini bildirir sənəd təşkil etdi. Yörükfəten cətin mücadələde simsi dağın, manzara karşılığında olmaz sarılı. Mücadəle nihai saqır keçir devam ederken Saygılarımla

نہ رہا زندگی و جنگی دای !  
گوند دلگر آسفا رہ جاتا مامن حقنے سینہ مقاوم  
یا نفع ای جو دھا تکلیف اپنے کی لزومی گھر مہربان  
سینہ لکھ ساف و لاست او ما فل بیلے هر  
شیدھ افضل در . شہید یا یاد دشمنی پر شنی کمال مقدم  
اوٹ مکار دن نکان او ما قدر بار بوللا رینی بلکل بیور ز .  
امن اللہ کہ گرو شر ز . بودا رہ برکت ابستی نزد وشدگی  
ای جو دھن اوت تلاری بیرون « بالغ لاریہ گوند دم .  
عده نہیں « عدما شدنی مکن ایلیوب کیوں دم .  
شرینی با ہی نہیں . بو گولی ده آمارا حاقام .  
محمد بن ابی دہ بیان « پورستا « آجنبتے لغتکے شعنسی اعلان اند تعلیم ده  
کاٹ لکھ وظیفہ سنہ اولو ام . اور کہ دینا نکت هر طرفہ  
معلوم مامن اولو . هر دن بر آفتیور لون دھن ایدرم ز  
سانی کذ ران کیجھ بورز . ہوندا نہ کہ سینہ لردن ملتون  
آنہ دھر قیارہ فوی گویک اوبتا ملاما . یقینی مدلک نہ هر ما ملک  
کیوں پیور ز . باقی عرضی سلام . ملکتو مکنی ملکور ز .  
بریم اکھنہ بہب اوت اهلہ دھن کملہ مکنک اور برکت .  
سرکت جمال .

一九四〇年

بهر بان میخون رایه و نهاده باه  
نیاز اولندق  
ملوک بلزی آنوب او خوب هم داشت  
انفاق او شاقلا رسی با خدن که هر مک مشغول  
اوله یعنی ایچونه جواب بانه ها قم بر قدر تأثیر  
دو شدی عفوا سید کلز  
زهره باهم بانه یعنی که بالا هم قزگش آورند  
یا زیم سند برا نسنه در که قزگش  
آورند بزره هبیر و بینه بین اوندش بس  
فرماته دده دینایه کلیه دیمه لی  
کمالش باهم سی دلاره - و فارماته  
ایه همبل آرنده در لر اما دلاره  
قز اوله یعنی ایچون هوق شیطان در  
تازه ایاق دو تر بیهوده همنه سی  
درست در هر ایل بینه هوق گولدز  
ایندی همیشه دلخیز که ام کلهه بوراده  
بنزیم کی زنده نهاده بس بر او شاه با قیمه  
آیهاعن لازم هم مکدز - همیشه ف

سیمینه دایلاری اوز دست خط  
 لری ایله بانزد بقلاری لالا لاما  
 در و صوق تشكیر اسور و دیور  
 آشالله بینجه آیا ان صوکا منه  
 دایی لاریمه اوز دست خطم ایله مکتوب  
 و عرضنی سلام بانازارام.  
 سهادیور که اوللا - گوندر دلکی شکلدن  
 بنه آلمیکر بایمیغ؟  
 بونونلوده بینه بینه بمقابل و مکتب  
 بانازا همکم. بعده نه مک و بیم آغزىز  
 اوشا ملا - چوچق صوق او بیکر.  
 کمال دیور بی زهره بی بی میخون  
 همی و بالا مه دایی لارم ها مان کامکل  
 ملکه فدا هافظ مکتوب بزری گوزله بیز  
 سرکن میال

بیهان جمیون رابی وزهره بامی!  
 عرضنی سلامان سوکا بر آبیان آرفند که سرکت ایله  
 رسول ده بر لومبا پرسن. گوندر دلگم ایشنبی مال بخط  
 لرینه آماکن هبز بینه ایشنبی کندن بیدارهای اولشیم  
 اووکه سیزه مکتب باز ما بور دیم.  
 سرکت گوندر دلگم بوسیقی زورنالی و مکتب بـ  
 داییه بتشیعی سرکت ایشنبی مال باره سنه  
 بازد تیکن ملاحظه عقنه. دایم بانا جاقه. چونکه ملاحظه  
 کر بقدر بیه بیکت معالیه دلشی که تلفه اولنور.  
 اووکه اووه اوز ملاحظنی کو سرکت ایشنه بور.  
 هر حالده ایشنبی مالی او ساره سین گوستن  
 قاعده اوزره موقع تهاتیه توپیا قده دایمکت همی  
 بسوزنی بیقدس داومازده. بیواره لعرکت اویه  
 را موسیمی مانگلک بمنه بتدی. اوپه را آفتل لاره  
 ده سارندن بر آنه قبه بر آیلک اوپه را تهات شهاده  
 دلک. دیایی منا ستبیله غیر شهاده توئنه بیکنیک  
 نکند ده دلک.  
 دایم ایشنبی مال آلانی سایکت او لله منه  
 او بوسیقی مکتبی قوده سیلے قوشاق ایچون سرکت ھاشمی  
 دیهه لی عوم اووکه سترو خید داقیز واوغلان اوشلا

رندان عمارت او ها مدل برای آفتابیه قویه سهاده  
همین مکتب اوزن دارلا یافتند. اور که سفر  
ده غیر آور رو به موسیقی آلاتندن ساعتی او نفر  
تار-حالان دهن اشتراک ایدیه اوزنیده نوط  
او زده، تار-حالان لارک آسانه اهتم سر قبیل  
دراشتراک ایدیه.

مکتب شرق شعبه سنده هارمونیا تهدید  
سولفه ذیوردن با شفه مسیه نوط الی-تار-حالات.  
درستی رضی رایم تعلیم ایدیه.  
ایکی ایلکت مدضنه هیچ قلار ایمه نوط  
او زده تار-حالیه لار. غیر-سلره بونک کنی.  
همین مایمه رضی امتحانلار او لا یافتند.

ای-شیه مال او نیاند قدن صوکره عنی-آحمدیه  
سینه بیان اه قام. محبوبه گلی همراه لش ایسا  
یافتند. مکتبه مال حاضرده بی بوزه تقدی  
تو رکش بالالار-می تعلیمه دمام ایتکه در. بولاک  
پاریس قیصر.

تیاتر موسیقی مقننه عمارتی قویه سهاده  
گل مکت سرزون ایچون یافشی تدبیری  
وارد. سه موقی روسیه و آوردو باقیات و

نویسی ریکت و تلا سیق لرک اثر لرمی ترمه  
ایدیلیعه روانیه بل سیر.

علاوه بر تیاتر و مکتبه تکلیل اولنوب تکامله  
تدبر ل اتحاد ایدیلیعه. همین مکتبه شوکت خانم  
محمد ومه اداره ایدیلیعه.

عنیر دامک تو. کمیه یازدیف موسیقی نه ووریا  
نوط شش پاتنده نش ایدیلیعه. علاوه او نک  
اشی او لان پر موقی نفعه ریز دهن چاپ ایدیلکه  
در.

بوگونلرده بوراده پاریس سرکله آفندوفی  
آغا لگنه.

بزم بیشترده بی او قیصر تبلات بوده  
که سینه بیانیم. بزم ارشاده ناگه شلقدن  
سلامت تو زناره بل. بوگونلرده هوا بر  
یافته کیجیگی ده. مکتب شرمنی با من ایل  
سرا بر شکر نهفی مکدر و ب سینه گورنر مکت  
نک من وارد.

آیش بامی بوگونلر رینه ماضیه یانه کیه  
سیه. پوکله ماضیه نک آسواره اوشاق  
گز نه بیه. موسی ایلم رفی بوگونلرده دایم گورنر

دانشگاه اسلامی ده  
سینه کار و بور ملک کار سود و بید مشترک که بونگوند رسمیه  
پاره گوند رسوان  
پنهانیم ده اما ره بندو سرمه ده - تبلات صهل مکنند  
آذن تابع و عرضنه زانفع آذن نیز . انجاقها او  
بینه ما مؤثر بینه تفاوت اینهه بور  
می تقدیم که سینه ره مکنت - آما دیگه دن بر  
قد - مسخره ها - کیمید . شیرین باخ آنام آبلیده  
سما او شفلاس و عمر قوم اور با سینه ره  
بیمه کلن سلام دعا گوندیکت اید برا بس  
بصیق و تمیم همین برکت برکت او سیپر رخ  
تمیم اولاره هبوره هوچ تعریف اید بور  
وهیه ده اولادی مال چکیوسه .  
من پر تورک العاسی گونه مشیم او سینه چانه  
یاز دیگر لثا بلادن رهه گونه همکم .

Бары)-Чынсызкүйек ж. Мұғалжар  
9-#4. күнде.

. 19 14 25

سوسننا سلطانیا الیل - شنیلی نیشکن کی  
سوسنیک آسوار بایوس کاک دبیره بیرون بیند  
گلر سیکل (جهاون) .

بیدار تکلادا بیمار دلخون آلمیست. هم از پنجه  
املاست. هفته و میلیت هم از پنجه  
پنجه از دو دکوره همه در پنجه کوچک  
و سکله دینه از این همه بیرون بیرون  
قد سیمه و مگ در پنجه کیم ایکاره .

لر تنسا شی اک-با جاما-م لر خسنه دهارم ایکاره  
علی پنجه کیم پیروت داده. داده ایشنه هرچه  
ما خود -

هد دوقت های بین السجره دلخون ایل داده .  
عده دست دیده کلی گفتیم. یک تک کرده ما همه  
ار ایکاره که طالبیها را خواه طلبان. میات اهل  
هموس سر کار ایلیکاره کلی گلوبت ایکاره حصنه  
پا همی ده. هم یه قدر ایکاره شنی

سوسننا را کل دل و دیدل- شنیلی کل دل و دیدل  
ایکاره کرد، ایکاره که طالبیها خواه طلبان طلاق ایکاره  
کل قدر ایکاره. آخلا کل یاعیشی بیماره و مدنیه  
فعم کل یاعیشی و سویل و بیرجی تبلیط مادر داده .

ایس و ایس که بیدار و غلاده گر شد همیز. همه ایله  
ایکاره کن من بدل هایه و بیمه و بیمه خیه ایکاره  
باید اهتمام داشته باشیم. چند تک ایکاره ساهه سلامه نیز  
هم ایکاره کل ایزد خوبیه ایکاره. ایکاره. شنیلی همیز  
دیگر کل شنکن با قرب ایونه یاده ایکاره. شنیلی همیز .

- ۱۹۲۴ -  
کاره اول مهربان زهره باپی و جمیون دایی!

فلاوریس آلاتکن مقدہ کی ملکت بکری تیبل آرخانی اویلم.  
بعد سماگلک بازدیگن مکنوبلد فی پیشی. جوابین بازا  
جا ملار. او دید لر زور نالاری گور نو هله گوندره مکن  
بالاچ چیچیتی ایله ارسال رسول اینگل تفره دونو ب  
او لو امک ب قدر فنگم او قویازی اوگه نم. و بعد  
چیچیتی کمال ایله ارسال رسول اینگل تفره دونو ب  
کمال پرنگل ب اور ک افی باسی گوندر بور و سور زوری  
که او زیده چیچیتی با شنه بتن کبی او نگل یازیتا جاقده.  
همین ۲۰ کادن اوله کمالک دوست باشی نهام او لیدر.  
او زیده آنار او لدیع کون ایچون ایمه بدن نفعه لر و بر نیچه  
منظوم هکایل هاضلیدر که تبریک کل مکت بولدا خلایه  
بر قدر مشغول این دن دیبور میم روزده بیا "مه چیچیتی  
و چیچیتی دایی بغلار یمیه چاغز گالس نل.  
دلاره ده چوق مزمله دیوتا ب قیدر ب نگل مکنی بی گوستد کاره  
گویا باشی دوشوب یعنی "بی بی" بی بی دیبه هامکن که تیره

جیل ایس ایمه ایمه چوچه - بیلر . ب قدر وقت  
م ایمه اولسو ن عموم غروب شکلر بی چکدر و ب  
گوندره بیز. آیشے باهی ده دیور که شکلر بی چکدر و ب  
گوندره کث . بیهوده بالشیدان سوکرا آیشے باجي  
لیلان ر طبیعت با الاده باجیه ) دا المعلمات عنده  
طبیعت مکتبه (لیلی) او لارق تعیی ایتدره بیلدر کی .  
بوباره ده غلط قویماره سلطان جید اندھی بین کو مک  
ایتدر. آیشے هامن هله باکوره در مصطفی نه در بندون  
باکو گلور مکت ایسته بیلر . و هر میشلتوب کلامیکده  
آرتفه دره جهده تلی یاب او لیدر .

شیرین باجي ندهم هچینی مکتو بکردن بک راصن فالوب  
بر قدر آرخانی او لپور ایله . تیز تیز شیرین بیشم قو لاروهه  
آذربایجان "ه نلخون ایسوب سیزده مکتب گلمه من سویه  
همین کامن او لک "ه نده بوواره توکر کث او بـ رـ  
سرمی آمیله می سلم بک ما غو ما بیلکه شـ تـاه  
اـ سـاعـیـلـ ، آـنـلـارـ اوـبـ رـاسـیـ موقع تـهـاـشـاـیـهـ قـوـیـلـهـ کـیـ  
برـنـیـ تـهـاـشـاـ اـ دـلـدـیـعـ اـ یـحـنـدـ تـیـارـ تـهـاـشـاـ لـاـرـ اـ لـیدـرـ ، اـ لـیدـ  
اـ بـیـلـرـ . تـیـارـ تـهـاـشـاـ مـسـلـمـ بـکـتـ دـیـشـ وـ عـیـرـ دـایـیـ

ایسے ہو تو نہ میسر تھا صفتیل جائے باخلاں،  
بُوادِ دھاکتی آر وار روپی اوبناماسے مسنو عذر،  
اوڑ کم بولالین اوبہ بالارہ اشناک ابنت  
ایسون اور وہ موسیقی سے مکتنہ بندھتی اور توکت  
خانمی دعوت ایدی پلشل، نوکت خانم محمد اوفہ  
خوار شہزاد خانم فاجا۔ و فاطمہ خانم لگبھائی،  
خورشید خانم سٹاہ اسما عبلہ ادینا بر دھے،  
فاطمہ خانم، عنیر دایس گل بھوکت رولنہ هاضل لا یور،  
محبوب ایسے آعمالاً مقامات اوہ مسامعہ آشنا یور،  
او لوزنک لیلی نے ادینیا، ظفحہ محبوب کی یافشی سے  
اولاً ہاتھ دئے، اولاً عنیر دایس کت موسیقی ملکتبہ غفار کے  
اوڑ یور، ایکنچہ کیجنی الی آلیزین گلکٹ ملکتبہ نیڑے،  
نیعت اولاد رق قویہ و فیض ارشیں مال آلانہ "محبوب" گل دے،  
نکت رولنہ بھوکت، رفاقتیل کیجی دھے،  
عنیر دایس گل بایدہ بھوی۔ بیرون ملکوں بکھرے آکا، ایسے  
لا۔، نکت دار، باریہ، زکنی بالکل بے۔ یادت گا دوہ  
سینڈ گلکٹ ایجن نکن تشبیت نہ بولنے سکت، بے بار،  
بیچ پاریسہ گی سورا منلکی رضا گوکت ایدہ،  
بعد، ہمارے کت سینڈہ مکل عرض سلامز را در،  
بیچ و اوتا ملکا کٹ آندر مذہبہ میسیحی، و نیموں فی اور کن

زه، زه، زه، گچیه تک نوران - شفقتیک طارشند اینه قلادن بیر دناین  
بر گلبدی خود و بوقتی زدن اینه شفاقتیک بایدیدن بزه ایلام خوبیه پیغام  
مددودی ادین آلسازند سوئی دیگر که بوقتی غوره کوهد - آباعی پرور بیرون  
وشق ایش پیغامیه قدرن سعادت پیغامیه چونه بودند بمن ارشاده  
فرته به جهل اینه بردیکم سوانح فوریه داشتند - آنکه اینه بمن ارشاده  
ترک بر محمله من مفتره، ندیم باشدلا باقی - غریبیم زهره محبوبه ایهی  
لکش قالحق هامگیش و نه بیلانه بسته هنک بوردا بغير صهر غایر در و دنی  
نه بیلانه بسته هنک - اذن بور عای دوستیکم تو را در دین اینه بدهه رفق  
دوش سکر کیان بس دور دوام خلیکن دیودور داجام بره گونه آرداه  
کلوره ایشله بعد اینه غالبه دکن آینه ایهی ایهی داده باعه آیده و دهه فارز  
کلیل اینه... آنکه اینه ایهی لیه و سه بین سنان بولالا شده  
در راهه هنداخ قورتا رهی اینه بور سر کیت بیانز طل بیاده بمن بولاله...  
یاریست ادا و بور بیر کم دار پرسیم ده او زینه بولاله بور... زه، پیر بانده  
هو همکت ایده بور... بج آپس نامه و دلست در هر دم بیر گلکو بعیضه  
زکر کم هرمه فرم در بیزه دن دن بور پوچ ساق ارک صیم زاد لا و دکر  
لکش بار بجه توییه من شنیر بزه بور کو بسیم بوره کونه برقانه  
آشناشکت کیمین ده دبر که کیه اوزهه... بار بکیت بکیه کون کیه بور  
پرسیز همچ ساندهه باز ما منشیز چوچ ساق اولهه بجه راطیچهه... بار بیه  
باش سندهه بور دا پار پیه تو چوچ بیهاده هیچیه... بایلیک لرن برسن بور  
آلمی سناهه هوق بعلار بوره... اور سخن ایچه دن دار بور شن آشناشک  
بیزه تنبیهت در... ایهت ده ایپر لزی بور شاھدک نهه سنس آنوره نانهه  
همه نهیه ادیا بیوهه خادم او منی ایهت... آندر میهه بوقا - پوچ  
او پیهه پیغامیه و ماتقو نهه بیه لیداقم کشیں باشی... چیغیه بازه بیا  
باشید ادیپر ادا او زیندهه بور اوزینهه... بوقلیهه دنهاو نهه بور  
بوق دنهاو نهه بور بیده... بزه بولکهه تکزه بور کیت الله ساقی سلامه  
لیکت ایهه بزه بوره بوره بیزه سوشا من انم هر هم اتفاقی زه پیهه چیغیه  
کامد لره پدرک دیر بیه کم سوینهه بوره هاعز لر ۵ ترمه بیزه...  
رامیا فانهه بیه بولستقیه بزه کونهه رکونهه ایش سویه بوره بیده دن دیوره بیغامیه  
دش ماس اصلحه ساده بور کامزه بزه باز بیزه...  
.....

باره مهربانیم بیچهه!  
بیدوق عرضن سلامان صدرزا شکنک ملکولرک  
جواب یاز ما ماقنه مقنه اوایمکه بقدس حبیب  
لکنی چکنگیم ایجون ناما ام لشتم... انجام سیم  
آنکه بینه اول بز پندر بیچهه که گو با همار طهه ازه  
د... او ده که بقدس کیف آجدب بولملو بی باز چوام  
الله سینه کیه بینه هوق گورهه سون... من سیده  
ههه وقت ااضیام... گیچه گونه و نکشم زهه.  
شک دا و شامله لک باندهه در... و ههه وقت  
سینه دعاگه و امام... ارگون اولسون گوره  
شک دا و اوز اوزه بز رو بوجه صحبت ایدک  
بو شامله ملکتیه گیه سخه هوق شاد اولدق...  
او گون اولسون بیویو ب یک اوغلان او بیونملار...  
بوقی ساع ادلیون بزی باره همقار مالک...  
باشك تیکا...  
.....

BURLM  
14.1923

عزیز چوون بک

یعنی از ۱۰ مارچ تا ۲۵ مارچ سرکار بینکوب کی نهادم ایام اند دن خالی بک  
فروش دن و حول او لا راف ۲۹ بیونز ۱۳ شنبه ۹۶ پنځون عدد ۷۵  
برچیپا لدم تاریخ جواہت ای دن و زړه ۲۷ اکتوبر عی پیچ بکو  
امدن برادر ځنسکن که بخوردیم چو چک پارسیده ساقی بک و حول  
او چاره فراغدا رس نې ځای بهمه یا ځنگ و بنا اطماع و ټکن و پریوهه ځالا ۱۵  
سرکار یو رسبو او روم ۱۰ نادارک سعادت مکرسته و چهو یو خوریمه چالو شکم  
با کو ډی یاد دک برخی خود رکنکیم سرکار فردیم نه خدمت دلی  
سینه فرو ټکن سبب باشی ایغی ایله است ای هرم ۱۷ فراغم بېړو  
سعادت یکن باع اه مه مهور ۱۸ مهوری صور زاده

۱۸ ساغفت کی دو

۱۹ مئی ۱۴ دیکیلار ۱۹۲۳  
عزیز چوون بک ۲۷ فریا بر تاریخی یو تکن زدایم  
مقدم اذ ایم ایمی داشه سجادنی دکه آمی سکر ایمه لیزه  
حول اهلانیه صکره اعدا ایتکم فیقدله صاکن  
و یکا خو ټکن من را آی یارم در که ایمه ده می شو جا  
تر لنده  
اپیا ایم چو دک برخی ره بولا دام ایشان بولو یو بولهه  
لکه که دا کو ډن خیه یکلکو یو ۱۰۳ مال کلو دی چاکه لکه  
زړیه بولادن بر موم نونه کی دولی در سچو غنیمه ایغی  
چکه نه روم) بولادن نه کی او قه کی  
نه کو یا فر دلی نه ټکنکی کی او ده باخدا و بیرون ټکن ولدو  
او لور طمیه او یاده ایم یه خو ایم ساکن اف او لار اکله  
او لوز شم ټکن کوندیم و بجا ده صکره من قدر که کی  
آفچو ټکن که ده شریعه دنه کوندیم و بر قه و جا





و سار تاریخندن بیان دیده کیزیل اوردو نظر فردوسی همیست کشیده است. کیزیل اوردو گو اذای ای بیلکل پیره  
داند اور یارا یعنی ای خسلا اینه سیده دهستان کواری خسراه سینه دکی تاریقه لمنشارلک یاد و میندان میلی ای خسلاه  
سخنمندان حاضریگان ای خسلاه ساده نو- پیغمبر ای خسلا اتیزیر، قدریه ره بیکد کنی بود و در عرض تربیه میسی خاره  
برانل ڈان ڈانه میونین ای خسلا لغیر.



Bad Reichenhall, 19.8.56

## Pek mühterem Ceyhun bey!

بولندا زدن مورکه سه اند مهم بر شیخن یا زیربودم - حستک تکرده یعنی مكتوب بر راچ ادامه امضا ایدیزدیدم -  
و همان مکتوبی محن حیدریکه کوندو میندر - اوزاده برسو اولیشتر - خیر صاحب برآدم امضا سیمی  
و زیر یکم مکتوبه دوباره کلوب امضا سیمی کبری الق ایستاد - اوزا کوره فرم پیلدم که سه خبربر سک  
همان مکتوبی در ایدیکه اوزاده **سید عمار اور امضا سیمی اوزادن بیزرا سک** - رجا ایدم او نوشا  
موسی ایشاره مختنده سه خیرخواهه بر تو مهدید بولنام:

مجهوده اوزادیدن مثلا لری موسی بر شکله بیزرا می - بری بریزکت ملیمه بازیلاجع مقاولدن  
مرد نظر ایتمه ای - کدیلاریک البالی تلبیتی هالمه اوزاریدن متفقی - شفیع - شلیل بک - تقوی بک - محمد امیریز  
پرکنی دیکر آدملازک بازیلازنه میموده اهل بیول و برسمالی - جونه اوقتو نلار مجموعه بی برایستیره  
ایچون اورمان دیر و اوندن نفرت ایدر - سیز اکر مستقیم برویل اوزریندصبا مشینک تعقیب ایدچلا اول  
کز اوزمان انثار موسیمه - بروموق قازانش اولیز سک - بنچه آنلا زدن مکن اولو یتیجه بعد ایتمک دها ای  
اولور - جونه اللار بری برلری کلیوب بیانکار موسیمه هراکی طرف شرمن دو شترن - ایمنی نام و قدرکه  
اینکار موسیمه بی قازانوب بیرونی حکم ایده سک - مثلا بی محن الاده بیلمسی - سیزکه عزمه هولار  
یا یعنی مقدیزکه نه؟ اونک الادنیمه که که دا اصیان نایمه لری ملکت امیثار و اعتمادیه لاین ادھار  
دکلر - اوز ای بولنله ایه اوزمان بی شله اوزاده کی داشتا نظیلهه هاگر بر شله در - قوی اللار قزیلانوب  
کندیلرینه امیثار ایدنیتی نایمه ای انتخاب ایوب بزمیلارل بزیره جایشون لار - هرچند بزمیلکه دیدیه  
بن اللاری حقیقیت خادملی بیلمیورم - فقط بر عالم ایشمه شیمده که کنکه بروزولو ایشی کوتور کله الده  
قوت توپلاسون ایهاب ایدنیکی تقدیرده هر شیئی سیلوب بیورمه اقتدار اولسون - بنم تکریمه مغیب بر جا له  
سیارهه ایشه که نایده سی بولقر - بولنلاری حیدر بکله قونو حکله و بیم فکریمه ارنک ایچن شرح ایله  
ایستادنکه الیون برمحلوات الا دمیم بر پیه کنیطا ندن موزدیم اغلاده بیلیورلر - رفیقکه بعرچانه  
و حیدریکه سلم مویلر سیک - بیچو قلاریک بیزیندن عرضیده اولیه سیک - کوزلرکن اولیه رسنه توپلیق دیلارم -  
سی سیومون قردا شکه بیس

Memburumuzu ve gönderniz oldugumuz script  
leri aldum, tezessin ederim. Scriptleri istarede  
burakm ve serilmesini rica ederim.

Ben artik me'minigetoleyim, datra degron  
icinde baglanan mülâcîyi desam ederim.  
İngiltereden oraya gelen adam, tanınmam.  
Onum Paris geldigini ben hiz yezmandan ecel  
füleyenandan duydum, ona muktedir yaz  
magg. Suleymannırm eşi tamer ve syleşigine  
göre müüm bir zina degilim, Allâh  
tiles.

Isgentimadasi şeçeleri de tanınmam, farat,  
mazalarını muraciat ederler, mürayyen  
tezessinde bulunmak, bence, fena olsardı.  
Mr. Patch geldigimiz, New Yorkta konuldu,  
calzacakmaz. Yerine kimin gelecegi gundi  
bir bellî degilidir.

Abdullah bey geri döndükten sonra (Almanya  
sayahetinden) bire geldi ve ben de necessary  
icâbe olarak eşi marzladım, farat kendisi  
bir eşi zgâllesedi ve ben de üstümü surur  
dum, bir kac saat kaldıktan sonra gelsin.  
Bâka başka bir yenislik yoktur, olurra  
dershal size yaram. Bu raola 15 gün daha  
kalmalıyam. Daresim budur:

Hotel - Pensjon - Excelsior, Bad Reichenhall.  
Gericin saygî ve saygılerini bildirir ve  
bütün dostları selamlarım

dixim dorusai

Münich, 20. 9. 54

Pek sayon Bay C. Hacibeyli!

Mektubumuzda alıntılmış, teşanın adı ve geç  
aranız verdığını için övgü dilerim. Hələy mə'sumi  
yeddedir. Birne görde işinizin ergidi, mən təxş  
yazınaga bilmə varmı bilənlərdən. Şəhərler  
olsun ki, işi örtəsindən gələbiləldik. Hələy hər  
ayın 28-de mə'sumiyyətdən qəri döncəndi.  
Bən de Octoberin 3.-dən itibarınlı mənningst  
əksərəyi. Mə'sumiyyəti neredə gecirirəyin  
hala xarar verəndəm. Cox əltimalı ki, belki, vira  
alabilsem, bış xas gün icər yarınına gelib əri  
züyət edəcəyəm, halən varlı işe buradə rəkat  
ləmmək istərim.  
Gönderdığınız 2 scripten birini verdin, 2-ciini  
ise vermək istənlərədər. Miss. Gunther bəndən  
rica etdi ki, size buntarə yaram: Müminin rəsəd,  
Azerbaijan'a aid scriptler yarama, cümlə, o nun  
çoxledigine görə, kənardan imumi scriptler almır  
şəhərəmiz. Tabii, həsilin elanı!  
Eminibey turaya gəlməndi. Səfərinizni, hətta Miss.  
Guntheri züyət etdi; Məsihələ göründü. Bəzən  
ni işlə mənzilələrinə bilənlərdən, qərar  
həttinin bağlaqında Müminin rəsəd etdi.  
Bəndən Təmərinbəyə və ailəsinə selam.

Dərin rəzgi və saygularımın imarəm  
Sizin: Sonnail

Chairman of the Committee  
Mr. AHMETZADE HACIBEYLİ

INGILTEREDE AZERBAYCAN BİRLİĞİ  
NATIONAL AZERBAIJANIAN UNITY COMMITTEE ABROAD  
(Great Britain Branch)

Telephone: W. 8200 1111  
Editorial Office:  
PALACE GREEN,  
LONDON, W. 4  
ENGLAND

H.F. 956.

Pek Sayon ve hörmətli Ceyhun Bey,

yeni sene münasibetlə bana göndərdiğin Kartını aldım.  
Cox tezəkəhlər ediyorum, Cokda memnun aldım,  
Allahdan daima bana uthur ömrüldə dillerim.

Allat daima gardıncañca olsun.  
Cəyəm London'dan her həddə bi istədigin sey olaraq,  
və tütür bana yazman rica edər, Ben daima sizin  
Emirinidəyim.

Eğer Vəzifəyə işlər gecinir, bi segən istiyacın varsa,  
lətfer bana bilsin, bə həddə Cox mən nəmənlərim.  
Bən ildənəni cəginəmdən füzərəməz.

Bən işi bəsənən forsladır, bura da bi Azərbaycan  
bi işlər topılı ettim. halənde büləzən ipləni ilə mənkləm.  
Allah'a işlər azda olsa Komitətinə bəsər vərəm.  
Allat Kəşəf mecmua və Kədətələr əkər məjəz  
Caplayacaqız.

Bu mətbəti füzərəməz, Cok ecale yoldan  
ve ecalede cavablı bəxşər.

Bəndən kəzəri London'dan hic bi Azərbaycanlı  
yoldan. Tok olsaqmın icin Cok dərham  
ve işə allat Kəşəfətən etsin,

Sindilik bi Kədar.

Məktubuma for Vəziyyət, icin Samimi selamlarım  
Rəsəd və

Chairman of the Committee  
M. AHMETZADE HACIBEYLI

İNGİLTEREDE AZERBAYCAN BİRLİĞİ  
NATIONAL AZERBAIJAN UNITY COMMITTEE ABROAD  
(Over Britain Branch)

Tel: 011-7300000  
Editorial Office:  
7 PALACE GREEN,  
LONDON W.C.2  
ENGLAND

Pek hörmetli Hacıbeyli;

London 14/4/956

Sənəm: Səlamların xəsurunu cədərmanla xətəmsiz  
alınmağa dələyə ilə rübürlər istədim.  
Sətin 11-3-956 tarixli son məktubunun lügincən işinə ilə aldım.  
Bir çox Azerbaycanlı etibarlı şəxslər Əsgərin, sənət şəhərlər yaradı-  
lılarını məktubun da okuyup təqaddus ilə rübüldü.  
Na işələmə: Şəhərin: şəhərə işçisi yəni əz mülkəvisidir. Bir  
1942-43-44 və 45 Almanya Berlinde olarsa, sənət hərəkət  
getdi, yəni ləzim olursa hərəkət etmək istənilər. Fəxət nəşr  
olamadılar: Orta gördək sənət Baskılı bolatçıyan, sənət Baskılı  
Balatlı deyildən. Bəyinən Təfərruatından dərəcələndən,  
Bəyin bə anə kədən hic kimse bi yəqəpə bilənmiş. Təxət gördək  
Dərinde bi çox ləzim sənət işləmlər acədar. Təxət şəhərdən  
Hacıbeyli: Ben əz mülkəviyi işi bəyinəyəm. Orta gördə  
Kəndin onlarдан daima Məxfiyyətiyəm. Nə ic  
bi işləndi, eger sənət bi işlərə baxımdan işlənən sənət yox sən  
Məxfiyyətiyəm. Sənət işləndi. Gəzəm əlbəsən işləyən  
varsa sənət işi. Bəyin sənət işi həndəm məphən işləyən. Kənd  
həndəm işləsələr alıb sənət göndərəm. Bəyin həndəm  
Vətəngətəm allahın füriəsinə deyildəm. hic olmənə gündəlik ekmeç  
parası həndəm. Eger Təxət deyildəm, allahın çox füriəsinə yoxsulda  
deyildəm. Bəyin bi məktubun ilə sənət işi həndəm göndərəyəm.  
Buzündən itəkən sənət məktubları zamanı: Bütün Bəyin

Meselen: Boyle yaxşıdırın zamanı:

Ahmedzade Hacıbeyli Ingilizlərin hər yəzənəyə Okuyurdu.

Son zamanlarda melbən olyodan idarəm işləyəcək hem yəzəb  
və həndə Okurunu doğru yəzəməl. Ingilizlər burada hem yəzəb  
və Cəqayırlar. Məsləhət bəyle yəzəmət deyindən.

Ahmedzadə Hacıbeyli: Daima de Boyle yəzəlmələ.

Bir nextubu səsən ox ecale yəzəməl. Və ecalede Cəvəspirin  
şəxsləri. Yəz yəzəm həndə: Kəfi nəşrlər?  
həttatlıq artıq gedədim? Allatdan daima səsən edəm  
ömrənə dərim.

Məktubuna sənət Vərirkən en sənəm səlamlarının  
şəhərənəmə. Gözlemdən öpə.

Sətin Ahmedzadə Hacıbeyli

F. 9.

Parisde Bəyin işi eypə dətən vəndər onlardan biri.  
Bəy, Ağar Rıza Tagiyev, 2 Bay Kadir Sırçayman.

Eger sənət bi işlərə baxımdan həndəm yox, bəy iş onlar  
yəzir sənət həndəm işlərə baxımdan yəzərək.

F. H.

Ahmedzadech Hadjikerim  
HOTEL FEYÉLON  
23. RUE BUFFAUTE  
LONDON A. Paris 9<sup>e</sup>

Paris.  
2.8.956

Ceyhun bey,

Salam.

Ben 1.8.956 tarihinden Paris'e gelmiş  
bulunuyorum.

Yazdigizm Hotelin adresini de hemen bir  
punktü ile beraber size gönderiyorum.  
Ayrıca size girmesi çok arzuluyorum  
Nerede ve ne taktır görüşmek isteyorsan  
lütften bana söyle. Çünkü ben Paris'e  
WK'dan ayrılmışım.

Mektubunuza takdiratlılıkla bekliyorum

Sen diliş ettiğimi selamlıyorum,

Sizin A. Hadjikerim.

Editor  
AHMETZADE HADJIKERIM

INGILTEREDE AZERBAYCAN BIRLIĞI  
NATIONAL AZERBAIJAN UNITY COMMITTEE ABROAD  
(Overseas Azerbaijani Branch)

29/9.956  
Telephone: Woburn 3011  
1 PALACE GREEN,  
LONDON, W.8

Möhterem Ceyhun bey:

Herseyden en çok hissisi Kafing nesli?  
Paris'te iken bana kargo gösterdiğiniz için ölägenmiş çok çok  
teşekkürler ediyorum. Çok da memnun oldum.  
Allahdanサイズ size şükran şartı ve üzüm ömürlər  
dilerim. İndəndim. Size gec mektup yazmağının lasticə  
Şəhəri bəndən dərinək. Ben Paris'ten Londra'ya atadığımın sonra, Səninin Paris'te  
Komite'ye neçənə cəcmək hərəkətindən bəri boyadığın  
məqədə de aləgedar oldum. Ni həzət olaraq həll etdiyə  
niticəsinə size yaxşıyorum. Hər şeyden etibarət bəndə  
26. Sayıyal nəşr memnun ingilizcə və fransızca dır.  
Dildə cəvərmişəm London Şəhərəzadə Komitəsinin  
fi-jeniyə yeter (süslə) parəsi vardır.

İlave olaraq ben bəndəni bəri işlətilmələr neslini  
König'dən. Ondan da bana həz-həz biz memnuniyyətə  
bi işməz yoxsun eləng deyilər. İngiliz Dövlətlərinin dəvəti: bəndən ben fırıncı kənəq  
yələndənər bərarda olaraq para fələ fələ fələ.

Kəsəl size Paris'tə sözlədığım gibi.  
Sindi bəndəm: Məğlumat Etibarən (sini) ya bəndən  
başlayılam və yahudular Paris'tə. Tənqidi Paris deyə işləm.  
Eğer bəndən cəmən istiyorsan işi qəbirə gec lətə  
gələcəkdir. Yani bər 3-4 ay təxit alacağın.

Bəndəndən başlıca sebəb: Orta görediklər  
Bütün komitənin olaraq em (yanı bəndəm) sini  
eləmizdən alıb da başka bər dəvətlər addanma vəziyyətlər  
Şəhərəzadə yəppənəmdən ötrü. Təxit bər başqa bəs  
Londra'nın başka bər fəcərindən yələn bər ol

Hinci misal: Beni burada bir şəxşkəməsə  
 Calışmaya iş verirərələr, və işdə para verirərələ  
 Esləndim: Ben simdi: Kalmışam ki; nəslə yəpaləm.  
 Aşağıda: İstərəkhane fənnən geyim Calışmaya  
 Yol da heç komite işlər-le məxtul olaçım.  
 Lü hərədən bir fayxəni dəriniz nəpaləm?  
 Hanən bu hərədən bir gol göstərə biləyormisiniz?  
 Itabar misal: Bir eləcə in: Kəşvər alməz alməz...  
 Ya simdi komite işi ola cəndər. yada İstərəkhane  
 işi. Nüfisi yapanın münüm kürəkləri.  
 Kaldıki; komitemizində bir həqiqət yəpaləm.  
 aradı. Nüfisi: 2-adət yəzə mənim.  
 Mobilizasi: halid; Cır-bə-Cır eşyalan.  
 bunları ne yəpaləm? Əyər Ben İstərəkhane fənn  
 sistem mütləq bu eşyalan Export Ediləcək hesab  
 olarıq. Sən göndərimmi? Yolka burada sətəpəm.  
 Əyər Komitenin eşyalanını satıbəz. inanı ki;  
 9-ay memmən cəkənməgo para edər. Allahın cək  
 inçin Komitənin Kiyəmetlə eşyalan var. Senə deyib  
 Fəndi: Simdi Ben sən fəxriyyətliyorum. Bu hərədən  
 u gibə karar çıxarırsan hanən təzliyətliyəm.  
 i cədərim  
 Təkər ne gibə haberler var səsin təsəffürlər. Almanya'dan  
 məktuplar alısanın? Bay Səliman Təsineri  
 və göründəm? Ümumlu məktuplaşdırısmı? Türkəzə  
 Bay, Mustafa HAKKI Türkeşkədan hic məktuplar  
 xırıdan? Simdiləris bu Kədər.  
 Təsviyyəli məxtubunu fəx-lərken bu samimi  
 selam və sərgilərimi sunar.

100. Pek sayın Ceyhun bey!

KOMİTƏNİN BƏSKANI  
AHMETLADE HACIKRIM  
7 PALACE GREEN,  
LONDON, W.1  
ENGLAND

İNGİLTEREDE AZƏRBAYCAN BIRLIĞI  
NATIONAL AZERBAIJANIAN UNITY COMMITTEE ABROAD  
(Great Britain Branch)

Telephone: WEstmin 381  
London 30.11.1966  
SAYI: 4001-

Dər. Sayın Ceyhun bey,  
 Hər şəxşden evvel selam edir, göründürəm öpər.  
 Senin 22.11.1956 qübülcə son məxtubum abnumədir.  
 Zər kəsa məxtubuna simdi Cəsəp Vəziyyətim.  
 Bey Ebəndi: filətiyin gəbi bugünlərdə dişinə  
 haberlərinə əsasən arası cək Kərəfiyəz gibidir.  
 Hal-hazırda ne Benim Parisdə gelməm mün  
 hüməkən deyildi, və nəde idtin Londona yə  
 gelməniz münüm kün deyildi.  
 Ben bu məxtubum da her bir sərii səsi xədən  
 vəcib xarəməyorum. Burada işlər cək Kərəfiyəz.  
 Ona görə Benimde fəzəm ləzimlərəcəcə cək  
 Kərəfiyəzdir. Ben cək idtim sizinlə birde,  
 ya burada Londonda, və ya hətta Ondan  
 Parisdə görüyəm. Halbuki: simdik  
 müddətəcəcə Bey hələndim münüm kün deyildi.  
 Allah Koyğun, inşallah aralar bir az döyü  
 sin. Səxtilicə olsun, təyin Ondan sonra  
 mütləq görüyəngəz.  
 Məxtubundan öncə göndərdiyəm Fransızca  
 cədiyyəm. Məməmədər almışdım. COK. COK təxəkkür  
 etdiyorum. Rəs. 1

Representative in Europe  
AHMETZADE HACIKERIM  
7 Palace Green,  
London, W.8

Telephone : WESTERN 3085  
London 22 - 2-1956  
Our Ref. — Your Ref.

Aziz ve hürmetli Ceyhun bey,

Sizin 20-2-956 tarihli posta Kutanıǵı aldım.  
Nanı hasticı olmasızı onuya ızleyenle ızzetliyim,  
geçmiş olsun, Cenabı allatdan hıce sehhät saadetin  
ullen ömürler dilelim. Lütfen bana tez-tez özkend  
ıhvalinden metul yarın, kimler sına yazardım ediyor?  
Karel geceniginden? Bir şeyden istiyacınız varmı?  
Bay, Nijarızı bay ve Kader Süleyman sına yazardımu?  
Senin bu hasticı haluda kimler sına yazardımu?  
Yazardımu seni ve seni yazardımu?

Bu halede ben çok üzülmüyüm.

Bu mektubumu alır, alınamaz; Lütfen bana sehhatinden  
yarın, 4 yıldan, işe tıbbatını sabırıslıkla beraber,

feindi gelelin Komitenin ipine;

Yarış-yarış ipleri nırama salırmak, halende yamunda  
hic bi Azeri yokdur. Kendim tez laşınayım.

Ceyhan, burada Londra da sitten tanrıyanları vardısa  
lütften bana onlarım adres ve kimlerini göndermeni teza  
ederim. Cümhü bildiğiniz gibi tez alındı da etməz,  
hic olmasa bi necc yazardıca adamılar beləvalıda.

Giz bana önce ki mektubunu da yox neydi ki; Londonda bəni  
tanrıyanları vəndə daya, Taget Əmək adımlarıni yoxlamamıya  
nır. Ben cokdan Paris'e galmış istiyorum. Taget istinə  
Vito Koyman 4556 elində hic bi dokumenting yokdur.

Ona göre feindilər Londonda hic təsdiq etməyorum.  
Diger təsdiq isə bu halende bu məməxatda sebzəst

Ona göre de hic az Cetinlik ettiyorum.

Allah Keyfa Sebzət olar, olmaz, elime bir TRAVEL  
Document gəzdi fəcirlədə mütləq qəlib hem siy  
görmen və hemdə Paris Tizajet etməz.  
Bundanlıq bi Kadar,

Zur Kissa mektubumu Son Verirken,  
Allahdan sive nizam ömürler diler,  
hürmetli bay ezip elliñirinden öper.

size, Ahmetzade Hacikern

P.S.

Komitəmiz oldığı binanı (apartman) icəliyimden  
altı da, hic dərletə adamın varmır istəyolalar.

Yani hici işsiz olsın, bapka binaya gəcürmək Pitiñinde  
dirler. Taget halen belli deyildər  
Belki de düşəltim öz olğumuz binadə Kaları.

Benden Senin öyüne, və Janında olsa hətin  
Azeri vətəndaşlarımıza dekam.

J. Hacikern

Bu mektubumla beraber bana yeni Kartolarmırdan üçüncü  
parak, hərindən bir şer göndəriyorum, Mətluamiz buna dekəsi  
İlk defədi okurmus, nümunə itinə baxılar, baxınca size

Təqribən 26 iyul 1923

عذیز جیون بی

جکو اسلام بول طرفه رئس ایم اورا جاتاندھم  
ترخیل کیفیت پایام باکیم مکار آبرغی مکن بی بازدیدم  
دیول طلب ایم و لاجمالی رئس جوز مزین و مصون  
اولامادی دل دقتہ بدینکہ جولک سنتلریم اچو جمیع  
دستور دریم که باقی دیول کالیلیم گرچا بیریم  
ادکا مکتوپ بیازدینکه رئو کی بایزدیر لکم ای ملکم  
بکاشیع بیازدای او مکار اکیسا بزر از بیک کوندرر

ادم کردد ایم

نیز خانه و اوزن خالی ۵۰ مم (۱۲۷ اینچ)

Gönderdiğim oldugu Fransızca mecmua  
çok görəldir. Nizim Mekaleni de  
mecmuada okudum. oda olan Fransızca  
anlayorum. Göndələ desərim.  
Allah roya aralar həradsıla həsat daxıl  
diren sonra. Beraber, nizim bu bana  
göndərmiş Fransızca mecmua cekardıq  
Təhən ne yazım fəməlik ləkədən  
gördək həbənə fövə aralar pərvəz gərin  
Məktubumda Son Vərəkən ləzəmimi  
Selam və təşəkkürüm de sunar  
gözərimden öpə.

S. P. Ackerim

S. S.  
Eğer, Bey Esendi side zahmet vermisiyorum  
sa, bittən Bəz, Necit Musazadehim  
adresini bana göndərmənizi zəfər edəm.  
Vallahi həndə oyun vəktilə adresi vəzifə  
Təkat neredə iş kəşfi edəm

S. P.  
Ackerim

22. 8. 1906. 8. 22.

### عزمیم جیون بیت

پنکام کرته بین او نهاده مصالح ادبیات، بد منی پنهان سو لازم باشان <sup>پنهانی</sup>  
 از زایجان تسبیح فقط داشته باز خصوص امرالیق ترمه کله بله امایا  
 صاحفه های بربرایم او نگران پاسخور اولد و قصر کو ره اوسا احباره  
 عجود در دیر من اسکه اوله کون ادنه و ده در دیه تامن ده  
 او تری خصوصی بر تقدیم طلب، صبور شعده محمد اسی دلخیل ملکه  
 کله ده بوازده لازم فشنن ته بولاق لازم کله ده کون کرا باید  
 در دیم جو کون ایکی معنی در که بوسه ده حیارت معلوم شکر  
 خیلد شه مفهوم اما بحاله بکار آنرا باید آنمش در داده آن  
 بینیم ایکی بر رکه نام دینا به معده در که ۱۳ او ۱۵ بی  
 کله کی ۲۸ نهه در ایرانیه بکون، اوله خانه در فرنزیه  
 (فرانس) <sup>فرانس</sup> ۲۴ بیرون بکام بروول دو دو هزار زنجونه ده  
 تجمع (کونچی) دو قوه جو بجهود کله ده درسته اتفاق ده  
 کله کله خانقیه بکار - تجمع بشی والکی خانقیه بوقاره زار  
 کله کله ۱۲ بیرون بکار مجدد بکار حیا آیه بادیع

حخا اعدام اون بیکر کبوش آیده اد تنه ش بالوت  
 کبوش ایکر بخوبیه بکاره بولاده نکره آب خواره تاپلور بولاده  
 دنگ ایمه که ایتی برک مظفر بخایز باریکه باریمه اینه فیضه ساتولو  
 درده پیغمبری در که اینه مائیه ده سهر بولاده تکیه و بیکر  
 دخخ جوله شنبلکه در قفت دنلار در هو آشیانه دن بانی مصلحت  
 بیکر باریکه کونه بکارون پاچه بمنظیر اغوش بکار  
 لندیکه راما کوندر رئیسی آکپا قیم سزا اسلامول ده  
 یازام زخه خانه سلام ایم ۶۷۰۰ زخه جیور و میک

ادمک

a/o Tagizade

Olcuzzaad han

Constantinopol

Изменил, рецензия в Годищес  
 Годищесъ Годищесъ Годищесъ  
 Годищесъ Годищесъ Годищесъ

17. Exam. 95)

Oct.

F.D.  
D.d

Takemoto: Alivon 50K. M5/4

Suvorov abbey

Ferdinand Dargatz

Istanbul.

جعوب بن معاذ  
جعوب بن معاذ وابن العباس  
جعوب بن معاذ واستحق ياعي  
جعوب بن معاذ في نهاد وبلطفه  
جعوب بن معاذ في نهاد وبلطفه  
جعوب بن معاذ في نهاد وبلطفه  
جعوب بن معاذ في نهاد وبلطفه

بـِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِيْمِ تَاهِيدٌ ۝ ۱۲۷۵ رِمَضَانُ ۝ ۱۹۵۳ / ۵ / ۲۱

پاچ میام قوشم همچوک بیت اندیش  
الله هات سلام او ایه رحمت بیتلق سردارلوون در مصائب شیند و حجج متبرد دیاری سارانک ایه لارون  
Sizin oraya gelecek milli hem Vatani hereketim basına gosder  
gınızıza oglum İldaridan aldigim si meklible oroyus hemde گشاfla  
mucaddem buerdan gegerken Türkiye'ye giden Muhammed Muhakkem Bey  
den isidib çok sevindim. Bu çok aiga ve Bütün, mosi'uliyetle varisangah  
Bütün başarılarla diler ve Almanyada Bütün Vatandaş ve milletlerdagilara  
min Azeri, Karanlı, Kırımlı, Türkistanlı, Simali, Kafkasyalı diyecek  
bir çok kaleledeye aymakmayaçip Türk oglu Türk olarak hekimane idare  
niz altında bialeşerek aym hedefe doğru mütteliinden ilexilememelerine  
Bütün kallim ve Samimiyetim iie temenni idigorum

دیلده امشده دنگیده بىلەك اپلازىسى آتىدۇر ئېشىت دەلىلدە دەپچىچىدى

Refikam DE Şemsüllüben la ofisli yakında kızım Gülnarla  
Almanya'ya gidecek Almanca Rusce ile birlikte Türkçeye ve orun  
Tatarca şivesinde çok iyi bilen ve Radyo İsleminde 3-4 senelik bir  
təcəbbüsəsi olan Sadık ve həkimi Vatan və Millət Sevər Bir yadınca  
olanak kendisine sığət təxşir ediyorum. Türk və Rus tərəflərinin  
da iyi bililərin 1922 de Moskva'da təqiblər

Ben bukada 5 seneden circa Real ligasında galibiyetlerin ve teknikliklerin  
simal aylarca olduguunu bulara deyebilirim ki hek Fursatla anlat-  
maya ogreniyorum ve bir derecede muvaffak da oluyorum.

حجت رسولزاده محبوبین بلکه ده آذانیا یه کلش اولینینه موئندیده مودت آذنیم رکن توبه  
 اد توبه . موئیله ایله علیه حمله قبر ، نفععلی بلکه عبادل جهنم قوتا ، خاتماته دل قوم  
 اهنجان . معلم پرده اذکه قبول ، بخلافه مولیا ، عبادله الشافی فتنه الله اذکره باشند  
 از آن الله اذکرها طبله زدن برگزینه حقیقت بر قویته توپرا به حقوق ادله جایگزین اذکرها  
 fakirlerde her kes kendisine ayezi ayezi herkeste icerse  
 zarardan bagka il ve ulusumuz üçün B.E. Faydalı sıkmayan  
 bagina manejorum.  
 شمرد اورتى ده فېرىتى يوقىن دامغان بىسىر ئاتى دەشان هۇزۇ بىتىرى دەرسلىك سەطىھىل بىاست  
 سۇۋاسىمىزنىڭ تۈۋەتىشان كۆپىرىنىڭ دەكتارلۇغا جاتا - قالاردى .

Başınızı çok ağızlısı isem efunige diler, mektubumun  
cerabına bükler ve size uşşamimi selam ve saygıtlarımı  
sonarım.

Altı Sene içinde Paris'te Kötürmisi olduğumuz  
Kadastırık ve hazine hâlinizi Bılıhassa Polis dairesine  
Kadarak refakat ederek oraya saatlerce beklememiz  
Onubmayan Vekîlizâman onbubmayacak olan hâfizaltı  
Kadâsınıza R. Tâdzîs

Prof Alim Jolani Ligue des Etats Arabes  
Cairo Egypt

یا لد شر دلیل که من عرب درینات آله باز سارکه ایم ادلو ر ۱۰۰

München den. 28.7.1853

Hürmetli Ceyhun Hacibeyli !

Selam.

Bununla yazış Size me'lum etmek isteyirem ki, bu ane keder  
çalışığım yerden hele para almadım. Ona göre veziyetim hal-  
hazırda oldukça ağırdir. Yaşadığım evin parasını verebilmeyirem  
bir neşe arkadaşlardan sordum heç kimin kuvvesi çatmır.  
Ona göre Sizden rica ederdim ki, eğer mümkün olsa Avgust ayının  
15-ine keder mene 50 DM elli marka para veresiniz borc olarak  
paranı alar almaz Sizin elle markanı Size kaytarmagi özüme borc  
bilirem.

Hürmet ve saygılarımıla

Mikail

München 17. 1. 60.

Coc hürmetli Ceyhun bəy !

Emel iğit işi keşdigidinden coc sevin-  
dix. Para meselesini yalnız dum nell  
ele bildiğimiz için Size capuz məzub  
yaza bilmedər. Ünərə dekabrin 16 da  
posta ile size 2000 alman marka gön-  
derdik.

Jasemen işler, əllərimi OPER. Bi bə la  
deye-deye gəzir. Nalen dişar cıxarı-  
mıyorum. Fatima da işlər, əllərimi OPER.  
Hənimlərə selamətdir, bize conlu selam  
ve hürmetləri vərdər. İrene soyuledi ki,  
Ceyhun bəy Nastahanedən cekdən  
tonca lura geləsin ve burada istirahət  
etsin. Fatiya hanım da aqni orsun 12hei etdi.  
İremmin annesi buraladır. bize conlu  
hürmet və selamlarla vərdər.  
Mehmet ul əlimm de bize conlu selamlarla  
var. döşeginiz jingil olsun. deysilər.  
Professor Ahmet bəy Mainz'a getti ul  
Nalen yadmadı.

Burada her şey gördüğünümə qidişdir.  
Sizi dəhər yormax idem, yoruz. Hələzən  
etsin və döşeginiz jingil olsun.

Səvgilərimi ilə hürmet və selam-  
laçmam. Sunarız.

Dəmid ul Mecid

München, 18.8.1954.

Azizim Ceyhun Bey,

7.8.54. tarihli mektubunu aldık. Mejid Səntiyabın  
firine kadar mənuniyyətdir. İsmail ilə ikiniz kalmışınız.  
Maalesef həz. ikiniz MACTS'in kontravasına gələnlərceyiz.  
Üstəlik hekim pasportun da yoxdur.

Görkəyeden Aziz Alpant gele bilmez mi?

Her haldə məsədlerinizi aydın. Ne karar versemiz  
sizi destekleyeceyiz.

Bəki Kurultayna ait scriptləri aldık. İkisi de  
vurıldı. Birincisi Tərkəstan və Tatar redaəsiyolunu da  
verdilər. Dəvanı inidige kader gelip girmayıp, herhal  
gönder.

İsmailin selamı var.

Sevin, Təməqini və Ceyhunu bağırma basıram.  
Təməqinin hanımına hürmətlə ederim.

Sevin Afo.

T. C.  
PARIS BASKONSOLOSLUĞU  
170. BD. HAUSMANN  
PARIS

PARIS 27.6.1962

Sayı: 12M  
Ds. : K./11-34


Bay Ceyhun Hacıbeyli

77, Rue du Bac

Paris (7e)

Doldurmuş olduğunuz istizan varlığınızla müs-  
bet cevap verilmüştür. Müteakip muameleler için  
yakın bir tarihte sabahları saat 10,00 ilə 12,30  
arasında Başkonsolosluğunumuza uğramanızı selamlı-  
rımla rica ederim.

Baskonsolos  
Talat KULAY



Muhaceretde bulunan Azerbaycan hükümeti ve parlamenti asalarında ve sair milliyetçi Azeri mahafili mühimessilleri umumi bir iqtimada, sorusmlular azerbaycanlı siyasi muhacirler arasında hadis olan vaziyeti, "Milli - Merkez" adını taşımış teşkilatın ve yalnis "Musavat" fırkası memsupt olan asaları arasında matbuutta gırkin bir şekil almış mücadileyi esaslı tətqik etmişdir.

Ümmü içtima bu mücadelenin mahiyetinin bir tarafından " Milli-Mer-  
asasından Şefi Beyin teşkilat reisi Mehmet-Emin Resulzade beyi milli  
işlerde tâhâs edilen paraya kontrolsüz kendi hırsı ve keyfi işlerine  
sarı etmekle ittiham, ettiğini, diğer tarafından milli davayı tervîc ede  
ve Mehmet Emin Beyin baş muharrirliğini yaşadığı gazetede bir kaçı kişî-  
nin ve bunların arasında bazı sabık parlementolarının da imzasını te-  
sîyem protestonamelerin intîşarı ve bununla Şefi Rustembeyle Beyi da-  
ğıtılık ve bolgevîklerle casuslukla ittihamdan iberet olduğunu tesbit  
etmiştir. İctima bu ittihamların mahiyetini tattik etmîyerek, bu şekil  
de yapılan mücadele bil'ummu Azerbaycanlıları ve bunun millî mücadele-  
sini yakından alakadar ettiğinden, ve mücadelenin genişleme ve  
ailevlâme istidâsi gösterdindiginde millî işlerin yeniden ifşa edilmesi  
ni ve bununla millî cepheyi sayflatmasını nazarî itibâre alarak, su  
beyanatda bulunmayı kendine bir vatanî borc biliş:

- Muhaceretde bulunan her bir siyasi teşkilatın asaları aralarında çıkan ciddi mücadeleyi kendi milletine mürazaat edemediğinden, yalnız arbitraj usulü ile doğru ve bitaraf hal edebilir. Bu müsbet netice vermediği takdirde, mahkemeye mürazaat etmek icab eder.
  2. - Millî merkez asaları tarafından mücadele vasıtası olarak intihap edilen neşriyat yolu temenni yanlıştır. Bu usul millî işlere zararlı olduğu gibi, Azerbaycan istikaliyetinin düşmanlarının manfaatınımadır. Bu sebepten müzir neşriyatı derhal durdurmalıdır.
  3. - Mücadele arbitraj ile hal edilene kadar her iki tarafın işden çekilmesi her tarafta kabül edilmiş usulundadır. Bunu kabül etmemek gayri ahlaki ve müzirdir.
  4. - Bism bu mürazaatımız her iki tarafa lâzımı tesiri yasmadığı, yanı her iki taraf müzir neşriyatı derhal durdurmadığı takdirde, Azerbaycan mahâfili bundan kendine hisse çıkararak başka vasifalara ve usullere mürazaat etmek mecbûriyetinde kalacaktır.

غیره مکانیک  
پیش رو کنم یا زدن و بدر دادم که دختر پرنس ببر خالد در  
بود این آنکه بوس بر معینه است. استانبول ایام تشریف  
ساخته اندیشه ایکیه بالایشم دورم. فقط همان آن سف اسپانیا  
لکن هر چیز "لر اوزونه" نهاده ایم میتوانم در میانی  
استانبول میگذرد. اداره امداد نیزه کوچک بودم. دوسته نیزه داشتم  
استانبول میگذرد. شفیع مکاره عبارت است. شفیع بوده  
که پسر دست اولش است. تاکید معمکن بود دیگر دیگر  
دیگر دست اول نظره آنکه لازم است. . . .  
مع اینکه نیزه اینجا بختوار است. اینها ایام بودند که آنها  
بر حضور نهاده بودند از اسلام. یا رسیده و ظلمی سر بزنان صدر راه  
اغریق ناچیز است. چون بزرگ نهاده درین کجا نیزه  
کجا بود که اینکه نیزه ایمانه که اینها که اینها آنکه از این

## Azerbeycan'lıların büyük kaybı

Teessürle öğrendiğimize göre, Azerbeycan Milli Hükümetinin Versay Suhlu Konferansına göndermiş olduğu Hey'eti Murahhasa Azalarından ve Azerbeycan Milli Kurtuluş Birliği Avrupa Başkanı, Milli Azerbeycan Hükümeti Resmi organı AZERBEYCAN Gazetesi Başnazarı, Ünlü Azerbeycan Bestekâri Uzeyirbey Hacıbeyli'nin kardeşi, tanınmış Azerbeycan Siyaset adamı, yazar, besteci ve Karabağ'ın tanınmış sahsiyetlerinden HACI BEY'in oğlu ve Dr. Timuçin Hacıbeyli'nin Babası

### Ceyhunbey Hacıbeyli

Pariste 23 Ekim 1962 tarihinde kısa bir hastalıktan sonra vefat etmiştir.

Kederli oğluna, akrabalarına ve Az. M.K.B. mensuplarına ve Mücahit Dergisi ailesine ve bütün istiklâlcî Azerbeycanlılara başsağlığı dileriz.

MÜCAHİT  
Dergisi Mensupları  
(ANKARA — 2335)

## ŞƏKİLLƏR

شکیل لور



Arxada: H.Sarabski, H.Terequlov,  
oturanlar: Üzeyir bəy Hacıbəyli və Müslüm Maqomayev

470



Üzeyir bəyin bacanığı bəstəkar Müslüm Maqomayev (baba)

471



*Cabbar Qaryağdıoğlu*

472




*Camal Paşayev*

473




*Camal Paşayev Məcnunun atası rolunda*

474



*Ceyhun bəyin oğlu Timuçin nəvəsi ilə*

475



Ceyhun bəy Hacıbəyli

476



Ənvər paşa və Naciyyə sultan

477



Hacı Zeynalabdin Tağıyev

478



Fətəlibəy Dündənginski (Abo)

479



Hənəfi Terequlov (*Üzeyir bəyin qaynı*)



Məhbubə Paşayeva xanəndə qız rolunda ("Koroğlu")



Məleykə Hacıbəyli-Terequlova

482



Məmməd Əmin Rəsulzadə və həyat yoldaşı Vanda (Leyla)

483



*Murtuza Muxtarov*

484




*Qurban Pirimov*

485




Ramazan Terequlov




Sövkət Məmmədova



Soldan: bəstəkar Qara Qarayev, yazıçı İmran Qasımov və maestro Niyazi




Soldan: Ceyhun bəy və Üzeyir bəy



Zülfüqar Hacıbəyov

490




Üzeyir və Məleyka xanım

491



Soldan: A. Ağgünümliyev, M. Mehmetov, E. M. Topçuoğlu, S. Şeyxilislamov, C. Hacıbayılov, C. Hacibaylı, M. D. Mirmekháyev  
Azerbaycan nümayandeliyeti Paris'te

492




493




Ceyhun Hacıbəyli (Jan Kliman)

494




495

Ceyhun bay Hacıbəyli nağısı Jan Klimanla (Ceyhun)



496

Üzelti banyi geym Dil va omut həyətə yoldaş Naxçevan



497

Maestro Niyazi



Maestro Niyazi həyatı və oldası Həcor xanımla





Oliyer

500




501

Üzeyir bay Azərbaycan xalq çalgı alətləri notlu orkestrinin üzvləri arasında



502

Uzeyir Hacıbəyli (xanəxanadı) və Zülfiyyə ar Mənçəyevi  
Uzeyir Hacıbəyli (xanəxanadı)



503

Uzeyir Hacıbəyli (film, 1976)

## Məktublarda adı çəkilən şəxslər

1. Üzeyir – Üzeyir bəy Hacıbəyli (1884-1948) dahi bəstəkar.
2. Ceyhun (ata) – Ceyhun bəy Hacıbəyli (1891-1962), Üzeyir bəy Hacıbəylinin kiçik qardaşı, içtimai xadim, tarixçi, jurnalist, tərcüməçi.
3. Zurya – Zöhrə, Ceyhun bəy Hacıbəylinin həyat yoldaşı.
4. Ceyçik – Ceyhun – Ceyhun bəy Hacıbəylinin oğlu, (1919-1941) təyyarəçi, II dünya müharibəsində qəhrəmancasına həlak olub.
5. Timuçin – Ceyhun bəyin kiçik oğlu (1921-1993) mühəndis.
6. Zülfüqar – bəstəkar, Ceyhun bəyin böyük qardaşı (1880-1951).
7. Çingiz – Zülfüqar bəy Hacıbəylinin kiçik oğlu (1913-1971) dirijor.
8. Knyaz – Niyazi – Zülfüqar bəyin böyük oğlu (1911-1984) maestro Niyazi, dünya şöhrətli dirijor.
9. Sayad – Ceyhun bəyin bacısı (1872-1954).
10. Nənə – (1853-1939) Hacıbəyova-Əliverdibəyova Şirinbəyim Ceyhun bəyin anası.
11. Məleykə – (1893-1966) Üzeyir bəyin həyat yoldaşı.
12. Sarabski – (1879-1945) Hüseynqulu Məlik oğlu Rzayev müğənni, aktyor, rejissor, Məcnun rolinin ilk ifaçısı.
13. Cəmal – (1895-1953) Cəmal Məmməd oğlu Paşayev jurnalist, Ceyhun bəyin böyük bacısı Sayad xanımın böyük oğlu.
14. Ayulduz – Üzeyir bəyin bacanağı Qubad Qasimovun bacısı, Cəmalın həyat yoldaşı.
15. Cəmil – Cəmalın böyük oğlu.
16. Kəmal – Cəmalın kiçik oğlu.
17. Elmira – Cəmalın qızı.
18. Diladif – əsl adı Dilarə, Cəmalın qızı.
19. Merkuriyevski – indiki Zərifə Əliyeva küçəsi.
20. Qərib Soltan – Həsən bəy Zərdabinin qızı, Nəsib bəy Yusifbəylinin həyat yoldaşı.
21. Abhəyat – (1880-1951) Ceyhun bəyin bacısı.
22. Hənuş – (1877-1942) Hənəfi Terequlov Üzeyir bəyin qaynı.

23. Əli – (1883-1950) Əli Terequlov Üzeyir bəyin qaynı.
24. İsmayıł – Ceyhun bəyin əmisi oğlu.
25. Sürəyya – İsmayılin həyat yoldaşı.
26. Dilşad – Sürəyyanın qızı.
27. Şümsad – Dilşadın qızı.
28. Həcər – maestro Niyazinin ikinci həyat yoldaşı.
29. Şəfi bəy – Şəfi bəy Rüstəmbəyli (1893-1960) AXC dövründə "Azərbaycan" qəzeti (rus dilində) redaktoru olmuşdur.
30. Böyükxanım – maestro Niyazinin anası.
31. Məhbub – (1905-1970) Məhbuba Məmməd qızı Paşayeva müğənni. Ceyhun bəyin bacısı Sayad xanımın qızıdır.
32. Sehra – (1900-1966) Sehra Məmməd qızı Paşayeva-İbrahimova Sayad xanımın qızıdır.
33. Zivər – Sehranın qızı.
34. Ramiz – Sehranın oğlu.
35. D.Bünyadzadə – (1888-1943) Sovet partiya və dövlət xadimi.
36. Mustafa Vəkilov – (1899-1943) hüquqşünas; professor.
37. Məryəm – Üzeyir bəyin baldızı, Q.Qasimovun həyat yoldaşı.
38. Əminə – Üzeyir bəyin baldızı, maarif xadimi Pənah Qasimovun həyat yoldaşı.
39. Zəhra – İsmayılin ikinci arvadı, bəstəkar Soltan Hacıbəyovun anası.
40. Cabbar – Cəmalın qardaşı.
41. Şövkət – (1897-1981) Məmmədova Şövkət müğənni, pedaqqoq, ilk Azərbaycan professional qadın müğənni.
42. Qliyer – (1875-1956) Reynhold Moritseviç bəstəkar, dirijor, "Şahsənəm" operasının müəllifi. Şövkət Məmmədovanın həyat yoldaşı olmuşdur.
43. Müslüm Maqomayev – (1885-1937) bəstəkar, dirijor, Üzeyir bəyin bacanağı.
44. Ə.Bakıxanov – (1892-1973) tarzən, pedaqqoq, musiqi xadimi, Azərbaycanın xalq artisti.
45. Abdulla Şaiq – (1881-1959) Abdulla Mustafa oğlu Talibzadə şair, yazıçı, tərcüməçi, maarif xadimi.

46. H.Z.Tağıyev – (1823-1824) Azərbaycan milyonçusu və xeyriyyəçisi.
47. Cabbar – Cabbar İsmayıllı oğlu Qaryağdıoğlu (1861-1944) – xanəndə, bəstəkar, musiqi xadimi, xalq artisti
48. Qurban – (1880-1965) Qurban Primov Azərbaycanın xalq artisti, tarzən.
49. Bədəl bəy – (1875-1932) Bədəl bəy Bədəlbəyov Ceyhun bəyin xalası oğlu
50. Abo – (1908-1954) Əbdürəhman Fətəlibəyli Dündənginski Azərbaycan legionunun komandiri, “Azadlıq” radiosunun redaktoru.
51. Məmmədəmin bəy – (1884-1955) Azərbaycanın görkəmli siyasi və dövlət xadimi Məhəmməd Əmin Rəsulzadə.
52. Münçi – (1899-?) Hilal Münçi mühacir, M.Ə.Rəsulzadənin yaxın ideya və məslək dostlarından olub.
53. Bamatov – (1890-1965) Heydər Bamat mühacirətdə yaşadığı dövrdə M.Ə.Rəsulzadə ilə münasibətdə ziddiyyatlılar yaşañıb. Xarici dövlət rəsmiləri ilə əlaqə yaradaraq mühacirlərə təsir edirdi.
54. Hacınski – (1875-1931) Məhəmməd Həsən Hacınski Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk Xarici İşlər Naziri olub.
55. Qavazaxa – (1869-1941) Georgi Qvazaxa gürcü yazılıcısı, siyasi və ictimai xadim. Parisdə nəşr olunan “Promete” jurnalının redaktoru olub.
56. Mehdiyev – (1891-1952) Mir Yaqub Mehdiyev “İttihad” partiyasının yaradıcılarından olub. Parlament üzvü və Versal Sülh Konfransına gedən nümayəndələrindən olub.
57. Sultanov – (1878-1941) AXC dövründə Parlamentin üzvü, Hərbi Nazir, Qarabağın general-qubernatoru.
58. Cəfərov – (1885-1938) Məmməd Yusif Cəfərov AXC dövründə Ticarət və Sənaye Naziri, Xarici işlər Naziri.
59. Əhməd Cəfəroğlu – (1899-1975) dilçi alim, İstanbul universitetinin professoru. M.Ə.Rəsulzadə ilə məslək və mücadilə dostu olub.
60. Xəlil bəy – (1873-1947) Xəlil bəy Xasməmmədov AXC dövründə Ədliyyə Naziri, Yol-Telegraf Naziri, Daxili İşlər Naziri olub.

61. Murtuza Muxtarov (1855-1920) Azərbaycanın milyonçusu və xeyriyyəçisi.
62. Mustafa bəy – (1862-1934) Topçubaşov AXC dövründə Azərbaycan Parlamentinin ilk sədri, Fransaya – Versal Sülh Konfransına göndərilmiş nümayəndə heyətinin rəhbəri.
63. Kerenski – (1881-1970) Aleksandr Kerenski Rusiya Dumاسının deputati olub. 1917-ci il inqilabında Ədliyyə Naziri və başqa vəzifələrdə çalışıb. Mühacirətdə M.Ə.Rəsulzadə ilə ciddi fikir ayrılıqları olub.

## MÜNDƏRICAT

Tərtibçidən .....	3
Ön söz .....	5
1. Bəradəri-mehriban .....	8
2. Bəradəri-mehriban .....	9
3. Bəradəri-mehribanum .....	11
4. Bəradəri-mehriban .....	14
5. Bəradəri-mehriban .....	15
6. Bəradəri-mehriban .....	17
7. Bəradəri-mehriban .....	18
8. Bəradəri-mehriban .....	18
9. Azizim Mehmet bəy .....	19
10. Əzizim Əmin bəy .....	19
11. Əzizim Məmmədəmin .....	21
12. Əzizim Məmmədəmin bəy .....	24
13. Əziz və mehriban Məmmədəmin bəy .....	25
14. Əhməd bəy Cəfəroğluna cavab .....	26
15. Ezizim Mecid bəy .....	47
16. Ezizim Mecid bəy .....	48
17. Nuri-didər: Ceyhun, Zurya və Ceyçik! .....	49
18. Nuri-didə Ceyhun! .....	52
19. Nuri-didə Ceyhun, Zurya və Ceyçik! .....	52
20. Nuri-didə Ceyhun, Zurya və Ceyçik! .....	54
21. Nuri-didə Ceyhun! .....	55
22. Nuri-didə Ceyhun! .....	56
23. Nuri-didə Ceyhun! .....	58
24. Nuri-didə Ceyhun və Zöhrə! .....	59
25. Nuri-didə Ceyhun! .....	61

26. Nuri-didə Ceyhun! .....	62
27. Nuri-didə Ceyhun! .....	63
28. Nuri-didə Ceyhun! .....	65
29. Nuri-didə Ceyhun və Zöhrə! .....	66
30. Nuri-didə Ceyhun! .....	67
31. Nuri-didər Ceyhun, Zöhrə, Ceyçik və Timuçin! .....	68
32. Nuri-didə Ceyhun və Zöhrə! .....	70
33. Nuri-didə Ceyhun! .....	71
34. Nuri-didə Ceyhun! .....	73
35. Nuri-didə Ceyhun və Zöhrə! .....	74
36. Nuri-didə Ceyhun və Zöhrə! .....	76
37. Nuri-didə Ceyhun və Zöhrə! .....	77
38. Nuri-didə Ceyhun, Zöhrə, Ceyçik və Timuçin! .....	78
39. Nuri-didə Ceyhun! .....	79
40. Nuri-didə Ceyhun və Zöhrə! Və nuri-didə Ceyçik və Timuçin! .....	80
41. Nuri-didə Ceyhun! .....	81
42. Nuri-didə Ceyhun! .....	83
43. Nuri-didə Ceyhun və Zöhrə! .....	84
44. Nuri-didə Ceyhun! .....	86
45. Nuri-didə Ceyhun! .....	88
46. Nuri-didə Ceyhun! .....	89
47. Nuri-didə Ceyhun və Zöhrə! .....	90
48. Nuri-didə Ceyhun və Zöhrə! .....	90
49. Nuri-didə Ceyhun və Zöhrə! .....	91
50. Nuri-didə Ceyhun və Zöhrə! .....	93
51. Nuri-didə Ceyhun! .....	94
52. Nuri-didə Ceyhun! .....	96
53. Nuri-didə Ceyhun! .....	98
54. Üzeyir bəyin natamam məktubu Məktubun əvvəli yoxdur – A.K .....	99
55. Nuri-didə Ceyhun və Zöhrə! .....	100
56. Nuri-didə Ceyhun! .....	101
57. Nuri-didə Ceyhun! .....	102

58. Möhtərəm bibi və əmi .....	104
59. Sevgili Ceyhun və Timuçin qardaşları .....	104
60. Əzizim Ceyhun bəy! .....	105
61. Çok sayın Ceyhun bəy! .....	106
62. Azizim Ceyhun bəy! .....	108
63. Əzizim Ceyhun bəy! .....	109
64. Konstantinopol .....	109
65. Əzizim Ceyhun bəy! .....	111
66. Bəradərim Ceyhun .....	112
67. Əzizim Ceyhun bəy! .....	113
68. Düşənbə, Əzizim Ceyhun bəy .....	114
69. Əzizim Ceyhun bəy! .....	115
70. Əzizim Ceyhun bəy! .....	117
71. Əzizim Ceyhun bəy! .....	117
72. Əzizim Ceyhun bəy məktubunuza aldım, təşakkürlər .....	118
73. Əzizim Ceyhun bəy! .....	119
74. Əzizim Ceyhun .....	120
75. Əzizim Ceyhun bəy! .....	121
76. Əzizim Ceyhun bəy! .....	122
77. Ceyhun beyefendiye .....	123
78. Əzizim Ceyhun bəy! .....	123
79. Əziz və möhtərəm Ceyhun bəy! .....	124
80. Mehriban Zöhrə bacı və Ceyhun dayı! .....	124
81. Mehriban Ceyhun dayı və Zöhrə bacı! .....	125
82. Mehriban Ceyhun dayı və Zöhrə bacı! .....	126
83. Mehriban Ceyhun dayı və Zöhrə bacı! .....	128
84. Mehriban Zöhrə xanım və Ceyhun dayı! .....	128
85. Mehriban Zöhrə bacı və Ceyhun dayı .....	129
86. Mehriban qardaşım Ceyhun .....	131
87. Sevgilim Zöhrə .....	132
88. Bəradəri mehribanım Ceyhun! .....	133
89. Əzizim Ceyhun bəy! .....	133

90. Əzizim Ceyhun bəy! .....	134
91. Möhtərəm vətəndaşım, əziz qardaşım Ceyhun bəy! .....	135
92. Əziz qardaşım Ceyhun bəy! .....	140
93. Əzizim Ceyhun bəy! .....	143
94. Pek mühtərem Ceyhun bəy! .....	145
95. Pek sayın Bey C.Hacıbeyli! .....	146
96. Pek sayın və hörmətli Ceyhun bəy! .....	147
97. Pek hörmətli Hacıbeyli .....	147
98. Pek hörmətli Ceyhun bəy! .....	149
99. Möhtərem Ceyhun bəy! .....	149
100. Pek sayın Ceyhun bəy! .....	151
101. Aziz və hörmətli Ceyhun bəy! .....	152
102. Əzizim Ceyhun bəy! .....	153
103. Əzizim Ceyhun bəy! .....	153
104. Çox möhtərəm qarabağlı Ceyhun bəy əfəndi .....	154
105. Bismilləhərrəhim Pek möhtərem qardaşım Ceyhun bəy efendi .....	156
106. Hürmətli Ceyhun Hacıbeyli! .....	157
107. Çok hörmətli Ceyhun bəy! .....	158
108. Azizim Ceyhun bəy! .....	158
109. Bəy Ceyhun Hacıbeyli .....	159
110. Müraciət məktubu .....	159
111. Azerbaycanlıların büyük kaybı .....	161
Məktublar .....	163
Şəkillər .....	469
Məktublarda adı çəkilən şəxslər .....	504



[www.eastwest.az](http://www.eastwest.az)  
[www.fb.com/eastwest.az](http://www.fb.com/eastwest.az)  
info@eastwest.az

Buraxılışın müdiri: Sevil İsmayılova

Dizayner:

və sahifələyici: Karim Məhdəvi

Korrektor: Nübar Qarayeva

Texniki redaktor: Gültəkin Cəfərova

Baş redaktor: Samira Bektaşı

Texniki direktor: Allahverdi Kərimov

Nəşriyyat direktoru: Kamala Qarayeva

Çapçı imzalanmışdır: 01.07.2016. Format: 60x90 1/16. Ofset çapı.

Fiziki çap vərəqəsi 32. Sifariş 16049. Tiraj 512



**ŞƏRQ-QƏRB**


"Şərq-Qərb" ASC-nin mətbəəsində çap olunmuşdur.

AZ1123, Bakı, Aşıq Ələsgər küçəsi, 17.

Tel.: (+99412) 374 83 43

(+99412) 374 73 84

Ar 2016  
862



### Aslan Murtuz oğlu Qasımlı (Aslan Kənan)

Kənan) 1952-ci ildə Bakıda anadan olmuş, 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişdir. 1983-cü ildə AMEA-nın Ədəbiyyat İnstitutunun dissertantı olmuş, 1986-ci ildə elmi işini bitirmişdir. Müntəzəm olaraq dövri mətbuatda yazıları dərc olunub. O, 1993-cü ildə

Türkiyədə nəşr olunmuş "Rana" təxəllüslü yazarının Büyük Vətən müharibəsindən bəhs edən "Onlar turklərdir" əsərini Azərbaycan türkçəsinə çevirmiş və onun kimliyini müəyyənləşdirmişdir.

A.Kənan Üzeyir bəy Hacıbəylinin 1918-1920-ci illərdə "Azərbaycan" qəzetində ərəb əlifbası ilə dərc edilmiş məqalə və felyetonlarını ilk dəfə latin qrafikasına çevirərək oxucuların istifadəsinə vermişdir.

Xalq yazarısı akademik Mirzə İbrahimovun 1930-1960-ci illərdə həyat yoldaşı Sara xanımla, bir çox ədəbiyyat və incəsənət xadimləri ilə məktublaşması A.Kənan tərəfindən latin qrafikasına çevrilmişdir.

A.Kənan 1930-cu illərdə repressiyaya məruz qalan ədəbiyyat və incəsənət xadimlərinin, sadə insanların həyat yollarını arxiv sənədləri əsasında qələmə almış və "XX əsrдə repressiyaya məruz qalanlar" və "30-cu illərin günahsız qurbanları" əsərlərində həmin hadisələri işıqlandırmağa müvəffəq olmuşdur.

A.Kənan bunlardan əlavə, bir çox məqalələrin, kitabların, ssenarilərin müəllifi, redaktoru, rəyçisi, elmi məsləhətçisi və tərtibçisidir.

